

ZƏFƏR MEMUARLARI

DÖYÜŞÇÜLƏR SƏRKƏRDƏ
VƏ MÜHARİBƏ HAQQINDA



ŞƏRQ - QƏRB

Zəfər memuarları. Döyüşçülər sərkərdə və müharibə haqqında
Bakı, "Şərq-Qərb", 2021, 324 səh.

ISBN 978-9952-548-24-2

BAKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ

Bu kitab Vətən müharibəsinin iştirakçısı olan 27 döyüşçünün – 30 ildən çox işgal altında qalan doğma Qarabağımızı mənfur düşməndən azad edib xalqımıza Qələbə sevinci yaşıdan qəhrəman oğulların Sərkərdə, Savaş və Zəfər barədə söylədikləri memuarlar əsasında hazırlanmış topludur. Kitabda 44 gün davam edən hərbi əməliyyatların ilk saatından son dəqiqliyinədək yalnız Qələbə əzmi ilə irəliləyən həmin igidlərin ordu quruculuğu, savaşdan öncəki dövr, müharibə və onun nəticələri barədə xatirələri qələmə alınıb.



www.eastwest.az
www.fb.com/eastwest.az
info@eastwest.az

© Bakı Şəhər İcra Hakimiyyəti, 2021



*“Azərbaycan güclü dövlətdir
və onun güclü ordusu var!”*

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

ÖN SÖZ

İkiəsrlik münaqışəyə və 32 illik savaşa son qoyan Vətən müharıbəsi böyük tarixi hadisə olmaqla yanaşı, həm də perspektiv inkişaf hədəflərimizi müəyyənləşdirən yeni reallıqdır. Yəni İkinci Qarabağ savaşı və onun nəticələri yalnız şanlı keçmiş deyil, həm də inamlı gələcəkdir.

Bu baxımdan, tariximizi və taleyimizi əsaslı şəkildə dəyişdirən Vətən mühəribəsini tam mahiyyəti ilə dərindən öyrənmək və araşdırmaq mütləqdir. Yalnız gələcək nəsillər deyil, elə müasirlərimiz də bu vacib prosesi bütün təfsilatı ilə bilməli, onun gedışı, nəticələri, yaratdığı dəyişikliklər haqqında aydın məlumata malik olmalıdırlar. Əlbəttə ki, zaman ötdükcə elm mərkəzləri, araşdırmaçılar, tarixçilər bu mövzuya xüsusi diqqət yetirəcək, 44 günün obyektiv və müfəssəl mənzərəsini yaradacaqlar. Bu tarixin yazılmamasında isə savaşın iştirakçıları olan şəxslərin xatirələri mühüm əhəmiyyət daşıyır.

“Zəfər memuarları. Döyüşçülər sərkərdə və mühəribə haqqında” kitabı da Vətən mühəribəsində iştirak edən 27 döyüşçünün Sərkərdə, Savaş və Zəfər barədə memuarlar toplusudur.

Kitabın məqsədi hərbi əməliyyatların hazırlanması, həyata keçirilməsi, hərbçilərin yaşadıqları hissələr, onların həyəcan və sevincləri, düşüncələri haqqında məlumatı geniş ictimaiyyətə çatdırmaqdır.

Yüksəkrütbəli zabitlər, əsgərlər, qazılər, Vətən mühəribəsi qəhrəmanları, ali orden və medallarla təltif olunanlar... Onları bir-birindən fərqləndirən bu statuslar olsa da, hər birini birləşdirən bir amal, bir dəyər də var: Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” əməliyyatının cəsur fədailəri kimi böyük Zəfərə imza atmaq!

Memuarların müəllifləri cənab İlham Əliyevin qüdrətli sərkərdəlik portretini, böyük xilaskarlıq missiyasını real faktların timsalında təqdim edir, tarixi Zəfəri Ali Baş Komandanın dahi intellektinin və möhtəşəm hərbi strateqliyinin nəticəsi kimi əsaslandırırlar.

Kitabda 44 gün davam edən hərbi əməliyyatların ilk saatından son dəqiqəsinədək yalnız qələbə əzmi ilə irəliləyən igid əsgər və zabitlərin ordu quruculuğu, savaşdan önceki dövr, müharibə və onun nəticələri barədə xatirələri qələmə alınıb. Suqovuşandan Şuşayadək Zəfər yolu keçən hərbçilər mühüm strateji yüksəkliklər və yaşayış məntəqələri uğrunda gedən qanlı döyüşləri, savaşda qarşılaşıdları qürurlu, həmçinin kədərli hadisələri konkret faktlarla yada salırlar.

Vətən müharibəsi ümumilikdə necə böyük tarixi hadisədirse, onun hər günü də xalqın yaddaşında şərəfli salnaməyə çevrililib. Təqdim edilən kitabda müharibə dövründə baş verən hərbi proseslər haqqında təfsilatı ilə məlumat verilir, geniş ictimaiyyətə indiyədək məlum olmayan məsələlərə aydınlıq gətirilir. Kitabda oxucuların ilk dəfə öyrənəcəyi xeyli fakt, hadisə, döyük əməliyyatları əks olunub.

Müharibə iştirakçılarının memuarları tarixi Zəfərin qazanılmasında şəxsiyyət faktorunun, İlham Əliyev fenomeninin nə dərəcədə önemli rol oynadığını bir daha nümayiş etdirir.

İnanırıq ki, “Zəfər memuarları. Döyükçülər sərkərdə və müharibə haqqında” kitabı Vətən müharibəsi tarixinin obyektiv və ədalətli yazılmasına, Sərkərdə, Savaş və Zəfər barədə həqiqətlərin daha dərindən öyrənilməsinə əsaslı töhfə olacaqdır.



ABDULLAZADƏ AZƏR RİZVAN OĞLU əsgər

2001-ci il fevral ayının 18-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Orta təhsilini kənd məktəbində başa vurduqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. “N” sayılı hərbi hissədə tankçı kimi qulluq edib.

Vətən müharibəsinin iştirakçısıdır.

Vətən Müharibəsi Qəhrəmanıdır.

“Cəbrayıllın azad olunmasına görə” medali ilə təltif edilib.

QÜDRƏTLİ SƏRKƏRDƏMİZİN DƏMİR YUMRUĞU İLK SAATDAN BAŞLAYARAQ QƏLƏBƏ QAZANDI

Hərbi xidmətdən ehtiyata buraxılmağıma cəmi bir neçə gün qalıdı. Səbirsizliklə oktyabr ayının gəlməsini gözləyirdim. Əsgərlik dövründə nümunəvi hərbi xidmət keçmiş, peşəkar tankçı kimi formalasmışdım. Əsgərliklə bağlı təəssüratlarım çox idi, yaxşı xatirələrim vardi və sevinirdim ki, bunları ailəmə, dostlarımıma danışacağam.

Sentyabr ayının 27-si idi, səhər əsgər yoldaşlarımla birlikdə tankları təmizləyirdik. Birdən bütün hərbi hissəyə “həyəcan” siqnalı verildi. Əvvəlcə bunun təlim üçün verilən siqnal olduğunu düşündük. Amma çox keçmədən elan olundu ki, Ermənistən cəbhə xəttində hərbi təxribat törədib və ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün əks-hücum əməliyyatına başlayıb.

Bələliklə, “Döyüşə!” əmri ilə tanklarla Füzuli rayonuna doğru hərəkət etdik. Artıq Füzulidə olarkən başa düşdüm ki, müharibə başlayıb. İlk atəş səsindən aydın idi ki, bu dəfə təlimdə deyilik. Müharibə ölüm olsa da, itki olsa da, Füzuliyə yetişəndə komandirdən əsgərə qədər bütün şəxsi heyət olduqca nikbin əhvali-ruhiyyədə idi. Çünkü özümüzə, gücümüzə və Ali Baş Komandanımıza inanırdıq...

Birinci Qarabağ savaşında əmim şəhid oldu, atam yaralandı

Hərbi xidmət dövründə təlimlərimiz çox olmuşdu, komandirlərimdən tankın peşəkar idarə olunmasının, döyüş zamanı düşmənə effektiv zərbə endirilməsinin sırlarınə yiylənmişdim. Amma heç vaxt döyüşdə iştirak etməmişdim, bütün həmyaşidlərim kimi müharibə görməmişdim. Yalnız Tərtərdə yaşadığımız üçün 2016-cı ilin aprel döyüşləri ilə bağlı azacıq təsəvvürlərim vardi.

O zaman mən məktəbdə oxuyurdum, hərbi əməliyyatların getdiyi ərazilərə yaxın yaşayırırdıq. Dörd gün davam edən döyüslərdəki atəşlərin səsi indiyədək qulağımdadır. Aprel döyüşləri zamanı böyükəldən tez-tez ordumuzun erməni mövqelərini necə yarıb keçdiklərini eşidirdim. Bilirdim ki, ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib olub. Hansı ki həmin strateji yüksəkliliklər, mövqelər, işgaldən azad edilmiş ərazilər imkan verirdi ki, təmas xəttində

mövcud olan vəziyyətə nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Hər kəs rayonumuzun ərazisinin bir hissəsinin işğaldan azad olunmasından böyük fəxarətlə söz açırdı.

Ona görə aprel döyüsləri xatirimdə böyük bir iz buraxmışdı. Hər dəfə cəbhə xəttinə gedən əsgərləri gördükdə onlara qoşulmaq istəyirdim. Böyük qardaşım əsgərlərə kömək aparırdı, məni isə yaşım az olduğu üçün yaxın qoymurdular. Ancaq gedən əsgərlərə su verirdim. Ən böyük arzum işgalçılara qarşı döyüşmək idi.

Amma məni hələ kiçik yaşlarımdan müharibəyə bağlayan, düşmənlə mübarizəyə səsləyən başqa xatırələr də vardı. Atam Abdullayev Rizvan Birinci Qarabağ müharibəsi iştirakçısı, birinci qrup əlildir. Əmim leytenant Abdullayev Natiq isə Birinci Qarabağ müharibəsində Ağdərə istiqamətində şəhid olub; hərbi həkim idi. Nənəmi kənd qəbiristanlığına əmimin qəbrini ziyarətə hərdən mən aparırdım. Hələ onda nənəmə demişdim ki, vaxt gələcək, əmimin və bütün şəhidlərimizin qisasını alacağıq. Ona görə ən böyük arzum erməni işgalçılara qarşı döyüşmək idi və görünür, qismətim Vətən müharibəsinə imiş.

Savaşa sevincə atıldıq

Ordumuzun maddi-texniki bazası gündən-günə yenilənir və gücləndirdi. Mən şəxsən bunun şahidi idim. Orduda bu dinamik inkişaf məhz Ali Baş Komandan İlham Əliyevin sayesində baş verirdi. Bir daha əmin olurdum ki, ölkənin başında xarizmatik lider, güclü şəxsiyyət və hərbi işi çox yaxşı bilən sərkərdə dayanıb. Biz bu savaşda da həm Vətəni qoruyduq, həm də Ali Baş Komandanın əmr və tapşırıqlarını qururla yerinə yetirirdik.

Beləliklə, 2020-ci il sentyabrın 27-dən mən artıq müharibənin iştirakçısı idim, həyatımın əsgərlikdən fərqli bir mərhələsinə qədəm qoymuşdum. Bir vaxtlar həsədlə izlədiyim döyüşə gedən əsgərlərdən biri idim. Çox sevinirdim və əmin idim ki, torpaqlarımızı azad edəcək və şəhidlərimizin qisasını alacağıq.

Hərbi təlimlərdə dəfələrlə düşmənin ön xəttinin yarılmamasını məşq etmişdik. Ona görə Ermənistan ordusunun işgal dövründə yaratdığı və möhkəmləndirdiyi müdafiə mövqelərini, mühəndis-istehkam qurğularını görməsəm də, müəyyən təsəvvürlərim var idi. Ermənilər bir neçə mərhələdən ibarət mürəkkəb müdafiə mövqeləri yaratmışdır. İlk sədlərdən biri avtomobil və zirehli texnikaların hərəkətinin qarşısını almaq üçün qa-



zılan xəndək idi. Düşmən xəndəyi qazarkən torpağı öz tərəfinə tökmüşdü ki, hücum edən bölmələrimiz xəndəyi doldura bilməsin.

Növbəti sədd tank əleyhinə mina sahəsi idi. Ondan sonra tank əleyhinə dirəklər, metal kirpilər gəlirdi. Həmçinin piyadalar üçün minalanmış sahələr, tiikanlı məftildən hazırlanmış torlar və daha nələr... Məhz peşəkarlığımız nəticəsində sürətlə və minimal itki ilə düşmənin müdafiə xətlərini yardım və hücuma keçdik.

Elə ilk anlardan mən müharibənin nə demək olduğunu gördüm və keçirdiyim ilk duyu fəxarət hissi oldu. Müharibə nə qədər həyəcanlı, qan qoxulu olsa da, Vətən üçün haqq savaşına qalxan əsgərlərimiz, zabitlərimiz, çavuş və gizirlərimiz bu sədləri, istehkamları elə yarib keçirdilər ki, düşmənin canına vəlvələ düşmüşdü. Silahlarını atıb qaçmaqdan başqa ermənilərin çarəsi qalmamışdı.

Sentyabrın 27-si günü Füzuli rayonunun ərazisində tanklarımızla düşmənin ön xətt mövqelərini uğurla yarmağa nail olduq. Elə bir əks-hücum həyata keçirdik ki, ermənilərə göz açmağa belə imkan vermədi. İlk saatlardan düşmənin onlarla ağır hərbi texnikasını və müxtəlif nəqliyyat vasitələrini məhv etdik, atəş mövqelərini susdurduq. Şəxsən mən idarə etdiyim T-90 tankı ilə düşmənin bir tankını və çoxsaylı canlı qüvvəsini məhv etdim.

İlk döyüsdə bizim tankımız minaatanla vuruldu, mən də yaralandım. Amma tankımız döyük qabiliyyətini itirmədi və xəsarət almağima baxmayaraq, döyük tapsırığını sona qədər yerinə yetirdik. Axşam hava qaralan-



dan sonra məni Füzuli rayonunun Əhmədbəyli kəndindəki hospitala gətirdilər. Bir gün hospitalda müalicə alıqdan sonra baxdım ki, burda çox qala bilmərəm. Səhəri gün hərbi hissənin arxadakı bölmələrinin yanına gəldim. Orda da qala bilmədim və hərbi hissə komandirinin icazəsi ilə ərzaq maşınıyla ön xətdəki bölmələrimizin yanına qayıtdım.

Ön xətdə əvvəlcə mənə dedilər ki, bölüklərin tank heyətləri tam komplektləşdirilib. Amma əvvəlki uğurlu döyüşümü nəzərə alaraq məni hərbi hissənin ikinci bölüyünün tərkibinə saldılar və növbəti dəfə döyüşə girdim. Ermənilər geri çəkilsələr də, arxadakı eşelonlarda mövqe tutmuşdular. Hərbi hissəmizin döyüş əmri həmin ərazilərdəki atəş nöqtələrini məhv etmək, piyada motoatıcı bölmələrimizin hücumlarını dəstəkləmək idi. Dayanmadan irəliləyirdik. İtkimiz olsa da, tanklarımızdan vurulanı olsa da, düşməni qovurduq, məhv edirdik.

Cəbrayıl rayonunun Rüzgar kəndi ətrafında gedən döyüslər zamanı ermənilər xüsusilə möhkəmləndirdikləri mövqedən iriçaplı silahlarla əsgərlərimizi, həm də texnikani atəşə tuturdular. Elə bir mövqe idi ki, dağıtmaq üçün dəqiq atəş açmaq lazımdı. Əvvəl başqa bir tank, sonra isə mən atəş aćdım və mərmi kiçik pəncərədən daxil olaraq ermənilərin mövqeyini darmadağın etdi. Döyüşü uğurla başa vurduq, düşmənin atəş nöqtələrini susdurduq və motoatıcı bölmələrimiz hücuma keçdilər.

Döyüşdə iştirak edən 8 tankın hamısı sağ-salamat tapşırığı yerinə yetirdi. Sonra əmr gəldi ki, tanklar iki qrupa ayrılmalıdır. Bizim qrup xüsusi təyinatlı bölmələrlə birlikdə oktyabrın əvvəllərində Cəbrayıl şəhəri istiqamətində hücum əməliyyatlarına cəlb olundu. İrəliləyərək rayonun Şükürbəyli kəndinin yaxınlığında mövqe tutduq. Şükürbəylidən düz yol

Cəbrayıl şəhərinə gedirdi, sola burulan yol isə Zəngilan və Qubadlıya aparırıldı. Buradan hər iki istiqamətdə aparılan döyüşlər zamanı düşmənə sarsıcı zərbələr vurduq.

**Ermənilərin zirehli texnikasını,
“UAZ” avtomobilini və iki “Ural”ını
əsgərlərlə birlikdə məhv etdim,
3 atəş nöqtəsini susdurdum**

Cəbrayıl rayonu ərazisində düşmən alayının yerləşdiyi bir hərbi hissə var idi. Döyük tapşırıqlarından biri həmin hərbi hissənin alınması idi. Bizim tank hərəkət edərək yüksəklikdə mövqə tutdu. Baxdıq ki, ermənilər adı qaydada hərbi hissədə xidmətlərini həyata keçirirlər, sanki bir qədər aralıda gedən döyüşlərdən xəbərləri yoxdur. Ərazinin tam müşahidəsini həyata keçirdikdən sonra hərbi hissəni tank atəşinə tutmağa başladıq. Bu zaman erməni hərbçilər gizlənmək üçün toplu şəkildə hərbi hissədəki binalara doluşdular. Bundan sonra həmin binaları yerlə-yeksan etdik.

Ermənilər döyük zamanı bir neçə dəfə tanklarını hədəfə aldılar. Amma biz aldadıcı manevrlərlə döyüşürdük və hər dəfə atəşdən sonra cəld hərəkət edərək yerimizi dəyişirdik. 3-cü atəşdən sonra tankın hədəfə düşdüyü barədə siqnal aldıq. Tez tüstü qumbarası atdim. Tüstü qumbarası düşmənin nişan ala bilməməsi üçün tankı maskalayan xüsusi vasitədir. Beləliklə, ermənilər nə qədər cəhd etsələr də, tanklarını hədəfə ala bilmədilər.

Bu zaman gördüm ki, “Ural” avtomaşınınə doluşan erməni hərbçilər qaçmaq isteyirlər. Cəld sərrast atəşlə maşını əsgərlərlə birlikdə göyə uçurdum. Həmin vaxt kənardan maşının vurulduğunu görən 30-a yaxın erməni bir qədər aralıdakı sığınacağa doluşdular. Sərrast atəşlə sığınacağı da darmadağın etdim və içəridəkilərin hamısı məhv oldu.

Bunun ardınca hərbi hissənin komandirlərinin olduğu minik avtomobilini vurdum. Ümumilikdə, bu döyüşdə tankla ermənilərin bir zirehli texnikasını, iki “Ural” avtomaşınını və bir “UAZ” avtomobilini məhv etdim, 3 atəş nöqtəsini susdurdum. Məhv etdiyimiz erməni hərbçilərinin isə sayı hesabı yox idi. Ordumuz hərbi hissəni ələ keçirdi. Biz isə geri qayıdaraq tanklara yeni mərmilər yüklədik.


Bundan sonra Cəbrayıl şəhəri də azad edildi və mən düşmənin bir zirehli texnikasını qənimət götürdüm. Bü tövlükdə Cəbrayıl istiqamətində düşməndən xeyli sayda silah-sursat, döyük və avtomobil texnikası əldə



etdik. Döyüslər zamanı Cəbrayıllın Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad, Horovlu, Mehdi, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri tamamilə işgaldən azad edildi. Həmçinin müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyə nəzarəti ələ keçirdik.

Biz döyüslərdə olan vaxt Ali Baş Komandan İlham Əliyev dəfələrlə xalqa müraciət etmiş, müsahibələr vermişdi. Televizora baxmaq imkanımız yox idi, amma bu müjdələrin sorağı bizə də çatırdı. Deyirdilər ki, Prezident İlham Əliyev bizim azad etdiyimiz kəndlərin adını elə həmin gün çəkir, xalqa zəfər xəbərini yetirir. Sevincimizin həddi-hüdudu yox idi. Ali Baş Komandan ermənilər barədə “qovuruq onları”, “axıra kimi qovacaq” sözləri ilə sanki bizim hücum əməliyyatımıza dəqiq qiymət vermişdi. Çünkü, həqiqətən, erməniləri qovurduq, arxalarına belə baxmadan qaçırdılar.

Oktyabr ayının 11-nə kimi bütün hücumlarda uğurla iştirak etdim, döyüş əmrlərini tam yerinə yetirdim. Həmin gün hücum əməliyyatı zamanı mənim olduğum tank Cəbrayıllın Hacılı kəndi istiqamətində düşmən tərəfindən vuruldu. Bizi tank əleyhinə raketlə vurmuşdular. Zərbədən sonra huşumu itirmişdim. Özümə gələndə hiss etdim ki, gözlərim görmür. Tan-



kın lükunu açdım, ətrafdan atəş səsləri eşidilirdi. Görmədiyim üçün çıxmadım və lüku bağladım.

Fikirləşdim ki, düşmənə əsir düşməkdənsə döyüşüb şəhid olaram. Bir az keçmiş eşitdim ki, kimsə luki döyür, amma səs-küydən onun nə dediyini başa düşə bilmirdim. Yavaş-yavaş luki açında bildim ki, tankın üstündəki bizim hərbi hissənin əsgəri Elsevər Hümbətlidir. Elsevər məni tankdan düşürdü və ərazidən təxliyə edildim.

Əvvəlcə məni Füzulinin Əhmədbəyli kəndindəki hospitala gətirdilər. İlk cərrahi əməliyyatımı burada əmim polkovnik Elçin Abdullayev etdi. Daha sonra Müdafiə Nazirliyinin mərkəzi hospitalına köçürüdlər və növbəti dəfə əməliyyat olundum. Əməliyyatdan çıxandan sonra 4 gün komada qaldım. Aylandan sonra həkimlərin ilk işi mənim görüb-görmədiyimi yoxlamaq oldu. Qarşıma bir saat qoymuşdular və rəqəmləri göstərib soruşurdular. Rəqəmləri seçə bilmirdim...

Hospitalda bildim ki, sağ gözümü itirmişəm, sol gözümün vəziyyəti isə yaxşı deyil və görə də bilərəm, görməyə də. Çünkü hələ qəlpə qalmışdı. Bundan sonra məni yenidən əməliyyat etdirilər, dörd həftə gözlərim bağlı qaldı. Daha sonra digər xəstəxanalarda müalicə aldım, tədricən zəif də olsa, görməyə başladım. Ümumiyyətlə isə yeddi dəfə əməliyyat olundum.



Tankımız vurularkən üzüm yanmış, dişlərim sınmışdı. Hospitalda həkimlərimiz bütün bu xəsarətlərimi də ən yüksək səviyyədə müalicə etdilər.

Müalicə müddətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısı, diqqəti ilə əhatə olunmuşdum. Bu himayədarlıq bütün yaralı hərbçilərə aid idi. Mehriban xanım davamlı olaraq bizim vəziyyətimizlə maraqlanırdı. Müalicəmizi şəxsi nəzarətinə götürərək gərəkləi bütün tədbirləri görürdü.

Bu gün də Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm

Dekabr ayında hospitaldan evə buraxıldım. Amma ən böyük arzum hərbi hissəyə qayıtmak idi. Getdim hərbi hissəyə, əsgər yoldaşlarımla, komandirlərimlə görüşdüm. Ordan Tərtərə gəldim. Axşam saatlarında komandirim, polkovnik-leytenant Firdovsi Bəyova zəng etdim. Səsindən hiss olunurdu ki, sevinc içərisindədir. Dedi ki, Azər, səni təbrik edirəm, Ali Baş Komandan İlham Əliyev sənə “Vətən Mühəribəsi Qəhrəmanı” adı verib.

Ailəmiz həm Birinci Qarabağ, həm də ikinci Qarabağ mühəribəsində Vətən qarşısındaki borcunu layiqincə yerinə yetirib. Atamın, əmimin yoluunu mən, hərbi həkim olan digər əmim, o cümlədən Suqovuşan və Talış istiqamətlərində döyüşən qardaşım Yaqub Abdullazadə layiqincə davam etdirdik. Həm torpaqlarımızı azad etdik, həm də əmimin və bütün şəhidlərimizin qisasını aldıq. illər öncə nənəmə verdiyim sözü tutduğum üçün qürur hissi keçirirəm.

Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən Mühəribəsi Qəhrəmanı” adına layiq görülmək mənim üçün böyük şərəfdir. Həm də bu adı daşıyan cəmi 3 əsgərdən biriyəm.

Qazi olsam da, Prezident, Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm. Vətən qarşısında borcumu qəhrəmancasına icra etdiyim kimi, bundan sonra da mülki həyatda öz vətəndaşlıq borcumu layiqincə yerinə yetirəcəyəm.







AĞAYEV QƏZƏNFƏR MAHMUD OĞLU
ehtiyatda olan baş leytenant

1996-ci il oktyabrın 13-də Cəlilabad rayonunun Təklə kəndində anadan olub. Akademik Zərifə Əliyeva adına Cəlilabad rayon 7 nömrəli orta məktəbin məzunudur. 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qoşun kəşfiyyatı ixtisası üzrə təhsil alıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində kəşfiyyat taqım komandiri, Xüsusi Təyinatlı Kəşfiyyat qrupunun komandiri, Xüsusi Təyinatlı Kəşfiyyat bölgük komandiri kimi xidmət göstərib.

Vətən müharibəsi iştirakçısıdır.

Vətən Müharibəsi Qəhrəmanıdır.

“Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəlidir, 1 övladı var.

BİZ QƏHRƏMANLIĞI ALİ BAŞ KOMANDANIMIZDAN ÖYRƏNDİK

Noyabrın 10-u sübh tezdən radioda Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına verdiyi Zəfər müjdəsini eşidəndə sevincdən hönkür-hönkür ağlayırdım.

Müharibə etmək, qan tökmək asan deyil: çoxunun gözü yaşılı qalır, çoxunun ömrü yarımcıq qırılır. Amma bu müharibə ərazi bütövlüyüümüzü bərpa etmək, üzərimizdəki məğlubiyyət ləkəsini silmək, xalqımızı hər zaman başıucu etmək üçün bizə çox lazım idi. Biz Vətən müharibəsində sanki Xocalıda, digər işğal edilən ərazilərdə erməni qatillərinin tökdük-ləri qanı təmizləyir, şəhidlərimizin ruhu qarşısındaki müqəddəs borcumuzu ödəyirdik.

Bu müharibədən qalib döyüşçü, Vətən Müharibəsi Qəhrəmanı kimi ayrılmagım isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində mümkün oldu.

Baş qəhrəmanımız İlham Əliyevin qətiyyətli sərkərdəlik məharəti sayəsində Azərbaycan Ordusu yeni nəsil müharibə üsulu ilə düşməni darmadağın edərək adını dünya hərb tarixinə qızıl hərflərlə həkk etdirdi.

Düşməndən qisas alacağımıza and içmişdik

Uşaq yaşlarında hərbçi olub düşməni məhv etmək arzum idi, amma böyükçə bu, bir məqsədə çevrildi. Düşünürəm ki, tək mən yox, bütün Azərbaycan gəncliyi eyni ruhda, eyni amalla böyüyürdü: bir gün mütləq düşməndən qisas alacağımıza and içmişdik.

Yüz ildən çoxdur ki, saxta iddialarla torpaqlarımıza göz dikən, hər fursətdə xalqımıza qarşı genosid, soyqırımı törədən faşist xisəltli ermənilər elə düşünürdülər ki, biz onların bu insanlığa siğmayan vəhşiliklərin-dən çəkinəcək, saxta tarixləri kimi quraşdırıldıqları “güclü ordu” miflərin-dən qorxacağıq. Amma yanılırdılar və bu yanılma, ilk olaraq, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılan uğurlu Horadiz əməliyyatlarında, 2016-ci ilin şanlı Aprel qələbəsində, 2018-ci ilin Gunnüt zəfərində mənfurların üzünə tərs şillə kimi dəymışdı.

2020-ci ilin Tovuz döyüşləri zamanı isə qədəmləri tutulmuş və acı sonlarının başlanğıcını yaşadıqlarının vahiməsinə düşmüştülər. Elə o zamanдан işgalçılara əyan idi ki, Azərbaycanın qüdrətli ordusunun ən yük-



sək vəzifəli zabiti, generalı da əlində silah ön səngərdə sıravi əsgəri ilə birlikdə bu torpaq uğrunda döyüşür. Çox keçməyəcək ki, bu qəhrəman oğullar Azərbaycanın ayrılmaz hissəsi olan torpaqlarda işgalçılardan hər keçirdikləri anı onlara haram, gen dünyani başlarına dar edəcəklər.

İpə-sapa yatmaz, dəli-dolu bir uşaq idim. İdmanı çox sevirdim. Məktəb illərindən həvəskar kimi boksla, peşəkar kimi sərbəst güləşlə məşğul olmuşam. Hətta sərbəst güləş üzrə zona üçüncülüyüm olub.

Paralel olaraq dərslərimi də yaxşı oxuyurdum, xüsusilə də dəqiq elmləri: fizikanı, riyaziyyati xoşlayırdım. Hələ uşaqlıq dövründən əksər oğlanlar kimi, mənim də arzum polis olmaq idi. Amma televiziya verilişlərində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçılarını görüb çox həvəsləndim və qəti qərarımı verdim ki, kəşfiyyatçı olacağam.

Həyatda insanı çətinliklər daha çox cəlb edir. Hesab edirəm ki, dünyanın hər yerində hərbçiliyə həvəsi olanlar bu cür düşünür, amma bizi hərb sənətinə meyilləndirən həm də milli qururumuz, düşməndən qisas almaq hissi idi.

Heç zaman özümüzə siğışdırıa bilmirdik ki, nə cürətlə yaltaq, xain, namərd, yalançı, ən əsası qorxaq düşmən bizi özündən aciz sayı? Murdar xislətlilərin müqəddəs torpaqlarımızda qaldığı hər saniyə ürəklərimizdəki qəzəb atəşini daha da alovlandırdırı.

Düşmənlə hər çarışmada Azərbaycan Orduşunu onları əzib keçirdi

Ulu Öndərin adını daşıyan ali məktəbdə, belə deyək, ordunun əsas qaynağında kamil yetişməyimiz bizi addım-addım bu amalımıza yaxınlaşdırırdı. Peşəkar zabit kadrlarının hərtərəfli hazırlanması üçün bu təhsil müəssisəsində bütün lazımı şərait yaradılmışdı. Təlimlərdə, keçilən dərs-lərdə bizə yüksək vətənpərvərlik hissi aşılanındı.

Aprel döyüsləri zamanı II kursda oxuyurduq. O zaman Hərbi Təlim Mərkəzində təlimlərdə idik. Xəbər tutduq ki, döyük başlayıb. Büyük coşqu, ruh yüksəkliliyi ilə biz də savaşa can atdıq. Eşitmişdik ki, I Qarabağ müharibəsində III kursda oxuyan kursantlar döyükə leytenant kimi qatılmışdılar, indi isə biz israrla döyükə əsgər kimi qatılmaq istəyimizi bəyan edirdik. Lakin buna lüzum duyulmadı.

Təhsil müəssisəmizdə bizə ilk təbliğ olunan o idi ki, general da Vətən üçün əsgərdir. Yəni komandır, əsgər anlayışı Azərbaycan Silahlı Qüvvələrində, qoşunlarımızda o qədər də önəm kəsb etmir. Bizdə əsas olan döyük qardaşlığıdır.

Ulu öndər Heydər Əliyevin təkcə adını yox, eyni zamanda vətəndaşlıq amallarını da özündə yaşıdan Ali Hərbi Məktəbdə bu ruhda təhsil aldıq. Müharibədə isə döyük qardaşlığımız daha yüksək zirvələrə daşındı.

2020-ci ildə Tovuz döyüsləri başlayanda zabit kimi "N" sayılı hərbi hissədə xidməti fəaliyyətdə idim. Artıq iyun ayından etibarən ərazi çıxışlarında idik, çətin relyefli yerlərdə təlim keçirdik. Qəhrəman generalımız Polad Həşimovun şəhidlik xəbəri bütün heyətimizi o qədər dərindən sarsıtdı ki, qisas almaq üçün dərhal döyüslərə qatılmaq istədik. Lakin o vaxt savaşda iştirak bizə qismət olmadı və Azərbaycan Ordusunun digər cəsur döyükçüləri qısa zaman ərzində mənfurlara layiqli cavab verərək onları yerlərinə otuzdurduqlar.

Düşmənlə hər çarışmada Azərbaycan Silahlı Qüvvələrinin onları əzib keçməsi heç də təsadüfi xarakter daşılmırdı. Bu qüdrətin arxasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir, nizami və güclü ordu quruculuğu siyasetinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dururdu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və nəzarəti altında ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəldildi, ordumuz ən müasir texnika və silahlarla təchiz olundu, ölkəmizin hərbi sənaye kompleksi inkişaf etdirildi. Bunlarla yanaşı, peşəkar hərbi kadrlar hazırlanmaqdan ötrü ölkəmizdə hərbi məktəblərin uğurlu fəaliyyəti üçün hər cür şərait təmin edildi. Tədris prosesinin sistemli şəkildə davam etdirilməsindən tutmuş

zabitlərimizin NATO standartlarına uyğun hərbi təlimlərdə iştirakına, xərici ölkələrdə kurslar keçmələrinə və təhsil almalarına qədər bütün görüləsi işlər lazımı səviyyədə həyata keçirildi. Azərbaycan Ordusu yüksək döyüş hazırlığında və istənilən tapşırığı yerinə yetirmək əzmində oldu.

Azərbaycan Ordusunun ən yenilməz silahı isə bütün döyüşçülərdə olan ruh yüksəkliyi, güclü vətənpərvərlik hissələri idi. Ordumuzla bağlı sadalanan bu yüksək göstəricilər isə düşməndən alınacaq böyük qisas anının çox da uzaqda olmadığından xəbər verirdi.

Ermənilər Azərbaycan döyüşçüsünün qarşısında tab gətirə bilmədi

2020-ci il sentyabrın 23-də qız övladım dünyaya gəldi. Əsnani, sadəcə, bir gün – sentyabrın 24-də xəstəxanadan çıxarıb evə gətirən zaman gördüm. Səhəri gün Bakıya yollanmış, sentyabrın 26-sı axşamüstü isə evə gəldikdən yarım saat sonra düşmən tərəfdə hərəkətlənmə müşahidə edildiyi üçün dərhal xidməti yerimə çağırılmışdım. Həmin vaxt ata-anama bildirmədən yola düşdüm; sadəcə, həyat yoldaşımı demişdim: “mənə zəng çatmasa, narahat olma, özüm zəng vuracam”.

Müharibə bitəndən sonra həmin anları təhlil edəndə özümü belə heyrətə salan bir gerçəkliliklə üz-üzə qalmışdım. Hər şey o qədər sürətlə baş vermiş və döyüşə gedə biləcəyim ehtimalına görə o qədər ruh yüksəkliyi ilə yola düşmüştüm ki, bəlkə, bir daha övladımı görə bilməyəcəyimin qorxusunu belə hiss etməmişdim.

Sentyabrın 27-də erməni təxribatına qarşı Murovdağ istiqamətində əks-hücum əməliyyatlarına qoşulduq. Murovdağın “3340” yüksəkliyində ermənilərin digər mövqelərinin arxasında bir postları yerləşirdi, oranı ələ keçirməli idik. II Xüsusi Təyinatlı Kəşfiyyat qrupu olaraq istiqamət üzrə hərəkətə başladıq. Bu, bölük korpusun nəzdində olan 34 nəfərlik kəşfiyyat dəstəsi idi, mən də bəlüyün qrup komandiri kimi tapşırıqları icra edirdim. İstehkamçılarımız keçid sahəsini açdı, eyni zamanda hava dumanlı və ərazi dağlıq olduğundan düşmənin bizi görməsi o qədər də ehtimal olunmurdu. İstiqamət üzrə irəliləməyə başladıq. Getdiyimiz post yüksəklikdə olduğu üçün strateji əhəmiyyəti olduqca böyük idi. Buna görə də: “Son gülləmiz, son nəfərimiz qalsa belə, o tapşırıq icra olunmalıdır”, – deyərək irəlilədik.

Düşmənin səni görmə ehtimalının basqısı altında çox sıldırımlı yerlər, həm də taktiki gedişlərlə hərəkət etmək çox çətindir. Buna baxma-



yaraq, 8 saat dağlarla, sıldırımlarla qayalarla qalxaraq sızma əməliyyatını uğurla yerinə yetirdik.

Artıq Murovdağın özündə yerləşən posta doğru irəliləyirdik, haradasa ora çatmağımıza 500–600 metr məsafə qalmışdı. Ərazi sərt qaya-lıq olduğu üçün iki ayaq üstdə hərəkət etmək qeyri-mümkün idi, bəzən iməkləyir, sürünenirdik. Qəfildən düşmən bizi gördü. Bizdən erməni dilində cavab aldıqdan sonra onlardan olduğumuzu sanıb arxayıñ düşdülər. Posta bir az da yaxınlaşanda formamızın üzərindəki atributlarıımızı gördülər. Xüsusi Təyinatlı Qüvvələrin hamısının forması eyni olduğu üçün, sadəcə, onları üzərlərindəki bayraq, rəmzlər fərqləndirir. Onlar da üçrəngli bayrağımızı görüb dərhal bizə atəş açmağa başladılar. Amma biz daha cəld tərpəndik: 12 düşmən döyüşçüsünü məhv edərək bir həmlədəcə postu tutduq. Əlimizdən sağ qurtulan ermənilər isə özlərini sıldırımlardan ataraq vahimə içində qaçırdılar.

Onların solunda da, sağında da düşmən postları var idi. Başladılar bizə atəş açmağa, amma sıqınacaq tapıb özümüzü qoruduq. Yüksəkliyi ələ keçirəndən sonra komandanlıqla məruzə edəndə əvvəlcə inanmadılar. Dedilər: “Açın, xəritəyə bir də baxın ki, dəqiq oradır!?” Həqiqətən də, inanılaşı deyildi: sızma əməliyyatı edəsən, dərinlikdəki postu götürəsən, üstəlik də sağ qalasan!..

Biz bu tapşırığı yerinə yetirən zaman nə bir itkimiz, nə də yaralımız oldu. Bu, Azərbaycan Ordusunda olan yüksək hazırlığın, peşəkarlığın nəticəsi idi. Bu həm də düşmənin zəifliyinin bariz göstəricisi idi; ermənilərin 30 il ərzində özləri haqqında yaratdıqları “qəhrəmanlıq” mifinin darmadağın edilməsi idi. Bu “qəhrəmanlar” Azərbaycan döyüşçüsünün qarşısında tab gətirə bilmədilər...

İlk işimiz qondarma rejimin bayrağını çıxarıb ayaqlarımızın altına atmaq oldu

Murovdağdakı yüksəkliyi ələ keçirək də, əsas tapşırığımız oranı qoruyub əldə saxlamaq idi. Onu da deyim ki, bu yüksəkliyə çıxdığımız 8 saat ərzində üzərimizdəki bütün ərzaq təminatı bitmişdi. Qüvvələrimiz tərəfindən posta gələn yollar bağlılığı üçün ermənilərin də ərzaq təminatı tükənmüşdi.

Haradasa 4 günə yaxın ac-susuz o postun müdafiəsində durduq. Yənimizdə olan tibbi sisternlərdəki sudan 34 nəfər qurtum-qurtum içirdik, Murovun bizim tərəfdəki hissəsinə keçib yeməli otlardan tapıb yeyirdik.

Axşamlar o qədər soyuq olurdu ki, bir yerə yiğışsaq da, bədənimizin hə-rarəti bizi isidə bilmirdi. Səhəri titrəyə-titrəyə açırdıq, ancaq gün çıxanda qızınırdıq. Amma heç bir halda gücdən düşmürdük. Hətta ermənilər bu müddətdə bir neçə dəfə posta hücumu cəhd etdilər, lakin uğursuzluğa düşcar olub, itki verərək geri çəkildilər.

Rabitə əlaqəsindən duyurduq ki, sağ-sol qüvvələrimiz də cəbhə-boyu hər gün irəliləyir. Xüsusilə də kiçik radioqəbuləcidi dən Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına torpaqlarımızın azadlıq müjdələrini çatdırmasını eşitdikcə özümüzdə qürur, ruh yüksəkliyi hiss edirdik. Bütün bu ali hisslərin qarşısında isə acliq da, susuzluq da, erməni hücumu da aciz idi.

Düşmən bu postun üzərində bədnam rejiminin qondarma bayrağını dəmirdən asmışdı. İlk işimiz həmin bayraqı çıxarıb ayağımızın altına atmaq oldu. Özümüz dəmirdən dirək düzəldib, ay-ulduzlu, üçrəngli bayraqımızı asdıq. Elə bundan 5–6 dəqiqə sonra bizi minaatandan atəşə tutular. Hər bir insanın içində qorxu hissi olur, amma o qorxunu idarə etmək əsl döyüşçüyə xas olan keyfiyyətdir. Biz də o anda hətta ölüm qorxusuna belə qalıb gələrək müqəddəs bayraqımızı endirmədik və o, Murovun zirvəsində hər dəfə dalgalanıb açıldıqca düşmənin bağına ox kimi sancıldı.

Minaatan atəşi nəticəsində gizir Natiq Verdiyev şəhid oldu. Giziriminin ölümü bizi sarsırdı. Natiqin qismətində Azərbaycanın ən uca zirvələrindən birində insanlığın ən uca zirvəsinə – şəhidliyə yetmək məqamı var imiş.

Kiçikçaplı silahlarla düşmənin yüksəklikdəki bütün canlı qüvvəsini məhv etdik

Oktyabrın 4-də postu öz qüvvələrimizə təhvil verib dislokasiya məntəqəmizə döndük. Bir gün dincələndən sonra növbəti tapşırığımızı alaraq Suqovuşan istiqamətinə yola düşdük. O zaman Talış kəndi və Suqovuşan yaşayış məntəqəsi azad olunsa da, ətraf ərazilərdə döyüşlər gedirdi. Suqovuşan yaşayış məntəqəsinin ərazisindəki əsas strateji yüksəkliklər hələ də ermənilərin əlində idi.

Texnikadan istifadə etmədən bir neçə kilometr piyada olaraq dağlıq ərazidən sızma əməliyyatı yerinə yetirdik. Tapşırığımız Suqovuşanın “951” yüksəkliyini azad etmək idi. Həm Sərsəng su anbarı, həm də Ağ-

dərəyə giriş üçün bu yüksəkliyin tutulması önəmli idi. Biz o yüksəkliyə girmək üçün gecə yağışın altında gözlədik və səhər saat 7-8 radələrində hücuma keçdik. Amma qalxdığımız istiqamətdə erməni hərbçiləri bizi gördülər. Buna görə dərhal geri qayıdırıb digər istiqamətdən – sərt sıldırımla olan hissədən hücuma keçdik, hansı ki düşmən o istiqamətdən qətiyyən hücum gözləmirdi. Yarım saatdan sonra yüksəkliyə çatdıq. Orada 50-yə yaxın erməni var idi. Biz onlardan cəld davranaraq kiçikçaplı silahlarla düşmənin bütün canlı qüvvəsini məhv etdik. Bizim cəmi 5 yaralımız oldu. Rabitəcılərimiz də məlumat verdilər ki, sağ-solumuzdakı düşmən qüvvələri də artıq qaçırlı.

Hazırlaşırıldığımızda, növbəti zirvəyə qalxaq, yüksəkliyi snayper atəşinə tutdular. Həmin yüksəklik elə idi ki, bir istiqaməti düşmən, digər üç tərəfi isə açıqlıqlı idi, yəni biz nə qədər gizlənsək də, açıq-aydın görünürdü, real hədəfdə idik. Qaçanı snayper ayağından, başından vururdu. Snayperin ardınca minaatan, tank atəsi başlandı və idarəolunan raketlərlə bizi hədəfə aldılar. Atışma səngidikdən sonra tutduğumuz mövqeyə baxdım. Lakin heç kim gözümə dəymədi. Böyük komandirimi, hərbi hissəmizin komandirinin müavinini çağırıldım, amma cavab ala bilmədim.

Bir tərəfdən tutduğumuz mövqeyi əldən vermək qorxusu, digər tərəfdən şəxsi heyətin şəhid olması məni dəhşətə gətirdi. Artıq düşmənə qarşı qəzəb və nifrətim o qədər artmışdı ki, geriyə dönməyi düşünmədim, hərbi hissəmizlə ratsiya ilə əlaqə saxlayıb dedim ki, gedə bildiyim qədər düşmənin üzərinə hücumu keçəcəyəm.

Düşmən bölgəsinə doğru irəliləyərək əlimdəki avtomatla bayaqdan bizi atəşə tutub döyüş yoldaşlarımızı şəhid edən minaatanın üzərinə yerişimdim. Orada minaatanın 4 nəfərdən ibarət heyətini (2 atıcı, 2 mühafizəçi) məhv etdikdən sonra bir az da irəlilədik. Düşmən istiqamətində çox dərinə girmişdik, artıq ermənilərin özlərinin, itlərinin səsini lap yaxından eşidirdik. Heç bir sursatımız da qalmamışdı, yalnız əlimizdə qumbara var idi. Əsir düşməmək üçün silahdaşlarımı dedim ki, vəziyyət gərginləşsə, yiğisib özümüzü partladacaq.

Beləliklə, gecə saat 11-12 radələrində öz mövqelərimizin yanına qayıtdıq və mənə verilən istiqamətə gedib gördüm ki, şəhid bildiyim döyüşçülərin çoxu orada məni gözləyir. Onlar atəsdən sağ qurtularaq geri dönmüşdülər. Elə onlar da mənim oldu-qaldımdan xəbərsiz idilər. Orada sanki illərin həsrətlisi kimi gözlərimizdən yaş süzülə-süzülə qucaqlaşış görüşdük.

Həm də tapşırığı uğurla yerinə yetirib həmin yüksəkliyi yeni qüvvələrimizə təhvil vermişdik.

Zenit-raket kompleksləri, toplar, əhəmiyyətli xəritələr ələ keçirdik

Daha sonra Xüsusi Təyinatlı Kəşfiyyat Bölüyünün bölük komandırı kimi Suqovuşan istiqamətində tapşırıqların icrasına başladıq. 34 nəfərlik heyətdən cəmi 20 döyük qabiliyyətli heyət qalmışdı. Koordinat verildi ki, bu istiqamət üzrə düşmən qruplaşması qeydə alınıb və onları məhv etmək lazımdır. Ermənilərin bu cinahda 2 alayı darmadağın edilmişdi deyə, onlar bizə qarşı pərakəndə halda döyüşürdülər.

Gecə saatlarında icra etdiyimiz tapşırıqlarla bir neçə düşmən qrupunu məhv etdik. Demək olar ki, oktyabrın 16-dan sonrakı günlərdə ancaq bu cür qruplaşmaları məhv edir, ələ keçirilən qənimətləri, silahları, lazımı məlumatları, xəritələri, rabitə əlaqələrini gətirib komandanlığa təhvil verirdik.

Bir dəfə isə tapşırıq gəldi ki, düşmənin Suqovuşan istiqamətində artilleriya batareyasını zərərsizləşdirmək lazımdır. Ora hücum etdik və ermənilər uzaqdan bizi görəndə hər şeylərini qoyub qaçırlar, bir neçəsini yaradıq. Zenit-raket kompleksləri, toplar, eyni zamanda əhəmiyyətli xəritələr ələ keçirdik. Həmin xəritələrdə qüvvələrimizin yerləşdiyi yerlər haqqında məlumatlar öz əksini tapmışdı. Buna görə qüvvələrimizin yenidən yerdəyişməsi baş verdi və bunun sayəsində də itkilərimiz minimum oldu.

Erməni xüsusi təyinatlıları arxalarına baxmadan qaçırdılar

Növbəti tapşırığımız Ağdərənin açarı hesab olunan “530” yüksəkliniyini ələ keçirmək oldu. Ora əldə olunsayıdı, Suqovuşandan Ağdərəyə texnikanın, şəxsi heyətin irəliləməsi çox rahat olacaqdı.

20 nəfərə yaxın heyətlə Suqovuşan və Ağdərə istiqamətində olan 3 zirvəni çox asanlıqla ələ keçirdik. Artıq istiqamətimiz “530” idi. Həmin yüksəklikdə isə erməni xüsusi təyinatlıları otururmuş, amma bizim bundan xəbərimiz yox idi. Normalda bizi minaatan, artilleriya dəstəkləməlidir ki, o posta giri bilək, amma həmin vaxt yalnız əlimizdə olan pulemyot və qumbaraatanla kifayətlənməli olduğı. Çox sürətlə düşmən postuna yaxınlaşdıq. Əlimdə avtomat və tapança var idi. Avtomati döyük yoldaşımıma verib, özüm tapança ilə səngərə girdim. Orada iki erməni xüsusi təyinatlı snayper atıcısını tapança ilə sıradan çıxdım. Ermənilərə məxsus snay-



perlə düşmən istiqamətinə baxdıq ki, bu postda yerləşən 10–15 nəfər erməni xüsusi təyinatlısı qaçı. Onlardan da ikisini yaraladıq. Bu tapşırıq da uğurla icra olundu. Amma “530”-un mühafizəsi zamanı yaralandım. Onsuz da döyüslər müddətində tapşırıqlara gedəndə mərmi partlayışları nəticəsində çoxlu qəlpə yaraları alırdım, amma onlar yüngül olurdu. Lakin burada düşmən bizə idarəolunan raket atdı və həmin raket yaxınlığıma düşdüyü üçün ciddi xəsarət aldım. Gözümü hospitalda açdım, amma cəmi bir gün hospitalda yatandan sonra yenidən döyüş tapşırıqlarını icra etməyə başladım.

Sonrakı tapşırıqlarımız aldatma manevrli, sərf düşmənin istiqamətini dəyişmək üçün oldu. Bu tapşırıqları da uğurla icra etdiyimiz üçün düşmən cəmləşən, səfərbər olan bölmələrini, polis bölmələrini artıq bizim istiqamət üzrə yığmışdı. Bu isə əsas istiqamət üzrə hücum bölmələrimizə böyük imkan yaradırdı. Biz düşməni aldadıcı manevrlərlə üzərimizə çəkib məhv edirdik.

“Təbrik edirəm, qələbə bizimdir...”

Daha sonra Suqovuşan və Kəlbəcər istiqamətində yerləşən “854” yüksəkliyini azad edərək, orada da düşmənin 15 nəfərlik canlı qüvvəsini məhv etdik. Artıq planlaşdırıldıq ki, Murovu keçərək Sərsəngə çataq və Ağdərə istiqamətində olan düşməni blokadada saxlayaqq. Qarşidan qış fəsli gəldiyinə görə onların təminat yolları da bağlanacaqdı və beləliklə, döyüssüz təslim olacaqdılar. Elə bu plan üzrə də hərəkətə keçdik, amma

noyabrın 10-a keçən gecə əlaqə yaratdılar ki, tapşırıq ləğv olundu, geri qayıdın.

Bir anlıq düşündüm ki, yəqin, tapşırığı icra edə bilməyəcəyimizi düşünərək bu əmri veriblər. Bu cür hissərlər kor-peşman komandanlıq heyətinin yanına gəldim. O zaman məni tapşırığa göndərən komandır gülə-gülə dedi: "Təbrik edirəm, qələbə bizimdir..."

Qulaqlarımıza inanmadım, dərhal maşına oturub radionu açdım və gördüm ki, Ali Baş Komandan İlham Əliyev xalqımıza Zəfər müjdəsi verir. O an hönkür-hönkür ağlayırdım. Göz yaşlarım həm qələbənin verdiyi qürur və sevinc hissindən, həm də bu Zəfəri çox arzulayıb görmək qisməti olmayan döyüş qardaşlarımızın – şəhidlərimizin hüznündən öz-özünə sözüldü.

Bundan sonra da Ali Baş Komandanın bütün əmrlərini canla-başla yerinə yetirməyə hazırlam

Hazırda səhhətimlə əlaqədar müalicə alıram, xidmətdən uzaqlaşmışsam. Amma heç cür hərbdən qopa bilmirəm, ürəyim oradadır. Hər zaman döyüş üçün hazırlam və bundan sonra da Ali Baş Komandanın əmrlərini canla-başla yerinə yetirməyə hazırlam.

Çox xoşbəxtəm ki, 30 ildir səbirsizliklə gözlədiyimiz böyük qisas anı yetişdi və biz düşməndən intiqamımızı aldıq. Bundan min illər sonra da Azərbaycan xalqı bu qələbə ilə qururlanacaq.

Möhtərəm Prezidentimiz tərəfindən ali təltifi – "Vətən Müharibəsi Qəhrəmanı" adını almağım isə elə böyük fəxrdir ki, onu sözlə ifadə etmək mümkünüsüzdür. Bu adın qüdrəti insan həyatda olmayıanda belə onu yaşıdır. Bu qəhrəmanlıq rəmzi mənim nəslim üçün onilliklər boyu iftixar mənbəyi olacaq!

Sadəcə, ürəyimi sıxan bir qüssə var və buna görə övladımı da can rahatlığı ilə qucağıma ala bilmirəm. Bizimlə ciyin-ciyinə döyüşüb canını Vətən uğrunda fəda edən şəhidlər gözlərim önünə gəlir. Onların geridə qalan övladlarını düşünürəm. Bəzilərinə isə heç övladını görmək, qucağına almaq da qismət olmadı.

Mən də şəhid ola bilərdim, övladım atasız böyüyərdi, amma görünür, tale qismətimə o zirvəni yazmayıbmış. Hesab edirəm ki, bu gün sağ-salamat ailəmin yanına dönməyim canlarını torpaq, xalq üçün qurban verən həmin vətənpərvər oğulların sayəsində olub.

Bilirəm ki, onlar göylərdən bizi görürlər və qanlarının yerdə qalmadığı üçün ruhları şaddır.







ASLANOV RƏŞAD ƏMİRBƏY OĞLU polkovnik-leytenant

1979-cu il mayın 2-də Qusar şəhərində anadan olub. Qusar şəhər 6 nömrəli orta məktəbdə, Bakı Türk liseyində oxuyub. 6 yaşından cüdo ilə məşğul olub, “İdman ustası” dərəcəsi alıb. 1997-ci ildə 687 bal toplayaraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Əlaçılığuna görə Prezident təqaüdçüsü olub, Qırmızı diploma layiq görülüb və diplomu ona Ali Baş Komandan Heydər Əliyev təqdim edib.

Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində kəşfiyyat ixtisası üzrə zabit kursunu fərqlənmə ilə bitirib.

2002–2005-ci illərdə Naxçıvanda yerləşən hərbi hissədə kəşfiyyat taqım komandiri, 2005–2008-ci illərdə kəşfiyyat böyük komandiri, 2008–2013-cü illərdə kəşfiyyat bölmə rəisi olub. 2013-cü ildən bu günədək xüsusi təyinatlı müxtəlif hərbi hissələrin komandiri vəzifəsində xidmət edir. Vətən müharibəsinin iştirakçısıdır. Şuşa şəhərinin giriş qapısına Azərbaycan bayrağını asıb.

“Qarabağ” ordeni, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

ŞUŞADA BAYRAĞIMIZI UCALTMAQ ARZUMU “DƏMİR YUMRUQ” GERÇƏKLƏŞDİRDİ

...O gün Şuşanın giriş qapısına Azərbaycanın ay-ulduzlu, üçrəngli bayrağını sancanda döyüşlər ərzində ilk dəfə idi ki, gözlərimdən yaş axırdı. Bu həm zəfər qüruru, həm də şəhid olan qardaşlarımıla bağlı ürəyimdəki hüzər idi.

Xatırlayıram, hələ 14 yaşimdə olarkən liseydə keçirilən tədbirdə “Çırpınlı Qara dəniz” mahnısını səsləndirmişdik və elə həmin andan o mahnıda olan bir misra beynimə həkk olunmuşdu: “Qafqazlardan aşacağıq, türkülüyə şan qatacağıq, Azərbaycan bayrağını Qarabağdan asacağıq...”

Bəli, artıq bu gün o gün idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azadlığına qovuşdurmuşdu. Mən də həyatimdakı ən böyük arzuma çatmışdım. Şuşa şəhərinin giriş qapısının üstündən yenicə asdlığım və məğrur dalğalanan müqəddəs bayrağımızı gördükdə səsim gəldikcə hayqırırdım: “Azərbaycan bayrağını Qarabağda, Şuşada asdıq...”

Hərbçi kimi Vətənə daha faydalı olacaqdım

Uşaq vaxtından Vətənə, torpağa, bayrağa bağlı olduğum üçün hərbçi olmaq istəmişəm. Azərbaycan torpaqlarının 20 faizinin işğalı, yüz minlərlə vətəndaşımızın el-obasından didərgin düşməsi, mənfur düşmənin xalqımızın başına gətirdiyi olmazın müsibətlər uşaqlıq dövründən yaddaşımda ağrı-acılı iz buraxmışdı. İfa etdiyim mahnını – “Çırpınır Qara dəniz” i liseydə oxuyanda da taleyimin gələcək yoluna qərar vermişdim. Qətiyyətlə əmin idim ki, Vətən üçün ən faydalı olacağım peşə məhz hərbçi peşəsidir.

1997-ci ildə liseyi bitirərək qəbul imtahanlarından çox yüksək – 687 bal toplayaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundum. Onu da deym ki, eyni zamanda Türkiyənin YÖS (Türkiyə vətəndaşlığı olmayan, Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahani) imtahanlarına da qatılmışdım. Atam xəbər gətirdi ki, Türkiyənin ən nüfuzlu ali məktəblərindən birinə – Orta Doğu Texniki Universitetinə qəbul olunmuşam. Lakin mən orada oxumaqdan imtina etdim. Bəlkə də, Türkiyədə təhsilin flaqlarılarından sayılan bu universitetdən imtina etməyim kimlər üçünsə ağılasiğmaz ola bilərdi (elə ailə üzvlərim, qohumlarım, dostlarım bu qərarımı ciddi etiraz edirdilər),



amma mən qərarımı vermişdim: hərbçi olacaqdım və həyatda özüm üçün bundan yüksək bir vəzifə arzulamırdım.

İndi geriyə baxanda o zaman verdiyim qərarın düzgün olduğuna bir daha əmin oluram və Tanrıya şükür edirəm ki, tutduğum yolu axıracan davam etdirdim. Sonda Qarabağda qazanılan Zəfərdə mənim də payım oldu...

Ümummilli Liderin müdrik siyasetinin ügurlu nəticəsi

Kursantlıq illərim Azərbaycan Ordusunun yeni quruculuq dövrü idi və ilk olaraq, NATO sistemində atılmaq istənən addımlar da hərbi məktəbdə başla-dıldı. O zaman Ümummilli Liderin müdrik siyaseti nəticəsində Türkiyədən müəllimlər, komandirlər dəvət edildi. Onlar ən yüksək səviyyədə dərslər və təlimlər keçir, bizi mükəmməl yetişdirirdilər. Xüsusilə vətənpərvərlik ruhumuz yüksək idi və mən tam əminliklə deyirəm ki, həmin zamanda belə o kursant-ların hər biri Vətən yolunda canlarından keçməyə hazır idi.

Ali Hərbi Məktəbdə təhsil aldığımız müddətdə daim Ümummilli Liderimizin nəzarəti, diqqəti altında idik. Heydər Əliyev dəfələrlə məktəbi-mizə gəlir, tədbirlərimizdə olur, bizlərlə nahar edirdi. Ulu Öndər tərəfin-dən göstərilən belə diqqət və qayğı bizim üzərimizə böyük məsuliyyət qoyurdu və bu etimadı doğrultmaq üçün əzmlə çalışırıq.

4 il ərzində “Heydər Əliyev” təqaüdü aldığım Ali Hərbi Məktəbi 2001-ci ildə qırmızı diplomla bitirdim. Bu diplom mənə Ümummilli Lideri-miz tərəfindən təqdim olundu. Ali Hərbi Məktəbi motoatıcı ixtisası üzrə bitirdim. Sonra Təlim və Tədris Mərkəzində 1 il kəşfiyyatçılıq üzrə kurs keçdim. 2002-ci ildə isə təyinatla Naxçıvan Muxtar Respublikasında yer-ləşən hərbi hissələrin birində xidmətə göndərildim. Naxçıvanda kəşfiyyat zabiti olaraq taqım komandiri, bölük komandiri, hərbi hissənin komandiri kimi xidmət etdim. 2013-cü ildə Naxçıvanda yerləşən hərbi hissələrdə ordu strukturunda dəyişiklik oldu, Əlahiddə Ümumqoşun Ordu yarandı və kəşfiyyat hərbi hissəsi nəzdində xüsusi təyinatlı hərbi hissə formalas-dırıldı. Mən də öz xidmətimi orada davam etdirməyə başladım.

Ordunun görən gözü, eşidən qulağı kəşfiyyatçılardır. Çox həssas bölgədə – Naxçıvanda bu, daha mühüm əhəmiyyət kəsb edir. Çünkü Muxtar Respublika düşmənlə böyük sərhəd xəttinə malikdir, daim düş-mənin hədəfi altındadır.

Bütövlükdə hərbi xidmət yolum ordu quruculuğunun bütün mər-hələlərini əks etdirir. Heydər Əliyevin liderliyi dövründə ordu quruculuğu

sürətlə gedirdi, cənab İlham Əliyevin fəaliyyəti dövründən isə ordumu-zun müasir üsullarla təkmilləşdirilməsinə başlanıldı. Həm hərbi təchizatın modernləşməsi, həm də xidmətin NATO standartlarına uyğunlaşdırılması prosesləri daha sürətlə həyata keçirildi.

Ali Baş Komandan ordunun modern silahlanması, hərbi arsenalin ən yeni nəsil sursatlarla təminini prosesini böyük peşkarlıq və əsl vətənpərvərliklə həyata keçirdi. Cənab İlham Əliyev qısa müddətdə Azərbaycan Ordu-sunu silahlanma və döyüş hazırlığı səviyyəsinə görə dünyanın ən yaxşları sırasına çıxardı. Yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində cənab Prezident tərəfindən mühüm işlər görüldü, böyük əhəmiyyətə malik hərbi yönümlü layihələr icra olundu. Bu isə bizə daha keyfiyyətli xidmət etmək, tabeliyimizdə olan zabit, gizir və əsgərləri daha yaxşı yetişdirmək imkanı yaratdı.

İstər Ümummilli Lider, istərsə də Ali Baş Komandan İlham Əliyev hər dəfə Naxçıvana rəsmi səfərə gələndə mütləq hansıa hərbi hissənin açılışında iştirak edir, bizimlə görüşür, tapşırıqlar verirdilər. Bu diqqət və qayğıının qarşılığında isə bizim işimiz tabeliyimizdə olan zabit, gizir və əsgərləri layiqli, vətənpərvər ruhda yetişdirmək və onları gələcək döyüşlərə hazırlamaq idi.

Zəfərin Günnüt müjdəsi

Təlimdəki hər günümüz elə keçirdi ki, sanki sabah müharibə olacaq. Təbii ki, hərbi qulluqçuların ilk vəzifəsi vətəni düşməndən qorumaqdır, amma bizim torpaqlarımız düşmən tapdağında olduğundan hər gün müharibənin başlayacağı və torpaqlarımızı azad edəcəyimiz niyyəti ilə təlimlər aparındıq.

2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvanda Azərbaycan Ordu-sunun həyata keçirdiyi məlum Günnüt əməliyyatı baş verdi. Düşmənin davamlı təxribatlarına əks-həmlə olaraq bizə müvafiq tapşırıq gəldi, planlaşdırılma aparıldı və qısa müddətdə çox uğurlu əməliyyat icra olundu. Həmin zaman orada fəaliyyətləri icra edən xüsusi təyinatlı hərbi hissənin komandirinin birinci müavini idim. Əməliyyat zamanı minimum itki ilə Şərrur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı – ümumilikdə 11 min hektar ərazi düşməndən azad edildi. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinə İrəvan–Yexeqnadzor–Gorus–Laçın–Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yarandı.

Uğurlu Günnüt əməliyyatı Aprel qələbəsindən sonra Silahlı Qüvvələrimizin mühüm hərbi nailiyyəti və böyük Zəfərə doğru əhəmiyyətli həmlə

idi. Bu qələbədən sonra bir daha sübut olundu ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə istənilən hərbi əməliyyatı uğurla icra etməyə tam hazırlıdır.

Ali Baş Komandan bizi Qarabağın harayına səslədi

2020-ci ilin iyul ayında düşmənin Tovuz istiqamətindəki təxribatları zamanı artıq bizə də əyan idi ki, ermənilər müharibəyə hazırlanır. Əs-lində, elə biz də hər zaman müharibəyə hazır idik, amma bu dəfə daha ciddi hazırlaşmağa, Qarabağın relyefinə uyğun təlimlərə başladık.

Sentyabrın 27-si əks-hücum əməliyyatları başlayanda Naxçıvanda idik. Artıq döyüslər gedirdi və çox nigaran idik ki, biz döyük meydanından kə-narda qalıb hərbi fəaliyyət icra etmirik. Hər gün Allaha dua edirdik ki, kaş biz də döyükə gedək. Həm fərdi, həm də bölmə olaraq, bu barədə rəh-bərliyə dəfələrlə müraciət edirdik. Bizə söyləyirdilər: "gözləyin, vaxtı, za-mani var, siz burada da lazımsınız, burada da döyük ola bilər..."

Nəhayət, oktyabrın 10-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin Vətən müharibəsinə cəlb olunması haqqında tapşırıq alındı. Müharibəyə gedəcəyimiz elan ediləndə, təsəvvür edin, elə sevinirdik ki, sanki müha-ribəyə yox, toy-bayrama yollanırıq. Yola düşməzdən əvvəl Naxçıvanda döyük qərargahı yaradıldı və polkovnik Tehran Mənsimov rəhbər təyin olundu. Mən də Naxçıvandan yola düşən hərbi hissələrdən birinin ko-mandiri idim. Son hazırlığımızı da görüb hava limanına gəldik. Müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun koman-danı, general-polkovnik Kərəm Mustafayev şəxsən bizə xeyir-dua verdi. Ali Baş Komandanın bizə göstərdiyi etimadı çatdırıldı. 300-ə yaxın xüsusi təyinatlı 2 təyyarə ilə yola düşdük.

Hər iki təyyarədə fotoselfi çəkdirmişdik. Sonradan bildik ki, bu foto-lar sosial şəbəkələrdə yüz min dəfələrlə paylaşılib, milyonlarla bəyə-nilmə olub. Xalqımızın bu etimadı bizə olan güvəni göstərirdi. Elə o fo-toda xüsusi təyinatlıların üzündə Ali Baş Komandanın bizə göstərdiyi etimada böyük minnətdarlıq, yüksək döyük ruhu, sevinc coşqusu aydın hiss olunurdu. Artıq içimzdəki qəzəb, qısa hissi o qədər oyanmışdı ki, yerimizdə dura bilmir, döyükə, düşmənin dərsini verməyə tələsirdik.

Oktyabrın 11-də iki dəstəyə bölündük. Hər birində 11 xüsusi təyinatlı qrup, hər qrupda da 10–12 nəfər olmaqla, yarımız Hadrut, yarımız isə Fü-zuli istiqamətində irəlilədik. Biz ora gələndə Hadrut qəsəbəsi düşmən iş-ğalından azad olunmuşdu, amma ermənilər davamlı əks-hücumlarla



qəsəbəni qaytarmaq istəyirdilər. Hadrut özü dərədə yerləşirdi, ətrafı isə yüksəkliklər idi və orada yerləşən düşmən qəsəbəyə girən döyüşçülərimizi atəşə tuturdu. Biz gələndən sonra komandanlıq qərar qəbul etdi ki, ilk öncə, ətrafdakı yüksəkliklər alınsın, daha sonra yaşayış məntəqəsi tam nəzarətə götürülsün. Biz elə də etdik: məhdud görmə şəraitində yüksəklikdəki düşmən mövqelərinə qalxıb vuruşaraq o təpələri azad etdik. Ondan sonra Hadrut tamamilə ordumuzun nəzarətinə keçdi.

Dəstəmizin birinə polkovnik Tehran Mənsimov rəhbərlik edirdi, mən də onun köməkçisi idim. Digər dəstəyə isə sonradan döyüşlərdə şəhid olacaq Vətən Mü-

haribəsi Qəhrəmanı Anar Əliyev rəhbərlik edirdi. Bizim fəaliyyətimiz Hadrut və Füzulinin girişindən başladı. Deyərdim ki, gəlmişimiz döyüşlərə yeni güc, yeni nəfəs, yeni ruh qatdı, sanki təkan verdi. Eyni zamanda ilk tapşırığımızın uğurlu olması, Hadrutun tam azad edilməsi bizim özümüzdə də əlavə ruh yüksəkliyi yaratdı. Bir həftə davam edən döyüşlərdən sonra Hadrut və Füzuli tamamilə azad edildi. Rəhbərlik polkovnik Tehran Mənsimovu digər hərbi qüvvəyə rəhbər təyin etdi. Bu dəstəyə rəhbərlik isə mənə həvalə olundu. Sonra isə döyüşlərin ikinci mərhələsi başladı. Tuğ kəndi, Büyük Tağlar, Çanaqqı və Sığnaq kəndləri, Daşaltı və Şuşaya kimi bu qaydada davam etdik.

Sadaladığım bu kəndləri düşmən güclü müqavimətimizə və davamlı hücumumuza tab gətirməyərək tərk edirdi, qorxub qaçırdı, amma bəzi məntəqələrdə, yüksəkliklərdə ciddi müqavimət var idi. Bizim qruplar aşkar edilən düşmənin koordinatlarını yuxarı qərargaha verirdilər. Onlar da müvafiq olaraq artilleriya, aviasiya və PUA-lar vasitəsilə bu hədəfləri vururdular və düşmənin izi-tozu da qalmırıldı. Hərəkətimizə mane olan bütün düşmən qüvvələrini yerindəcə məhv edirdik. Yəni Hadrutdan Daşaltıya kimi bütün kəndlər bu qayda ilə azad edildi.

Savaş müddətində ən böyük ruh yüksəkliyini Ali Baş Komandandan alırdıq. Arada radio dinləmək imkanı olanda onun çıxışlarına böyük məraqla qulaq asırdıq. Həm də yuxarı komandanlıq mütəmadi olaraq cənab Prezidentin döyüşlərlə bağlı ictimaiyyətlə bələşdürüyü fikirləri, rəyləri bizə çatdırındır. Onu da bilirdik ki, ölkə rəhbəri xalqa müraciətləri zamanı azad etdiyimiz hər bir kəndin, rayonun qələbə müjdəsini dərhal verir. Demək, hər gün biz qələbə qazanmalıydıq.

Cənab İlham Əliyevdən aldığım motivasiya gücümüzü min qat artırır, bizi qələbəyə daha da səfərbər edirdi.

Şuşa əməliyyatı qeyri-adi hərbi planla gerçəkləşdi

Demək olar ki, istiqamətimiz boyu sağ və sol cinahlarımız düşmən əhatəsində idi və biz xüsusi təyinatlılar onların ortasından içəri keçmişdik. Yüksəklikləri, yaşayış məntəqələrini ardıcıl olaraq azad edir, bizə təhkim olunmuş motoatıcı hərbi hissələr vasitəsilə sağ və sol cinahları bağlatdırırdıq ki, düşmən arxamiza kecməsin.

Sığnaq kəndini azad edəndən sonra rəhbərlik tərəfindən tapşırıq verilmişdi ki, polkovnik Tehran Mənsimovun rəhbərliyi ilə xüsusi təyinatlılar Daşaltı kəndinə girsinlər. Biz əməliyyatların gedisatında gördük ki, bu, mükəmməl hərbi plandır: Daşaltının üzəri Şuşa qalası, sol tərəf isə Laçın dəhlizidir. Yüksəklikdəki düşmən Daşaltıya girən qüvvələrimizi görüb elə zənn etdi ki, biz buradan hücum edəcəyik. Ona görə bütün müdafiə qüvvələrini Şuşa qalasının üstündə və dəhlizdə topladılar. Əldə olan məlumatlara görə, Şuşa şəhərinin müdafiəsinə düşmənin 3 min nəfərlik hərbi qüvvəsi cəlb olunmuşdu. Polkovnikin rəhbərlik etdiyi qüvvələr və digər hərbi birləşmələr Daşaltıya girəndə düşmən bütün gücү ilə 5 gün gecə-gündüz onları atəş altında saxladı.

Biz xüsusi təyinatlılara isə tapşırıldıq ki, gecə – məhdud görmə şəraitində arxadan Laçın dəhlizini aşaraq meşəyə düşək, oradan da Şuşanın girişinə tərəf hərəkət edək.

Hava çiçkinli və dumanlı idi, göz gözü görmürdü. Əslində, bizə mane olacaq hava şəraiti möcüzə nəticəsində bizi Şuşaya daha da yaxınlaşdırıldı. Şuşa dağlarının dumani düşmənə görməyə imkan vermədi ki, biz haradan gəldik və onların arxasına necə çıxdıq. Onlar bunu hiss edəndə artıq gec idi. Biz Laçın–Şuşa yolunun üstündə olan bütün düşmən qüvvələrini məhv etdik.

Noyabrin 6-sı Şuşa şəhərinin girişi artıq düşməndən azad edilmişdi. Onu da deyim ki, Vətən müharibəsinə gələndə Naxçıvandan özümlə bayrağımızı götürmüştüm. Bütün dost-tanışma, ailəmə söz vermişdim ki, mən bu bayraqı Şuşada dalğalandıracağam. Şükür, qismət oldu ki, o zamanan qədər sağ qaldım və noyabrin 6-sı günorta vaxtı Şuşa şəhərinin giriş qapısının üstündən günlərdir üzərimdə gəzdirdiyim üçrəngli bayrağımızı asdım. Noyabrin 7-si biz artıq Şuşa şəhərinin mərkəzində idik. Növbəti gün Ali Baş Komandan xalqımıza Şuşanın azadlığını müjdələdi.

Amma düşmən daim Şuşanı vururdu. Hətta noyabrin 8-i saat 9 rədələrində komandır heyəti ilə bir-birimizi təbrik edib, sevincimizi bölüşən anda raket atdırılar. Əvvəl elə bildik ki, bu "Smerç"dir, sonra sübuta yetirildi ki, "İsgəndər M"-dir. Xoşbəxtliyimiz o idi ki, birinci kaset beşmərtəbəli binanın arxasına düşməşdü və bina bizi qorumuşdu. Onlar Xankəndinin ətrafındaki yüksəkliklərdən tanklar və artilleriyadan dayanmadan hər yerə atəş açırdılar.

Mənə tapşırıq verildi ki, Sığnaq kəndindəki tanklardan və piyada döyüş maşınlarından ibarət bölməmizi düşmən görmədən çıxarıb Xankəndi yoluna gətirim, səhər hücumu keçəcəyik. Mən kolonu gətirəndə Daşaltı-dakı çayı keçən zaman düşmən bizi gördü və atəş açmağa başladı. Biz işıqları söndürüb dayandıq. Orada rabitə də yaxşı tutmurdu, gərək yüksəkliyə çıxaydın. Saat 22-də ara sakitləşəndən sonra yenidən yola düşdük. Mən birinci tankın üzərində oturub əlimdəki fənəri yandıraraq yol göstərirdim, tankların yalnız arxa işığı yanındı. Daşaltıdan yuxarı çıxanda yenidən düşmən bizi görüb atəş açmağa başladı. Üzərində oturdugum tankın yanına düşən bir minomyot dağası məni 5 metr kənara atdı. Ciddi yaralandım.

Çətinliklə olsa da, tankları aparıb deyilən məkana yerləşdirdim. Tapşırığın icrası ilə bağlı məlumat verərkən mənə müharibənin artıq qələbə-mızlə başa çatdığını bildirildi. Hospitala müalicəyə göndərildim. Həkimlərin diaqnozuna görə, sol ayaq baldır, sol əl nahiylərindən qəlpə yaraları və barotravma, ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, kəllə-beyin travması, baş beyin silkələnməsi xəsarətləri alıbmışam.

Hospitalda müalicə alanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı, diqqəti ilə əhatə olunmuşdum. Ümumiyyətlə, savaşın ilk gündündən tibb mərkəzlərində yatan bütün yaralıların müalicə prosesləri birbaşa olaraq Mehriban xanımın nəzarətində və himayəsində idi.

Ali Baş Komandanımızla hospitala ziyarətlər edən hörmətli Mehriban xanım Əliyeva yaralıların sonradan reabilitasiyasını, ən yeni nəsil və modern texnologiyalar əsasında hazırlanan protezlərlə təminatını üzərinə

götürmüdü. Onların müalicəsinin xaricdə davam etdirilməsinə görə hər cür şərait yaradılmışdı.

Yanvar ayının 13-də Naxçıvana qayıtdım. Təəssüf ki, Naxçıvana məndən əvvəl şəhidlər qayıtmışdı... Rəhbəri olduğum hərbi hissədən 79 nəfər şəhid oldu, 242 nəfər isə yaralandı. Yaralananların əksəriyyəti sağalıb, amma hələ də aralarında xidmətə tam yararlı olmayanlar var. İndi Azərbaycanın bütün bölgələrində xüsusi təyinatlılardan olan şəhidlər uyuyur.

Bu Vətən hamımızındır!

24 ildir, hərbi xidmətdəyəm. Bu müddət ərzində Ulu Öndərin, sonradan isə Ali Baş Komandanın diqqət və qayğısını hər zaman hiss etmişəm. Mütəmadi olaraq hərbcilərin maaşları qaldırılıb, sosial şəraitimiz, hərbi maddi-texniki təchizatımız yaxşılaşdırılıb. Yəni bu illər ərzində dövət bizə hər cür diqqət göstərib.

Bizim əsas vəzifəmiz xalqın, dövlətin, Ali Baş Komandanın xüsusi təyinatlılara olan etimadını doğrultmaq idi ki, buna nail olduq.

Vətən müharibəsi Azərbaycan Ordusunun böyük qəhrəmanlığının, eyni zamanda Ali Baş Komandanın yüksək strateji və taktiki döyüş hazırlığının, sərkərdəlik məharətinin nümayishi oldu. Bu müharibədə Azərbaycanda yaşayan bütün xalqlar vahid, bərabər şəkildə iştirak etdi, qələbə qazandı. Birinci Qarabağ müharibəsində də rus, belarus, yəhudü, ukraynalı və ölkəmizin digər xalqların nümayəndləri olan vətəndaşları torpağımızın müdafiəsinə qalxmışdılar. O zaman da şəhidlərimiz olmuşdu.

Mən ləzgiyəm, doğma Vətənim Azərbaycan uğrunda hər an canimdandan qanımdan keçməyə hazırlam. Milliyyətindən asılı olmayıaraq, hamımız Azərbaycan oğluyuq. Bu vətən hamımızındır!

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbər bacarığı Vətən müharibəsini qələbə ilə sonlandırdı və məni də həyatdakı ən böyük arzuma çatdırıldı. Döyüslər boyu hər zaman ürəyimin üstündə gəzdirdiyim müqəddəs üçrəngli bayraqımızı Şuşada dalğalandırmaq nəsibim oldu. Bundan böyük xoşbəxtlik təsəvvür edə bilmirəm.

Azərbaycan Ordusu Ali Baş Komandanın əmr etdiyi istənilən yerdə müqəddəs bayraqımızı sancmağa hazırlıdır.







BAXŞƏLİYEV RƏŞAD FÜZULİ OĞLU ehtiyatda olan baş leytenant

1978-ci il iyulun 28-də Yevlax rayonunda anadan olub. 1985–1995-ci illərdə Mingəçevir şəhər 11 nömrəli orta məktəbdə oxuyub. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.

2001–2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində leytenant rütbəsində taqım komandiri vəzifəsində həqiqi hərbi xidmət keçib.

1999–2012-ci illərdə “Şərq” qəzetində müxbir, məsul katib vəzifələrində çalışıb. 2012-ci ildən fəaliyyətini rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzetində müxbir və şöbə redaktoru kimi davam etdirib.

Vətən müharibəsinin iştirakçısıdır.

“Qubadlıının azad olunmasına görə” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

AZƏRBAYCAN TARİXİNİN ƏN ŞƏRƏFLİ SƏHİFƏSİNİN MÜƏLLİFİ

Mən iki savaş gördüm. Daha doğrusu, Birinci Qarabağ müharibəsinin şahidi, İkinci Qarabağ müharibəsinin iştirakçısı oldum. Uşaq vaxtı oyuncağım məftildən düzəldilən tapança, taxtadan hazırlanan avtomat, güllə gilizləri oldusa, böyüyəndə onlar əsl silah-sursatla əvəzləndi.

Döyüşü kimi silaha sarılıb Vətən uğrunda savaşa qatıldım. Azərbaycanın hərb tarixinə yazılın şanlı Zəfərin bir parçasına çevrildim.

Xoşbəxtəm, ona görə ki Ali Baş Komandan İlham Əliyevin Müzəffər Ordusunun 44 günə yazdığı Zəfər salnaməsində mənim də imzam var. Fəxarət hissiyələ deyə bilərəm ki, ehtiyatda olan zabit kimi mən bu savaşçı jurnalist kimi deyil, döyüşü kimi yaşadıdım.

Vətən müharibəsində rəşadətlə, cəsarətlə döyüşən Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlıq simvoluna çevrildi. Əlinə silah alıb könüllü olaraq savaşa qoşulan hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı.

Qürurluyam ki, İlham Əliyev kimi əsl sərkərdənin başçılıq etdiyi bugünkü Azərbaycanın vətəndaşı və döyüşü-jurnalistiyəm.

Savaş uşaqlarının qisas yanğısı

Mingəçevir şəhərində böyümüşəm. 1990-cı ildə 20 Yanvar faciəsinin, erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşiliklərin, torpaqlarımızın ard-arda işğal edilməsinin, ölkəmizdə xaos, hərc-mərclik dövrünün ağrı-acısını yaşayan uşaqlardan biriyəm.

Müharibənin qızığın dönəmində 7–8-ci siniflərdə oxuyurdum. Çörəkdən başqa hər şey talonla satılırdı. Heç çörəyi də normal tapıb ala bilmirdik. Saatlarla növbə gözləyirdik, amma çörək maşını gələndə elə qarışılıq düşürdü ki, növbədə sıxlıb-əzilir, ağlaya-ağlaya evə əliboş qayıdırıldıq.

Cəbhədən gələn hərbçilərlə söhbət edirdik. Onlar, həqiqətən, qəhrəmanlar idilər: adı avtomat silahlarla düşmənə xaricdən hədiyyə edilən tanklara, zirehli döyük maşınlarına qarşı vuruşurdular. Deyirdilər ki, erməniyə kömək edən olmasa, biz onları məhv edərik. Amma təəssüf ki, söhbət etdiyimiz qəhrəmanlarımız bir neçə gündən sonra bayrağa bükülmüş şəkildə Şəhidlər xiyanətə gətirilib dəfn edildi. Hər gün şəhərimizə şəhid tabutu gətirilirdi. Anaların, bacıların fəryadından qulaq tutulurdu. Mən bu acılar içində, bu fəryadların sədasında böyüdüm.



Sonra torpaqlarımız işgal edildi və elindən-obasından didərgin düşmüş insanlar məktəblərə, uşaq bağçalarına yerləşdirildi. Biz isə dərslərimizi zavod və fabriklərdəki kiçik otaqlarda keçmək məcburiyyətində qaldıq. Evsiz-eşiksiz, çarəsiz insanları görəndə ürəyim qan ağlayırdı.

Leytenant rütbəsi ilə hərbi xidmətə başladım

Məktəbdə əla qiymətlərlə oxuyurdum. Deyirdim ki, hərbçi olacaq və xalqımı bu günə salan ermənidən qisas alacağam. Lakin ailənin tək oğlu olduğum üçün valideynlərim buna razılıq vermədilər. Amma bu istəyim qismən də olsa reallaşdı. Test imtahani verib universitetə qəbul olundum və 4 il təhsil alıb həm jurnalist, həm də zabit oldum. BDU-nun hərbi kafedrası olduğu üçün bizə leytenant rütbəsi verildi. Ehtiyatda olan zabit oldum.

Hərbçi ola bilmədim, amma silahım oldu – qələm. Hərbçilərimiz əldə silah daim Vətənin keşiyində durdu, mən isə qələmimlə dövlətimin, dövlətçiliyimin müdafiəsində durdum.

Peşəsinə sadiq jurnalist kimi 1999-cu ildən mətbuatda çalışmağa başladım. 2001-ci ildə zabit kimi həqiqi hərbi xidmətə yollandım və 2003-cü ildək “N” sayılı hərbi hissədə taqım komandiri kimi çalışdım.

Həmin zamanlar orдумuzun arsenalı hələ o qədər modernləşməsə də, yeni texnikalar alınır, köhnə hərbi maşınlar yeniləri ilə əvəzlənirdi. Şəxsi heyətin döyüş ruhu da yüksək idi. Taqım komandiri kimi üzərimə düşən vəzifəni qüsursuz yerinə yetirir, nizam-intizam qaydalarına əməl edirdim. Həmçinin əsgərlərə döyüş hazırlığı ilə yanaşı, Azərbaycanın tarixi həqiqətlərini də öyrədirdim. Hər zaman onlara deyirdim ki, hərbi biliklərə dərindən yiylənmək, döyüş texnikası və silahlardan bacarıqla istifadə etmək döyüsdə qələbəni təmin edir. Hərb işini vicdanla öyrənmək Azərbaycan Ordusunun hərbi qulluqçusunun borcudur. Heç kimin yadından çıxmamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, torpaqlarımızın 20 faizi işğal altındadır.

Müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldirdi.

Ən yüksək zirvələrdəki səngərlərdən reportaj

2003-cü ildə hərbi xidməti bitirib yenidən qələmə sarıldım. “Şərq” qəzetində parlament müxbiri və məsul katib vəzifələrində çalışdım.

Bu dövrдə Azərbaycanda yeni bir dönəm başlamışdı. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin böyük etimadını qazanaraq ölkə Prezidenti seçilmişdi.

Qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyaset həyata keçirən cənab İlham Əliyev “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Prezident qısa zamanda qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasetində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderə çevrildi.

Bütün sahələrdə islahatlara başlayan Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistandan işğalçı dövlət kimi tanınması istiqamətində hücum diplomatiyasına başladı: “Regionların sosial-iqtisadi inkişafı” dövlət proqramları qəbul edildi, eyni zamanda ordu quruculuğu prosesi daha da gücləndirildi. Hər il dövlət büdcəsində hərbi xərclər artırılmağa başlanıldı. Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi istiqamətində çox mühüm addımlar atıldı.

Bir jurnalist kimi bütün bu prosesləri izləyir, cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliğatçısı kimi çalışırdım. İllər ötdükcə Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoydu.

2012-ci ildə jurnalist fəaliyyətimi rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzetində davam etdirməyə başladım. Demək olar ki, "Azərbaycan" qəzetiində çalışdığım illərdə də qələmimlə döyüşdüm. Ölkənin hərbi mövzuda yazan fəal jurnalistlərindən birinə çevrildim. Müdafiə Nazirliyinin xətti ilə getmədiyim səngər, yüksəklik, post, demək olar ki, qalmadı. Cəbhə xəttini qarış-qarış gəzdim. Bəzən ay ərzində iki dəfə hərbi hissələrə yollandım. Dəfələrlə Müdafiə Nazirliyinin mükafatlarını, təltiflərini, təşəkkürnamələrini aldım. Bir sözlə, daim ordunun içində oldum, həmişə ordu ilə bir nəfəs aldım, hər zaman ordu üçün çalışdım, can yandırdım.

Lələtəpədən ilk reportaj hazırlayan jurnalist oldum

Ən çox da qış fəslində cəbhə xəttinə getməyə önəm verirdim. Çünkü bu fəslin çətinlikləri, qarın soyuğu, sazağı səngərdə daha aydın duyulur. Ön xətdə xidmət çəkən əsgərləri daha böyük qəhrəman hesab edirdim. Onlardan yazmaq, xidmətlərini işıqlandırmaq, qəhrəmanlıqlarından bəhs etmək mənə daha maraqlı gəlirdi.

Hərbi hissələrdəki yenidənqurma işlərini, maddi-texniki təminatın daha da yaxşılaşdırılmasını, şəxsi heyətin mənəvi-psixoloji və vətənpərvərlik ruhunun, döyüş əzminin artırılması istiqamətində aparılan tədbirləri görəndə çox sevinirdim. Göründüm ki, daha əsgər paltar yumur, yemək bişirmir, hamamda soyuq su ilə yuyunmur. Çünkü hər bir hərbi hissədə müasir camaşırxana, hamam kompleksi, hər cür avadanlıqlarla təchiz edilmiş tibb məntəqəsi tikilir və əsgər yeməkxanalarında yeməkləri mülki şəxslər bisirirlər.

Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə vurgulayırdı ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Çünkü torpaqlarımız işgal altında idi və biz hər an mühari-bəyə hazır olmalı idik. Buna görə də cənab İlham Əliyev müdafiə sənaye-mizin inkişafını daha da artırır, xaricdən ən modern silah və texnikaların alınmasını daha da sürətləndirirdi. Bu durum Ermənistani qorxuya salındı və dünyaya car çəkib Azərbaycanın silahlığındı deyirdi. Amma Azərbay-



can Prezidenti bir neçə kəlmə ilə dünya birliyinə çatdırırı ki, torpaqlarımız işğal altındadır, soyqırımıma məruz qalmış bir ölkəyik və bizim heç kimin torpağında gözümüz yoxdur. Biz öz torpaqlarımızı sülh yolu ilə qaytarmaq niyyətindəyik. Amma buna baxmayaraq, silahlanırıq. Çünkü sülh danışqları bir nəticə verməsə, hərbi yola əl atmaq məcburiyyətində qalacağıq.

2016-ci ildə ordumuzun şanlı Aprel Zəfərindən dərhal sonra Müdafiə Nazirliyinə müraciət edib Lələtəpədən reportaj hazırlamaq istədiyimi bildirdim. Hər zaman olduğu kimi, bu dəfə də müraciətimə müsbət cavab verildi və ilk mülki jurnalist kimi Lələtəpəyə qalxıb qəhrəmanlarla görüşdüm. Bu, həqiqətən, böyük sevinc və qürur hissi idi.

Bu qələbə bir daha göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Düşmən isə başa düşdü ki, İlham Əliyev qısa zamanda müzəffər Ordu yaradıb, əgər əmr etsə, bir neçə günə Qarabağ işğaldan azad edilə bilər.

Amma Aprel döyüsləri Ermənistana dərs olmadı. 2018-ci ildə Naxçıvanda təxribat törədildi və əlahiddə ordunun Xüsusi Təyinatlı Qüvvələri Günnüt əməliyyatında düşmənə çox ağır zərbə vurdu.

Qələbədən jurnalist kimi yazmayı yox, Zəfəri zabit kimi yaşamağı arzulayırdım

Bütün bunlar göstərirdi ki, Ermənistən sülh danışqlarına getmək fikrində deyil və beynəlxalq təşkilatların yaratdıqları cəzasızlıq mühitindən sui-istifadə etməklə Azərbaycanı qıcıqlandırır. Cənab İlham Əliyev isə beynəlxalq təşkilatlardakı çıxışları ilə işgalçi ölkənin rəsmilərini rəzil günə salırdı. Prezident tarixi həqiqətləri olduğu kimi çatdırır və Qarabağın əzəli Azərbaycan torpağı olduğunu faktlarla isbat edirdi.

Ermənistən bacara bildiyi yeganə şey isə ancaq cəbhə xəttində təxribat törətmək idi. Növbəti təxribat isə iyul ayında Tovuz istiqamətində baş verdi və bu döyüslərdə yüksəkrütbəli zabitlərimiz şəhid oldular. Düşmənə layiqli cavab verilsə də, xalq general-leytenant Polad Həsimov, polkovnik İlqar Mirzəyev və digər hərbçilərimizin şəhid olması ilə barışmadı. Düşmənə layiqli cavabın verilmə anı yetişmişdi.

Ali Baş Komandanın xalqa, gənclərə müraciətindən sonra minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yollanıb könüllü olaraq döyüşə getmək üçün hazır olduğunu bildirdi.

Mən də bu addımı atdim. Axı mən həm də ehtiyatda olan zabit idim və hiss edirdim ki, müharibə qaçılmazdır. Qələbə qazanacağımıza da

əmin idim: illərlə ordumuzun şəxsi heyətinin müharibəyə necə hazırlaşdığını, alınan müasir silahlarımızın, zərbə dronlarımızın və yüksək döyüş ruhunun şahidi idim. Amma onu da bilirdim ki, bu savaşda jurnalistlər öndə yox, arxada çalışıb, haqq davamızı dünyaya çatdırmaqla məşğul olacaqlar. Ona görə də Qələbədən jurnalist kimi yazmaq yox, Zəfəri zabit kimi yaşamaq istədim.

Qələm süngüyə çevriləndə...

Sentyabrın 27-də gözlənilən an yetişdi və Ali Baş Komandan düşmənin təxbibatına qarşı əks-həmlə əməliyyatlarının başlanması üçün əmr verdi. Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyati ilə Qarabağın azadlığı uğrunda haqq savaşına başladı.

Hər gün cəbhədən həm üzücü, həm də xoş xəbərlər gəlirdi. İgid oğullarımız qəhrəmancasına döyüşərək torpaqlarımızı azad edir, bu yolda canlarını qurban verirdilər. Mən günlərimi sayırdım. Tez-tez Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə zəng edib xəbər alırdım və “hələ gözlə” deyirdilər.

Oktyabrın 10-da Ağdamə səfər etmişdim: Quzanlıda atəş altında reportaj hazırlayırdım. Düşmən Quzanlıni ağır artilleriya atəşinə tutsa da, yerli əhali evlərini tərk etmirdi. Hər kəs ordumuzun əsgərlərinə əlindən gələn yardımını etmək üçün səfərbər olmuşdu. Bu durumu işıqlandırmaq üçün Quzanlıda sakinlərlə görüşüb söhbət edirdim.

Günorta saatlarında zəng gəldi və bəlli oldu ki, səfərbərlik xidmətin dən Müşfiq müəllimdir, məni savaşa çağırırdı. Atəş səsləri eşidiləndə soruşdu ki, bəs sən haradasan, o nə səsdir? Mən də vəziyyəti izah etdim. Müşfiq müəllim dedi ki, sən elə döyüşdəsən, öz xidmətinlə məşğul ol. Amma razılaşmadım və dedim ki, sabah mütləq gələcəyəm. Gecə Bakıya geri qayıtdım və səfərbərlik xidmətinə yollandım. Dedilər ki, bir qrup zabit dünən yola salındı, telefonu açıq saxla, növbəti etapda səni çağıracaq. İki həftə gözləməli oldum və nəhayət, yol göründü – qələmin süngüyə çevrilmə anı yetişdi.

Səhər redaksiyaya yollanıb baş redaktorumuz, Milli Məclisin deputati Bəxtiyar Sadıqova vəziyyəti izah etdim. Bəxtiyar müəllim mənə sağ-salamat, qələbə ilə qayıtmığı arzuladı və heç vaxt yadımdan çıxmayacaq bir fikir səsləndirdi: “Mən Birinci Qarabağ mühabibəsinin iştirakçısıyam. Mənə vahid komandanı olmayan ordunun məğlubiyət tarixindən yazmaq nəsib oldu. Amma inanıram ki, sən Müzəffər Ali Baş Komandan İlham Əliyevin

qüdrətli Ordusunun haqq savaşının, şanlı Qələbəsinin həm döyüşçüsü, həm də Zəfər salnaməsini tarixə köçürən jurnalist olacaqsan”.

Səhəri gün hazırlıqlarımı görüb evdən çıxmağa hazırlaşirdim. Elə bu vədədə 9 yaşlı qızım Yağmurun səhhətində ciddi problem yarandı. Dərhal xəstəxanaya aparmalı olduq. Səfərbərlik xidmətinə zəng edib dedim ki, 1-2 saat yubanacağam. Uşağı hansı tibb müəssisəsinə apar-dıqsa, həkimlər hökmən xəstəxanada yatmalı olduğunu dedilər. Çıxılmaz vəziyyətdə qalmışdım. Hamı məndən səfərbərlik xidmətinə zəng edib bir neçə günlük möhlət almağımı təkid edirdi. Bunu necə edə bilərdim?! Axi həftələrlə zəng edirdim ki, məni niyə cəbhəyə göndərmirsiniz? İndi də gedib möhlət istəməyim doğru olmazdı. Həm qızım, həm də həyat yoldaşım gördü ki, getməkdə israrlıyam, ona görə də bircə kəlmə söylədilər: “Get və sağ-salamat yanımıza qayıt. Yolunu sə-birsizliklə gözləyəcəyik!”

Uşağı xəstəxanaya yerləşdirib yola düşdüm. Ürəyim qan ağlayırdı, amma seçimimi etmişdim. Adətən, belə hallar fakt yox, rəvayət olur. Bəddi əsərlərdə təxəyyül məhsulu kimi oxuyurduq ki, qəhrəmanın Vətən sevgisi övlad sevgisindən üstün oldu, savaşa yollandı. Mən real həyatda bu gerçəyi yaşamalı oldum...

Yoldaşlarım mənim bu hərəkətimi qəhrəmanlıq kimi qiymətləndirdilər. Amma cəbhədə qarşılaşdırığım gerçekliklər göstərdi ki, mənim kimi qəhrəmanlar yüzlərlə, minlərlədir. Toplanış məntəqəsində zabit və kö-nülli əsgərlərlə səhbət edəndə bəlli oldu ki, kimisi xəstə anasını, yaxud atasını yataqda, kimisi hamilə həyat yoldaşını doğum evində buraxıb Vətənin harayına yetişib. Onlar əsl qəhrəmanlar, Vətən oğulları idilər.

Minomyot yağışı, azan səsi və Qələbə müjdəsi

Oktyabrın 20-də “N” sayılı hərbi hissədə toplantı məntəqəsində idik. Burada həm qrup, həm də qələm yoldaşım Rasim Bayramovla görüşdüm: dörd il birlikdə ali təhsil al, sonra jurnalist kimi birlikdə çalış və tələyin qisməti ilə döyüş yoldaşı ol – maraqlı hadisələr yaşandırdı.

Savaş meydanında döyüşən hərbi hissələrdən zabitlər gəlib bizim sı-ralarımızdan seçim edildilər. İki gündən sonra mənə də yol göründü və əşyalarımı toplayıb yola çıxdım. Yolda hansı hərbi hissəyə gedəcəyimizi soruşdum. Cavab məni çox sevindirdi. Bəlkə də, hər insana, hər zabitə nəsib olmayan bir reallıq idi: 17 il öncə xidmət etdiyim “N” sayılı hərbi his-



səyə düşmüştüm. Fikirləşdim ki, sağ qalsam, zabit şəxsi vəsiqəmə bir hərbi hissənin nömrəsi yazılaçaq.

Düşmən Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində yolları atəş altında saxlayırdı. Bir qədər getdikdən sonra dayanmalı olduq. Dedilər ki, hava qaralmadan irəliləmək təhlükəlidir. Gecə yol getdiyimizdən hansı kəndlərdən keçdiyimizi görə bilmədim. Səhər açıllarkən gördüyüm kənd Dağ Tumas kəndi oldu.

Gecə çayın kənarında dayandıq və bəlli oldu ki, Qubadlıdayıq. Hərbi hissəmizə Qubadlının bəzi yüksəkliklərində qalan düşmən qüvvələrinin təmizlənməsi və rayonun müdafiəsi tapşırığı verilmişdi. Çünkü düşmən Qafan istiqamətində qüvvə toplayaraq yenidən Qubadlıni ələ keçirmək istəyirdi. Əgər bu baş versəydi, Laçın dəhlizinə doğru irəliləyən Xüsusi Təyinatlı Qüvvələrimiz mühasirəyə düşə və əməliyyatlar pozula bilərdi.

Düşməndən ələ keçirilən hərbi hissədə gecələməli olduq. Səhər hərbi hissə komandiri ilə görüşdük və tapşırıqlarımızı alıb təyinat üzrə hərəkət etdik. Bəlli oldu ki, bir gün öncə “Qanlı təpə” deyilən ərazidə savaş baş verib, tabor komandiri, polkovnik Nail Orucov, taqım komandiri Emil Qurbanov və bir neçə əsgərimiz qəhrəmancasına döyüşərək şəhid olublar. Mən Emil Qurbanovun yerinə taqım komandırı təyin olunmuşdum.

Yüksəkliyə qalxmalı idik. Amma düşmənin minaatanları hərəkət etməyə imkan vermirdi. Qafan istiqamətindən mərmilər yağış kimi yağıdırıldı. Ona görə də gecəyə qədər gözlədik və təminat aparan əsgərlərlə birlikdə yola çıxdıq. Bir neçə saatdan sonra təyinat nöqtəsinə çatdıq. Ən hündür zirvədə idik. Gecə olduğundan ərtaf yaxşı görünmürdü. Səhər açılanda gözlərimə inanmadım. Başqa vaxt başımızın üstündə olan buludlar indi ayağımın altında idi. Yüksəklikdən baxanda qarşımıda sanki silsilə dağlar dalgalanırdı. Önüm Qarabağ, arxa tərəf isə Ermənistən əraziləri ididi, yəni düşmənlə üz-üzə dayanmışdım.

Son döyüşlərdə taqımının 11 əsgəri şəhid olmuşdu. Ərazidə yalnız səssiz hərəkət etmək məcburiyyətində idik. Düşmən duyuq düşən kimi minomyotlardan atəşə tuturdu. Demək olar ki, səhər açılandan axşama qədər Qubadlının mərkəzi, bizim aşağıda olan bölmələrimiz mərmi yağışına tutuldu.

Bizim tapşırığımız Gorus-Qafan yolu istiqamətindən düşmənin göz-lənilən hücumunun qarşısını almaq idi. Noyabrın 8-dək mövqelərimizi qoruduq. Baxmayaraq ki düşmən qüvvələri dayanmırıldı, qoyub getdikləri əraziləri, istehkamları tanıdları üçün həmin yerləri atəşə tuturdular, biz bir qarış belə geri çəkilmirdik. Bir neçə dəfə hücum etmək istədilər,

amma güclü müqavimətlə rastlaşaraq geri çəkildilər. Hərbi hissəmiz üzərinə düşən tapşırığı layiqincə yerinə yetirdi. Amma müharibə bitənə qədər biz Qubadlının dağlarında xeyli şəhid verdik.

Müharibədə hər cür çətinlik olur: ac-susuz, köməksiz vəziyyətdə də qalmaq mümkündür; hərdən təminat gətirmək mümkün olmurdu, çünkü yağış yağanda dağlara qalxmaq müşkülə çevrilirdi. Bəzən ac qalırdıq, susayanda yarpaqların üstündəki damcılari udmaqla susuzluğumuzu yola verirdik. Amma müqavimətimiz qırılmırdı, çünkü Vətən savaşına hamımız könüllü olaraq gəlmişdik. Bilirdik ki, bu yolun sonunda şəhadət var. Haqq savaşı aparır və inanırdıq ki, qələbə bizim olacaq. Əsgər ac qalsada, susuz keçinsə də, döyüş növbəsi çəkərkən bir an belə gözünü qırpmırıdı.

Ümumiyyətlə, döyüşdə əsgərin rolu qat-qat artır. O öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. Şəxsi heyətin əməliyyatların qətiyyətliliyinin təmin olunmasında yüksək mənəvi keyfiyyəti, qələbəyə sarsılmaz inamı, silahları və döyüş texnikasını mükəmməl bilməsi və bacarıqla tətbiq etməsi böyük rol oynayır. Azərbaycan əsgəri belə əsgər idi: döyüş ruhu yüksək, qələbəyə inamlı və nizam-intizamlı. Ona görə də mən hər bir əsgərlə qürur duyurdum, onların hər biri qəhrəman idi.

Noyabrın 9-u axşam xəbər verildi ki, səngərlərə sıpər olun, gecə güclü döyüş başlayacaq. Zabit yoldaşlarımıza halallaşdıq və sağ qalacağımız təqdirdə nə edəcəyimiz barədə söhbətləşdik. Səngərlərə sıpər olub saatlarla gözlədik, amma düşmən atəş açmadı.

Komandanlığının yerləşdiyi qərargah bizdən çox uzaqda idi. Gecə həmin ərazidən havaya işıqlaşan güllələr atılmağa başladı. Çox qəribə hal yaşadıq. Düşündük ki, bunu edən kimdir, hərbi hissənin yeri barədə düşmənə işarə verir. Bu hal bir neçə dəfə baş verdi. Artıq səhər açılırdı. Qəflətən qulağımıza azan səsi gəldi, çəşqin vəziyyətdə qaldıq. Bölüyü-müzün feldşeri Emil Zeynalovun səsi idi. Emil dini təhsilli idi və çox yaxşı avazı vardı. Aşağıda olarkən hərdən dini mövzularda danışar və xoş avazı ilə azan verərdi.

Bu dəfə Emildən çox uzaqda idik, amma onun verdiyi azanın səsi bütün dağlara yayılırdı. Heç nə başa düşmürdük və rabitə əlaqəsinə çıxıb nə baş verdiyini soruşanda da cavab verən yox idi.

Sən demə, müharibə bitib, Ermənistən təslim olub. Komandir Emilin yüksəkliyə qalxıb azan verməsini istəyib.

Savaş bitsə də, biz mövqeyimizi tərk etmədik. Çünkü erməniyə inanmaq olmazdı, elə onlara inanıb qucaq açdığımız üçün soyqırımlara

məruz qalıb torpaqlarımızı itirmişdik. Noyabrın 14-dək dağlarda keşik çəkdik. Başqa hərbi birləşmə gəlib bizi əvəzlədikdən sonra rayon mərkəzinə endik.

Yastığımız Vətən daşı, yorğanımız qar oldu

Artıq savaş bitmişdi, amma bizi qarşında yeni tapşırıqlar gözləyirdi. İki gün Qubadlıda qaldıqdan sonra Hadruta doğru hərəkət etdik. Cəbrayıl-dan keçib Xocavəndə doğru irəlilədikcə yollarda gördüklərimiz bizi çox qürurlandırırdı.

Düşmənin məhv edilmiş texnikaları, qoyub qaçıdiği zirehli maşınları, illərlə düzəldikləri “keçilməz” istehkamları, ayaqlar altında diyirlənən kaskaları... İndi onların əksəriyyəti Hərbi Qənimətlər Parkında nümayiş olunur.

Hadrutda 2 gün qaldıqdan sonra öncə Xocalının Şuşakənd kəndində, sonra isə Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında düşmən qüvvələri ilə üzbəüz mövqelərdə postlar qurduq. Əsgərləri hərdən güclə saxlayırdım. Gözüqanlı Azərbaycan əsgəri düşmənin bu torpaqlardan tamamilə rədd olmasını istəyirdi. Xocavəndin yuxarı Taqaverd kəndində düşmən postu ilə aramız cəmi 10–15 metr idi. Bizim əsgərlər qələbə əhvali-ruhiyyəsində hərdən meyxana deyirdilər. Er-məni əsgərləri də postun kənarına yaxınlaşış qulaq asır və hətta hərdən qafiyəni də təkrar söyləyirdilər. Bizdən çörək, siqaret istəyirdilər. Rəzil gündə idilər və dəqiq bilirdik ki, onları yuxarı komandanlıq orada güclə saxlayır.

Dekabrin 1-dən yanvarın 2-dək Taqaverddə döyüş tapşırıqlarını uğurla icra etdik. Qarlı-şaxtalı havalarda Qarabağın dağlarında həyatımı-zın ən yaddaqlan anlarını yaşadıq. Qalib gəlmışdik və evimizə qalib əsgərlər, zabitlər kimi döncəcəyimiz üçün qururlu idik.

Bu dövrə iki dəfə şad xəbər aldım: dekabrin 15-də postda olarkən qərargahdan xəbər verdilər ki, müdafiə nazirinin əmri ilə baş leytenant rütbəsi almışam. Dekabrin 29-da isə evə zəng etmişdim. Həyat yoldaşım telefona cavab verən kimi məni təbrik etdi. Soruşdum ki, nə baş verib? Dedi ki, Prezident səni “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edib, jurnalist dostların sosial şəbəkələrdə paylaşıblar.

Bu, çox sevindirici xəbər oldu və əsgərlərimin hər birini təbrik etdim. Çünkü bəlli idi ki, mən təltif olunmuşamsa, demək, bütün şəxsi heyət təltif edilib.

Dekabrin 31-i, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və ilin son günü idi. Postlarda xidmətimizi davam etdirirdik. Havaya yaylım atəşləri açıb sevincimizi paylaşa bilərdik. Amma əsgərlərə dedim ki, ən doğru qərar şəhid qardaşlarımızın ruhunu şad etməkdir. Ona görə də yeni ilin ilk dəqiqəsində şəhidlərimizin xatirəsini sükutla yad etdi. Bunu düşmən əsgəri də gördü və baxdılar ki, biz havaya atəş açmırıq, onlar da susqun qaldılar.

Ordu sıralarında qalmaq istəyirdim. Komandanlığa müraciət etdim. Əvvəlcə razılıq verdilər, amma sonra dedilər ki, Silahlı Qüvvələrimizdə kifayət qədər zabit var və könüllü gələn zabitlər ehtiyata buraxılmalıdır. Yanvarın 2-də 3 aya yaxın hərbi xidmətdən sonra ordu sıralarından tərxis olundum və qalib Ordunun qalib zabitini kimi ailəmin yanına döndüm.

Cox qürurlu idim. Lakin həyətimizə daxil olanda özümü saxlaya bilmədim. Xəstəxanada qoyub getdiyim qızım Yağmur əlində üçrəngli bayraqımızla üstümə qaçaraq boynumu qucaqlayıb sevincindən ağlamağa başladı. Bu, həqiqətən, ikiqat sevinc idi...

44 günün əfsanəsi

Arzuma çatmışdım. Çünkü Vətən müharibəsini jurnalist kimi deyil, zabit kimi yaşadım. Əlimdə qələm olanda da rəşadətlə çalışdım, silaha sarılıb ön cəbhəyə yollananda da.

Qürurluyam, ona görə ki Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli Ordusunun qazandığı böyük Zəfərdə mənim də kiçik töhfəm var. On minlərlə cəsur döyüşçü kimi mənim də taleyimə şərəfli səhifə yazıldı.

Bu haqq savaşında zabit kimi döyüssəm də, jurnalist kimi qeydlərimi də aparırdım. Vətən müharibəsinin 44 gününün hər dəqiqəsi bir tarix oldu. Bu savaşı Azərbaycan Silahlı Qüvvələrinin bütün bölməlerinin vahid komandanlıq altında birlikdə keçirdiyi uğurlu əməliyyatlarla qazandıq. Bu savaşda əsl sərkərdə olduğunu sübut edən İlham Əliyevin verdiyi qətiyyətli qərarlar bizi qələbəyə apardı.

Bir daha şahidi oldum ki, Azərbaycan Ordusu, həqiqətən də, dünyasının ən qüdrətli orduları sırasındadır. Bizim hərbçilərimizin əzmkarlığı, qətiyyəti, Vətən sevgisi çox yüksəkdir. Bunu zabit kimi deyirəm. Həqiqətən, Ali Baş Komandan İlham Əliyev olduqca müasir, güclü ordu yaradıb. Bu savaşda Azərbaycan Ordusu XXI əsrin 4-cü, 5-ci nəsil silahları ilə silahlanmışdı. Həm də intellektual cəhətdən inkişaf etmiş bilikli hərbi kadrlarıız yetişib. Bunların hamısı isə Azərbaycanın XXI əsrin tələblərinə cavab



verən yeni hərbi taktikaya keçməsinə şərait yaratmışdı. Düşmən isə köhnə taktikalarla müdafiə olunurdu.

Onu da deyim ki, Qələbə təkcə döyüş texnikaları, zərbə dronları, silah-sursatın hesabına qazanılmadı. Qələbəni cəsarətlə, qətiyyətlə döyüşən Azərbaycan əsgəri qazandı. Özü də müstəqillik dövründə yetişən vətənpərvər gənclik irəlidə idi. Dünənədək sıradan, adı, bəzən isə uşaq saydığımız on minlərlə gənc öz cəsarəti, mərdliyi ilə bir anın içində sanki aslana çevrildi. Onlar “Qarabağ Azərbaycandır!” milli hərəkatının Qələbə nidasını qoydular.

Bu savaşda bütün etnik qrupların nümayəndələri əlinə silah alıb Qarabağın azadlığı uğrunda döyüşdü. Tabeliyimdəki taqımda taliş, ləzgi, avar, udin və digər xalqların igid oğulları döyüşürdü. Bu bir daha göstərdi ki, bütün Azərbaycan cənab İlham Əliyevin ərtafında six bir-ləşərək Vətən savaşında qələbəyə köklənib. Qələbəmizin rəmzi olan yumruq isə təsadüfən seçilməmişdi. O yumruq həm güc, həm də birliliyimizin təcəssümü idi. Yalnız birliyi olan ölkələr, iradəli olan liderlər qələbə qazanırlar. Dünya isə bir daha şahidi oldu ki, Azərbaycanın qətiyyətli, iradəli lideri və qüdrətli sərkərdəsi var. Həmin sərkərdə cəmi 18 ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. Yaratdığı Silahlı Qüvvələr dünyyanın ən güclü orduları sırasında yer alıb.

Vətən savaşının döyüşcü-jurnalisti kimi deyə bilərəm ki, bu Zəfərin qəhrəmanları igid Azərbaycan oğulları, memarı isə Müzəffər Ali Baş Komandanımızdır.



CAMALLI ŞAHİN FAİQ OĞLU ehtiyatda olan baş leytenant

1997-ci il iyulun 2-də Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. 2003–2011-ci illərdə Şabran şəhərindəki M.Nəzərov adına 4 nömrəli orta məktəbdə oxuyub.

2011–2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2014–2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru qoşunları fakültəsində qoşun kəşfiyyatı mütəxəssisi ixtisası üzrə təhsil alıb. Ordu sıralarına xidmətə göndərildikdən sonra öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin təməl hazırlıq kurslarına daxil olub. Hazırlığı kurs birincisi kimi başa vuraraq, “N” sayılı hərbi hissədə baş kəşfiyyatçı kimi xidmətə başlayıb. Daha sonra qrup komandirinin müavini və qrup komandiri vəzifələrində xidmətini davam etdirib.

2013-cü və 2018-ci illərdə keçirilən hərbi paradların, Vətən müharibəsinin iştirakçısıdır.

“İgidliyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayıllın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

PREZİDENTİN XALQA MÜRACİƏTLƏRİ DÖYÜŞLƏRDƏ BİZƏ BÖYÜK RUH YÜKSƏKLİYİ VERİRDİ

2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci il-dönmü münasibətilə keçirilən hərbi paradda ilk dəfə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları da iştirak edirdilər.

Paradda keçid edən kursantların arasında mən də var idim. Nizami addımlarla tribunanın, Ali Baş Komandanın öündən keçdik.

Mənim üçün unudulmaz və tarixi bir gün idi!

Çünki cəmi 16 yaşım var idi və artıq paradda iştirak edirdim.

Qələbə paradına doğru...

Tale elə gətirdi ki, 2018-ci il iyunun 26-da keçirilən Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş paradda iştirak etmək mənə də nəsib oldu. Bu dəfə zabit idim, artıq çıy-nimdə leytenant poqonunu daşıyırdım.

Olduqca qürurlu idim! Çünkü həm paradda ikinci dəfə keçid edirdim, həm də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini başa vurmuşdum. Qarşıda məni zabit kimi xidmət gözləyirdi.

Amma hər iki parad zamanı düşüncələrimə hakim olmuş və heç zaman məni tərk etməyən bir fikir də başımda dolaşırıdı. Düşünürdüm ki, görəsən, mənə Qələbə paradını da görmək və bu paradda iştirak etmək qismət olacaqmı.

“Qələbə paradi” ifadəsini təsadüfən işlətmədim. Çünkü bilirdik ki, bu müharibə nə vaxtsa olacaq. Bilirdik ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuzun döyüş qabiliyyətinin artırılmasının başlıca məqsədi torpaqlarımızın işğaldan azad edilməsidir. Ən əsası, hələ hərbi təhsil illərində hər bir kursant inanırdı ki, bu müharibə baş verərsə, biz mütləq qalib gələcək və torpaqlarımızı işğaldan azad edəcəyik.

Mən arzuladığımız Qələbəni nəinki gördüm, həm də onun iştirakçısı oldum, bir parçasına çevrildim. Cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənin başını əzdik, hərbçi kimi döyüş meydanında sözümüzü dedik. Ali Baş Komandanımızın, dövlətimizin, xalqımızın başını uca etdik, tarix yazdıq.

O ki qaldı Qələbə paradına, döyüsdə aldığım yaralar bu tarixi paradda iştirak etməyimə imkan vermədi. Amma kənardan da olsa, paradda iştirak etməliydim. Həmin vaxt hospitalda müalicə alırdım.



Birtəhər Azadlıq meydanına tərəf gəldim. Qalib Azərbaycan Ordusunun parادı bir başqa – daha möhtəşəm idi. Mən bu paradda keçid etməsəm də, ruhən parad iştirakçılarının arasında idim. Onlarla birgə addımladım, onlarla birgə Ali Baş Komandanıma salam verdim.

Sözlə ifadə edilməyəcək hissələr yaşadım bu paradda....

Ali Baş Komandanının ordu quruculuğu siyasəti hərbi təhsil sahəsində də uğurlu nəticə verirdi

Uşaqlıq illərində hər dəfə Şabrandan Bakıya gələndə və geri qayıdanda yol kənarındaki hərbi hissələri gördüm. Bu, istər-istəməz məndə hərb sahəsinə maraq yaratmışdı. Elə bu marağın və həvəsin nəticəsi idi ki, mənim də komandasında olduğum bizim məktəb hərbi yarışda respublika finalına çıxmışdım.

Ona görə 8-ci sinfi bitirəndə qərar verdim ki, mən hərbçi olmaliyam. Evdə təhsili Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmək istədiyimi bildirəndə əvvəlcə valideynlərim razı olmamışdılar. Sonda israrlı olduğumu görüb etiraz etmədirələr.

Həm də hələ uşaqlıq illərimdən məndə düşmənə qarşı yaranmış nifrət yeniyetmə yaşımda daha da arṭmışdı. Torpaqlarımızın işgal altında olması ilə barışa bilmirdim. Anam əslən Füzuli rayonundandır. Babamın qəbrinin işgal altında qalmasını qəbul edə bilmirdim. Bütün bunlar mənim hərbçi olmağımı şərtləndirən əsas amillər oldu.

2011-ci ildə 416 balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundum. Bu məktəb mənə çox şey öyrətdi. Həyatda mübariz olmayı, müstəqil qərarlar qəbul etməyi burada öyrəndim. Ən əsası, bu məktəb mənə mükəmməl təhsil verdi.

2014-cü ildə hərbi liseyi ən yüksək göstəricilərlə başa vuraraq bir-başa Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundum. İlk olaraq Hərbi Hava Qüvvələri fakültəsinə qəbul olunmuşdum. Amma öz ərizəmlə bundan imtina edərək Quru Qoşunları fakültəsinin qoşun kəşfiyyatı ixtisasını seçdim.

Bu məqamda onu qeyd edim ki, həm Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, həm Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alduğım dövrə ordumuzda baş verən dəyişiklikləri görürdüm. Döyüş hazırlığının artırılması, peşəkarlığın yüksəldilməsi üçün vacib tədbirlər həyata keçirilirdi. Ali Baş Komandan İlham Əliyevin ordu quru-



culuğu və döyüş imkanlarının artırılması ilə bağlı yürütüdüyü siyaset ordunun bütün bölmələrində, eləcə də hərbi təhsil sahəsində yaxından hiss olunurdu. Mən bütün bunları gördükcə, ordumuzdakı inkişafın şahidi olduqca hərbçi peşəsini seçməyimlə fəxr edirdim.

Biz kursantlar Ali Baş Komandanın hərbi hissələrlə tanışlığını, hərbiçilərlə görüşlərini yaxından izleyirdik. Prezident İlham Əliyevin mütəmadi olaraq hərbi hissələrdə olması, hərbi təlimlərdə iştirak etməsi bize ilham verirdi. 2016-cı ilin Aprel döyüsləri mənim və bütün kursantların hərb sahəsinə baxışlarını dəyişən bir hadisə oldu. Aprel döyüslərindən sonra əmin olduq ki, bizi qarşıda şərəfli və şərəfli olduğu qədər də məsuliyyətli bir xidməti fəaliyyət gözləyir.

Azərbaycan ictimaiyyəti buna qədər ordumuzun hansı gücə malik olduğunu yalnız parad və təlimlərdə görmüşdü. Dördgünlük müharibənin yekunu olaraq düşmənin 22 il ərzində möhkəmləndirdiyi mövqelərdən, xüsusən strateji yüksəkliklərdən geri otuzdurulması, iki min hektar işğal olmuş ərazinin azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu, həqiqətən, əzici gücə və üstünlüyü malikdir. Mən də fikirləşəndə ki, tezliklə belə bir ordunun zabiti kimi fəaliyyətə başlayacağam, daxilən bir sevinc və qürur hissi keçirirdim.

Artıq kəşfiyyatçı idim

2018-ci ildə – ali hərbi təhsili başa vurduqdan sonra könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin təməl hazırlıq kurslarına qatıldım. İyul ayından noyabr ayına qədər bu kurslarda iştirak etdim. 7 illik təhsilimdə mən, əsasən, nəzəri və praktiki biliklər almışdım. Amma bu təməl kursları tamamilə fərqli idi. Kursa başlayanda 580 nəfər idik, amma cəmi 41 nəfər onu başa vurdu. Bu kurs mənim kəşfiyyatçı kimi biliklərimin, düşmən siğınacaqlarının dərinliklərində fəaliyyət göstərə bilmək üçün peşəkarlığımın artmasında olduqca mühüm rol oynadı. Burada həm psixoloji, həm praktiki, həm də fiziki baxımdan peşəkar fəaliyyət imkanlarım daha da yüksəldi. Bu kursda hərbçi kimi çətin və ekstremal situasiyalarda qərar vermək bacarıqlarımızı inkişaf etdirdik.

Kursu başa vurduqdan sonra “N” sayılı hərbi hissədə baş kəşfiyyatçı kimi xidmətə başladım. Daha sonra qrup komandirinin müavini və qrup komandiri vəzifələrinə təyin olundum. Vətən müharibəsinə qədər kəşfiyyat əməliyyatlarında iştirak etmişdim. İşğalçı Ermənistan ordusunun cəbhə xəttindəki dislokasiya yerləri, onların koordinatları bir kəşfiyyatçı kimi mənə məlum idi. Yəni Vətən müharibəsinə qədər düşmənlə bağlı bütün kəşfiyyat məlumatları tam dəqiqləşdirilmişdi.

İlk döyüş

Hələ Vətən müharibəsindən əvvəl Ermənistan ordusunun ön xətdə qüvvələrini artırdığını müşahidə edirdik. Tovuz döyüslərindən sonra bu daha da arṭmışdı və ona görə biz də ayıq-sayıqlığımızı yüksəltmişdik. Kəşfiyyat məlumatlarımız onu göstərirdi ki, Ermənistan hücuma hazırlaşır, çünki düşmənin hərəkətliliyinin başqa cür izahı yox idi. Ona görə hələ döyüslər başlanmadan əvvəl biz artıq ön xətt mövqelərində idik.

Sentyabrın 27-də xəbər gəldi ki, artilleriya atəşindən sonra düşmən qüvvələri mövqelərimizə hücuma keçiblər. Bundan dərhal sonra Azərbaycan Ordusunun bölmələri hücumun qarşısını almaq üçün döyüş tapşırıqlarını və əks-hücum əməliyyatını icra etməyə başladı.

Həmin gün biz döyüşə getmək barədə əmr alanda sevincimizin həddi-hüdudu yox idi. Çünkü gücümüzü göstərmək üçün şərait yaranmışdı. Ən mühümü isə o idi ki, biz döyüş əmrinin nəticəsi olaraq torpaqlarımızı azad edəcəyimizə inanırdıq.

Döyüslərin ilk günü Murov yüksəkliyi istiqamətində düşməni geri oturduq. Qrupumun üzvlərindən iki nəfər – kiçik gizir Əmrərah Həmidov

və baş gizir İlham Rəşidov bu döyüsdə şəhid oldular. Amma onların qanı yerdə qalmadı, düşmənin xeyli canlı qüvvəsini məhv etdik.

Həmin istiqamətdə irəliləməyə başladıq və qarşidakı strateji yüksəkliyi azad etmək üçün döyüşə girdik. Bu yüksəklik düşmənin təminat yollarını nəzarətə götürməyə imkan verirdi. Ermənilər bizim xüsusi təyinatlı heyətdən olduğumuzu ilk atışmadan hiss etdilər və xilas olmaq üçün qaçmağa başladılar. Bu döyüsdə 10 erməni əsgəri məhv edildi.

Cəbrayılda düşmənin 450 nəfərə yaxın hərbçisini məhv etdik

İlk döyüş tapşırıqlarımızı uğurla icra etdikdən sonra yeni döyüş tapşırıqlarını almaq üçün zabitlərin bir qisminin arxaya qayıtması əmr olundu. Çünkü əmr zərfdə birbaşa zabitlərə verilməli idi.

Sentyabrın 30-da Beyləqan rayonuna gəldik. Bir gün burda qaldıqdan sonra Füzuli rayonu istiqamətindən döyüslərə qatıldık. Müharibə vaxtı birinci dəfə döyüslər başlayanda qeyri-iradi sevinmişdim. İkinci dəfə Füzuli rayonunda sevindim. Çünkü anamın doğulduğu rayona gelmişdim. Biz gələndə artıq cəbhə xəttini yarılmışdı və ordumuz Arazboyu, Cəbrayıllı rayonu istiqamətlərində irəliləyirdi.

Dərhal Cəbrayıllı rayonu ərazisindən döyüşə girdik və düşmənlə ilk təmasda ermənilərin iki "Kamaz" markalı avtoməşinini sıradan çıxardıq. "Kamaz"lardan birini yük yerindəki əsgərlərlə birlikdə məhv etdik. Digər "Kamaz"da isə hərbi sursatlar var idi və onları da qənimət olaraq götürdük. Həmin vaxt düşmənlə elə də ciddi döyüşlərimiz olmadı. Çünkü ön xətt elə yarılmışdı ki, ermənilər xof içərisində idilər, baş götürüb qaçırdılar.

Oktyabrın 3-dən 4-nə keçən gecə Cəbrayıllı şəhərinin 2 kilometrliyinə gəlib çatdıq. Həmin gün şəhəri azad edə bilərdik. Lakin güclü yağış yağındından irəliləmək təhlükəli olardı – göz gözü görmürdü, pusquya düşə bilərdik. Səhərə yaxın Cəbrayıllı şəhərinin girişinə çatdıq. Müəyyən etdik ki, şəhərin girişindəki qoşa qüllənin ətrafında, təxminən, 450 nəfərlik düşmən qruplaşması var. İçərilərində motoatıcı bölmələrlə yanaşı, xüsusi təyinatlılar da var idi. Həmin ərazidə düşmənlə ciddi savaş başladı. Bu döyüslərə bizim taborla yanaşı, xüsusi təyinatlı qüvvələrin iki başqa taboru da qatılmışdı. Bu döyüsdə ermənilərin 450 nəfərə yaxın əsgər və zabitinin hamısı məhv edildi. Artıq oktyabrın 4-də Ali Baş Komandan Cəbrayıllı şəhərinin düşməndən azad edilməsinin müjdəsini xalqa çatdırıldı.

Mənim rəhbərliyimlə 55 nəfərlik qrup şəhərin ətrafindakı strateji yüksəkliyi azad etdi. Yüksəkliyin bir tərəfi əkin sahəsi idi. Oktyabrın 5-i



səhərə yaxın hava dumanlı idi. Birdən yaxınlıqdan “Kamaz” avtomasınılarının səsini eşitdim. Dərhal tabor komandiri ilə əlaqə saxladım və məlum oldu ki, bunlar bizim “Kamaz”lar deyil. Duman çəkiləndən sonra gördük ki, ermənilərin 4 “Kamaz”ı lap yaxınlığımızda dayanıb və əsgərlər minaatanları düşürüb mövqə tuturlar. Ərazinin artilleriya bölmələrimiz tərəfindən atəşə tutulması üçün koordinatı müəyyən etdik və gözlədik ki, ermənilər maşınlardakı silah və sursatları tam boşaltsınlar. Çünkü tez atəşə tutsaydıq, düşmən daha çox tələfat verə bilməzdi.

Artilleriya bölmələri ilə əlaqəyə çıxdım, ərazinin koordinatını verdim və dedim ki, mən “atəş” deyəndən sonra atəş açın. Ermənilər axırıncı yəşiyi maşından düşürən kimi dedim ki, vurun. Dalbadal 3 artilleriya atəşi eşitdik. Mərmi “Kamaz”lardan birinə dəydi, digərləri ətrafa düşdü. Ərazidəki erməni hərbçilərin əksəriyyəti məhv edildi, yalnız bir neçəsi “Kamaz”lardan birinə minib qaçıdı. Digər iki “Kamaz” və minaatanlar saz vəziyyətdə bizə qaldı.

Oktyabrın 5-də hava işıqlanandan sonra ermənilərin Cəbrayıldakı hərbi şəhərciyində axtarışlar apardıq, qiymətli hərbi sənədlər tapdıq, gizlənmiş erməni hərbçilərini məhv etdik. Silah anbarında xeyli raket və sursat aşkarladıq.

Füzuli və Xocavənddə yazılan qəhrəmanlıq salnaməsi

Oktyabrın 8-də Füzuli istiqamətində hərəkətə başladıq. Oktyabrın 9-na keçən gecə düşmənin pusqusuna düşdük. Baş verən atışmada bizim taborun ikinci qrupundan iki nəfər – baş leytenant Nəbi Hüseynov və gizir Natiq Ələkbərov qəhrəmancasına şəhid oldular.

Amma düşməni son əsgərinə kimi öldürdük və irəliləyərək Füzulinin Musabəyli kəndinə çatdıq. Müşahidə apararkən gördük ki, qarşıda ermənilərin bir tankı və iki PDM-i var. Ermənilər texnikaların üçünü də bir yerdə saxlayıb düşmüsdürlər. Yaxınlaşaraq onları atəşə tutduq, hərbçilərdən ikisini məhv etdik, qalanı qaçıdı, texnikaları qənimət olaraq ələ keçirdik. Səhər açılanda baxdıq ki, uzaqdan ermənilərin avtomobil kolonu gəlir, amma bizi görmürlər. Qruplarımız döyüş şəraitinə uyğun qaydada səpələnərək mövqe tutdular. Kolonun qarşısındaki avtomobillər qruplarımız tərəfindən məhv edildi, arxada gələn "UAZ" markalı avtomobilin sürücüsü isə özünü itirib mənim qrupumun mövqeyinə tərəf sürdü. Avtomobili atəşə tutduq, motor hissəsi partladı və bu zaman üç nəfər düşüb qaçmaq istəyəndə güllələdik. Sonradan məlum oldu ki, məhv etdiklərimizin ikisi polkovnik-leytenant imiş. Maşına baxış zamanı qiymətli sənədlər, həmcinin ermənilərin müdafiə mövqelərinin, hərbi hissələrinin dislokaşıya yerləri əks olunan xəritə tapdıq.

Musabəylidən irəliləyərək oktyabrın 11-də gəlib Hadrut istiqamətində mövqe tutduq. Digər taborumuz isə bizdən qarşıda mövqe tutmuşdu. Gördük ki, erməni əsgərləri ilə dolu üç "Ural" avtomobili qarşidakı taboruza tərəf hərəkət edir. Tez taborun komandırı ilə əlaqə saxladıq və o bildirdi ki, maşınları görürənlər. "Ural"ların qabaqda və arxada gedənlərini hərbçilərimiz içindəki əsgərlərlə birlikdə qumbaraatanlarla məhv etdilər. Ortadakı "Ural" saxladı və ermənilər qaçaraq kənardakı pöhrəliyə girdi. Bu zaman döyüş başladı və qarşidakı taborumuz tərəfindən ermənilər son nəfərinədək məhv edildilər. Bu döyüsdə xüsusi təyinatlı dörd hərbçimiz – kapitan İsmayıllı Səmədov (Vətən Müharibəsi Qəhrəmanı), leytenant Əmrəh Əkbərov, leytenant Bəxtiyar İslamov və gizir Elnur Ağayev şəhidlik zirvəsinə ucaldılar.

Taborlarımız əməliyyat planlaşdırmasına əsasən yenidən irəliləməyə başladı. Bir xeyli getdikdən sonra qarşımızda düşmənin artilleriya divizionunun olduğunu müəyyən etdik. Baxdıq ki, 18 ədəd artilleriya qurğusu döyüş vəziyyətindədir. Qruplar şəklində ərazini nəzarətə aldıq. Planımıza əsasən, düşmən yuxarı hissədən atəşə tutulmalıdır. Bu zaman ermənilər

hücumu keçsəydiłər, pusqudakı digər qruplarımız tərəfindən tələyə salınmalıydıłlar. Lakin bizim ilk atəsimizdən sonra ermənilər geri qaçmağa başladılar və digər qruplar da bu zaman birbaşa döyüşə girdilər. Cəmi bir neçə dəqiqə ərzində düşmənin 85 hərbçisini məhv etdik. Bütün texnikaları və silahları, o cümlədən topları qənimət kimi götürdük.

Oktyabrın 12-də Füzuli şəhərinin yaxınlığındakı Məngələnata yüksəkliyinə yetişdik. Burada düşmənin geniş ərazini nəzarətdə saxlayan kamerasını, yanacaq, sursat və ərzaq daşıyan avtomashınlarını sıradan çıxardıq, şəxsi heyətin hamısını öldürdük. Sonrakı günlərdə ermənilər dəfələrlə hücum edərək bizi bu mövqedən çıxarmaq istədilər. Minaatlardan, toplardan, “Qrad” qurğusundan bizi atəşə tutdular, ən sonda ver-tolyotla hücum etdilər.

Oktyabrın 15-də ermənilərin “Qrad” qurğusunu vurmaq üçün artilleriya bölməmizi yönləndirmək istəyirdim və buna görə koordinatları vermişdim. “Qrad” avtomashının isə gizləndiyi yerdən çıxanda vurmaq istəyirdik. Çünkü atəş açan kimi dərhal gizlənirdi. Növbəti dəfə gizləndiyi yerdən çıxan “Qrad” qurğusu mənim yüksəklilikdə mövqə tutduğum qədim alban kilsəsinə hədəfə aldı. Güclü zərbədən sonra huşumu itirdim. Bir də onda özümə gəldim ki, zabit yoldaşım məni oyatmağa çalışır. Özümə gələndən sonra bildim ki, düşmənin atdığı “Qrad” mərmilərindən biri kilsənin üstünə düşüb, amma binanı dağlıda bilməyib.

Oktyabrın 17-də Füzuli şəhəri azad olundu, 18-də isə bizə Cəbrayıl rayonunun Maralyan kəndinə getmək əmri verildi. Maralyan kəndində yenidən toparlandıq, silah-sursatımızı qaydaya saldıq və növbəti döyüş tapşırığını aldıq. Yenidən Füzuli rayonuna gəldik və Zərgər kəndi istiqamətində düşmən mövqelərinə doğru irəlilədik, daha sonra Azix mağarasını keçərək Xocavənd rayonunun ərazisinə daxil olduq. Buradan da dağ yolları ilə irəliləyərək düşmənin arxasına keçdik və oktyabrın 27-də Xocavəndin Çanaqçı kəndinə çatdıq.

İkinci dəfə yaralandım

Kənddəki erməni hərbçilərinin çıxmasının qarşısını almaq üçün bizə yolları bağlamaq əmri verildi. Yolu bağlamağa gedərkən pusquya düşdük. Burada başlanan döyüşdə hiss etdim ki, başımdan zərbə dəydi: əvvəl kürəyi üstə çöndüm, sonra yenidən ağızı üstə döndüm, başımı dirədim yerə. Bildim ki, başımdan snayperlə vurublar. Amma huşum özümdə idi. Eşitdim ki, kənardan deyirlər: “Leytenant Camallı vuruldu”. Əlimlə ba-



şimi yoxladım, əvvəl güllənin yerini tapa bilmədim. Sonra hiss etdim ki, başımın arxası qan içindədir. Deməli, güllə başımla kaskanın arasından girmiş, başımın arxasını dərindən sıyrımışdı. Xoşbəxtlikdən, başıma gir-məmişdi.

Bir qədər təhlükəsiz yerə çəkildikdən sonra başımı sarıldılar və məni məcburi şəkildə hospitala göndərdilər. Gəldim arxadakı təminat maşınının yanına, yaralıları da gətirdik. Fikirləşdim ki, yarı yoldan qayıdaram və deyərəm ki, həkimlər ciddi bir xəsarətimin olmadığını bildirdilər. Əvvəl yaralıları təxliyə maşınınə qoyduq, mənə dedilər ki, bəs sən gəlmirsən? Dedim yox, qayıdırıram döyüşə. Kaskamı dəyişdim və geri qayıdarkən düz qarşısında partlayış baş verdi. Sadəcə, bəxtim onda gətirdi ki, ərazi maili idi və mərmi yuxarı düşdüyü üçün qəlpələr məni möhkəm tutmamışdı. Amma partlayışın təsirindən gözlərim şışib bağlanmışdı. Ayağa qalxıb yenidən qrupumuza tərəf getmək istədim. Bu vaxt yaralıları təxliyə edən gizir dedi ki, hara gedirsən, gözlərindən xəbərin var? Gözlərimi yoxladım, gördüm yerindədir. Dedim ki, boş şeydir, zərbənin dalğasından şışib. Gizir gözlərimi yoxladı və qayıtdı ki, sənin sağ gözün görmür. Məlum oldu ki, sağ gözümün altından qəlpə girib.

Buradan məni Hadrutdakı səhəra hospitalına gətirdilər, müəyyən et-dilər ki, sağ gözümdə yad cisim var. Oradan Füzuliyə, daha sonra Bakıya –

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına gətirdilər. Oktyabrın 29-da baş oftalmoloq Qurban İsmayılov gözümə baxdı və əməliyyatla qəlpəni çıxardı. Özümə gələndən sonra dedi ki, qəlpə siniri kəsdiyi üçün sağ gözünün görməsi qeyri-mümkündür. Həm də partlayış çox yaxında olduğu üçün göz bəbəyim yanıb və göz dibi yerindən oynayıb. Sağ gözümüzün çıxarılması təhlükəsi yaranmışdı. Olduqca çətin, ağrılı, əzablı müalicə proseslərindən keçdim və gözümüzün çıxarılmasının qarşısını aldım.

Müalicə dövründə daim mənə məlumat verilirdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti altındayam. Bütün yaralılar hörmətli Mehriban xanımın diqqəti və qayğısı ilə əhatə olunmuşdu. Hər zaman Mehriban xanıma minnətdar olacaqıq.

Komandanın xalqa müraciətlərini səbirsizliklə gözləyirdik

Tam bir ay döyüş əməliyyatlarında iştirak etdim. Bir hərbçi kimi məni həm də cəbhənin digər istiqamətlərində gedən döyüşlər maraqlandırırdı. Həmin günlərdə Araz çayı boyu ərazilərimizin bir-birinin arasında azad edilməsini eşidincə gücümüz sanki artırdı. Cənab Ali Baş Komandanın xalqa müraciətlərini səbirsizliklə gözləyirdik. Bu müraciətlər döyüşlərdə bizlərə ən yüksək ruh verirdi. Xudafərinə Azərbaycan bayrağı sancılanda, Zəngilan və Qubadlı azad ediləndə sevincimizin həddi-hüdudu yox idi. Hər dəfə hansısa rayonun azad edildiğini eşidəndə Ali Baş Komandanımızla, ordumuzla qürur duyurdum.

Çanaqçıda yaralandığım və uzunmüddətli müalicə alduğım üçün Zəfər paradında iştirak edə bilmədim. Amma mənim şəxsi heyətim pərəddə idi, sıra düzülüşündə qürurla dayanmışdılar. Çünkü bütün döyüşləri qəhrəmancasına, qələbə ilə başa vurmuşdular. Xəstəxanadan gələrək kənardan paradi izlədim. Mən şəxsi heyətimin başında olmasam da, özümü ruhən onların arasında hiss edirdim.

2021-ci il mart ayının 16-da xəstəxanadan buraxıldım. Hazırda döyüşlərdə alduğım ağır xəsarətlərə görə ordu sıralarından tərxis olunmuşam. Amma bir hərbçi kimi, Ali Baş Komandan İlham Əliyevin zabiti kimi vətənimin xidmətindəyəm. Hərbi məktəblərdən alduğım bilikləri, döyüşlərdə topladığım hərbi təcrübəni bundan sonra da yeniyetmə və gənclərlə bölüşəcək, onlarda hərbi vətənpərvərlik hisslerinin yüksəldilməsinə öz töhfəmə verəcəyəm.

Cənab Ali Baş Komandan, əmrinizdəyəm!



ƏLİYEV TALEH ZAMAN OĞLU
polkovnik-leytenant

1979-cu il avqustun 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub.

1996–2000-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) artilleriya ixtisası üzrə ali təhsil alıb. “N” sayılı hərbi hissədə taqım komandiri, cəbhənin Beyləqan və Füzuli istiqamətlərində döyüş tapşırığı yerinə yetirən hərbi hissələrdə taqım və batareya komandiri, qərargah rəisi, divizion komandiri vəzifələrində çalışıb.

2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasının taktiki və əməliyyat kursunu, 2018–2020-ci illərdə Türkiyə Respublikasının Milli Müdafiə Universitetində KARSU və Qərargah Komandanlığı kurslarını bitirib.

Aprel döyüslərinin və Vətən müharibəsinin iştirakçısıdır.

“Azərbaycan Bayraqı” ordeni, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlınin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 2-ci və 3-cü dərəcəli “Xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

MÜZƏFFƏR SƏRKƏRDƏMİZİN RƏHBƏRLİYİ İLƏ DÜŞMƏNİ HƏM MÜHAKİMƏ ETDİK, HƏM DƏ CƏZALANDIRDIQ

Uşaq vaxtı hərənin bir arzusu olur. Mən də böyükəndə müstəntiq olmaq istəyirdim. Fikirləşirdim ki, əsl günahkarları mühakimə edərək cəzalandırmaq müqəddəs peşədir. Amma böyüdükcə, Qarabağın işğalı ilə bağlı baş verən prosesləri gördükcə fikrimi dəyişdim və hərbçi olmaq qərarına gəldim. Hərbi mundiri geyindikdən sonra isə hiss etdim ki, ən müqəddəs peşə elə budur və and içdim ki, Vətənə, xalqa, dövlətə qürrurla, şərəflə xidmət edəcəyəm.

İllər sonra Müzəffər Ali Baş Komandanımız İlham Əliyev uşaqlıq arzumun gerçəkləşməsi üçün hərbçi kimi mənə şans yaratdı. Mən də bu fürsətdən yararlanaraq xalqımı qarşı ağır cinayətlər, qətlialmlar törətmış cinayətkarları həm hərbçi, həm də müstəntiq kimi mühakimə etdim, cəzalandırdım və ədaləti təmin etdim.

Buna görə də biz hərbçilər Vətən müharibəsi qəhrəmanları kimi, ilk növbədə, Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik. Məhz Ali Baş Komandanımızın “Dəmir yumruq” əks-həmlə əməliyyatı ilə alnimizdakı qara ləkəni təmizlədik, əyilmiş qəddimizi dikəltidik. Bu gün Qarabağ torpaqlarında fəxarətlə, qürurla, başıuca xidmət ediriksə, birmənali şəkildə, Silahlı Qüvvələrimizə və Ali Baş Komandanımıza minnətdar olmaliyiq.

Hərbçi olmaq istəyi həm də qisas yanğısı idi

Orta məktəbdə oxuduğum illərdə Birinci Qarabağ müharibəsi başlamışdı. Torpaqlarımız ard-arda işğal edilirdi. Televizora baxanda evlərin-dən, yurdlarından didərgin düşən insanların çəkdikləri ağrı-acını görürdüm. Evsiz-eşiksiz qalan soydaşlarımız qatar vaqonlarında yaşayırdılar. Hər gün evlərə şəhid cənazəsi gəlirdi, qışqırıq, ah-nalə səsindən qulaq tutulurdu. Bütün bunlar məni böyükəndə müstəntiq olmaq arzumdan əl çəkməyə məcbur etdi. Dedim ki, hərbçi olub qisas alacağam.

İllər keçdikcə hərbi mundiri geyinmək həvəsim daha da artdı və 1996-ci ildə gerçəkliyə çevrildi. İmtahan verib Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil oldum. Dörd il burada artilleriya ixtisası üzrə hərbi biliklərimi zənginləşdirməklə yanaşı, öyrəndim ki, vətənə, torpağa, xalqa, dövlətçiliyə sevgi və bağlılıq ən ali dəyərlərdir. 2000-ci ildə ali təhsilimi



başa vuraraq leytenant rütbəsində “N” sayılı hərbi hissədə taqım komandiri kimi fəaliyyətə başladım.

Əlbəttə ki, torpaqlarımız işgaldə olduğu üçün orduda olan bütün komandirlərin əsas vəzifəsi əsgərlərimizi peşəkar döyüşü kimi hazırlamaqdan ibarət idi. Çünkü Azərbaycan Ordusunun qarşısında mühüm vəzifə dayanırdı. Bu vəzifə hər birimizdən məsuliyyətli, vətənpərvər olmağı tələb edirdi. Taqım komandiri kimi tabeliyimdəki əsgərlərin vətənpərvər döyüşü kimi formallaşması istiqamətində əlimdən gələni əsirgəmirdim. Bilirdim ki, istənilən an Ali Baş Komandan “Irəli!” əmrini verə bilər.

Bir müddət sonra fəaliyyətimi başqa hərbi hissələrdə davam etdirdim. Müxtəlif vaxtlarda cəbhənin Beyləqan və Füzuli istiqamətlərində döyük tapşırığı yerinə yetirən ayrı-ayrı hərbi hissələrdə taqım və batareya komandiri, qərargah rəisi, divizion komandiri vəzifələrində çalışdım.

Etiraf edim ki, illər önce ordumuzun maddi-texniki bazası o qədər də güclü deyildi. Mövcud olan silahlarımıza, texnikalarımıza uzunmüddətli döyük tapşırığı yerinə yetirmək qeyri-mümkün idi. Amma 2000-ci illərin əvvəllərindən başlayaraq Silahlı Qüvvələrimizdə vəziyyət dəyişməyə başladı. Daha sonra Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordunun döyük qabiliyyəti getdikcə yüksəldi. Ali Baş Komandan, ilk növbədə, ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdı.

Silahlı Qüvvələrin modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduda tətbiqi prosesi sürətləndi. Məhz bu diqqət sayəsində Azərbaycanda nizami ordu yaradıldı. Tez-tez hərbi hissələrə baş çəkib vəziyyətlə tanış olan Ali Baş Komandan hər çıxışında hərbçilərimizə əlavə stimul verirdi. Bütün bunlar zaman keçdikcə ordumuzda peşəkarlığı, döyük qabiliyyətini, ruh yüksəkliyini artırırdı və ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malik oldu.

İlk sınaq, ilk uğur və böyük Qələbəyə aparən yol

2016-ci ildə “N” sayılı hərbi hissəyə divizion komandırı təyin edildim. Artilleriyaçılara hər an topun ipini çəkmək nəsib olmur. Amma mən özümü şanslı zabit sayıram. Çünkü divizion komandırı təyin edildiyim vaxtdan cəmi 20 gün sonra döyüşdə topun ipini çəkmək nəsibimiz oldu.

Aprelin 1-də düşmənin cəbhə xəttindəki təxribatlarına qarşı əks-həmlə əməliyyatları başladı. Ali Baş Komandanımız şərəfli missiyamızı

həyata keçirmək üçün bizə şans yaratdı. Biz hərbçilər illərlə bu anı göz-ləyirdik və o gün yetişmişdi.

Həmin gün rəhbərlik etdiyim diviziona döyüş tapşırığı verildi və cəbhənin Füzuli-Cəbrayıl istiqamətində təxribatlar törətməyə cəhd edən düşməni məhv etmək əmrini aldıq. Bu döyüslərdə divizionumuz düşmənin yüzlərlə canlı qüvvəsini, hərbi texnikasını, komanda müşahidə məntəqəsini məhv etdi.

Aprel döyüsləri bir zabit kimi mənim ilk böyük döyüş sınağım oldu. Təəssüflər olsun ki, aprelin 5-də atəşkəs elan olundu. Əgər atəşkəs elan olunmasaydı, çox böyük üstünlükle düşməni darmadağın edərdik. 4 günlük savaş Azərbaycan Ordusunun gücünü göstərməklə yanaşı, həm də Ali Baş Komandanın uzun illərdir Silahlı Qüvvələrimizə göstərdiyi diqqəti, ordu-xalq birliyini nümayiş etdirdi. Məhz ordumuzun müasir silahlarla təchiz olunması, Ali Baş Komandanın diqqəti və xalqın yüksək dəstəyi sayəsində erməni təxribatının qarşısı yüksək peşəkarlıqla alındı və minlərlə hektar ərazi işğaldan azad edildi.

Biz bu sınaqdan uğurla, üzüağ çıxdıq. Bu döyüslər Ali Baş Komandanımızın qətiyyətli və qüdrətli sərkərdə olduğunu bir daha təsdiqlədi. Düşmən gördü ki, bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir, çünki döyüşü idarə edə biləcək məğrur sərkərdəsi var.

Təəssüflər olsun ki, bu döyüsdə uşaqlıq dostum, Ali Hərbi Məktəbdə birlikdə oxuduğum zabit yoldaşım Rasim Məmmədovu itirdim. Rasim ən yaxın sirdaşım idi, onun itkisi mənə çox ağır təsir etdi və içimdəki qisas yanğışını daha da alovlandırdı. Bu döyüslərdən sonra tam olaraq qətiləşdirdim ki, artıq geriyə yol yoxdur, yalnız irəliyə doğru getməliyik.

Aprel zəfərindən sonra Ali Baş Komandanımız ordumuzun arsenalinin daha da zənginləşdirilməsi, müasir texnikaların alınması istiqamətində çox ciddi addımlar atdı. Bu isə bizdə bir əminlik yaratdı ki, İlham Əliyev əzəli torpaqlarımızın bir qarışının belə düşmən tapdağında qalması ilə barışma-yacaq və tezliklə Ermənistana daha ağır zərbələr endirəcək.

Vətən müharibəsi – modern ordu, yeni hərbi taktika və sürətli hücum

2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasının taktiki və əməliyyat kurslarına cəlb edildim. Bir ildən sonra – 2018-ci ildə Türkiyə Respublikasının Milli Müdafiə Universitetində KARSU və Qərgah Komandanlığı kurslarına göndərildim. Burada hərbi diplomatiyanı,





müasir döyüş taktikaları ilə bağlı biliklərimi daha da zənginləşdirdim. 2 il burada təkmilləşmə kursu keçdim və çox böyük təcrübə topladım.

2020-ci ilin iyul ayında çox ağır xəbər eşitdik. Tovuzda baş verən təxribatlar zamanı general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin şəhid olması xəbərini aldıq. Polad Həşimovla İlqar Mirzəyev mənim komandirlərim olmuşdular. Çox acı çəkdim. Universitetin rəhbərliyinə müraciət etdik ki, bizə izin verin, Vətənə dönək. Komandirlər bizə təskinlik verərək bildirdilər ki, artıq təxribata layiqli cavab verilib və atəşkəs bərpa olunub.

2020-ci ilin avqust ayında kursları bitirib Vətənə döndüm. Komandanlığın əmri ilə cəbhənin Füzuli istiqamətindəki “N” sayılı hərbi hissəyə artilleriya rəisi təyin edildim. Zabit yoldaşlarım zarafatla dedilər ki, sən 4 il öncə divizion komandiri təyin ediləndən 20 gün sonra Aprel döyüşləri baş vermişdi, indi də, yəqin ki, tezliklə savaş başlayar. Və belə də oldu.

Sentyabrın ortalarından kəşfiyyat məlumatları gəldi ki, düşmən yenə təxribatlara hazırlaşır. Biz də ciddi hazırlıq görürdük və sentyabrın 27-də bu təxribat baş verdi. Öz-özümə dedim ki, görəsən, yenə də 3-4 günlük savaş olacaq və atəşkəslə dayandırılacaq? Amma yanılmısdım, bu savaş böyük Zəfərə aparan yol oldu.

Ali Baş Komandanın “Dəmir yumruq” əks-həmlə əməliyyatı ilə Vətən müharibəsinə başladıq. Aprel döyüşləri qısa olsa da, mənə böyük təcrübə qazandırmışdı. Üstəlik, Türkiyədə keçdiyim kurslarda mənimsədim yeni taktiki gedişlər də təcrübəmi daha da zənginləşdirmişdi. Bütün bunların sayəsində tabeliyimdə olan artilleriya bölmələri düşmənə çox sarsıcı zərbələr vurur, taktikanı dəyişib manevrlər etməklə itkisiz irəliləyirdilər.

Hər hücumun sonu müdafiə, hər müdafiənin sonu hücumdur. Mən bölmələrimizə bu iki taktikanı çox yaxşı izah etmişdim. Savaşda da iki taktikadan yararlandıq və bəhrəsini gördük. Artilleriya rəisi kimi mən döyüş zamanı ancaq tabor komandirləri ilə əlaqə saxlamalı, əmrləri onlara verməli idim. Amma elə bir sistem yaratmışdım ki, ən kiçik ölçülü minatın batareyanın komandiri ilə də əlaqə yaradır, onlara da müvafiq göstərişlər, hərbi əmrlər verirdim.

Füzulinin Alxanlı kəndindən istiqamət götürən şəxsi heyət o qədər sə-birsizlənirdi ki, sürətlə düşmən üzərinə yerimək istəyirdi. Hami tələsirdi. Elə bilirdik ki, yenə döyüş dayandırılacaq və işimiz yarımcıq qalacaq. Ona görə də az vaxtda çox ərazimizi işğaldan azad etmək istəyirdik.

Ali Baş Komandanın ordumuzun modernləşməsi istiqamətində atdığı addımlar, xaricdən alınan və öz müdafiə sənayemizin istehsal etdiyi

hərbi texnikaların üstünlüyü açıq şəkildə döyüşdə özünü bürüzə verdi. Bir taborumuz tamamilə mobiləşmiş zirehli maşınlardan ibarət idi və irəlilədikcə düşmənin canına vahimə düşürdü. Tanklarımız, piyadaların döyüş maşınları, zirehli texnikalarımız, "səhra pişikləri" adlanan hərbi avtomobilər sürətlə irəliyə doğru hərəkət edirdi.

Əlimizdə olan təkmilləşmiş modern sistemlər, radar aparatları bizə imkan verirdi ki, düşmənin bir top mərmisinin hansı istiqamətdən atıldığını həmin an müəyyənləşdirə bilək. Bu imkanlardan yararlanaraq həmin koordinatdakı düşmən artilleriyasını susdurur, həmin mövqeni darmadağın edirdik. Piyada qoşunlarımız, öndə gedən Xüsusi Təyinatlı Qüvvələrimiz də bizə arxayı olaraq sürətlə irəliləyirdilər.

İlk naliyyətimiz Füzulinin Qaraxanbəyli kəndi istiqamətində oldu. Bu istiqamət üzrə hərbi hissəmizə verilən tapşırıq uğurla reallaşdı. Biz düşmənin iki alayının orta xətti ilə irəliləyirdik. İki istiqamətdən bizə atəş açılırdı. Amma bölmələrimiz bu alaylara elə ağır zərbələr endirdilər ki, düşmən pərən-pərən düşdü.

Döyüşdə ağlayan yox idi, döyüşdən sonra isə ağlamayan görmədim

27 gün Füzuli istiqamətində gedən döyüşlərdə müxtəlif əmr və tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdik. Oktyabrın 28-də biz yeni tapşırıq aldıq: Xocavəndin Tuğ kəndində möhkəmlənib artilleriya bölmələrimizi tam hazır vəziyyətə gətirməli idik. Orada Naxçıvanın Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, polkovnik Tehran Mənsimovla görüşdük. Biz xüsusi təyinatlıların irəliləməsi üçün düşmənin atəş nöqtələrini susdurmalı idik. Polkovnik Tehran Mənsimov bizimlə birlikdə irəlidə gedən qruplarını idarə etməli idi.

Noyabrin 4-də Daşaltı istiqamətində hücuma keçdik. Bu dəfə biz yüksəklikdə, düşmən isə aşağıda idi. Dəqiq zərbələrlə atəş nöqtələrini bir-bir məhv etdik. Yolları atəş hədəfi altına götürdük. Missiyamız Daşaltını azad etdikdən sonra Laçın-Şuşa yolunu, yəni Laçın dəhlizini bağlamaq idi. Bu baş verəndən sonra xüsusi təyinatlılarımız Şuşaya doğru irəliləməli idilər.

Daşaltiya enib, sonra yenidən yüksəkliyə qalxmalı idik. Yəni çox ağır, çətin tapşırıq almışdıq. Buna baxmayaraq, missiyamızı uğurla başa vurduq. Erməni hərbçilərinin çoxu gəldiyimizi görüb gecəykən kəndi tərk



etmişdilər. Bütün texnikaları qənimət kimi qalmışdı. 28 il əvvəl bizim orduımız burada ağır məğlubiyyətlə üzləşmişdi və illər sonra intiqamımız alındı: ermənilər Daşaltıda məhv edildi.

Bu döyüslərdə Müzəffər Ali Baş Komandanın güc alan əsl qəhrəmanlar var idi. Çünkü Ali Baş Komandanın hər çıxışı, hər sözü əsgərlərimizin dilində şüara çevrilmişdi. Ali Baş Komandanın xalqa müraciətləri hər bir əsgərin döyükən ruhunu artırırdı, Qələbə əzminə əzm qatırdı. Ona görə də Daşaltı əməliyyatında hər kəs qürurla, yüksək döyükən əzmi ilə savaşırdı.

Sonuncu missiya

Daşaltı əməliyyatından sonra Şuşaya doğru istiqamət götürdük. Artıq bütün diqqətlər Şuşada idi. Polkovniklər – Vilayət Quliyev, Tehran Mənsimov, Cahandar Əhmədov, Firuz Bədəlov və mən sıravi əsgərlərlə birlikdə əlimizdə avtomat Şuşaya doğru irəliləyirdik. Düşmən güllə yağırdırsa da, biz sıldırımlarla yüksəkliyə doğru qalxırdıq. Mövqelənmək üçün yer yox idi. Düşmənin kəskin nişançıları ancaq biz zabitləri hədəfə alırdı. Atlılan güllələrdən biri baş nahiyyəmdən dəydi, elə zənn etdim ki, boynum qırıldı. Dəmir dəbilqənin ortasından dəyən güllə başımın üst hissəsini parçalamışdı. Uzaniqli vəziyyətdə idim və bir neçə saniyədən sonra başımdan qan axmağa başladı. Sanitar əsgər ilk yardım göstərdi və qanaxmanın qarşısı bir az alındı.

Artilleriya bölmələrimizin dəqiq atəşlərindən sonra yuxarıdakı erməni hərbçiləri geri çəkilməyə məcbur oldular. Polkovnik Tehran Mənsimov geri çəkilməyimi təkid etsə də, qayıtmadım. Amma bir az keçəndən sonra gördüm ki, huşumu itirirəm. Geri qayıtməq məcburiyyətində qaldım və meşə ilə 4-5 kilometr piyada yol getdim, sonra avtomobilə məni Füzulidəki Diaqnostika Mərkəzinə apardılar. Başına tikiş vuruldu və istədim ki, axşam geri qayıdım, amma həkimlər imkan vermədilər. Gecəni orada qaldım, səhəri gün – noyabrın 6-da Daşaltıya döndüm. Rabitədə komandanlıqlara xəbər verdim ki, sağam, sağlamam və onlara yetişmək üçün yola çıxmışam. Beləliklə, qayıdır yenə də bölmələrimi idarə etməyə başladım.

Dərhal Şuşaya qalxdım. Artıq xüsusi təyinatlılarımız və döyükən yoldaşlarım qədim qalamızda idilər. Şuşanı məhəllə-məhəllə döyükərək azad etmişdilər. Daşaltını isə bizim hərbi hissə döyükərək düşməndən təmizləmişdilər.

Müharibənin bitmə xəbərini Şuşada eşitdim. Ali Baş Komandanın xalqa müraciəti və Ermənistanın kapitulyasiya sənədini imzalaması bəyrama çevrildi. Hər kəs sevinc içərisində idi, amma acımız da var idi. Çünkü Şuşaya qədər döyüşüb, qələbə müjdəsini eşitmək nəsib olmayan şəhid qardaşlarımız oldu. İndi ruhları şaddır. Çünkü missiyaları, tapşırıqları uğurla başa çatdı və qanları yerdə qalmadı.

Mən bu savaşda ağılayan bir hərbçi görmədim. Amma döyüşdən sonra ağlamayan da görmədim. Hamı bir-birinə sarılıb ağılayırdı. Bu göz yaşlarında həm zəfərin sevinci, həm də şəhid olan döyüş yoldaşlarımızın yoxluğunuñ acısı vardi...

Qələbədən sonra Naxçıvana getməmişəm. Çünkü Aprel döyüşlərində dostum Rasim Məmmədovu itirəndə söz vermişdim ki, onun məzarını məğlub ordunun zabiti kimi ziyanət etməyəcəyəm. İndi qalib ordunun zabitiyəm və istəyirəm ki, Naxçıvana Zəngəzurdan keçməklə ayaq basım. Füzulidən torpaq, Şuşadan su aparıb qəbrinə səpmək istəyirəm. Bu mənim sonuncu missiyamdır...

Əminəm ki, döyüş meydanında “Dəmir yumruq” əks-həmlə əməliyati ilə düşməni məhv edən Ali Baş Komandanımız tezliklə öz diplomatik bacarığı, hücum siyasəti ilə bu məsələni də həll edəcək: Zəngəzur dəhlizi açılacaq və mən də sonuncu missiyamı yerinə yetirəcəyəm.

2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan səhifə oldu və Qələbə xalqımızın qürurunu özünə qaytardı. Azərbaycan tarixində özünəməxsus, şanlı səhifə olan bu Zəfərin isə iki müəllifi var – Azərbaycan Silahlı Qüvvələri və Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Azərbaycanın yeni tarixini yanan Baş sərkərdəmiz bütün nailiyyətləri ilə yanaşı, həm də torpaqlarımızın xilaskarı oldu, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. Bütün çıxışlarında “Qarabağ Azərbaycandır!” deyən İlham Əliyev bu sözləri tariximizin gerçəkliliyinə çevirdi.

Buna görə də bizlər – Vətən müharibəsi qəhrəmanları Baş Qəhrəmanımıza – Ali Baş Komandanımıza minnətdarıq.



ƏLİYEV VİDADİ RİZVAN OĞLU ehtiyatda olan hərbçi

1984-cü il iyulun 17-də Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1993-cü ildən ailəsi məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmış. Sumqayıtdakı 10 nömrəli orta məktəbin məzunu olub.

2003–2004-cü illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyaşının “N” sayılı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. 2016–2019-cu illərdə “N” sayılı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu, 2020-ci ildən isə Bakıdakı “N” sayılı hərbi hissədə döyüş maşın komandiri kimi fəaliyyət göstərib.

Vətən müharibəsinin iştirakçısıdır, I qrup Qarabağ müharibəsi əlilidir.

“İgidliyə görə”, “Şücaətə görə”, “Cəbrayıllın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və Azərbaycan Silahlı Qüvvələrinin 100 illik “Yubiley” medalları ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

UŞAQ İKƏN AYAQYALIN TƏRK ETDİYİMİZ YURDLARIMIZA ALI BAŞ KOMANDAN BİZİ QALİB ƏSGƏR KİMİ QAYTARDI

Mən Qarabağlıyam, müharibə uşağıyam. O torpaqda doğulmuşam. Mənim üçün Vətən Ağdamdan başlayır. 9 yaşimdə “Qrad” mərmilərinin yağışı altında öz doğma kəndimi, rayonumu tərk etmək məcburiyyətində qalmışam. İllərlə boynubükük vəziyyətdə məcburi köçkünlük həyatı yaşamışam. Həyat bizi çox ağır sınaqlardan keçirib.

Amma zaman yetişdi və Tanrı bizə İlham Əliyev kimi elə bir lider yetirdi ki, sənən çıraqlarımız yenidən alışdı, arzularımız, xəyallarımız çin oldu.

Qüdrətli dövlət, güclü ordu yaradan Ali Baş Komandan İlham Əliyev yurd, torpaq həsrətimizə son qoyub Azərbaycan xalqının könlündə öz heykəlini ucaltdı. Prezident seçildiyi gündən işğalla barışmayacağını bəyan edən İlham Əliyev vədinə, sözünə sadıq lider kimi qətiyyət nümayiş etdirdi və işgalçi Ermənistəni diz çökdürdü.

Bu gün bizə – müharibə iştirakçılarına qəhrəman deyirlər. Amma mən əminliklə deyirəm ki, əsl qəhrəman İlham Əliyevdir. Çünkü Qarabağ məhz Ali Baş Komandanın qətiyyəti, sarsılmaz iradəsi hesabına azad edildi. Əgər bu gün mən yurdsuz-yuvasız, boynubükük köçkün deyiləmsə, bunun səbəbkəri İlham Əliyevdir. Ona görə də bütün qarabağlılar kimi mən də ömrüm boyu Ali Baş Komandanıma minnətdar olacağam.

Atəş altında gullə gilizləri ilə oynayan müharibə uşağı

Mən iki müharibə görmüşəm. Böyüdüyüm Papravənd kəndi Ağdam-Ağdərə yolunun üstündə yerləşirdi. Kəndimiz Qarapirim, Qalayçılar, Boyəhmədli kəndləri və şimal tərəfdən Ağdərə şəhəri ilə əhatə olunurdu. Müharibənin qızığın vaxtlarında məktəbə yenicə gedirdim. Hər gün atəş səsləri eşidirdim. Tankların, zirehli texnikaların səsindən qulaq tutulurdu. Babam da, atam da deyirdilər ki, Papravənd kəndi həmişə erməni vandallarına qarşı Azərbaycan xalqının apardığı uzunmüddətli mübarizədə qanlı döyüş meydanı olub. Atam, dayılarım, əmilərim kəndin özünü müdafiə dəstələrində düşmənə qarşı uzun müddət mübarizə aparıblar.

Uşaqkən oyuncağım gullə gilizləri idi. Böyüyəndə isə o gulləni avtomata salırdım. Səbəbi, yəqin ki, bəlliidir: doqquz yaşında valideyinləri ilə



doğma kəndini tərk etmək məcburiyyətində qalan, illərlə məcburi köçkün kimi yaşamağa məhkum olan bir uşaq hansı hissələrə böyüməli idi?!

Əlbəttə ki, qisas yanğısı içimi alışdırıb-yandırırdı. Böyüdükcə hərbçi olmaq istəyim daha da artırdı. Sumqayıt şəhərində məskunlaşmışdım. Hər dəfə hərbi formalı gəncləri görəndə öz-özümə deyirdim: "Görəsən, mən də hərbçi ola bilərəmmi?"

Zaman yetişdi və 2003-cü ildə hərbi xidmətə yollandım. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının "N" sayılı hərbi hissəsində həqiqi hərbi xidmət keçdim. Hərbi xidməti bitirdikdən sonra bir müddət müxtəlif yerlərdə çalışıb ailəmi dolandırdım.

2016-ci ildə sənədlərimi hazırlayıb müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu kimi fəaliyyət göstərmək üçün Müdafiə Nazirliyinə göndərdim və müsbət cavab aldım. Təyinatla "N" sayılı hərbi hissəyə manqa komandiri göndərildim.

Çox həvəslə idim və istəyirdim ki, həm öyrənim, həm də gənc əsgərlərə nəsə öyrədim. Ordumuzun arsenalı getdikcə güclənirdi. Həm öz müdafiə sənayemizin istehsal etdiyi yeni silahlar, həm də xaricdən alınan texnikaların sayı artdıqca hiss edirdim ki, bu ordu müharibəyə hazırlıdır. Həm də şəxsi heyətin mənəvi-psixoloji durumu göstərirdi ki, Azərbaycan hərbçisi döyüşmək istəyir. Çünkü müasir gənclik, həqiqətən də, yüksək vətənpərvərlik ruhunda böyümüşdür. Gənclər ancaq Qarabağın azadlığı, Azərbaycanın bütövlüyü barədə danışır, sanki müharibədən ötrü səbir-sizlənirdilər.

Aprel döyüşlərindən sonra mənə tam aydın oldı ki, Ali Baş Komandan İlham Əliyev müzəffər Ordu yaradıb və bu gün Azərbaycan əsgəri istənilən döyüş tapşırığını yerinə yetirməyə qadırdır. Bu məni çox sevindirirdi: inanırdım ki, gün gələcək, Qarabağı erməni işğalından qurtaracaqıq.

Ağbirçək anamın sözləri: "Oğul, səni ölümə yox, öldürməyə göndərirəm!"

2019-cu ilədək Qusardakı hərbi hissədə çalışdım. 2019-cu ilin ortalarında isə qərara gəldim ki, özümü Xüsusi Təyinatlı Qüvvələrdə sınayım. Çünkü çox həvəslə idim. Nazirliyə müraciət etdim ki, məni Bakıdakı "N" sayılı hərbi hissəyə ("Həmlə" taboru) göndərsinlər. Bilirdim ki, həmin hərbi hissə xüsusi təyinatlı dəstələrdən ibarətdir. Müraciətimə müsbət cavab verildi və 2019-cu ilin sonlarından "Həmlə" taborunda döyüş maşın komandiri vəzifəsində çalışmağa başladım.

Burada da eyni prosesin şahidi oldum: yüksək hazırlıqlı peşəkar şəxsi heyət, ən müasir silah-sursatla təchizat, ən əsası isə əsgərlərə və zabitlərə xüsusi diqqət göstərən komandanlıq. Polkovnik-leytenant David Fərhadovun rəhbərlik etdiyi taborun döyüş hazırlığı çox yüksək idi. Tez bir vaxtda şəxsi heyətə uyğunlaşdım və mən də xüsusi təyinatlıya çevrildim.

2020-ci ilin iyulunda Tovuz hadisələri baş verdi. Həm sevindik, həm də çox üzüldük. Sevindik ona görə ki, Aprel döyüşlərində olduğu kimi, yenə də düşmənə ağır zərbələr endirdik. Üzüldük, ona görə ki bu savaşda generalımız Polad Həşimovu, yüksəkrütbəli zabitlərimizi itirdik. O qəhrəmanlar arxada deyil, ön cəbhədə əsgərlərlə çiyan-çiyinə döyüşürdülər.

Tovuz döyüşləri bizim qisas hissimizi daha da alovlandırdı. Hərbi hissədə hər kəsin arzusu müharibənin başlanması idi. Amma Aprel döyüşlərində olduğu kimi, atəşkəs elan edilsə də, nədənsə, bu dəfə ölkədə ab-hava dəyişmişdi. Xalq sanki ayağa qalxmışdı. Heç kim zabitlərimizin itkisi ilə barışa bilmirdi. Həm bu proses, həm də düşmənin növbəti təxribat cəhdləri xalqın istəyini, arzusunu reallaşdırıldı. Sentyabr ayında bizim haqq savaşımız başladı. Mənim isə uşaqlıq arzum gerçəkləşdi. İllər önce oynadığım güllə gilizlərini atan silaha sarılıraq Qarabağa yollandım.

Bəzən deyirlər ki, vaxtilə elindən-obasından ayaqyalın çıxan uşaqlar 2020-ci ildə yurduna tankın üstündə qayıtdılar. Bax onlardan biri də mən idim.

Mənim məcburi köçkünlük həyatı yaşamış, acılar çekmiş yaşılı anam var. Müharibə başlayanda çox soyuqqanlı şəkildə üzünü mənə tutub dedi ki, oğul, zaman yetişib, səni ölməyə yox, öldürməyə göndərirəm. Get, qisasımızı al!

Mən də dedim ki, bu mübarizə üçün verə biləcəyim canım və qanım-dırısa, o da vətənə fəda olsun! Yetər ki, 3 oğlum gələcəkdə başı dik, məğrur gəzsin!

Cibimdə 3 güllə gəzdirirdim

Sentyabrin 27-də Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətin-dən sonra bizə də komanda verildi və hazırlıqları görüb hərbi hissəni tərk etdik. Taborun şəxsi heyəti arasında elə bir ab-hava var idi ki, sanki savaşa yox, hansısa bayrama, şənliyə gedirik. Çox qürurverici anlar idi.

Biz Cəbrayıl istiqamətində toplandıq və taborumuz Bakının Xüsusi Təyinatlı Qüvvələrinin sərəncamına verildi. Gecə tapşırıq aldıq və əmrin



icrasına başladıq. “Həmlə” taborunun vəzifəsi düşmən üzərinə hücum edərək atəş xəttini yarıb arxadan gələn qüvvələrimizə yol açmaqdan ibarət idi.

Komandirimiz Cavid Fərhadov çox peşəkar və yüksək hazırlıqlı zabit idi. Onun tapşırıqları ilə hər bir əməliyyatımız uğurlu alınırdı. Onu da deyim ki, polkovnik-leytenant təkcə komandan yox, həm də bizə böyük qardaş idi. Hər bir əsgərin qayğısına qalır, yardımına yetişir və çox iibrətamız fikirləri ilə şəxsi heyəti ruhlandırdı. Onun hər bir kəlməsi əsgərlərin döyüş əzmini daha da artırırdı.

Biz Füzuli, Cəbrayıł və Xocavənd istiqamətində çox ağır döyüşlərdə iştirak etdik. Ən ağır döyüşlərdən biri Füzulidə “Karyer” deyilən yerdə oldu: öncə Xocavənd–Füzuli yolunu bağladıq. Orada düşmənin müdafiə bunkerı var idi. Bizə tapşırıq verildi ki, arxadan manevr etməklə həmin ərazini ələ keçirək. Düşmən bizi minaatanlardan ağır atəşə tuturdu, buna baxmayaraq, döyüşə girib tapşırığı yerinə yetirdik.

Demək olar, hər günümüz döyüş idi. Cibimdə 3 güllə gəzdirdim. Deyirdim, birdən yaralansam, düşmənə əsir düşməmək üçün özümü vuraram. O qədər ağır döyüşlər olurdu ki, sağ qalacağımı inanmirdim.

İki həftədən sonra bizi Naxçıvanın Xüsusi Təyinatlı Qüvvələrinin sərəncamına verdilər və yeni tapşırıq aldıq: Füzulinin Dilağarda kəndini düşməndən təmizləməli idik. Ağır döyüş əməliyyatı keçirdik. Bu döyüşdə komandirimiz Cavid Fərhadov yaralansa da, şəxsi heyətə bildirmədi. Mən orda bir daha komandırımla fəxr etdim. Çünkü komandir yaralandığını bildirsəydi, şəxsi heyətdə ruh düşkünlüyü yarana bilərdi. Yaralı vəziyyətdə bizimlə bərabər döyüşdü və Dilağarda kəndini düşməndən təmizlədik.

Sonra Xocavənd istiqamətində irəlilədik. Xəritəyə baxanda gördük ki, qarşımızdakı yüksəkliyin arxasında düşmənin hərbi hissəsi yerləşir. Komandir dedi ki, üzbeüz döyüşə girsək, ağır itki verə bilərik. Çünkü düşmən yüksəklikdən bizi rahat şəkildə atəş altında saxlaya bilərdi. Ona görə də komandir dedi ki, yüksəkliyin ətəyi ilə hərəkət edib arxadan düşmənə zərbə endirsək, daha əlverişli olar. Demək olar, birgünlük yolu 2 saata qət etdik. Gecə hərəkət edib təyin olunmuş mövqeyə çatdıq. Gördük ki, qarşımızda böyük bir alay var. Bir qədər gözlədik və komanda verildikdə hücuma keçdik. Düşmən təlaşa düşmüşdü. Elə bilirdilər ki, onları hər tərəfdən mühasirəyə almışıq. Çünkü bizim arxa tərəfdən hücumu keçməyimizi ağıllarına da gətirməzdilər. Biz alayın yerləşdiyi ərazini arxadan həmlə ilə ələ keçirdik və qarşısındakı erməni hərbçiləri yüksəklikləri qoyub qaçıdlılar.



Hərbi hissəyə daxil olduq və Ermənistan bayrağını endirib, öz bayraqımızı ucaltdıq. Ermənilər digər yüksəkliklərdən bizi ağır artilleriya atəşinə tutdular. Hərbi hissəni tərk etmədik. Sonra qırıcı təyyarə ilə bizi atəşə tutmağa başladılar. Yenə də mövqelərimizdən çekilmədik. Həmin döyüşdə komandırımız Cavid Fərhadov növbəti dəfə yaralandı. Amma yenə də komandır təxliyə olunmadı və bizimlə irəliləməyə davam etdi.

Biz çox sürətlə irəliləyirdik. Yorulsaq da, ac qalsaq da, ayağımızda təpər var idi. Bizi aparan qüvvəvardı sanki... Ağdamı, kəndimizi görmək, torpağı qucaqlamaq üçün alışib-yanırdım. Ona görə də həvəslənirdim və Ali Baş Komandanın qələbə xəbərləri məni çox ruhlandırdı. Biz Ali Baş Komandanımıza inanırdıq, güvənirdik. Bilirdik ki, bu savaş Aprel döyüşləri kimi yarımcıq dayanmayacaq. Çünkü Prezidentin qətiyyətli çıxışları göstərirdi ki, Azərbaycan Ordusu Qarabağı tam azad etməyincə döyük dayanmayacaq.

Hərbi hissəni ələ keçirdikdən sonra Xocavənd rayonunun mərkəzinə tərəf irəliləməyə başladıq. Geri qayıda bilməzdik. Çünkü düşmən qüvvələrinin arxasına keçmişdik. Ona görə də irəli getdik.

Noyabrın 3-də bizə tapşırıq verildi ki, yüksəkliyə qalxıb mövqelənək. Səhərə yaxın tank bölmələrimiz həmin əraziyə hücuma keçəndə biz də arxadan dəstək verməli idik. Yəni biz düşmənin əhatəsində idik. Gecə hərəkətə başlayıb yüksəkliyə qalxdıq. Səhərə qədər gözlədik və hava açılında xəbər gəldi ki, biz mövqeyimizi dəyişməliyik. Hərəkət etməyə başlayanda bizi gördülər və 4 tərəfdən atəşə tutmağa başladılar. Bütün silahlardan atəş açırdılar.

Arxa tərəfdə düşmən qüvvələri daha çox idi. Biz də məcbur olub gecə düşmənin üzərinə doğru hərəkət etdik. Onların ağılına da gəlməzdidi ki, bir gecənin içində biz Xocavəndə yetişə bilərik.

Qarşımızda "530" yüksəkliyi var idi. Biz həmin yüksəkliyə qalxdıq və yenə də düşmən bizi gördü. Ağır artilleriya ilə vurmağa başladılar. Silahdaşlarımız arasında yaralananlar oldu. Gördüm ki, əsgərlərin çoxu açıq sahədə qalıb. İstədim ki, onları çağırıb yeni tutduğumuz səngərə yerləşdirim. Bir az irəliləmişdim ki, başımdan gullə dəydi. Məsafə çox yaxın olduğu üçün gullə başımdakı kaskanı deşib keçmişdi. Huşumu itirdim, sonrasından xəbərim olmadı.

Həmin vaxt böyük komandırı Nizami Hüseynli məni tez səngərə salıb ilk tibbi yardım göstərdi. Başımı bintlə sariyaraq kaskanı geyindirdi ki, qanaxma artmasın. Allah mənə sanki güc vermişdi. Məni arxadan təminat gətirən qüvvələrlə geri qaytardı. Yolda bir neçə dəfə yixiləb-qalxmışam. Lakin yenə də öz ayaqlarımla Füzuliyyə qədər getmişəm. Gözüm

görmürdü, danışa da bilmirdim. Füzuliyə çatanda məni ambulansa mindirib Əhmədbəyli hospitalına gətirdilər. Burada həkimlər başımda əməliyyat apardılar və gördülər ki, güllə sinirə toxunub, ona görə də təcili Bakıya göndərilər. Noyabrın 5-də Bakıda yenidən əməliyyat ediblər, lakin güllənin çıxarılması mümkün olmayıb.

Ali Baş Komandan xalqın xilaskar lideri kimi tarixə düşdü

5 gün komada qalmışam. Noyabrın 10-da palatada səs-küyə oyanıbm. Gözüm görmürdü, amma həkimlərin səsindən başa düşdüm ki, müharibə qurtarıb. Tibb bacılarını çağırıb soruşdum ki, nə baş verib? Dədilər ki, Qələbə qazanmışıq. Bundan gözəl xəbər ola bilməzdi. Hönkürüb ağlamaq istəyirdim, amma özümü güclə saxlayırdım.

Sonra həkim gəlib dedi ki, gülləni başından çıxara bilməyiblər. Əgər gülləyə toxunulsa, ölə bilərəm. İndi də bu vəziyyətdə yaşayıram, həkimlər deyir, zaman lazımdır.

Bir müddətdən sonra yenə əməliyyat olunmalıdır. Sol gözüm görmür, sağ hissəmdə bəzi sinirlərimin fəaliyyəti bərpa olunmayıb. Birinci qrup müharibə əlliyyəm. Amma Allaha min şükür, dövlətimdən heç bir nərazılığım yoxdur. Xüsusən də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən çox razıyam. Hospitalda müalicə vaxtı daim bizə diqqət, qayıçı göstərib, müalicə prosesimiz daim onun nəzarəti altında olub. Mənə lazımlı olan hər cür qayıçı göstərilib.

Bu savaşda iştirak etdiyim üçün çox qürurluyam. Ali Baş Komandan İlham Əliyevə nə qədər minnətdarlıq etsək, azdır. Çünkü Baş sərkərdəmiz mənim doğma yurdum Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atmadan azad etdi. Əgər həmin ərazilərdə savaş olsaydı, çox itkilər verərdik. Amma İlham Əliyev düşməni məcbur etdi ki, bu torpaqlardan rədd olub çıxsın. Yəni Ermənistən Azərbaycan Prezidentinin diplomatiyası qarşısında diz çökdü və Baş sərkərdəmiz Azərbaycan xalqının xilaskar lideri kimi adını tariximizin şanlı səhifəsinə yazdı.

Qalib dövlətin qalib əsgəri kimi hər zaman Prezidentimlə, dövlətimlə və qədirbilən xalqımla qürur duyur, fəxr edirəm.



FƏRHADOV CAVİD MÖVLUD OĞLU ehtiyatda olan polkovnik-leytenant

1978-ci il yanvar ayının 7-də Bakıda anadan olub. 185 nömrəli orta məktəbin məzunuudur. 1992-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 1995-ci ildə hərbi təhsilini Bakı Ali Birlesmiş Komandanlıq Məktəbinin Ümumqoşun fakültəsində davam etdirib.

1999-cu ildə Gədəbəy rayonundakı “N” sayılı hərbi hissədə leytenant hərbi rütbəsində taqim komandırı vəzifəsində xidmətə başlayıb. Müxtəlif dövrlərdə Gədəbəy, Gəncə, Tovuz, Göygöl, Tərtər rayonlarında, Murovdağ yüksəkliyində böyük komandırı, tabor komandirinin müavini, taborun qərargah rəisi və tabor komandırı olub.

2016-ci ilin Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır. Vətən müharibəsində Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

Ehtiyatda olan polkovnik-leytenantdır. İkinci qrup müharibə əlilidir.

Hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatında yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü vəzifəsində çalışır.

“İgidliyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.

BİZİ BÖYÜK ZƏFƏRƏ QÜDRƏTLİ SƏRKƏRDƏMİZ APARDI

Deyirlər, tarixi qəhrəmanlar yazıb-yaradır. Bizə – Vətən savaşından ləyaqətlə çıxan döyüşçülərə də igid, qəhrəman deyirlər. Amma bizlərə qəhrəman olmaq üçün meydən verən, şücaət göstərməyə imkan yaranan, ən əsası isə müzəffər sərkərdəlik edən baş qəhrəmanımız olmasaydı, nə tarix yazırlar, nə də qəhrəmanlar tanınardı.

Baş Qəhrəmanımızın cahangirliyi ilə müqəddəs savaşa atıldıq, sinəmizi Vətən üçün sıpər etdik və həyatımızın ən böyük arzusunu gerçəkləşdirdim. Bu Zəfərimizə görə biz qəhrəmanlar məhz baş qəhrəmanımıza borcluyuq...

Xocalı faciəsindən sonra and içdim

1990-ci ildə 12 yaşımvardı. 20 Yanvar faciəsi zamanı baş verənlər məni çox sarsılmışdım. Ardınca Qarabağ müharibəsi, torpaqlarımızın itkisi məndə belə bir təsəvvür yaratdı ki, ən böyük problem dövlətimizin zəifliyi ilə yanaşı, ordumuzun olmamasıdır. Əgər güclü ordumuz olsaydı, torpaqlarımız işgal edilməzdi.

1992-ci ildə Xocalıda baş verən dəhşətli qətlamandan sonra isə qərar verdim ki, mütləq hərbçi olacağam. İçimdə intiqam hissi, qisas yanğısı yaranmışdı...

Ailəmdən hər kəs həkim olmayı istəyirdi. Amma onlardan xəlvət 1992-ci ildə sənədlərimi hazırlayıb Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim etdim və qəbul olundum. Çox fərəhlənirdim və sevinəsevinə evə gəlib valideynlərimə xəbər verdim. Amma, əslində, ilk vaxtlar onlar sevinmədilər.

Liseyi bitirdikdən sonra – 1995-ci ildə isə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. Burada dörd il Ümumqoşun fakültəsində hərbi biliyimi daha da təkmilləşdirdim, hərb peşəsinin nəzəri və praktiki sırlarını dərindən öyrəndim. 1999-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi xidməti davam etdirdim. İlk olaraq, Gədəbəy rayonunda düşmənlə təmas xəttində döyüş tapşırığı yerinə yetirən “N” sayılı hərbi hissəyə taqım komandiri təyin olundum.

Ümumiyyətlə, bu peşəni hər bir gənc ürəyinin səsi ilə seçməli və onun çətinliklərinə hər addımda hazır olmalıdır. Mən də böyük həvəslə



ömrümü şərəfli zabit peşəsinə həsr etdim. Xidmətimin böyük hissəsini, demək olar ki, düşmənlə üz-üzə, daim ön xətdə keçirdim.

Torpaqlarımızın düşmən tapdağında qalmasının dərdi, nisgili qəlbimə yükənmişdi. Aradan illər ötdükcə bu yükü daşımaq daha da ağır olurdu. Ön xətdə hər dəfə müşahidə apararkən Ağdamın, Ağdərənin, Kəlbəcərin kəndlərini gördüm və o torpaqların əsirlikdə qalması mənə çox ağır təsir edirdi. Murovdağ istiqamətində xidmət edərkən Kəlbəcərin uca dağları, meşələri və gözəl təbiəti açıq-aydın görünürdü. Qəzəblənirdim, öz-özümə deyirdim ki, minilliklər boyu bu ərazilərdə babalarımız yaşayıb. Bəs nədən bu gözəl yerlərimizi qoruya bilmədik? Niyə bu torpaqlar işgal edildi?

Düzdür, Birinci Qarabağ müharibəsində də atalarımız, qardaşlarımıza düşmənə qarşı qəhrəmancasına savaşıblar. Sadəcə olaraq, o zaman valid komandanlığın olmaması, onları “dəmir yumruq” ətrafında birləşdirən baş komandanın yoxluğu ağır nəticələrə səbəb oldu, torpaqlarımız itirildi. Hər dəfə tabeliyimdə olan şəxsi heyətlə söhbətlər zamanı Xocalı faciəsini, torpaqlarımızın işğalda qalmasını – namusumuza vurulan qara ləkəni onlara xatırladır və hər an qisas almağa hazır olmaq üçün çalışırdıq.

Orduda islahatlar, modernləşməyə doğru uğurlu addımlar, artan döyüş ruhu

Bütün bunlara baxmayaraq, içimdə bir duyu, inam var idi və bu hissələr 2000-ci illərin əvvəllərindən getdikcə daha da artmağa başladı.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu 2003-cü ildən sonra möhtərəm Prezidentimiz İlham Əliyevin respublikaya rəhbərliyi zamanı daha sürətli mərhələyə qədəm qoydu. Qüdrətli Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində vəziyyət müsbətə doğru əsaslı şəkildə dəyişməyə başladı. Ordumuzda həyata keçirilən islahatlarla silahlı qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Müasir hərbi texnikalar, silah-sursatlar, maddi-texniki təminat getdikcə daha da modernləşdi.

Müzəffər sərkərdəmiz İlham Əliyevin əsas məqsədlərindən biri olan milli müdafiə sənayesinin təkmilləşməsi, modernləşməsi də tezliklə reallaşdı. 2005-ci ildən Azərbaycan özü silah-sursat istehsalına başladı. Ən müasir hərbi texnika, silah-sursat istehsal olunması ilə bərabər, eyni zamanda xarici dövlətlərdən də son nəsil silahlar alındıq. Bununla yanaşı, birbaşa Ali Baş Komandanın şəxsi nəzarəti altında müasir stan-

dartlara uygun hərbi hissələr qurulmağa başlanıldı, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təmİNATI istiqamətində mühüm işlər görüldü.

Ordumuz gücləndikcə, modernləşdikcə zabit heyətinin üzərinə düşən məsuliyyət daha da artırdı. Şübhəsiz ki, ön xətdə çətin şəraitdə Vətənə övlad borcunu yerinə yetirən əsgərin bacarıqlı döyüşçü kimi formalaşmasının əsas məsuliyyəti komandir heyətinin üzərinə düşür. Komandir əsgərin güvənc yeridir. Əsgər hər addımda komandirinə inanmalıdır. Əslində, ön xətlərdə döyüş tapşırığını yerinə yetirmək vəzifəsi komandirlə əsgəri bir amal ətrafında birləşdirir – Vətəni qorumaq, müdafiə etmək və işgaldakı torpaqlarımızı azad etmək. Bu amal əsgərlə komandir arasında qardaş, sirdaş, ən əsası komandir-əsgər dostluğunun əsasını qoyur. Mən də tələbkar və qayğıkeş zabit kimi çalışırdım ki, tabəliyimdə olan şəxsi heyətin, ilk növbədə, əsgərlərin döyüş ruhu yüksək olsun. Bu həm hərbi qaydaların, həm də Ali Baş Komandanımızın tələbi idi.

İllər keçdikcə, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü; çoxlu texniki avadanlıq, müasir silahlar alındı və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə gücləndi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.

Qüdrətli sərkərdəmizin ordu islahatları bizi çox qürurlandırır, inamımızı daha da artırır. Bir komandir olaraq dərk edirdim ki, Ali Baş Komandanın həyata keçirdiyi bu siyaset nəticə etibarilə bizi zəfərə doğru istiqamətləndirir.

Aprel döyüşləri – Müzəffər Ali Baş Komandanın ilk zəfəri

Düşmən cəbhədə tez-tez təxribatlara əl atırdı. Layiqli cavab versək də, onlara yerlərini birdəfəlik göstərmək üçün fürsətimiz olmurdu. Zaman keçdi və həmin an yetişdi. 2016-cı ilin aprel ayında nəinki Ermənistən, dünya da Azərbaycan Ordusunun qüdrətinin şahidi oldu.

Aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz güclü artilleriya atəşinə məruz qaldı. Həmin vaxt Tərtər rayonundakı “N” sayılı hərbi hissədə tabor komandiri vəzifəsində idim. Tapşırıq aldıq və Talış kəndi istiqamətindəki yüksəkliklərdən düşmənə ağır zərbələr endirməyə başladıq. Düşmənin

atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək strateji cəhətdən mühüm ərazilər azad edildi.

Biz bu döyüslər nəticəsində cəbhənin cənub istiqamətini tam nəzarətimizə keçirərək müşahidə qabiliyyəti qazanmış olduq. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Bu mənim 1992-ci ildən başlayan hərbçi həyatımda ilk böyük savaşım idi. Düşmənin xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını məhv etdik və işgalda olan torpaqlarımıza ilk dəfə ayaq basdıq. Çox sevinirdik və yüksək döyüş ruhu ilə irəliyə doğru inamla hərəkət edirdik. Elə biliydim ki, arzum gerçəkləşib və biz Qarabağın azadlığı uğrunda savaşa atılmışq. Amma, çox təəssüf ki, aprelin 5-də atəşkəsin elan olunması ilə missiyamız yarımcıq qaldı...

Ancaq bu döyüş bizim üçün böyük təcrübə və şanlı qələbəyə aparan yolun başlanğıcı oldu. Bu döyüslər Ali Baş Komandanın modern, yeni tipli müasir ordu quruculuğu prosesinin ilk uğuru idi. Aprel zəfəri göstərdi ki, biz böyük qələbəyə doğru düzgün yoldayıq.

Bu savaşda göstərdiyim qəhrəmanlığa görə Ali Baş Komandan tərəfindən “İgidliyə görə” medalı ilə təltif edildim.

Ümumiyyətlə, Aprel döyüsləri düşmənə ağır zərbənin, Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatının ilk mərhələsi, ilk qığılçım və Zəfərin ilk təntənəsi idi.

Vətən müharibəsi – sanki döyüşə yox, toya gedmiş kimi sevinirdik

Aprel döyüslərində yarımcıq qalmış missiyamızı 4 il sonra Vətən müharibəsində yerinə yetirmək də qismətimizə yazılmışdı. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüslərində ordumuzun əsgər və yüksəkrütbəli zabitləri qəhrəmanlıq və igitlik nümunələri göstərərək, erməni işğalçılarının töretdikləri təxribatların qarşısını qətiyyətlə aldılar.

Bu döyüslər zamanı general-major Polad Həşimov, polkovnik İlqar Mirzəyev həmçinin digər əsgər və zabitlərimiz qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Dünya şəhidlik etdi ki, Azərbaycan Ordusunun generalı da əsgərlə birgə səngərdə döyüşür. Əlbəttə ki, generalımızın şəhid olması içimdə düşmənə olan intiqam hissini daha da alovlandırdı. Hiss edirdim ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Cəmi iki ay sonra o tarixi an yetişdi. 28 il öncə içdiyim andı, arzumu gerçəkləşdirmək üçün fırsat yarandı. Erməni silahlı bölmələrinin növbəti təxribatlarına qarşı əks-həmlə hücumları Aprel döyüsləri kimi yarımcıq qalmadı...


44 günlük Vətən müharibəsi başlayanda məni Bakıdakı "N" sayılı hərbi hissənin "Həmlə" taborunun komandiri təyin etdilər. Sentyabrın 27-də Ali Baş Komandanın xalqa müraciəti bütün şəxsi heyətin böyük sevincinə səbəb oldu. Müraciət bitdi və sanki şəxsi heyət bu anı gözləyirmiş kimi silaha sarıldı. Əsgər və zabitlər döyüşə yox, toya gedirmiş kimi sevindilər. Bu vəziyyət məni çox qürurlandırırdı.

Hazırlıqları görüb yola çıxdıq. Komandiri olduğum hərbi hissə Xüsusi Təyinatlı Qüvvələrin sərəncamına verildi və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüslərdə komandanlığının əmr və göstərişlərini yerinə yetirməyə başladıq. Hərbi hissənin ("Həmlə" taborunun) vəzifəsi düşmənin ön xəttini yarmaq, strateji yüksəkliklərin ələ keçirilməsi və arxadan gələn bölmələrimizə yol açmaqdan ibarət idi. Tabeçiliyimdə olan bölmələrlə Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüslərdə iştirak etdik. Hər gün yeni bir döyüş tapşırığı alaraq irəliləyirdik. Irəlilədikcə, işgal altında olan torpaqlarımızda addım-ladıqca və hər atdığımız addımın nəticəsində torpaqlarımızın işgaldən azad olunduğunun fərqiñə vardıqca bu, bizi həm qürurlandırır, həm də daha tez-tez irəliləməyimizə səbəb olurdu.

Vətən müharibəsində ən çox qorxduğum Aprel döyüslərindəki kimi atəşkəsin elan olunması, ən böyük arzumuz olan şəhidlərimizin qisasının alınmasının və torpaqlarımızın azad olunmasının yarımcıq qalması idi. Amma şükürlər olsun ki, Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyati arzularımızın gerçəkləşməsinə imkan verdi. Biz zabitləri məğlub ordunun zabiti durumundan qalib ordunun zabiti, qalib dövlətin vətəndaşı etdiyinə görə Ali Baş Komandanımıza minnətdarıq.

20 oktyabr 2020-ci il tarixində komandiri olduğum hərbi hissə Xüsusi Təyinatlı Qüvvələrin sərəncamından çıxarılaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarının sərəncamına verildi və onlarla birlikdə Məngələnata yüksəkliyindən hücum əməliyyatlarına başladıq. Yuxarı Yağlıvənd, Dilağardı, Yuxarı Veysəlli və bir çox strateji yüksəkliklərin, hərbi obyektlərin azad olunmasında iştirak etdik.

Vətən müharibəsində cəsur, mərd, qorxmaz, döyüş əməliyyatları vaxtı yüksəkrütbəli zabit olmasına baxmayaraq, əsgərləri ilə birlikdə öz sıralarda, ən təhlükəli istiqamətlərdə döyüslərdə birbaşa iştirak edən əfsanəvi komandır, polkovnik Tehran Mənsimovla birlikdə, onun tabeçili-



yində xidmət etdiyim üçün çox şanslıydım. Əldə etdiyimiz nailiyyətlərdə onun təcrübəsinin, cəsarətinin və hərb elmini dərindən bilməsinin böyük rolu oldu.

Aktiv döyüş əməliyyatlarına Füzuli rayonunun Dilağarda kəndinin azad olunmasından başladıq və qısa zamanda həmin kəndi düşməndən azad etdik. İlk yaralanmağım da həmin kəndin azad olunması vaxtı oldu. Yaxınlığımıza düşən top mərmisinin qəlpələri mənim sol kürək nahiyyəmdən yaralanmağımı, müavinim kapitan Şikarov Nəcəf Şikar oğlununsa hər iki ayağından qəlpə yarasımasına səbəb oldu.

Yaralanmağımıza baxmayaraq, düşmənlə çox yaxın məsafədə olduğumuza görə heç ilkin tibbi yardım göstərilməsinə belə vaxt olmadığından yaralı-yaralı hər ikimiz kəndin girişindəki yüksəkliyə çıxaraq düşmənin səngərinə girdik və bir neçə düşmən əsgərini məhv edərək kəndin mühafizəsi üçün qazılmış mövqeni ələ keçirdik. Həmin yüksəklikdən kəndin aşağı hissəsində yerləşən düşmənin artilleriya batareyasına tərk etdikləri mövqelərdə qoyub qaçıqları öz silahlarından atəş açaraq onları bir çoxunun məhv edilməsinə, qalanlarında qaçmasına nail olduq. Dilağarda kəndi azad edildikdə düşmənin dörd ədəd "Kamaz", üç ədəd "QAZ 3308", bir ədəd "UAZ", bir ədəd "2S1 Qaubitsa", bir ədəd zirehli transportyor, çox sayda TƏİR kompleksini və silah-sursatlarını qənimət olaraq ələ keçirdik.

Həmin texnikaları düşmənin özünə qarşı döyüşlərdə istifadə etdik.

Ali Baş Komandanın xalqa müraciətləri bizi daha da ruhlandırdı

Hücum əməliyyatlarından sonra vaxt olduqda radio ilə Ali Baş Komandanımızın xalqa müraciətlərini, azad olunmuş ərazilərimizlə bağlı şad xəbərləri eşitdikcə qürurlanır və Ali Baş Komandanımızla fəxr edirdik.

Ona görə ki Baş Komandanımız 30 il ərzində eşitmək istədiyimiz fi-kirləri səsləndirirdi. Ruhlanırdıq, döyüş əzmimiz daha da artırdı. Öz-özümə deyirdim ki, bu gün Azərbaycan ordusu arsenalında olan texnika, silah-sursata görə dünyanın 50 güclü ordusu sırasındadır, lakin döyüş ru-huna görə ən birincidir. Çünkü döyüşlərdə yaralanan hərbçilərimiz də bu məsələdə aşkar itaetsizlik göstərirdilər. Vəziyyətləri barədə heç kimə məlumat vermirdilər, yaralı olduqlarını gizlədirdilər. Çünkü yaralı hərbçi bilirdi ki, komandanlıq xəbər tutsa, onu həmin ərazidən təxliyə edəcəklər və yoldaşlarından, hərbi xidmətdən ayrı düşəcək. Ona görə də yaralı-yaralı döyüşürdülər.

Bu da məni çox sevindirirdi. Qurur duyurdum ki, Azərbaycan əsgəri yaralansa da, torpaqlarımızın azadlığı uğrunda başladığımız haqq sava-şını yarımcıq buraxmaq istəmir.

Qərargah rəisi olan kapitan Şikarov Nəcəf Şikar oğlu da yaralı olma-sına baxmayaraq, müalicə olunmaqdən imtina edirdi; nə qədər israr et-səm də, hospitala getmədi və qəhrəmancasına döyüşərək zabit bor-cunu şərəflə yerinə yetirərkən – Xocavənd rayonunda olan strateji yüksəkliyin azad olunması vaxtı gedən döyüşlərdə əlbəyaxa savaşa-raq bir neçə düşmən əsgərini öldürdükdən sonra şəhid oldu. Ruhu şad olsun!

Dilağarda kəndini azad etdikdən sonra Xocavənd istiqamətində irə-lilədik. Füzuli-Xocavənd magistral yolunun solu ilə irəliləyərək bir neçə yüksəkliyi azad etdik. Magistral yola yaxın hərəkət etdiyimizdən düşmə-nin Tank Əleyhinə İdarəolunan Rakətlərinin atəşlərinə daha çox məruz qalırdıq. Mənfur düşmən Tank Əleyhinə İdarəolunan Rakətlərlə canlı qüvvələrimizə, hətta tək bir əsgərə qarşı belə istifadə edirdi. Azad etdiyimiz yüksəkliklərdə çoxlu TƏİR kompleksi ələ keçirərək düşmənin özünə qarşı istifadə etdik və onun bir neçə texnikası bu yolla məhv olundu.

Əldə etdiyimiz yüksəkliklərdən Xocavənd rayonunun yaxınlığında, Füzuli-Xocavənd magistral yolunun solunda düşmənə məxsus alayın yerləşmə yerini müşahidə etdik. Bizimlə həmin alay arasında düşmən iki bölüyə qədər qüvvəsi ilə yüksəkliklərdə müdafiə olunurdu. Qərara gəl-dik ki, bu yüksəkliklərin hər biri uğrunda döyüşərək yaralı və şəhid ver-



məkdənsə, ərazinin relyefindən istifadə edib yarğanlarla irəliləyərək həmin alayın yerləşdiyi yeri ələ keçirməyə cəhd edək. Bu yolla düşməndə mühasirəyədüşmə xofu yaradılsa, çox ehtimal ki, həmin yüksəklikləri qo-yub qaçar. Elə də etdik: iki qrupla – bir qrupda rəhbər mən, digər qrupda kapitan Şikarov Nəcəf olmaqla həmin alayın yerləşdiyi yerə hücum etdik. Ərazinin relyefindən istifadə edərək alaya yaxınlaşdıqdan sonra, ilk öncə, yaxınlıqdakı yüksəkliyi ələ keçirərək irəlilədik və yolun yaxınlığında qəçməqda olan düşmənin artilleriya batareyasının şəxsi heyətini zərərsizləşdirib alaya daxil olduq.

Alay çox böyük əraziyə malik olduğu üçün düşməndən təmizlənməsi xeyli vaxt apardı. Bir qrupla kazarmalar, qərargah, yeməkxana və digər binalarda, digər qrupla isə hərbi şəhərciyə aid binalar və məktəb bina-sında yoxlanışlar keçirildi.

Alayın azad olunması vaxtı mən növbəti dəfə sol ayaq nahiyəmdən yaralandım. Bu mənim ikinci yaralanmağım idi. Yenə də daxildən gələn qısas hissi və işğalda olan torpaq həsrəti məni dayandırmadı: tapşırığı axıra qədər yerinə yetirdikdən sonra ilkin tibbi yardım göstərilərək qanaxma dayandırıldı.



Tapşırığı yerinə yetirdikdən sonra yuxarı komandanlığa məruzə etdim. Yaralı olduğumu biləndə geri qayıtmağımı tələb etdiłər, amma mən əmrə tabe olmadım. Dedim ki, geri qayıtsam, hospitalda ürəyim partlayacaq, öləcəm. Qoy ondansa, savaşda şəhid olum. Həm də bilirdim ki, qarşında daha ağır tapşırığımız var. Mühüm bir yüksəkliyə doğru sızma əməliyyatı həyata keçirib dərinliyə doğru irəliləməli idik, şəxsi heyəti buraxıb geri qayıda bilməzdim...

Noyabrin 5-də növbəti tapşırıq aldıq. Xocavənd rayonunda strateji yüksəkliyi ələ keçirməli idik. O yüksəklik tamamən boz ərazi idi. Yəni yüksəklidə bir ağaç və ya daş parçası belə yox idi. Tam açıq şəkildə düşmənin üzərinə şığımalıydıq. Bu yüksəklik həm də düşmənin Komanda Məntəqəsi idi. Oradan həmin istiqamətdə gedən bütün döyüşlər idarə olunurdu. Mən də, müavinim Nəcəf Şikarov da yaralı-yaralı şəxsi heyətlə bərabər yüksəklik uğrunda savaşa başladıq və strateji yüksəkliyi ələ keçirdik.

Noyabrın 9-da tapşırıq gəldi ki, Xocavənd rayonunun mərkəzinə doğru irəliləməliyik. Şəhərin girişində olan yüksəkliyə doğru irəlilədik. Düşmən bizi ağır artilleriya ilə atəşə tuturdu. Top mərmisi çox yaxınlığıma düşdü və qarın boşluğunidan yaralandım. Qəlpə daxili orqanlarımı parçalamışdı. Hiss edirdim ki, artıq bu sondur, çünkü qanaxmanı dayandırma bilmirdim. Ayaqda, qolda olan yaranı sarımaqla qanaxmanı dayandırmaq olur. Amma qarın boşluğunundakı yaranın qanaxmasını saxlamaq qeyri-mümkündür.

Yenə də heç kimə demədim. Bir qədər irəliləyəndə hiss etdim ki, qan axıb çəkməmin içərisinə dolub. Fikirləşdim ki, şəxsi heyəti bu vəziyyətimdə döyüşə apara bilməyəcəyəm və tapşırıq yarımcıq qalacaq. Rəhbərliyə məruzə etdim. Bir qədər sonra isə huşumu itirdim. Ayılanda gördüm ki, hospitaldayam.

Əhmədbəyli hospitalında gözümü açanda ilk eşitdiyim Qələbə sözü oldu. Həkim dedi ki, komandir, təbrik edirəm sizi, qələbə qazanmışıq, müharibə bitib. Bundan xoş xəbər ola bilməzdi mənim üçün!.. Zəfər qazanmışdıq və mənim də bu zəfərdə payım olduğu üçün çox qürurlu idim.

İki dəfə əməliyyat olundum. Sonra məni Bakıya gətirdilər. Hərbi hospitalda iki ay müalicə aldım.

Bu dövrə Azərbaycanın Birinci vitse-prezidentindən çox yüksək səviyyədə diqqət və qayğı gördüm. Mehriban xanım Əliyevanın bütün qazilərə, yaralılara xüsusi diqqətinin şahidi oldum. Mehriban xanım mütəmadi olaraq yaralıların durumu ilə maraqlanırdı.

Bu zəfər asan qazanılmadı. Ali Baş Komandanın dediyi kimi, bu qələbənin müəllifi Azərbaycan Ordusunun şəxsi heyətidir. Bu şəxsi heyəti isə idarə edən Baş Komandan var idi. Müzəffər Ali Baş Komandanın rəşadətli ordusunun düşmənə qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatı zəfərlə başa çatdı.

1992-ci ildə Xocalı faciəsi baş verəndə içdiyim andı 28 il sonra Vətən müharibəsində gerçəkliyə çevirdim və bu şansı mənə yaradan cənab Ali Baş Komandanımı ömrüm boyu minnətdaram.



HƏZİYEV ŞƏMŞİR BƏXTİYAR OĞLU **ehtiyatda olan polkovnik-leytenant**

1978-ci il fevralın 27-də Cəbrayıl rayonunun Dağ Xələfli kəndində anadan olub. Seydalı Hüseynov adına kənd orta məktəbinin məzunudur.

1993–1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) Tank artilleriya fakültəsində təhsil alıb. 1999-cu ildən 2002-ci ilə qədər “N” sayılı hərbi hissədə taqım komandiri kimi çalışıb. 2002-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmətə başlayıb: “N” sayılı hərbi hissədə qrup komandırının müavini, qrup komandırı, əməliyyat bölmə rəisinin köməkçisi, alayın kəşfiyyat rəisi vəzifələrində işləyib.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır.

“Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 2-ci və 3-cü dərəcəli “Xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

QALİB PREZİDENTİN QALİB XALQI

Mən müharibə uşağıyam. Savaşın dəhşətlərinin şahidiyəm. Uşaqlıq xatirələrimin hər birində müharibənin izi var.

Doğulduğum Cəbrayıl rayonu 27 il düşmən tapdağında inləyib. Ailəm, nəslim, elim-obam illərlə məcburi köçkünlük həyatı yaşıyib. Belə bir ağrı-acını yaşıyan uşaq, yəqin ki, böyüyündə qisas almağı qarşısına məqsəd qoyardı. Mən də belə etdim!

Həsrətə son qoyan savaş

Qohumlarımın çoxu Birinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Onları hər dəfə hərbi formada görəndə daha da həvəslənirdim. Büyyük qarışım döyüşlərdə 3 dəfə yaranmışdı, amma yenə də geri çəkilmirdi. Onun igidliyi məni heyran edirdi. Amma qəhrəman oğullarımızın sayı cox olsa da, ordumuzun birlüyü, ən əsası, layiqli baş komandanı yox idi. Bu da nəticədə ağır faciələrə səbəb oldu, torpaqlarımız işğal edildi.

Qarşıma məqsəd qoydum ki, böyüyüb komandır olacağam. Bir gün kəndimizi də, Qarabağı da işğaldan azad edəcəyik, mən də erməni vandallarından qisasımı alacağam.

İllər ötdü, zaman yetişdi, Tanrı bizə xilaskar lider, qüdrətli Ali Baş Komandan yetirdi. Azərbaycanı, xalqını sevən liderimiz işğalla barışmadı və 30 illik həsrətə son qoyaraq bütün məcburi köçkünlərin sönən çırağını yandırdı.

Ali Baş Komandan İlham Əliyev xalqımızın və ordumuzun çoxdan gözlədiyi "Irəli!" əmrini verərək bəyan etdi ki, müqəddəs Vətən torpaqlarını düşməndən təmizləmək zamanıdır.

Bizlər, Vətən müharibəsi qəhrəmanları da bu əmri 44 günə uğurla icra etdik. Baş sərkərdəmizin dönməz iradəsi, qüdrətli, qətiyyətli komandanlığı ilə qələbə qazandıq və bu Zəfərin memarı İlham Əliyev oldu.

Müharibə uşağı, qacqınlıq həyatı və kəşfiyyatçı olmaq istəyi

1993-cü ilin avqust ayı idı. Qarabağ müharibəsi davam edirdi. Atamla birgə kənndən çıxbı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd vermək üçün Bakıya yollandıq. Bir-iki gün paytaxtda qaldıq. Amma atama

xəbər çatdırıldılar ki, ermənilər Cəbrayıla hücum edib, kəndimiz işğal edilir, tez özünü yetir.

Atam çarəsiz vəziyyətdə qalmışdı. Məni qardaşı oğlunun yanında qo'yub geri qayıtdı. İmtahana əmim oğlu ilə gedəsi oldum. Məktəbdə əla qiymətlərlə oxumuşdum. İmtahanda mənə suallar və misallar verildi, həmisiన həll etdim. Dedilər ki, bizə belə hazırlıqlı yeniyetmələr lazımdır və qəbul etdilər. İmtahanlardakı yüksək göstəricilərə görə birbaşa ikinci kursdan təhsilə başladım.

Mən liseyə qəbul olunanda artıq kəndimiz, Cəbrayıl rayonu işğal olunmuşdu, valideynlərim min əzab-əziyyətlə məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdular: İmişlidə, Salyanda, Saatlıda dəmir vaqonlarda yaşıdadılar. İş-güç yox, yalnız dövlətin verdiyi yardımçılarla dolanırdılar. Mən isə liseydə təhsili davam etdirirdim. Amma bu çətin vəziyyətdə onlardan daima xəbər tutmağa çalışır, telefon əlaqəsi saxlayır və çox acı çəkirdim.

Liseyi bitirib təhsiliyi Bakı Ali Birləşmiş Komandirlər Məktəbində Tank artilleriya fakültəsində davam etdirirdim – tankçı olmaq istəyirdim. Bir gün polkovnik Hikmət Mirzəyev (Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı və Xüsusi Təyinatlı Qüvvələrin komandiri) məktəbimizə gəlmişdi. Bizi toplayıb dedi ki, yeni Xüsusi Təyinatlı Qüvvələr yaradılır, kim istəyirsə, sənədlərini təqdim etsin. Mən də sənədlərimi verdim, amma qəbul olunmadım. Çünkü qəbul şərtlərinə əsasən, qəmət həddi 1,85 və ondan yuxarı idi. Mən isə bu tələbə cavab vermirdim.

Məktəbi bitirib “N” sayılı hərbi hissədə taqım komandırı kimi fəaliyyətə başladım. 2002-ci ildə hərbi hissəmizə Xüsusi Təyinatlı Qüvvələr-dən (XTQ) bir qrup zabit heyəti gəlib bizi kurslara dəvət etdi. Mən də bu kurslarda iştirak etdim və XTQ-də fəaliyyətə başladım.

İxtisasımı da dəyişdim: artıq hərbçi həyatımda yeni bir istiqamət var idi – kəşfiyyatçı. Müharibə şəraitində olan bir dövlətin Silahlı Qüvvələrində kəşfiyyatçı olmaq həm çətin, həm məsuliyyətli, həm də qürurlu idi. Kəşfiyyat böülüyündə qrup komandırının müavini olaraq xidmətimi davam etdirdim. Xidməti dövründə bir çox xüsusi təlimlərə qoşuldum. Türkiyə Silahlı Qüvvələri ilə birgə təşkil olunan təlimlərdə böyük təcrübə topladım. Antiterror, sorğulama, paraşütçü və dağçılıq kurslarını müvəffəqiyyətlə bitirib hərbi biliklərimi daha da təkmilləşdirdim.

7 il qrup komandırı kimi çalışdım. Fəaliyyətimiz dağlıq rayonlarımda təlimlər keçməkdən ibarət idi. Çünkü bilirdik ki, gec-tez müharibə olacaq və hücum zamanı bizi doğma Qarabağımızdakı uca zirvələrdə çətinliklər gözləyir. Ona görə də havada, suda, quruda və dağlarda durmadan çalışırdıq.

Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ordu quruculuğuna daim xüsusi diqqət yetirən Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrə əlahiddə, çox həssas yanaşır və bizə böyük etimad göstərirdi. Təbii ki, bizlər də daim diqqət və qayğısını hiss etdiyimiz Baş Komandanımızın etimadını doğrultmaq üçün var gücümüzlə müharibəyə, böyük Qələbəyə hazırlaşırdıq.

**Aprel döyüşləri göstərdi ki,
böyük Zəfərə hazırlıq**

İlk döyüş sınağım Aprel savaşı oldu. 2016-ci il martın axırlarında kəşfiyyat məlumatları əldə etdik və bəlli oldu ki, düşmən təxribata hazırlanır.

Ümumiyyətlə, biz təmas xəttində o vaxtadək bir çox əməliyyatlar, döyüş tapşırıqları həyata keçirdiyimizdən düşmənin hazırlaşlığı bütün təxribatlardan əvvəlcədən xəbərdar olurduq.

Aprelin 1-də gecə bizə tapşırıq verildi. Düşmənin təxribatlarına qarşı əks-həmlə ilə Talış yüksəkliyi istiqamətində irəlilədik və bir çox əraziləri düşməndən təmizlədik. Aprelin 3-dək əməliyyatlarımız davam etdi, düş-



mənin qarşımıza çıxan canlı qüvvəsini, hərbi texnikasını məhv edərək tapşırığımızı uğurla yerinə yetirdik.

1994-cü ildə Azərbaycan Ordusu hücum edərək Horadizi düşmən tapdağından azad etmişdi. Ondan sonra ordumuzun böyük uğuru yox idi. Aprel döyüsləri ordumuzun 22 ildən sonra həyata keçirdiyi ən uğurlu və böyük əməliyyat oldu. Bu əməliyyat zamanı da ən öndə olan Xüsusi Təyinatlı Qüvvələr idi. Təəssüflər olsun ki, aprelin 4-də atəşkəs elan edildi. Əgər bu baş verməsəydi, Azərbaycan Silahlı Qüvvələri düşmənə çox ağır zərbə vurmaqla daha çox ərazilərimizi işğaldan azad edə bilərdi.

Bu döyüslər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların, həyata keçirdiyi islahatların nə qədər düşünülmüş, uğurlu olduğunu təsdiqləyən reallıq oldu. Bir daha bəlli oldu ki, İlham Əliyev əsl sərkərdədir.

Bütün bunlar bizim qələbəyə olan inamımızı daha da artırdı, həm də Ali Baş Komandanımız bizə daha çox inandı və güvəndi. Aprel döyüsləri göstərdi ki, biz Zəfərə tam hazırlıq və artıq müharibə başlanmalıdır.

Vətən müharibəsi və 27 il sonra doğma yurda dönüş

Aprel döyüslərindən sonra biz daha ciddi təlimlər keçir, demək olar ki, hər saat müharibəyə hazırlaşırdıq. Çox ciddi hazırlıqlar gördük və Ali Baş Komandanın istənilən döyük tapşırığını yerinə yetirmək üçün bölmələrimizi tam hazır vəziyyətə gətirdik.

2020-ci il sentyabr ayının əvvəllərində apardığımız kəşfiyyat əməliyyatları zamanı məlumat əldə etdik ki, düşmən növbəti təxribata hazırlanır. Bu barədə komandanlığa məlumat ötürdük.

Sentyabrın 27-də Ali Baş Komandan düşmən təxribatına cavab olaraq əks-həmlə əməliyyatlarının başlanması üçün əmr verdi və "Dəmir yumruq" əməliyyatı başladı. Biz tapşırıq alaraq Murovdag, yəni Kəlbəcər istiqamətində əməliyyatlara başladıq. Fikirləşirdik ki, Ermənistan həidarlarına yalvararaq bu dəfə də atəşkəsin elan olunmasına çalışacaq. Amma sən demə, Baş sərkərdəmizin qətiyyətli əmri bizi Qarabağa – doğma yurdum Cəbrayıla, Şuşaya, Ağdamaya, Kəlbəcərə aparırmış...

Aprel döyüslərindən sonra bizlərə Lələtəpə, yaxud Talış qəhrəmanları deyirdilər. Vətən müharibəsi isə bizi Qarabağ qəhrəmanlarına çevirəcəkdir. Baş Qəhrəmanımız, böyük Zəfərin memarı isə İlham Əliyev olacaqdı.

Əməliyyatlara başladıq və ilk olaraq, Ömrə aşırımından Kəlbəcər istiqamətində irəlilədik. Keçid açdıq və digər bölmələrimizin irəliləməsi üçün imkan yaratdıq. Həmin istiqamətdə düşmənin uzun illər möhkəm-ləndirdiyi müdafiə istehkamları vardı. Kəlbəcərdə Susuzluq dağına yetişmişdik. Bu yüksəkliyi azad etdikdən sonra Çiçəkli dağa doğru irəliləməli idik. Bu dağ Kəlbəcər yolunun üstündə yerləşir.

Kəşfiyyat məlumatları toplayıb komandanlığa ötürdük. Yəni düşmənin bu ərazilərdəki bütün komanda müşahidə məntəqələrini, artilleriya bölmələrinin yerləşdiyi ərazilərin koordinatlarını müəyyənləşdirdik. Sonra bizə geri qayıtmaq əmri verildi və tapşırıqla əməliyyat istiqamətiz dəyişdi.

Yeni tapşırıq Cəbrayıl istiqaməti oldu. Bura mənim doğma yurdum idi: 27 il sonra ata yurduma ayaq basırdım. Irəlilədikcə sanki uşaqlığım, Birinci Qarabağ müharibəsi günlərində keçirdiyim ağırlı hisslər yadına düşürdü. Qardaşımın, əzizlərimin qanı töküldüyü torpağı bağrıma basa-basa irəliləyirdim. Bəzi ərazilər artıq azad olunmuşdu, amma təhlükə hələ qalırdı.

Hadrut istiqamətində irəliləmək tapşırığı almışdım. Amma Cəbrayılın bəzi kəndlərində hələ düşmən əsgərləri var idi. Biz ancaq gecələr pi-yada hərəkət edərək əməliyyatlar keçirirdik. Ona görə də kəndimizi görə bilmədim.





Tapşırıq geldi ki, Hadrut azad edilməlidir. Biz 1 taborla hərəkət edirdik. Kəşfiyyat rəisi olduğum üçün məndə bütün məlumatlar var idi. Komandirə xəbər verdim ki, bizim şəxsi heyət o qədər də çox deyil. Amma burada düşmənin 18-ci diviziyası və 1-ci alayı yerləşib. Yəni bizdən sayca qat-qat çoxdurlar. Açıq döyüşə girsək, say üstünlüyü onlarda olacaq, sursatımız da tükənə bilər.

Artilleriya bölmələrimizin və PUA-ların zərbəsi düşməni qorxuya salmağa başladı. Biz də yüksəklikdə pusqu qurmuşduq. Əlimizdə əraziləri təyin edən modern xüsusi radar aparatlarımız vardı. Onun vasitəsilə gecə səhərə qədər meşə ilə hərəkət edib Hadruta daxil olduq. Taborun bir hissəsi Ərgünəş dağına tərəf irəliləyib yüksəkliyə qalxdı. Buradan düşmənə gələ biləcək köməyin qarşısı alınmalı idi. Müşahidə aparıb gördüm ki, mülki əhali ərazini dayanmadan tərk edib Tuğ kəndi istiqamətinə qaçır.

Ərgünəş dağında mövqeləndik. Bir müddətdən sonra hərəkətə başlıdık. Qarşımıza çıxanı məhv edirdik. Hadrutun küçələri erməni işləri ilə dolu idi. Hərbi formada olanların əksəriyyəti yaşlı insanlar idi; cavanlar da silahlarını atıb qaçırdılar. Bu da göstərirdi ki, Ermənistən ordusu həm qorxaqlardan, həm də yaşlılardan ibarətdir. Təyin edilən yerə bayraqımız sancıldı və Hadrut düşməndən təmizləndi.

Demək olar ki, bir gündə azı 2-3 kəndi işğaldan azad edirdik. Bu da bizə əlavə motivasiya verirdi.

Hər gün qəhrəmanlıq salnaməsi yazılırdı

Növbəti tapşırığımız Tuğ kəndi istiqamətində irəliləmək idi. Yağışlı və dumanlı hava hərdən hərəkətimizi bir qədər ləngidirdi. Buna görə də bəzən əlverişli yerlərdə bir qədər dincəlirdik. Həmin anlarda məlumatlar alırdıq və radioda Ali Baş Komandanın çıxışlarına, xalqa müraciətlərinə qulaq asırdıq. Prezident hər çıkışında qələbə müjdəsi verir, azad olunmuş ərazilərimizin adlarını çəkirdi. Bu da şəxsi heyəti ruhlandırır, yorğunluq hissi sanki yox olur və daha sürətlə irəliləmək istəyirdik.

Tuğ kəndi istiqamətində irəlilədikcə qarşımıza çıxan erməni hərbçisi əlimizdən sağ qurtula bilmirdi. Bəziləri də şərəfsizcəsinə qaçırdı.

Tuğ kəndini də düşməndən azad edib digər bölmələrimizə təhvil verərək irəlilədik. Yalnız dağ-meşə yolları ilə hərəkət edirdik. Hansı ki düşmən bizim o istiqamətdən hərəkət edəcəyimizi ağılna da gətirə bil-məzdi. Biz onları hər zaman pusquya salıb məhv edirdik.

Düşmən bizə yalnız bir qədər möhkəmləndiyi Çanaqcı kəndində hücum etdi. 3 dəfə üzərimizə hücuma keçdilər, amma ağır itki verib geri çəkildilər. Xüsusi Təyinatlı Qüvvələri də üzərimizə hücuma gəldi, yenə də məhv oldular. Onlardan xeyli sayıda gecəgörmə cihazları, təzə silahlar götürdük.

Çanaqcını keçib Sığnaq kəndinə yetişdik. Artıq digər bölmələrimiz bu kəndi azad etmişdi. Hər tərəf yanındı, düşmən texnikaları məhv edilmişdi.

Sonra Şuşaya doğru irəlilədik. Daşaltı istiqamətində yüksəkliyə qalxıb mövqeləndik. Oradan Şuşa açıq-aydın görünürdü.

Noyabrin 7-də Şuşanın qala qapısına doğru istiqamətləndik. Amma düşmən artilleriyası ərazini atəşə tuturdu. Məlumat alıq ki, bölmələrimiz digər istiqamətdən Şuşaya daxil olublar və döyüşlər gedir. Bizim istiqamətdən isə hərəkət etmək çətin idi. Birtəhər Şuşa-Xankəndi yolu istiqamətinə yönəldik. Buradan düşmən tankları hərəkət edirdi. Onları məhv etmədən irəliləyə bilməzdik. Əlimizdə isə yalnız yüngül silahlar var idi. Yolun kənarından düşmənin atıb qaçıdığı bir ədəd qumbaraatan götürmüştük. Kənarda vurulmuş avtomobil vardi, əsgərlərə dedim ki, maşından yağı və yanacaq çəkib gətirsinlər. Yanacaqla yağı qarışdırıq və su butulkalarına doldurub partlayıcı hazırladıq. Yanımızdan keçəndə qumbaraatanla tankın birini vurdum və partlayışla texnika dayandı. Bir neçə saniyədən sonra yana-yana ərazidən uzaqlaşdı. Digər tank gələndə əlimizdəki yandırıcıları atdıq və tank alışdı. Elə yaxınlaşmaq istəyirdik ki, yanımı mərmi düşdü. Huşumu itirdim...

Ayılanda gördüm ki, məni torpağa basdırıblar, yalnız baş hissəm bayıradır. Bu, ilkin tibbi müdaxilə idi: bədənimin bir hissəsi yanmışdı. Ağ-

ciyərim partlamışdı. Həkim deyibmiş ki, iynə vursam, öləcək. Komandırə də məlumat veriblər ki, kəşfiyyat rəisi ağır yaralıdır, bir neçə saatda şəhid olacaq. Məndən başqa 18 nəfər yaralı var idi. Amma yaralıları çıxarmaq mümkün deyildi. Noyabrın 9-da yol açıldı və bizi Füzulidəki Əhmədbəyli hospitalına gətirdilər. İlkin yardımından sonra Bakıya göndərdilər və həkimlər həyatımı xilas etdilər. İndiyədək də müalicə kursları davam edir.

Qələbə xəbərini eşidəndə, sadəcə, gözlərim güldü, çünkü hərəkət etməyim mümkünzsidi iddi. Ali Baş Komandanın zəfər mündəsindən sonra özümü dünyanın ən xoşbəxti sandım. Çünkü bu qələbədə mənim də payı var idi. Xüsusi Təyinatlı Qüvvələr üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmışdilər.

Hospitalda olanda həm Ali Baş Komandanın, həm də Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi diqqətində olduğumuzu gördüm. Həkimlər deyirdilər ki, Mehriban xanım mütəmadi olaraq bizim səhhətimizlə maraqlanır, həkimlərə də tapşırır ki, əllərindən gələni əsirgəməsinlər.

QARŞIMIZDA MƏĞRUR VƏ QÜDRƏTLİ, QALİB SƏRKƏRDƏ VAR İDİ

Aprelin 12-də Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Vətən müharibəsində ən yüksək hərbi mükafatla təltif edilən qəhrəmanlarla görüşdü. Mən də həmin görüşdə iştirak edirdim. Qarşımızda məğrur və qüdrətli, qalib sərkərdə var idi. Hər kəlməsi, hər sözü hikmətli ifadələrlə zəngindi.

Prezident dedi ki, dövlətimizin yüksək hərbi mükafatları bizlərə təqdim edilir. Bu mükafatlar Vətən müharibəsindən sonra Ali Baş Komandanın təşəbbüsü ilə təsis edilib. Mükafatların adlarını da özü verib. Təltif edildiyim “Qarabağ” ordeninin Ali Baş Komandanın özü tərəfindən təqdim olunması isə ayrı bir xoşbəxtlik, unudulmaz xatirə oldu.

Böyük Qələbə Müzəffər Ali Baş Komandanın illərlə apardığı siyasi mübarizənin Zəfəri idi. Bu uğur İlham Əliyevin müstəqillik dövründə vətənpərvərlik ruhunda təriyə edib yetişdirdiyi, ən müasir hərbi texnika ilə silahlandırdığı qəhrəman Azərbaycan Ordusunun Zəfəri idi. Baş sərkərdəmiz memarı olduğu Böyük Qələbə ilə hər bir azərbaycanlının qəlbində abidə ucaldı. Mənim isə 27 illik Cəbrayıł həsrətimə son qoydu. Ona görə də həm hərbçi, həm də məcburi köçküñ kimi Ali Baş Koman-dana hər zaman minnətdaram.





HUDULOV RAMAZAN İZZƏT OĞLU kapitan

1994-cü il noyabrın 24-də Balakən rayonunun Qaysa kəndində avar ailə-sində anadan olub. Məhəmməd Hudulov adına Meşəşəmbəl kənd tam orta məktəbinin məzunudur.

2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Beyləqan rayonunda yerləşən “N” sayılı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlayıb, Xocavənd istiqamətində böyük komandiri, Füzuli cinahında tabor komandırının müavini, Şuşa istiqamətində tabor komandiri vəzifəsində döyüslərdə iştirak edib.

Vətən müharibəsinin iştirakçısıdır.

Vətən Müharibəsi Qəhrəmanıdır.

“Füzulinin azad olunmasına görə”, “Qubadlınin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

QARABAĞ UĞRUNDA BÜTÜN XALQLAR PREZİDENTİN ƏTRAFINDA SƏFƏRBƏR OLDU

Cənab Ali Baş Komandan məni “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edib, amma mənim üçün ən böyük qəhrəman, Baş sərkərdə İlham Əliyevin özüdür!

Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda şanlı zəfər qazanaraq, yenilməz ordu kimi adını silinməz hərflərlə hərb tariximizə yazdırdı.

44 günlük bu müharibədə digər amillərlə yanaşı, Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi də qələbə çaldı.

Azərbaycanda türklər, ləzgilər, avarlar, talişlar, ruslar, yəhudilər, tatlar və digər xalqların nümayəndələri əsrlərdir mehriban ailənin üzvü kimi yaşayırlar.

Mən də avar xalqının nümayəndəsiyəm, Azərbaycan vətəndaşıyam.

Bizim bir adımız var – biz azərbaycanlıyız!

Azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlilik, bu dostluq, bu qardaşlıq Qələbəyə gedən yolda daha da möhkəmləndi, daha da bərkidi.

Zəfərdən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalında isə bir daha hər birimiz Ulu Öndərin bu müdrik kələməni qırurla təkrarladıq: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”

Bir gün mütləq düşməndən qisas almağı arzulayırdım

Atam təsərrüfatçıdır, anam evdar qadın. Ailədə bir bacı, üç qardaşlığ. Məktəbi yaxşı qiymətlərlə oxuyub bitirmişəm. Daha çox dəqiq fənlərə – fizikaya, riyaziyyata həvəsim olsa da, tarixi də sevir, xüsusiilə Vətən tariximizi maraq və diqqətlə oxuyurdum. Elə, bəlkə də, hərb sənətinə olan həvəsim bu fənni sevməyimdən qaynaqlanıb.

Hələ məktəb illərindən kitablarda, televiziya verilişlərində faşist xis-lətli ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri, soyqırımlarını görüb üzülür, eyni zamanda da ürəyimdə düşmənə nifrət hissi oyanındı. Özümə söz vermişdim ki, bir gün mütləq düşməndən qisas alacağam.

Həyat elə gətirdi ki, bu istəyimi reallaşdırmaqdan ötrü hərbçi oldum. Əminliklə bilirdim ki, hər necə olursa olsun, tezliklə düşməndən intiqamımızı alacağıq.

Dünyanın ən müasir silahları ilə təmin olunan və hərtərəfli inkişaf etdirilən Azərbaycan Ordusunun günü-gündə güclənməsi isə bu əminliyi ikiqat artırırdı. Hərbi kadr hazırlığına da xüsusi diqqət yetirilirdi.

Allaha yalvarırdıq ki, Ali Baş Komandan bizə “Irəli!” komandası versin

Məzunu olduğum Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində gələcək zabitlərə yüksək səviyyəli təhsil verilir. Bu təhsil müəssisəsində sərbəst məşgül olmaq, öz üzərində işləmək üçün də çox yaxşı şərait yaradılıb. Oxuduğum müddətdə hər hansı fənlə, mövzu ilə əlaqədar müəllimlər tərəfindən əlavə dərs saatları təyin olunur, biz də həmin dərslərdə böyük həvəslə iştirak edirdik. Silahlarla, texnikanı idarə etməklə bağlı təlimlərimiz olurdu. Bir sözlə, Ali Hərbi Məktəbdə hərbçini bütün sahələr üzrə mükəmməl yetişdirmək üçün yüksək şərait mövcuddur.

2016-ci ilin Aprel döyüşləri zamanı 4-cü kursda oxuyurdum. Gecə bizə məlumat verdilər ki, “hər an hazır olun...”

Sevinc və səbirsizliklə gözləyirdik ki, indi komanda veriləcək, biz də döyüşə yollanacaqıq. Amma o zaman bu şərəfli missiya bizə qismət olmadı...

2018-ci ilin Günnüt əməliyyatı zamanı isə artıq Beyləqan istiqamətində “N” sayılı hərbi hissədə zabit kimi xidmət göstərirdim. Ön xətdə olduğumuz üçün hər an düşmən müdaxiləsinin qarşısını almaqdan ötrü hazır vəziyyətdə idik, amma o zaman da döyüşmək nəsibimiz olmadı. Lakin hər iki döyüş zamanı Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri şanlı qələbə çalaraq ürəklərimizdəki qisas hissini üzərinə su çilədilər. Üst-üstə iki dəfə yerinə otuzdurulan düşmən isə, görünür, bu bia-bırçı məğlubiyyətlərindən dərs çıxarmayaraq, yenidən 2020-ci ildə Tovuz istiqamətində təxribatlara əl atdı. Tovuz döyüşləri zamanı generalımız Polad Həşimovun şəhid olması isə bütün əsgər və zabit heyətimizin dərin sarsıntısına səbəb oldu. İçimzdə düşmənə qarşı intiqam hissi o qədər artmışdı ki, Allaha yalvarırdıq ki, Ali Baş Komandan bizə “Irəli!” komandası versin və gedib şəhidlərimizin qisasını alaq.

Şükür Allaha ki, Ali Baş Komandan İlham Əliyev 27 sentyabr 2020-ci ildə bu intiqam meydanını bizə verdi. Çox qürurluyduq, arzuladığımız “Irəli!” komandasını almışdıq. Bu mərhələyə qədər Ali Baş Komandan bütün lazımı işləri həyata keçirərək ordunu hərtərəfli gücləndirmiş və yalnız bundan sonra hünər meydanını bizim ixtiyarımıza vermişdi.

Bizim də öhdəmizə düşən Qarabağı azadlığa qovuşdurub Ali Baş Komandanın yüksək etimadını doğrultmaq və xalqımıza qələbə bəxş etmək idi.

Amalımız bir idi – yalnız irəli getmək...

27 sentyabrda Beyləqan istiqamətində böyük komandiri idim və ön xətt bölmələri idik deyə, müdafiədə qərarlaşmışdım. Mühəribənin başlanacağıni əvvəlcədən bilmirdik. Sentyabrın 27-si səhər saatlarında düşmənin növbəti hərbi təxribatından sonra aviasiya qüvvələrimiz havaya qalxaraq temas xəttini keçdi və erməni mövqelərini vurmağa başladı.

Əmr verilən zaman biz də Xocavənd istiqamətindən döyüslərə başlıdıq və tez bir zamanda bir neçə düşmən postunu işğaldan azad etdik. Beləliklə, ard-arda hücumu keçir, torpaqlarımızı azad edirdik.

Oktyabrın 17-də "N" sayılı hərbi hissənin tabor komandirinin müavini vəzifəsinə təyin olundum. Həmin zamandan etibarən Füzuli istiqamətində döyüslərə başladım. Füzuli rayonunun Dövlətyarlı kəndində yüngül yaralandım, amma bu, döyüsləri davam etdirməyimə mane olmadı. Ard-arda iki minaatan atdırılar, birincisindən yayındım, sonra ikincini atdırılar, iki-metrlik məsafəmə düşdü. Beş qəlpə yarası aldım. Sağ olsunlar, həkimlərimiz tez müdaxilə edərək yaralarımı bağladılar və döyüş əməliyyatımıza davam etdik.

Döyüslər zamanı bütün əsgər və zabit heyətinin yalnız bir fikri var idi: nə olursa olsun, yalnız irəli getmək. Həmin həvəs, eyni zamanda əsgərlərimin yanında olmaq istəyi ilə mən xəstəxanaya getməkdən imtina etdim və yenidən döyüsdə iştirak etməyə başladım. Füzuli istiqamətində verilmiş tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirildikdən sonra taborumuz Şuşa istiqamətində irəliləməyə başladı.

Daşaltı ətrafındaki bütün yüksəklikləri azad etdik

Müəyyən məsafəni texnikalarla, sonra isə piyada hərəkət etdik. Dağ, dərə və sıx meşəliklərlə 20 kilometrə qədər yolu piyada qət etdikdən sonra noyabrın 4-də Daşaltı kəndinə yaxın yerdə qərarlaşmışdım. Həmin ərəfədə – Daşaltı istiqamətində fəaliyyətlərə başlayanda ərazi kəşfiyyatına çıxbı tapşırıqları dəqiqləşdirən zaman tabor komandirimiz minaatan atəsi nəticəsində qolundan qəlpə yarası aldı. O, hospitala təxliyə olunan-



QURU QOŞUNLARI

İRAMAZA

dan sonra tabor komandirinin vəzifələrini mən icra etməyə başladım, məsuliyyətim ikiqat artdı.

Birinci Qarabağ müharibəsindən də məlumdur ki, Daşaltı çətin ərazi olub, orada ağır döyüş əməliyyatları gedib. Düşmən artıq oradakı bütün yüksəkliklərdə möhkəmlənmişdi. Noyabrın 5-i səhər saat 6-da hücuma başladıq. İlk olaraq, plana əsasən, dövrələmə üsulu ilə Daşaltı ətrafındakı bütün yüksəklikləri ələ keçirdik. Bircə Şuşa istiqamətində olan qayalıqlardakı yüksəkliklər qalmışdı.

Azad etdiyimiz yüksəkliklərdə öz şəxsi heyətimizi yerləşdirirdik ki, düşmənin hər hansı müdaxiləsi olarsa, oranı qoruyub saxlaşınlar, eyni zamanda bizim təhlükəsizliyimiz təmin olunsun.

Noyabrın 5-i axşamüstü komanda verildi ki, Daşaltının içində olan qüvvələri məhv etmək üçün ora girmək lazımdır. Özümlə 27 nəfər götürüb həmin istiqamətdə irəliləməyə başladım.

Hava dumanlı idi, hətta yarım metr irəlini belə görmək mümkün deyildi. Biz birbaşa kəndin içərisinə gedən ciçirlə bir kolon şəklində hərəkət edirdik. Qrupun başında da mən gedirdim. Yolun ortasına çatanda partlayış səsi gəldi, arxamdağı əsgərin “komandir, vuruldum” sözlərini eşitdim, hamını saxladım. Elə bu an yenə partlayış eşidildi və mən-dən arxada olan 4-cü əsgər də yinoxıldı.

İlk saniyelərdə zənn etdik ki, düşmən bizi hər iki tərəfdən pusquya salıb qumbaraatanla atəş açır, çünki partlayış zamanı alov gördüm. Amma ikinci partlayışdan sonra məlum oldu ki, minalanmış sahəyə düşmüşük. Komanda verdim ki, bütün əsgər heyəti dayansın və yerindən tərpənməsin. Amma uzun kolonla hərəkət etdiyimiz üçün arxadakı şəxsi heyət səsimi yaxşı eşitmədi. Partlayış səsindən sonra özlərini bir anlıq itirib arxaya atanda yenidən tank əleyhinə minaya düşdülər, orada 5 nəfərimiz şəhid oldu, 13 nəfər yaralandı. Yerdə qalan şəxsi heyətin hamısı partlayış səsindən qulağından, başından travma almışdı. Haradasa 2 ata yaxın tərpənməz vəziyyətdə həmin sahədə qaldıq.

Biz hücuma keçəndə qruplarımız çox arxada qalmışdı və yanımızda maşın yolu olmadığı üçün bizi gəlib çatmaları gec olardı. Yaralılarımız var idi ki, onlar bu müddətdə şəhid ola bilərdilər. Ona görə özümüz həmin minalanmış sahədən 50 santimetр enində, 30 metr məsafədə ciğır açdıq. Əvvəlcə hamımız təhlükəli ərazidən çıxdıq, daha sonra səhər saat 6-dan 7-yə qədər bir-bir yaralıları dağlıq relyeflə iki yüksəklik yuxarıdakı mövqelərimizə təxliyə etdik. Şükür Allaha ki, yaralı olan bütün şəxsi heyətimiz xilas oldu, hazırda da hamısı yaşıyır.

Noyabrın 6-sı Laçın yolu bağlandı, düşmənin təminatı kəsildi

Daha sonra tapşırıq verildi ki, Şuşanın alınması üçün Laçına gedən yol tutulmalı, düşmənin təminatı dayandırılmalıdır. Buna görə də biz Daşaltıya girmədik və soldakı yüksəkliklərlə, qayalıqlarla yuxarıya doğru hərəkət etməyə başladıq. Deyim ki, biz bu istiqamətə üç taborla hücuma başlamışdık və polkovnik Tehran Mənsimov da sağimdakı tabora rəhbərlik edirdi. Tehran Mənsimovun taboru Daşaltının içi ilə keçib gedəndə düşmənin güclü müqaviməti ilə qarşılaşdırılar. Düşmən yüksəkliklərdə yerləşmişdi.

Həmin vaxt düşmənin diqqəti, əsasən, Daşaltıya girən qüvvələrimizdə olduğu üçün bizi gec sezdilər. Həm də ərazi qırışları ilə getdiyimiz üçün bizi vurmaq onlar üçün asan deyildi.

Qayalığa çıxanda Tehran Mənsimov əlaqəyə keçdi və mənim 13 nəfər şəxsi heyətim olduğunu öyrənib dedi ki, dərhal Laçından gələn yolu bağla. Yolu bağlamaqla yanaşı, düşməni arxa tərəfdən mühəsirəyə aldıq. Xeyli sayda texnikaları, tankları var idi, hamısını zərərsizləşdirdik. Canlı qüvvə sarıdan da ağır itki verərək qaçmağa başladılar. Biz isə, sadəcə, yüngül silahlarla silahlansmışdı.

Noyabrın 6-sı səhər saat 8-də başladığımız əməliyyat axşam saat 6-da uğurla başa çatmışdı: Laçın yolu bağlanmış, düşmənin təminatı kəsilmişdi.

Elə bu uğurlu əməliyyatıma görə Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüm.

Şuşanın azad olunması üçün heç bir maneə qalmamışdı

Artıq bundan sonra Şuşanın azad olunması üçün heç bir maneə qalmamışdı: yalnız mühəsirədə olan düşməni məhv etməli idik. Biz Laçın yolu azad edən zaman Xüsusi Təyinatlı Qüvvələrin bir neçə böülüyü də düşmən arxasında dövrələmə edərək Şuşaətrafi mövqeləri, əsas yüksəklikləri ələ keçirmişdi.

Beləliklə, Şuşa üzərinə hücum başlandı. Əvvəlcə şəhərə xüsusi təyinatlılar girdilər və tez bir zamanda Şuşanı düşməndən azad etdilər. Sonra biz də şəhərə girdik və mövqə qurdıq. Düşmən bir neçə dəfə çoxsaylı qüvvə ilə bizə eks-həmlə etdi, lakin hər dəfə ağır məğlubiyyətə uğradı.

Demək olar ki, onların heç bir qüvvəsi qalmadı, bütün şəxsi heyəti tələfata uğradı, texnikası məhv oldu. Bununla da düşmən başa düşdü ki, təzədən Şuşanı ələ keçirmək mümkün deyil və hücumdan əl çəkdi. No-yabın 8-də isə Şuşa tamamilə azad idi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün bu uğurlu əməliyyatlar düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdi.

Ali Baş Komandanın sərkərdə qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu

Qələbə hissinin izahı mümkün süzdür. Bircə onu deyə bilərəm ki, bəlkə də, həyatında bir də heç zaman bu cür ali hissələr yaşamayacağam. Bütün döyüş tapşırıqlarını müvəffəqiyətlə icra edərək Qarabağı azadlığa qovuşdurmuş, xalqımıza qələbə sevinci yaşatmış və cənab Ali Baş Komandanın Azərbaycan Ordusuna, onun hər bir döyüşüsünə göstərdiyi etimadı doğrultmuşduq. Bundan böyük xoşbəxtlik olardımı?!

Bu qələbə həm də Qarabağ uğrunda döyüşərək şəhid olan qardaşlarımızın ruhuna ərməğan idi. O qəhrəman döyüşülərin hər biri ürəyimizdə, qəlbimizdə daim var olacaq, yaşayacaqlar. Allah onlara rəhmət etsin!

Artıq düşmən yerinə otuzdurulub və 30 il müddətində erməni tapdağında qalan Qarabağda dirçəliş həyata keçirilir. Necə ki Ali Baş Komandanın sərkərdə qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, hazırda da müdrik siyasetçi cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında azad edilən yurdlarımıza həyat qayıdır.

Şuşada da böyük layihələr gerçəkləşdirilir, tikinti-quruculuq işləri həyata keçirilir, yollar çəkilir, şəhərin qədim tarixi bərpa olunur. Hazırda azad olmuş ərazidəki "N" sayılı hərbi hissədə tabor komandiri vəzifəsini icra edirəm.

Çox qürurluyam ki, həm strateji, həm də xalqımızın qəlbində özünəməxsus yeri olan əhəmiyyətli bir məkanın müdafiəsinin təşkili kimi fəxarətli bir vəzifəni mənə həvalə ediblər və mən də göstərilən bu yüksək etimadı layiqincə doğrultmağa çalışıram.







HÜSEYNLİ NİZAMI ƏLƏMDAR OĞLU **ehtiyatda olan baş leytenant**

1984-cü il oktyabrın 4-də Bakı şəhərində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 165 nömrəli orta məktəbin məzunudur.

2002–2006-ci illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2006–2008-ci illərdə Müdafiə Nazirliyinin Beyləqan istiqamətində döyüş tapşırığı yerinə yetirən “N” sayılı hərbi hissəsində leytenant rütbəsi ilə taqim komandiri kimi hərbi xidmət keçib.

2009-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır. Hazırda nazirliyin aparatında Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. “Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsinə malikdir.

Vətən müharibəsinin iştirakçısıdır.

“İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

BÖYÜK ZƏFƏR SƏRKƏRDƏSİ

Özümü taniyandan hərbçi, zabit olmaq istəyirdim. Çünkü uşaqlıq illərim ata yurdum olan Tovuz rayonunda keçmişdi və orada qohumlarımın çoxu hərbçi, atamın özü isə polis əməkdaşı idi.

Tovuz rayonu Ermənistanla sərhəd olsa da, hər zaman düşmən qarşısında mətin dayanıb. Ermənistan silahlı bölmələrinin təxribatları zamanı şəhid də versə, Tovuz düşmən qarşısında möhkəm bir qalaya çevrilib. Ona görə istəyirdim ki, mən də hərbi mundir geyinib Vətənin keşikçisi kimi şərəfli missiya yerinə yetirim.

Tariximizin parlaq səhifəsi

Tale belə gətirdi ki, hərbçi yox, başqa peşənin sahibi oldum. Amma sən demə, qismətimdə o müqəddəs hərbi mundiri geyinərək Vətən savaşında qəhrəmana çevrilmək də varmış. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Irəli!” əmrini yerinə yetirənlərdən biri olmaq taleyimə ən parlaq səhifə kimi yazıldı.

Xoşbəxtəm ki, adını tariximizə qalib sərkərdə kimi yazdırın İlham Əliyevin müzəffər Ordusunun böyük Zəfərində mənim də xidmətim var.

Tarixçi kimi deyirəm ki, 200 illik tariximizdə belə Zəfər olmayıb. Bu böyük Zəfəri bizə İlham Əliyev qazandırdı. Bu qələbə xalqımıza sonsuz sevinc, iftixar duyğuları yaşatdı və hər bir azərbaycanlı bu gün qüdrətli sərkərdəmizlə qürur duyur. Ona görə ki, məhz İlham Əliyevin yaratdığı müzəffər Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək erməni faşizmini məhv etdi. 30 ilə yaxın işğal altında qalmış doğma yurd yerlərimiz cəmi 44 gün ərzində azad olundu. Tarixə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılın bu möhtəşəm qələbədə kiçik payı olan bir qalib zabit kimi, mən də ömrüm boyu Ali Baş Komandanın minnətdar olacağam.

Vətən borcu, zabit məsuliyyəti və güclənən ordu

Orta məktəbi bitirmişdim. Hərbi sahəyə böyük marağım vardi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmaq istəyirdim. Amma atam dedi ki, sən başqa sahədə də çox yaxşı mütəxəssis olub



Vətənə, dövlətə olan borcunu ödəyə bilərsən. Hiss edirdim ki, atam mənim hərbçi ola biləcəyimə şübhə etdiyi üçün belə deyir. Çünkü atam polis işçisi idi və hər iki sahənin necə çətin peşə olduğunu yaxşı bilirdi. Ona görə də istəmirdi ki, mən çox əziyyətə qatlaşım. 2002-ci ildə ali məktəbə sənəd verdim və Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olundum. 2006-ci ildə təhsilin bakalavr pilləsini başa vurdum və qərara gəldim ki, hərbi xidmətə gedib-qayıtdıqdan sonra çalışmağa başlayaram.

Həmin dövrədə Müdafiə Nazirliyi "Ehtiyat zabit hazırlığı kursu" ilə bağlı tez-tez elan verirdi. Ali təhsilli şəxslər həqiqi hərbi xidmətə getməzdən öncə bu kursları oxuyub başa vurduqdan sonra leytenant rütbəsi almaq imkanı qazanırdılar. Bir vaxtlar mən də zabit olmağı arzuladığımdan tərəddüb etmədən sənədlərimi təqdim etdim və qəbul olundum. Burada kurs keçdikdən sonra imtahanın verib rütbə almalı idik. Yəni imtahanın verə bilməyən şəxs həqiqi hərbi xidmətə əsgər kimi yollanmalı idi. Beləliklə, nümunəvi hərbçi kimi 3 ay kurs keçdim və imtahanları yüksək səviyyədə başa vurub leytenant rütbəsi aldım. Çox sevincli idim. Axi Azərbaycan Silahlı Qüvvələrinin zabiti olmuştum.

2006-ci ildə "N" sayılı hərbi hissədə təqim komandiri kimi fəaliyyətə başladım. Müharibə şəraitində olan bir ölkənin ordusunda, əlbəttə ki, ilk növbədə, döyük hazırlığı və əsgərlərin vətənpərvərlik ruhu yüksək olmalıdır. Mən həm də tarixçi olduğum üçün hər zaman təlimlərdə, dərslərdə şəxsi heyətə Ermənistanın necə riyakar dövlət olduğunu, ermənilərin Azərbaycan torpaqlarına necə köçürülməsindən, sonradan onların xalqı-

mızın başına gətirdikləri oyunlardan, törətdikləri qətlamlardan danışır-dım. Bunları izah etdikcə əsgərlərin üz cizgilərində, gözlərində qısaş yanğışının izlərini görürdüm.

Ali Baş Komandan İlham Əliyev çıxışlarında hər zaman bildirirdi ki, zabitə, əsgərə qayğı, ordumuzun silah-sursat, texnika ilə təchizatı, döyüş qabiliyyətinin artırılması ən prioritet məsələ olmalıdır. İlk növbədə isə əsgərlərin vətənpərvərlik hissi yüksəldilməlidir. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməli, müstəqilliyin qədrini bilməlidirlər. Bu səbəbdən də bütün hərbi hissələrdə ideoloji sahəyə xüsusi əhəmiyyət verilirdi. Bu prosesdə isə ən böyük məsuliyyət biz zabitlərin üzərinə düşürdü. Eyni zamanda ordumuzun maddi-texniki bazası da günü-gündən güclənirdi. Azərbaycanın hərbi sənaye kompleksinin istehsal etdiyi silah-sursatlar, xarici ölkələrdən alınan hərbi texnikalar ordumuzun modernləşməsi istiqamətində mühüm rol oynayırdı.

Bələliklə də, Ali Baş Komandanın ordu quruculuğu sahəsindəki dövlət siyasetinin nəticəsi olaraq, Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək gücləndi, döyüş qabiliyyəti artdı. Həm də Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkəyə çevrildi.

Bir zabit kimi hiss edirdim ki, döyüş ruhu, qələbə əzmi, Vətən sevgisi ilə silahlanan Azərbaycan əsgərinin qarşısında düşmən ordusu tab gətirə bilməz.

Böyük Zəfərə aparan yollar – Aprel və Tovuz döyüşləri

18 ay zabit kimi orduda xidmət keçib, 2008-ci ildə ehtiyata buraxılımdım. 2009-cu ildə dövlət qulluğu qəbulun imtahanlarından keçərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon Məşğulluq Mərkəzində məsləhətçi kimi işə qəbul olundum.

Ehtiyatda olan zabit kimi hər zaman ordu quruculuğu prosesini yaxından izləyir və görürdüm ki, Ali Baş Komandan hər il Silahlı Qüvvələrə ayrılan vəsaitin həcmini artırır, modern ordu quruculuğu prosesini daha da sürətləndirir, ordumuzu hər an başlaya biləcək müharibəyə tam hazır vəziyyətə gətirir.

2016-ci ildə Ali Baş Komandanın ən modern silahlarla təchiz etdiyi, yüksək döyüş qabiliyyətinə malik ordusu öz gücünü həm düşmənə, həm

də bütün dünyaya nümayiş etdirdi. Aprel döyüslərində düşmənin təxribatlarına qarşı keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğur İlham Əliyevin qüdrətli Ordusunun ilk zəfəri idi. Bu savaşda Lələtəpə yüksəkliyi, Talış kəndi ordumuzun nəzarətinə keçdi və böyük Zəfərə aparacaq yolun başlanğıc nöqtəsi oldu. Bu zəfərdən sonra xalqımızın ordu muza olan inamı, güvəni artdı, hər kəs əmin oldu ki, Ali Baş Koman-dan əsl döyüşən, modern ordu qurub.

Aprel döyüslərindən sonra da ordumuzun arsenali zənginləşməkdə davam edirdi. Azərbaycan xarici ölkələrdən ən müasir silahlar, hərbi texnikalar almaqda davam etdi və bu, ordumuzun döyüş qabiliyyətinin daha da artmasına səbəb oldu.

2020-ci ilin iyul ayında düşmən Tovuzda təxribat törətdi. Azərbay-can Ordusu düşmənə yenə layiqli cavab versə də, hər birimiz çox sar-sıldıq. Amma ehtiyatda olan zabit kimi hiss etdim ki, bunun qisası mütləq alınacaq və Tovuz döyüşləri Vətən mühərribəsinin başlanmasının qıçılcımı oldu.

Vətən savaşı – 30 il sonra

Vətən torpağına ayaq basmağın qüruru

2020-ci sentyabrın 27-də düşmən təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı. Bu dəfə Ali Baş Koman-dan qətiyyətlə “Irəli!” əmrini verdi. Bəlkə də, çoxları elə düşündü ki, yenə bir neçə gündən sonra atəşkəs elan ediləcək. Amma Baş sərkərdəmizin “Dəmir yumruq” əməliyyəti nə dayandırıldı, nə də qarşısını kimsə ala bildi. Bu, 30 illik həsrətin sonu idi!

Səfərbərlik Xidmətinə yollanıb könüllü olaraq savaşa qatılmaq istədimi bildirdim. Dedilər “gözlə, çağıracağıq”. Amma zaman keçirdi: igidlərimiz Qarabağda tarix yazırıldılar, mən də onların yanında olmaliydim. Sentyabrın 30-da zəng gəldi və məni də döyüşə çağırıldılar. Həyat yoldaşımı və iki övladımı Allaha tapşırıb Vətən savaşına yollandım. Öncə məni Ağcabədidəki toplantı məntəqəsinə apardılar və orada Bakının “Həmlə” taboruna seçdilər.

Oktyabrın ilk günlərində bizi Füzuli rayonunun Əhmədbəyli kəndinə gətirdilər. Tabor komandirimiz, polkovnik-leytenant Cavid Fərhadov mənə bölmə komandiri kimi üzərimə düşən hər bir məsuliyyəti izah etdi və əməliyyatlara başladıq.



64 nəfərdən ibarət şəxsi heyətim var idi. Açıq deyim ki, hərbi xidmət keçsəm də, savaş görməmişdim. Ona görə də əvvəl bir qədər həyəcanlıydım. Amma döyüşə atıldıqca həyəcanım tamamən yox oldu.

Biz Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə əməliyyatlar aparırdıq. İlk döyüş tapşırığımız Füzulinin Yuxarı Yağlıvənd kəndi istiqamətində oldu və uğurlu əməliyyat keçirdik. Sonra Cuvarlı kəndində yerləşdik. Oktyabrın 20-də axşam tapşırıq gəldi və Dilağarda kəndi istiqamətində hücuma keçdik. Burada düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdik və içərisində xeyli silah-sursat olan 4 ədəd yüksək sürətli avtomobilini, iki zirehli texnikanı (özüyeriyən "Qvozdika", zirehli transportyor) qənimət kimi götürüb, arxadan gələn digər bölmələrimizə təhvil verdik.

Polkovnik-leytenant Cavid Fərhadovun rəhbərliyi altında növbəti tapşırığımız Xocavənd rayonu istiqamətində idi. Oradakı əksər yüksəkliklərdə düşmən qüvvələri cəmləşmişdi. Bəlli idi ki, yaxınlıqda düşmənin hərbi hissəsi mövcuddur. Xəritəyə baxdıq və həqiqətən də, qarşımızdakı yüksəkliyin arxasında düşmən alayının yerləşdiyini dəqiqləşdirdik. Fikir-ləşdik ki, yüksəkliyin ətəkləri ilə irəliləyib həmin alayın ərazisini ələ keçir-sək, onları təlaşa sala bilərik. Yox, əgər yüksəkliyə qalxmaga hücuma keçsək, ağır itkiyə məruz qalarıq. Ona görə də alayın yerləşdiyi əraziyə

arxadan həmlə etdik. Hərbi hissə komandirinin ağıllı taktiki gedisi sayəsində alayı ələ keçirdik. Bu döyüşdə cəmi bir nəfər itki verdik, üç nəfərisə yaralanmışdı.

Hər əməliyyatdan sonra hiss edirdim ki, şəxsi heyət yorğun olsa da, döyüş əzmimiz artır. Eyni zamanda bizi, uğurlu əməliyyatlarımıza yanaşı, Ali Baş Komandanımız da ruhlandırdı. Qüdrətli sərkərdəmizin qələbə xəbərləri, digər bölmələrimizin uğurla irəliləməsi ilə bağlı çıxışları, xalqa müraciətləri daha inamla, cəsarətlə döyüşməyimizə stimul verirdi.

Daha sürətlə irəliləyirdik və hər kəndi, hər yüksəkliyi azad etdikcə qırırlarırdıq. Həm də şəxsi heyətin sevincinə səbəb olan fakt bu idi ki, 30 ildən sonra doğma torpaqlara ilk olaraq bizim ayağımız dəyirdi və bizlər də tarixə düşürdük.

Mamır olub qayasında bitdiyim Vətən...

Noyabrın 5-də yeni tapşırıq aldıq: mühüm strateji yüksəkliyi ələ keçirməli idik. Hansı ki düşmən bu yüksəklikdən öz bölmələrini idarə edirdi. Yəni orada düşmənin komanda müşahidə məntəqəsi yerləşirdi.

Gecə hərəkətə başladıq. Yüksəkliyin ətəyində mövqelənib əmr gözlədik. Sıldırırm qayalarla qalxmali idik. Arxasında gizlənməyə bir ağaç belə yox idi. Ona görə də hərəkətimizi görüb atəşə tutdular. Yaxınlığımı düşən mərminin qəlpəsi diz qapağımı zədələdi. Sarğı edib möhkəm bağladım. Təbii ki, mən tapşırığı yerinə yetirməli idim. Əgər döyüşdə komandır yaralandığını deyib təxliyə olunmasını istəsə, əsgərlərin, ilk növbədə, döyüş ruhu sinar, başsız qalan bölmənin tapşırığı ugursuz alınar.

İllərlə bu günün həsrətində olmuş, hər zaman Ali Baş Komandanın hücum əmrini gözləmişdik. İnamlı, gözümüzü qırpmadan düşmən üzərinə gedirdik. Bilirdik ki, sonu şəhidlikdir, ən ali məqamdır. Vətən uğrunda döyüşmək, yaxud şəhid olmaq hər adama nəsib olmur.

Yüksəkliyə qalxanda heç vaxt yadımdan çıxmayacaq bir an yaşandı: tabor komandirinin müavini Nəcəf Şikarovla bərabər irəliləyirdik. Şikarov yaralı idi. Birdən qayanın üstündə kiçik mamır parçası gördüm. Şikarova göstərib dedim: "Komandır, şair necə deyirdi:

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bax, indi biz Vətənin mamırıyıq, bu qayada bitmişik..." Şikarov da qayıtdı ki, düz deyirssən, Vətənin qayasına da, daşına da qurban olum. Elə oldu da...

Qəhrəmanımız yüksəklik uğrunda gedən döyüslərdə şəhidlik zirvəsinə ucaldı...

Yüksəkliyin ətəyinə çatanda düşmən bizi gördü və atəşə tutdu. Tabor komandırımız artilleriya bölmələrimizə koordinatları verdi və bizimkilər də yüksəkliyi atəşə tutmağa başladılar. Biz isə üzüyuxarı irəliləməyə başladıq. 628 metr yüksəkliyə qalxmali idik.

Tam ortaya çatmışdıq, amma ayaqlarım getmirdi. Sürünə-sürünə hərəkət edirdim. Torpağı, qayani qucaqlaya-qucaqlaya qalxırdım. Mənə, sadəcə, təsadüf nəticəsində gullə dəymirdi. Bunu bəzən filmlərdə görürük, gullələr atılır, amma heç biri qəhrəmana dəymir. Mən həmin anları canlı yaşadıdım. Bu, sadəcə, xoşbəxtlik idi ki, yağış kimi yağan gullələrdən biri sənə dəyməsin.

Tam yüksəkliyə qalxdıq və döyüşə başladıq. Hətta elə məqamlar oldu ki, hərbçilərimiz düşmənlə əlbəyaxa da oldular.

Bir neçə dəqiqədən sonra düşmən basıldı. Ələ keçirdiyimiz ərazidə təsəvvür etmədiyimiz qədər silah-sursat, zenit-raket kompleksi, tank əleyhinə idarəetmə raketini və müxtəlif cihazlar var idi. Bu ərazidən Xocavəndin hər tərəfi görünürdü. Sən demə, bütün bölmələrimizə edilən atəşlərin əmri buradan verilmiş.

Ali Baş Komandanın qələbə müjdəsi və sevinc göz yaşları

Noyabrın 9-da tapşırıq gəldi ki, Xocavənd rayonu istiqamətində növbəti yüksəkliyi ələ keçirməliyik. Büyük ruh yüksəkliyi ilə irəliləyirdik. Diğər bölmələrimizin uğurlu əməliyyatlar keçirdikləri barədə alındığımız məlumatlar bizi daha da həvəsləndirirdi.

Təyin olunmuş yüksəkliyə yaxınlaşdıq və əmr gözlədik. Gecə sizmə əməliyyatına başladıq. Lakin düşmən gəlmişimdən duyuq düşdü və bizi ağır artilleriya atəşinə tutmağa başladı.

Tabor komandırımız Cavid Fərhadov yaralandı. Amma buna baxma-yaraq, komandır şəxsi heyətlə bərabər irəliləyirdi. Qəlpə daxili orqanlarını parçalamışdı. Qanaxmanı dayandırmaq mümkün deyildi. Biz nə qədər təkid etsək də, komandır geri çəkilmirdi, amma qanaxmadan yavaş-yavaş huşunu itirirdi. Bu vəziyyətdə irəli gedə bilməzdik və özü istəməsə də, biz onu savaş meydanından çıxardıq. Komandanlıqa məlumat verdik və zenitçi bölmələrimizin avtomobili ilə təxliyə etdik.

Bu döyüşdə şəxsi heyətimizdən yaralananlar çox oldu. Onların da hamisini təxliyə edərək həlak olmalarına imkan vermədi. Şəxsi heyət azaldığı üçün geri çəkilib yenidən tam komplektləşməli idik. Toplanma məntəqəsinə çəkildik.

Gecə saatlarında xəbər gəldi ki, Ermənistən təslim olub, Ali Baş Komandanımız xalqa qələbə xəbərini verib. Bundan xoş xəbər ola bilməzdi! Uşaqlar sevinc göz yaşları içərisində bir-birini qucaqlayıb təbrik edirdilər.

Axi qazandığımız böyük Zəfərdə bizim də payımız var idi. Çox qürurlu idik. Yorğun olsaq da, səhərə qədər sevincimizdən gözümüzə yuxu getmədi. Həm də xəbər aldıq ki, tabor komandirimiz də sağ-salamatdır. Uşaq kimi sevinir, yerə-göyə sığmirdim. Ömrümdə belə sevindiyim olmamışdım.

Şanlı Zəfər İlham Əliyevin qüdrətli sərkərdə olduğunu bir daha təsdiqlədi

Biz çox ağır, amma şərəfli yol keçdik. Sal qayalara aşağıdan yuxarı dırmaşmaq, düşmənin müdafiə xətlərini yarmaqla cəsarətli hərəkətlər etmək və qəhrəmana çevrilmək ən böyük uğur, qürur idi.

Düşmənin öz silah-sursatlarını qoyaraq qaçması onu göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli Ordusu yenilməzdir, fəxarət rəmziidir. Əlbəttə, qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını, düşmənin nələr düşündüyüünü təhlil etmək lazımdır. Peşəkarlıq da elə budur: düşmənin gözlədiyi yoldan deyil, daha çətin, amma doğru yolla irəliləmək və sonda qalib olmaq... Azərbaycan Ordusu heç bir çətinlikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə, torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyani cəsarətlə yerinə yetirdi. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpə edilməsi yolunda hər cür fədakarlığa hazırlırlar.

Vətən müharibəsindəki şanlı Zəfər bir daha təsdiq etdi ki, İlham Əliyev qüdrətli sərkərdədir. Düşməni həm diplomatiya, həm də savaş meydانında məhv edən Ali Baş Komandan Azərbaycan xalqının xilaskar lideri kimi adını şərəfli tariximizə qızıl hərflərlə yazdı.

Bu tarixin bir parçası olduğum üçün böyük Zəfərin baş memarı olan Ali Baş Komandana minnətdəram və bundan sonra da istənilən döyüş tapşırığını yerinə yetirməyə tam hazırlam.





HÜSEYNOV ELMAR ETİBAR OĞLU ehtiyatda olan polkovnik-leytenant

1977-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 34 nömrəli məktəbin məzunudur. 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) artilleriya ixtisası üzrə hərbi təhsil alıb.

2009–2011-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb.

1999–2017-ci illərdə Ağdam, Tərtər, Gədəbəy, Ağstafa, Goranboy və Qusar rayonlarındakı “N” sayılı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib. 2017-ci ilin iyul ayında ehtiyata buraxılıb.

Hazırda Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatında yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü vəzifəsində çalışır.

Vətən müharibəsi iştirakçısı, ikinci qrup Qarabağ müharibəsi əlilidir.

“Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

BİZ DÖYÜŞÇÜYÜK, ŞANLI DASTANI YAZAN İSƏ BAŞ SƏRKƏRDƏMİZDİR

Hər bir xalqın tarixində xilaskar rolunu oynayan lider var. O lider xalqının taleyeklü məsələsinin həllində xilaskarlıq missiyasını üzərinə götürüb cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Prezident İlham Əliyev həmin liderlərdəndir. Çünkü məhz İlham Əliyevin sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işgalçı Ermənistən İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.

Bu gün bizlərə müharibə qəhrəmanları deyirlər. Əslində isə əsl qəhrəman Ali Baş Komandanımızdır. Biz döyüşün qazisiyik, bu şanlı qəhrəmanlıq dastanını yazan isə qalib sərkərdəmizdir. Komandanımızın dönməz iradəsi, qətiyyətli qərarı ilə xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi. Əgər bu gün alnímız açıq, başımız dikdirsə, buna görə Baş Komandanımıza minnətdar olmaliyiq.

Hərbiyə gəlİŞİM təsadüfi seçim deyildi

Mənim hərbiyə gəlİŞİM bir tale yolu idi. Bu, təsadüfi seçim yox, qətiyyətlə seçilmiş məsələ idi.

Mən şəhid general-major Polad Həsimovun Sumqayıtda doğulduğu məhəllədə böyümüş, onun oxuduğu məktəbdə təhsil almışam. İki qardaşım Birinci Qarabağ müharibəsinin savaşçısı olub. Ailədə yüksək vətənpərvərlik tərbiyəsi görmüşəm. Bütün bunlar mənim hərbçi olmaq istəyimi tamamlayan reallıqlardır.

1993-cü ildə baş verən hadisələr yaxşı yadimdadır. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtmışdı. O, Azərbaycanın müstəqil dövlətçiliyini müdafiə etmək üçün radio və televiziya ilə xalqa birbaşa müraaciət edirdi. Hətta onun səsində titrəyiş var idi. Anam televizorun qarşısında ağlamağa başladı. Dedi ki, bala, dar günümüzdür, müstəqilliyimiz əldən gedir. Heydər Əliyevə dəstək olmasaq, vay günümüz...

Xalq ayağa qalxıb Ümummilli Liderə dəstək oldu və Azərbaycan böyük bir bələdan qurtuldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrik



daxili və xarici siyaseti Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxardı. Məhz bu dövrdən sonra Azərbaycanda ordu quruculuğu prosesinə start verildi, vahid komandanlıq yarandı. Get-gedə silahlı qüvvələrimizin maddi-texniki bazası gücləndirildi. Mənim hərbiyə olan həvəsim daha da artdı.

1995-ci ildə imtahan verib yüksək balla Ali Hərbi Komandanlıq Məktəbinə daxil oldum. Taqım komandirim sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş İlqar Mirzəyev (2020-ci il Tovuz döyüşlərində şəhid olub) idi. Leytenant İlqar Mirzəyevdən dürüstlüyü, qəhrəmanlığı və hərb sahəsinin sırlarını öyrəndim. Çox yaxın münasibət qurmuşduq. Dolanışçı çətinlikləri ilə rastlaşanda kömək və dəstək üçün İlqar Mirzəyevə müraciət edərdim.

“Azərbaycan Bayrağı” ordenli Ağamir Sultanov (Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Rakət və Artilleriya Qoşunlarının komandanı) da bizə dərs deyirdi. Yəni biz Azərbaycanın ən savadlı, ən qeyrətli zabitlərindən dərs almışiq və onlardan öyrəndiklərimizi sonralar tətbiq etməklə uğurlar qazanmışıq.

Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə ölkənin ali təhsil müəssisələri üzrə cəmi beş tələbə Prezident təqaüdü aldı ki, onlardan biri də mən idim. Sonra ikinci Gənclər Forumunda iştirak etdim, 1999-cu ildə isə hərbi məktəbi fərqlənmə ilə bitirdim.

Seçimlər zamanı Gəncədəki “N” sayılı artilleriya hərbi hissəsini seçdim və taqım komandiri kimi fəaliyyətə başladım. Çox nizam-intizamlı hərbi hissə idi və mən də bütün qaydalara əməl edən gənc leytenant

kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlirdim. Çünkü intizam olan yerdə ucalıq var, zirvələrə yüksəlmək üçün intizamlı yaşamalısan. Həmin vaxt ordumuzun maddi-texniki bazası yenilənməyə başlamışdı. Yeni müasir silahlar alınırdı və nizamlı ordu yaradılmışdı.

Hər zaman sıranın qabağına keçəndə bir şeyi düşünürdüm: ailədə aldığım tərbiyə, dövlətimin mənə yatırıldığı sərmayə və çəkilən əziyyət. Borcumu qaytarmaq zamanı çatmışdı.

Əsgərlərimə həm komandır, həm də böyük qardaş oldum. Lazım gələndə yaralıların köməyinə çatmağa çalışdım, yarasını sarıdım.

2002-ci ildə Ağdamdakı “N” sayılı hərbi hissədə xidmətə başladım. 2003-cü ildə Ulu Öndərin layiqli varisi cənab İlham Əliyev Prezident seçildikdən sonra ordu quruculuğu prosesi daha da sürətləndi. Mənim xidmət etdiyim hərbi hissədə də yenidənqurma prosesi aparıldı və birləşməmiz ən müasir bir struktura çevrildi. Get-gedə yeni silah-sursatlar, hərbi texnikalar alındı və ordunun şəxsi heyətinin döyüş hazırlığı səviyyəsi yüksəlməyə başladı.

Ağdamda müxtəlif illərdə ayrı-ayrı hərbi vəzifələrdə çalışdım, daha sonra Tərtərdəki “N” sayılı hərbi hissədə artilleriya rəisi vəzifəsini icra etdim.

Zabit həyatımın ən yaddaqlan hadisələrindən biri Tərtərdə baş verdi. 2008-ci il martın 4-də düşmən cəbhədə təxribat törətdi və hərbi hissəmiz buna layiqli cavab verdi. Mən artilleriya rəisi idim. Düşmən yerləşdiyi mövqelərdən kəndlərimiz istiqamətində qumbaraatanlardan atəş açırdı. Həmin döyüslərdə iki əsgərimiz şəhid oldu. Bu hadisə məni çox hiddətləndirdi və ordumuzun arsenalına yeni gətirilmiş “SPQ-9V” silahı ilə düşmənin uzunmüddətli atəş nöqtəsinə atəş açaraq şəxsi heyətlə birlikdə oranı məhv etdik. Düşmən atəşinin intensivliyinin qarşısını almaq üçün minaatan batareyalarımıza əmr verdim və 82 millimetrlik avtomatik minaatan batareyanın ehtiyat atəş mövqeyindən düşmənin atəş nöqtəsinə ümumilikdə 22 ədəd mərmi atıldı. Atəş nəticəsində düşmənin bir ədəd texnikası və onlarla canlı qüvvəsi məhv edildi.

2009–2011-ci illərdə Ali Hərbi Akademiyada iki il dinləyici oldum. 2011-ci ildə Qusardakı “N” sayılı hərbi hissəyə artilleriya rəisi təyin edildim. İki il burada xidmət etdiyikdən sonra Gədəbəydəki “N” sayılı hərbi hissəyə göndərildim. Postlara qalxarkən yolda qəzaya düşdüm, ayağım qırıldı. Bərpa prosesi çətin oldu. Bir müddət sonra məni Bakıdakı “N” sayılı hərbi hissəyə artilleriya rəisi göndərilər. Sonra da Heydər Əliyev adına Ali Hərbi Məktəbin Artilleriya kafedrasında artilleriya taktikasından dərs deməyə başladım.

2016-ci ildə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirdi və 1994-cü il Horadız əməliyyatından 22 il sonra növbəti qələbəmizi qazandıq. Aprel döyüşləri Lələtəpənin, Talış kəndi ətrafındaki yüksəkliklərin və digər strateji məntəqələrin işğaldan azad edilməsi ilə nəticələndi. Bu zəfər Ali Baş Komandanın dünyaya və düşmənə nümayiş etdirdiyi qətiyyətli hərbi və siyasi iradəsi idi. “Məğlubedilməz” erməni mifi darmadağın edildi. Bununla da Ermənistanda iqtidar-müxalifət və vətəndaş qarşısundurması başlandı.

2017-ci ildə ehtiyata buraxıldım və 2018-ci ildə Abşeron rayonu, Xır-dalan şəhər 9 sayılı tam orta məktəbdə hərbi müəllim kimi çalışmağa başladım. İslədiyim müddətdə şagirdlərimə Azərbaycan tarixi, döyük yollarımız, vətənpərvərlik hissinin aşılanması istiqamətində əlimdən gələni əsirgəmədim.

Hər zaman deyirdim ki, bu gün Azərbaycanın qüdrətli ordusu var və həmin ordu istənilən döyük tapşırığını yerinə yetirməyə qadirdir. Çünkü bu ordunun başında güclü sərkərdə var. Əgər əmr verilsəydi, Azərbaycan Ordusu Qarabağı bir neçə günə işğaldan azad edə bilərdi. Bu, bir əminlik idi. Çünkü mən bilirdim ki, Azərbaycan Silahlı Qüvvələri nəyə qadirdir. Ordumuzun arsenalında ağır artilleriya rakətləri, müasir silah-sursatlar, zərbə dronları, sputnikdən müşahidə aparatları və ən əsas isə şəxsi heyətin yüksək döyük ruhu var idi. Bütün bunlar Qarabağda savaş aparıb zəfər qazanmağa imkan verirdi. Çox keçmədi, söylədiklərim reallığı çevrildi. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin Müzəffər Ordusu düşmən üzərinə yeriyib nəyə qadir olduğunu göstərdi.

Milli kimliyimizi özümüzə qaytaran Vətən müharibəsi

Vətən müharibəsi tariximizə ən şanlı səhifə kimi yazılıdı. Ermənistan bir daha Azərbaycandan hər sahədə zəif olduğunu anlayıb diz çökdü. Düşmən üzərində əldə edilən hərbi-strateji üstünlük bizi böyük Zəfərə çatdırıldı. İgid oğullarımız əks-həmlə əməliyyatlarında cəsarətlə döyüşür, düşməni darmadağın edərək torpaqlarımızı azad edirdi. Prezidentimizin qələbə müjdələri isə xalqı sevinc göz yaşlarına boğurdu. Mən bu dövrdə şagirdlərim və tələbələrim ilə qələbəmizin təbliğatını aparır, eyni zamanda səfərbərlik xidmətinə təkidlə müraciət edib savaşa göndərilməyimi tələb edirdim.

Oktyabrın 3-də dostumla birlikdə Horadızə yollandım. Əsgərlərimizə yardım aparmışdım. Cəbrayıllın Daşkəsən kəndinə qədər gedə bildik.





Orada əsgərlərimizlə görüşdük, yardımçıları payladıq. Zenitçilərlə söhbətləşdim, təcrübəmi bölüşdüm və 10 gün həmin ərazidə qaldım. Bakıya qayıdış yenə də təkid etdim ki, məni döyüşə göndərsinlər.

Nəhayət, mənə də şans yarandı və oktyabrın 20-də könüllü olaraq döyüşə yollandım. Bu, mənim zabit borcum idi.

Tərtərdə artilleriya rəisi kimi çalışdığını hərbi hissəyə getdim. Çünkü həmin istiqamətdə düşmənin bütün komanda müşahidə məntəqələrini, möhkəmləndirdiyi postları əzbər bilirdim. Məni yenə də artilleriya rəisi təyin etdilər. Birinci Qarabağ müharibəsində həmin istiqamətdə döyüşən Tərtər qazılərini bir araya toplayıb müzakirə apardım. Çünkü həmin istiqamətdə düşmənin dərinlikdə olan əsas mövqelərini döyüşən qazılər yaxşı bilirdilər. Xeyli məlumat topladıqdan sonra artilleriya bölmələrinin komandirlərinə müvafiq göstərişlər, koordinatlar verdim. Hədəfləri bir-bir müəyyənləşdirib raket zərbələri ilə məhv etdik. Ağdərə istiqamətində olan düşmənin hərbi hissələrini darmadağın edib külünü göyə sovurduq.

Düşmənin üstün olan qüvvələrinə, iki dağatıcı alayın divizionlarına və əlahiddə minaatan batareyalarına qarşı hərbi hissənin artilleriya bölmələrini düzgün bölüşdurməklə tabeçiliyimdə olan bölmələri məharətlə idarə etdim. Ağdam rayonunun Güllüçə, İlxiçılars və Papravənd istiqamətlərindən Suqovuşan, "530" yüksəkliyinə qədər olan düşmən hədəflərinin düzgün planlanması, dəqiq atəşlərin aparılması nəticəsində düşmənə ağır zərbələr endirdik.

Bundan başqa, bütün radiostansiyaların tezliklərini dəyişdirdim. Çünkü düşmən şəhid zabitlərimizin üstündə olan rabitə vasitələrini götürüb bizim komandaları dinləyir və əvvəlcədən tədbir görürdü.

Suqovuşan düşməndən azad olunsa da, orada tək-tək düşmən dəstələri yüksəkliklərin arxasından minaatanlarla bizim bölmələrimizə atəş açırdılar. Bir qədər müşahidə apardıqdan sonra düşmənin yerini müəyyənləşdirdik və göstərişimlə həmin əraziyə sizmə əməliyyatı hə-yata keçirildi. Düşmən artilleriyasını qoyub qaçıdı. Oradan 4 ədəd minaatan qənimət kimi götürüldü.

Noyabrın 8-də xəbər gəldi ki, artıq Şuşa düşməndən təmizlənib və atəşkəs elan olunub. Növbəti gün isə Ermənistən rəsmən təslim oldu. Büyük sevinc, qürur hissi keçirdik. Biz 30 ildən sonra böyük Zəfər qazanmışdıq. Axi illərlə bu günü gözləmişdik, bu gün üçün çalışmışdıq.

Bu qələbəni İlham Əliyevin sərkərdə qətiyyəti ilə qazandıq. Bu, sadəcə, bir qismət idi. Tanrı bizə 30 ildən sonra xilaskar lider nəsib etmişdi və onun komandanlığı altında xalq–ordu birliyi yarandı, Azərbaycan dövləti işgalçı Ermənistana, onun havadarlarına əsl gücünü göstərdi.

Qarabağı azad edən Ali Baş Komandan Azərbaycanı möhtəşəm gələcəyə aparır

Noyabrın 20-də Ağdam bir güllə atılmadan düşməndən azad edildi. İlk olaraq bizim hərbi hissəmiz Ağdama daxil oldu. Şəhərdəki məscid dağıldılmışdı. Minarəyə qalxıb Azərbaycan və Türkiyə bayrağını sancdım. Sonra aşağı düşdüm və kiçik bir yeri əlimlə təmizləyib orada namaz qıldım.

Üç gündən sonra – noyabrın 23-də Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdama səfər etdilər. Prezident və Mehriban xanım əllərində Məkkədən gətirilən “Qurani-Kərim”lə məscidə daxil oldular.

Vətən müharibəsi bizim milli kimliyimizi, namus və şərəfimizi özümüzə qaytardı. Prezident İlham Əliyevin 17 il ərzində həyata keçirdiyi xarici siyasət, hücum diplomatiyası, Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya tanıtılması istiqamətində gördüyü böyük işlərin hamısı Vətən müharibəsindəki qələbənin təməlini qoyma. İllərlə çəkilən əziyyət sonda bəhrəsini verdi. Dünya Azərbaycan həqiqətlərini gördü və tanıdı, Ermənistən işgalçı olduğu isbatlandı. Bu, cənab İlham Əliyevin yü-rütdüyü siyasetin təntənəsi idi.





Ali Baş Komandan bu savaşda təkcə sərkərdə məharətini deyil, diplomatik bacarığını da dünyaya nümayiş etdirdi. Suqovuşanı, Cəbrayılı, Zəngilanı, Füzulini, Qubadlını, Hadrutu, Şuşanı savaşaraq azad etdiksə, Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atmadan düşməndən geri aldıq. Bu, bəlkə də, çoxlarına adı məsələ kimi gələ bilər, amma İlham Əliyev mümkün olmayıni reallaşdırıldı.

Əminliklə deyirəm ki, bu, hələ son deyil. Qarşıda bizi daha böyük uğurlar, zəfərlər gözləyir. 44 günə Qarabağı azad edən Ali Baş Komandan Azərbaycanı daha möhtəşəm gələcəyə aparır. Biz xoşbəxt insanlarıq ki, Azərbaycana İlham Əliyevin rəhbərlik etdiyi illərdə yaşayırıq. Əsr-lər önce vətəndaşlarımız Azərbaycanın qüdrətli sərkərdələri Şah İsmayıll Xətainin, Nadir şahın dövründə yaşayıb və onlarla fəxr ediblər. Mən də fəxr edirəm ki, İlham Əliyev kimi sərkərdənin rəhbərliyi ilə reallaşan Vətən müharibəsində iştirak etmişəm və indi vicdanı təmiz, alnıaçıq həyat sürürəm. Buna görə də Ali Baş Komandanıma minnətdaram.



KƏRİMOV ƏLİ VALEH OĞLU **kapitan**

1989-cu il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda anadan olub. 1996–2005-ci illərdə orada orta məktəbdə oxuyub.

2005–2008-ci illərdə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseydə, 2008–2012-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı ixtisası üzrə təhsil alıb.

2012-ci ildə leytenant rütbəsi ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçib, 2013-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb.

Türkiyədə təməl komando, xizəkçilik, dağçılıq, antiterror, xüsusi qüvvələr kursu keçib. 2020-ci ildə Türkiyədə dərin qar, siddətli soyuqlar zamanı müharibə və xizəkçilik kurslarında müəllim kimi xüsusi təyinatlılara dərs keçib. Hazırda Xüsusi Təyinatlı Qüvvələrdə hərbi xidmətdədir.

Vətən müharibəsi iştirakçısıdır.

“Azərbaycan Bayrağı” ordeni və “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95, 100 illik “Yubiley” və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 1 övladı var.

XALQ BİZİMLƏ, BİZ DƏ ALİ BAŞ KOMANDANIMIZLA QÜRUR DUYURUQ

Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsi biz döyüşçülər üçün həm də bir sınaq, imtahan oldu. Sınaqdan uğurla, imtahandan yüksək qiymət almaqla çıxdıq. Vətənin dar günlündə onun köməyinə yetişən minlərlə ığid qanları ilə tarix yazdı. Onlar həm də adlarını Zəfər tariximizə həkk etdirdilər.

Vətən müharibəsi Ali Baş Komandanımız İlham Əliyevin 17 il ərzində necə bir qüdrətli ordu yaratdığını göstərdi. Həmin ordu illərlə Qarabağda möhkəmlənən düşməni 44 günə qarşısında diz çökdürdü, təslim aktına imza atdırdı.

Fəxr edirəm ki, müzəffər Azərbaycan Ordusunun qalib zabiti kimi yazılış şərəfli tarixdə mənim də imzam var.

Hərbçi ailəsinin kəşfiyyatçısı

Uşaqlıqdan hərbiyə marağım olub. Birinci Qarabağ müharibəsi iştirakçısı olan atam uzun illər hərbidə feldşer işləyib. Qardaşım da hərbi mundur daşıyıcısıdır.

Orta məktəbdə oxuyanda artıq qərar vermişdim ki, mütləq hərbçi olacağam. Səkkizinci sinfi bitirib Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə sənəd verdim və qəbul olundum. Üç il oxuduqdan sonra – 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundum. Bir il sonra ixtisas seçimi oldu və mən tərəddüb etmədən kəşfiyyat ixtisasını seçdim. Bu ixtisası seçərkən valideynlərin yazılı ərizəsi olmalı idi. Mən də evə gəlib valideynlərimə dedim və ərizə yazış razılıqlarını bildirdilər.

2012-ci ildə ali məktəbi bitirib bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçdim. 2014-cü ildə leytenant rütbəsində Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başladım.

Müxtəlif illərdə həm Naxçıvanda, həm də Türkiyədə bir çox təlimlərdə iştirak etdim. Qardaş ölkədə xizəkçilik, dağçılıq, antiterror, xüsusi qüvvələr kursu keçdim. 2020-ci ildə isə Türkiyədə dərin qar, şiddətli soyuqlar zamanı müharibə və xizəkçilik kurslarında müəllim kimi təlimçi oldum.

Daim hazırlıq keçdiq, istənilən döyüş tapşırıqlarını yerinə yetirmək üçün çalışdıq. Tabeçiliyimdə olan əsgərlərin əsl xüsusi təyinatlı kimi yətişməsi üçün əlimdən gələni əsirgəmədim. Çünkü biz bilirdik ki, torpaqla-



rımız düşmən tapdağında uzun müddət qalmayacaq. Ali Baş Komandanımız bütün çıkışlarında bəyan edirdi ki, Azərbaycan xalqı bu işgalla barışmir və barışmayacaq. Qarabağ Azərbaycanın əzəli torpağıdır və biz o yurda qayıdacaq. Əgər sülh yolunu ilə alınmasa, biz başqa variantlara əl atacaq. Biz onu da görürdük ki, düşmən başqa dövlətlərin himayəsində qalaraq, sülh danışıqlarından yayınır və bəhanələr gətirir. Bu isə mühəribəni qaçılmaz edirdi.

Ona görə də Ali Baş Komandanımız hər il hərbi büdcəmizi artırırırdı və bu artımlarla Silahlı Qüvvələrin arsenali modernləşirdi. Ordunun maddi-texniki təchizatı günü-gündən yaxşılaşdırılırdı. Ən son silahlar, ağır artilleriya, hərbi texnikalar alınırırdı. Hərbi qulluqçular dövlətin qayığısını hiss edirdilər və bütün bunlar ordunun döyüş ruhunu artırırırdı.

2016-ci ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı, 2020-ci ilin iyulunda Tovuz döyüşləri isə bizə tezliklə böyük savaşın başlanacağı mesajını verirdi. Bu döyüslərdə düşmən Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu gördü, amma işgalçi Ermənistən elə bildi ki, Azərbaycan onun havadarlarından çəkinib mühəribə etməyəcək.

Tovuz hadisələri zamanı yüksəkrütbəli zabitlərimizin şəhid olması xalqı ayağa qaldırdı. Ali Baş Komandanımız hər kəsi vahid amal ətrafında səfərbər etdi, nəticədə isə “Dəmir yumruq” əməliyyatı ilə düşmənin başı əzildi. Ermənistana elə bir zərbə vuruldu ki, hələ uzun illər özünə gəlmək üçün yollar axtaracaq.

Savaş xəbərini toy-bayramla qarşılıdıq

Sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu haqq savaşa başladı. Bizə də xəbər gəldi ki, hazırlanın, savaşa yollanırıq. İnanın ki, hərbi hissədə sanki toy-bayram idi, hamı sevinirdi. Amma bir qorxumuz var idi – mühəribədə iştirak edə bilməmək. Mühəribə başlayan andan günlərimizi sayırdıq. Çox darıxırıldıq, komandirlərimizi bezdirmişdik. Müraciət edəndə deyirdilər ki, hələ gözləyin, komanda veriləndə gedəcəyik.

Biz oktyabrın 11-də Naxçıvandan yola düşdük və ilk olaraq, Füzuli-Xocavənd istiqamətində toplandıq. Burada Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrin komandanı, polkovnik Tehran Mənsimov şəxsi heyət qarşısında çıxış edib Birinci Qarabağ savaşındaki təcrübəsindən, mühəribədə bizi nələrin gözlədiyindən, nələrlə qarşılaşa biləcəyimizdən danışdı və öz tövsiyələrini verdi. Polkovnik dedi ki, Vətənin işgalda olan bir metr torpağı uğrunda savaşıb onu geri almaq fəxarətdir.

Daha sonra Bakıdakı Xüsusi Təyinatlı Qüvvələrlə birləşdik və qruplara bölündük. Bir qrupun komandırı mən idim, digərlərinin rəhbərləri isə mayor Mircəlal İsaqov, kapitan Nihat Babayev (şəhid), kapitan Qurban İlhamov və baş leytenant Coşqun Əhmədov idi. Biz qruplarımıza uyğun olaraq döyük tapşırıqları alır və onu yerinə yetirdik.

Gecə yola çıxıb əməliyyata başladıq. Məngələnata yüksəkliyinə qalxmali idik. Eni 2 kilometr olan hündürlüyü ələ keçirmək tapşırığı almışdıq. Yüksəkliyə qədər olan ərazi şumlanmışdı. Bu da hərəkət tempini zəiflədirdi. Hər tərəfdə erməni hərbçiləri yerləşmişdi. Amma biz onların gözləmədiyi istiqamətdən hücum edib tapşırığı yerinə yetirdik. Bu sənədə şəhid vermədik, cəmi üç yaralımız oldu.

Sonra başqa bir tapşırıq aldıq – bu dəfə Yuxarı Yağlıvənd kəndinin sağ cinahındaki yüksəkliyi düşməndən təmizləməli idik. Polkovnik Tehran Mənsimov tapşırıq verdi ki, əməliyyatı kapitan Nihat Babayevin və mənim qrupum həyata keçirməli, baş leytenant Coşqun Əhmədovun qrupu isə bizim arxamızda düşmənin sol cinahdan gözlənilə bilən hücumunun qarşısını almaq üçün mövqe tutmalıdır. İlk baxışdan fikirləşirsən ki, arxamızda mövqe tutmaq nə qədər doğru qərar ola bilər? Amma səhər açılında baş verən hadisə göstərdi ki, Tehran Mənsimov çox mükəmməl və düşünülmüş qərar verib. Sən demə, biz gecə iki qrupla hərəkət edərkən düşmən böyük qüvvə ilə sol cinahdan yüksəkliyə yaxınlaşıb. Səhər biz hücum əməliyyatına başlayanda düşmənin mühasirəsinə düşəcəkdir. Amma Coşqun Əhmədovun kiçik qrupu buna imkan vermədi. Ermənilər 80–90 nəfər heyətlə bizim 15 nəfər igidimizə qarşı döyüsdə məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldılar. Amma təəssüflər olsun ki, bu savaşda həmin qrupdan iki nəfər qəhrəmancasına savaşaraq şəhid oldu.

Qələbə qazandıqca daha da ruhlanırdıq. Sanki uçurduq və dayanmaq istəmirdik. Düşmən silahını atıb qaçırdı və bu da bizə əlavə stimul olurdu: həm torpaqlarımızı geri qaytarırdıq, həm də xeyli silah-sursatı düşməndən qənimət kimi götürürdük.

Füzulinin Dilağarda kəndi istiqamətində də döyüklerdə iştirak etdik. Maraqlısı o idi ki, biz düşmənin fikirləşdiyinin tam əksini edirdik. Qurduqları müdafiə istehkamları kənardı qalırdı. Biz onlara gözləmədikləri anda, gözləmədikləri yerdən zərbə endirirdik.

Ali Baş Komandanımızın söylədiyi kimi, bu, bizim haqq savaşımız idi və biz öz torpaqlarımız uğrunda döyüşürdük; erməni əsgəri kimi təcavüzkar deyildik, öz torpağı uğrunda döyükən əsgərlər, zabitlər idik. Biz bilirdik ki, erməni əsgəri nəyə qadirdir. Onların bütün döyük və müdafiə

taktikalarını əzbər bilirdik. Ona görə də inamlı və əzmlı idik. Ali Baş Komandanımızın zəfər müjdələri isə bizi həddindən artıq ruhlandırdı.

Erməni yaralananda bağırırdı, bizimkilər isə gülə-gülə şəhid olurdular

Sonra biz Bakının “Həmlə” taboru ilə birləşdik və bir yerdə əməliyyatlar keçirdik. Taborun komandiri polkovnik-leytenant Cavid Fərhadov əsgərlərlə birlikdə ən öndə döyüşürdü. Bu isə taborun döyüş ruhunu daha da artırıldı.

Füzulinin Divanalılar kəndini birlikdə azad etdik. Bir istiqamətdən biz, digər istiqamətdən “Həmlə” taboru hərəkət edib kəndi düşməndən təmizlədik. Yaddaqlan döyüş səhnələrindən biri elə bu kənddə oldu: kəndi təmizləyərkən bir erməni hərbçisi ilə yaxın məsafədə gözlənilmədən qarşı-qarşıya gəldim. Erməni məndən cəld tərpənib atəş açdı. Güllələr xoşbəxtlikdən önumdəki ehtiyat avtomat daraqlarına dəydi. Mən isə onu boğazından və ağızından güllələdim.

Kənddən çıxmamışdım, düşmən kənardan snayper və minaatanlarla bizi atəş altında saxlayırdı. Bu dəfə düşmənin snayperinə tuş gəldim. Amma güllə üstümdəki əl qumbarasına dəyib istiqamətini dəyişdi. Tez özümü kənarə atdım və 10 dəqiqə uzanıqlı vəziyyətdə qaldım ki, snayper məni vurulmuş bilsin. Əgər məsafə yaxın olsaydı, qumbara partlaya bilərdi və ümumiyyətlə, sağ qalmaq ehtimalım olmazdı.

Onu da deym ki, bizim igidlərimiz şəhid olacaqlarını bilə-bilə ölümün üstünə gülə-gülə gedirdilər. Bu, sadəcə, möcüzə idi. Axı insan ölümünü bilə-bilə qorxmadan necə irəliləyə bilər?!

Bu, Vətən, torpaq sevgisi idi. Bu, vətənpərvərliyin, igidliyin ən ali məqamı idi. Erməni əsgəri yaralanan kimi bağırmağa, kömək çağırmağa başlayırdı, yalvarırdı. Amma bizimkilər yaralananda bildirmək istəmirdilər ki, təxliyə olunacaqlar, döyüsləri yarımcıq qalacaq. İgidlərimizin əksəriyyəti gülərək şəhid olurdu, “kəlmeyi-şəhadət”ini söyləyib şəhid olan qardaşlarımızın simasında təbəssüm yaranırdı. Biz nə yaralanmaqdan, nə də şəhid olmaqdan qorxurduq.

Oktyabrın 29-da yeni tapşırıq aldıq: Füzulidəki Üryandağ yüksəkliyi istiqamətində irəliləməli idik. Mənim, kapitan Nihat Babayevin və baş leytenant Coşqun Əhmədovun qrupu birlikdə hərəkət etdik. Əməliyyata gecə başladıq. Düşmənlə qızığın döyüşlər getdi. Dəhşətli döyüş idi. Öndə mən gedirdim və düşmən səngərinə yaxınlaşıb girmək istəyəndə hiss etdim ki, ayağımdan güllə dəydi.



Güllə sağ ayağımdan girib sol ayağımdan çıxmışdı. Yaralı vəziyyətdə döyüşə davam etdim. Həmin anda qızığın döyük gedirdi və o məqamda ilkin tibbi yardım göstərmək mümkün deyildi. Düşmən başımıza gullə yağıdır, minomyotdan atırı.

Qruplarım düzən səngərinə doğru irəlilədilər və əməliyyatı uğurla başa vurduq. Amma təəssüflər olsun ki, bu döyüşdə 3-cü qrupun komandiri, dostum kapitan Nihat Babayev snayperlə vuruldu və qəhrəmancasına şəhid oldu. Digər qrupun komandiri Coşqun Əhmədov da düşmənin atlığı əl qumbarası nəticəsində ağır yaralandı. Həmin döyüşdə ümumilikdə beş silahdaşımız şəhidlik zirvəsinə yüksəldi.

Bizə kömək gələcəkdi, ancaq yaralılar ağır idi, ona görə də təxliyə qrupunu gözləmədik. Amma mənim yaramın ağırsı getdikcə şiddətlənirdi və hər iki ayağım qan içində idi. Qrupumuzun sanitarı Anar yanına gəlib ilkin tibbi yardım etmək istəyəndə snayper onun da ayağından vurdu. Birtəhər bir-birimizə yardım etdik. Ağrıkəsici vurub ayağımızı sarıldıq. Sonra polkovnik Tehran Mənsimovla əlaqə saxlayıb vəziyyəti məruzə etdim. Dedim ki, tapşırıq uğurla yerinə yetirilib. Amma 5 şəhidimiz, 12 yaralımız var. Onların içərisində vəziyyəti kafi olanlar tez təxliyə edilməlidirlər. Yüngül yaralılar ağır yaralılara yardım göstərərək ərazini tərk etdik. Şükürlər olsun ki, təxliyə olunan yaralıların hamısı sağ qaldı və onlar bu gün xidmətlərini davam etdirirlər. Mən də hospitala yerləşdirildim və bir müdət müalicə olundum. Yəni bu, mənim Vətən müharibəsində son döyüşüm oldu.

Oktyabrın 30-da məni Füzulidəki hospitala gətirdilər. Müayinədən sonra ayaqlarımda əməliyyat aparıldı və sonra məni Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərdilər. 10 gün orada müalicə aldım. Qələbə xəbərini də orada eşitdim və həm sevindim, həm də kədərləndim. Sevincim bəlliidir, lakin kədərlənməyimin səbəbi özümün orada olmamağım, şəhid olan döyük yoldaşlarının bu şad xəbəri eşitməmələri idi. Amma onların ruhları şad oldu. Çünkü qanları yerdə qalmadı, qisasları alındı və Azərbaycan 28 ildən sonra öz doğma torpaqlarını düşmən tapdağından azad etdi.

Onu da deyim ki, bu döyüsdə bizi ruhlandıran əsas məqamlardan biri yüksək komandanlığın da öndə döyüşməsi idi. Yəni bu müharibədə polkovniklər də əsgərlə çiyin-çiyinə döyüşürdü. General sırávi əsgərə “qardaşım”, “döyük yoldaşım”, “dostum” deyirdi. Bu, hər kəsi ruhlandırdı. Bu savaşda arxadan heç kim komanda vermirdi; əmr verən əsgərinin yanında komanda verirdi və öz bölməsinin necə irəlilədiyini, hansı çətinlikləri yaşadığını döyük meydanında görürdü.



Şanlı Zəfərin memarı Ali Baş Komandandır

Bu qələbədə mənim də payımın olması böyük fəxarət hissidir. Qalib ordunun qalib zabitli olmaq çox qürurvericidir. Mən də tarixə düşdüm! Övladlarımı, nəvələrimə nələrisə danışa biləcəyəm. Onlar bizimlə fəxr edəcəklər.

Çünki düşməni əzə-əzə, "bu yolda öldü var, döndü yoxdur" deyə-deyə irəliləyən, son damla qanına qədər döyüşən igidlərimiz 44 günlük haqqı savaşıımızda illərin həsrətinə son qoydular. Bu igidlər illərdir közə dönmüş gözləri Şuşaya doğru yol çəkən, qələbə xəbəri üçün səbirsizlənən, məğlub kimi gəzməyə məhkum olmuş bir xalqın kimliyini, mənliyini özünə qaytardı. Düşməni əzib haqqımızı geri aldıq.

Bu, həqiqətən də, tarixi hadisədir. Bu savaş təsdiq etdi ki, Azərbaycan xalqı ümummülli məsələdə birlik nümayiş etdirir. Gördüyüm həqiqət bu oldu ki, savaşda hərbçi də, müəllim də, jurnalist də, həkim də, o cümlədən digər peşə sahibləri əldə silah çiyin-çiyinə düşmənə qarşı döyüşdü. Biz öndə döyüşürdük, xalqımız isə bizə hər cür dəstək verirdi. Bu da döyüşçüləri ruhlandıırı, daha da həvəsləndirirdi.

Şanlı Qələbənin döyüşçüləri bizik, memarı isə Ali Baş Komandanımızdır. Əgər İlham Əliyev kimi sərkərdəmiz olmasaydı, bu qələbə də olmaya-çaqdı və biz indi də gözükögəli hərbçi kimi yaşayırdıq. Əgər xalq biz döyüşçülərlə qürur duyursa, biz də Ali Baş Komandanımızla fəxr edirik.

Hazırda tam sağlam şəkildə Vətənin keşiyində dayanaraq sevdiyim işimi davam etdirirəm və hər zamanki kimi Ali Baş Komandanın istənilən əmrlərini, tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə, bu yolda qanımdan, canımdan keçməyə hazırlam.



KƏRİMOV KƏNAN ELTON OĞLU

Daxili Qoşunların “Gürzə” xüsusi təyinatlı dəstəsinin baş çavuşu

1990-cı il iyulun 22-də Şamaxı rayonunda anadan olub. Cəmo Cəbrayıl-bəyli adına Şamaxı şəhər 5 nömrəli orta məktəbin məzunudur.

2008–2010-cu illərdə Daxili Qoşunların Bakıda yerləşən “N” sayılı xüsusi təyinatlı (“Şahinlər”) hərbi hissəsində həqiqi hərbi xidmət keçib. 2010-cu ildə öz istəyi ilə ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi çalışmaq üçün müraciət edib və təyinatla Daxili Qoşunların “N” sayılı xüsusi təyinatlı (“Gürzə”) dəstəsinə göndərilib. Hazırda həmin hərbi hissədə xidmətini davam etdirir.

Vətən müharibəsinin iştirakçısıdır.

3-cü dərəcəli “Rəşadət” ordeni, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəlidir, 1 övladı var.

SƏRKƏRDƏMİZİN VƏ XALQIMIZIN ETİMADINI DOĞRULTDUQ

Azərbaycan xalqı Vətən müharibəsində zəfər çalan ordusu ilə fəxr edir, qürur duyur. Bu şanlı Qələbənin müəllifi Silahlı Qüvvələrin Ali Baş Komandanı, “Dəmir yumruq”la düşmənə öz yerini göstərən Prezident İlham Əliyev və onun yaratdığı müzəffər Azərbaycan Ordusudur.

Ali Baş Komandanımız hər zaman söyləyirdi ki, müstəqillik dövründə böyüküb tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. Vətən müharibəsindən sonra isə Ali Baş Komandan bəyan etdi ki, bu savaşı müstəqillik dövründə böyümüş gənclər qazandı.

Mən də müstəqillik dövrünün yetirməsiyəm. Bizlər hər yerdə – məktəbdə, yarış meydanlarında, hərbi xidmətdə əlimizi köksümüzün üstə qoyub himnimizi ürəkdən oxuyaraq böyüdük. Başımız üzərində dalğalanın üçrəngli bayraqımız qürur mənbəyimiz oldu.

İllər ötdü, zaman keçdi və müstəqillik dövrünün uşaqları gənclərə ćevrilib Vətən müharibəsi başlayanda Ali Baş Komandanın çağırışı ilə silaha sarıldılar. Bir əlimizdə silah, bir əlimizdə bayraq, dilimizdə “Vətən naminə!” şüarı ilə düşmən üzərinə yeriyib şanlı Zəfər qazandıq.

Vətən müharibəsi 30 ilə yaxın erməni işğalı altında qalan torpaqları- minizin azad olunması ilə nəticələndi. Bu müharibədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və xüsusi təyinatlıları döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şücaət nümunələri göstərdilər. Xoşbəxtəm ki, onların sırasında mən də var idim.

Xüsusi təyinatlı olmaq arzusu

Uşaqlıqdan hərbiyə olan marağım sonda məni Vətənin on minlərlə qəhrəmanından birinə çevirdi. Amma bu, baş verməyə də bilərdi. Məhz inadkarlılığımla, qarşıma qoyduğum məqsədlə buna nail ola bildim. Orta məktəbin 8-ci sinfindən sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim etsəm də, qəbul oluna bilmədim. Lakin dedim ki, bu, son deyil və mübarizəmi davam etdirdim. 2008-ci ildə hərbi xidmətə yollananda qarşıma məqsəd qoydum ki, əynimə geyindiyim hərbi mundiri çıxarmayacağam.

Daxili Qoşunlara məxsus hərbi hissədə nümunəvi əsgər oldum və “Şahinlər” adlandırılın xüsusi təyinatlı dəstənin üzvü seçildim. Amma bu da asan olmadı. Çünkü Xüsusi Təyinatlı Qüvvələrə düşmək çətin idi. Bu-



raya idmançılar seçildiyi üçün qarşısında maneə yaranmışdı. Mən isə yalnız rayonda həvəskar kimi fərdi qaydada güləşlə məşğul olmuşdum. Yəni hansısa idman növü üzrə sənədim, diplomum yox idi.

Buna baxmayaraq, təkid etdim ki, məni də Xüsusi Təyinatlı Qüvvələrə seçsinlər. Qarşıma şərt qoyuldu: güləş üzrə respublika çempionu olmuş 5 əsgərlə mübarizə aparmalı, hamısına qalib gələcəyim təqdirdə seçilməli idim. "N" sayılı hərbi hissənin idman zalında yarış keçirildi və mən inamlı qələbə qazandım. Bununla da Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin bir parçasına çevrildim.

Uşaqlıqda həm də atıcıqliqla məşğul olmuşdum. Atam ovçu olduğu üçün mənə hədəfi nişan almağı, dəqiq atmağı öyrədirdi. Bunun da nəticəsi hərbi xidmətdə özünü göstərdi. Hərbi hissədə və digər məkanlarda atıcılıq üzrə keçirilən yarışlarda birinci, ikinci yerləri qazanırdım.

2010-cu ildə hərbi xidmətimi başa vurmağa yaxın komandanlığı müraaciət edib müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etmək istədiyimi bildirdim və müraciətim müsbət cavablandırıldı. Beləliklə, öz istəyimlə Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başladım.

Təyinatla "Gürzə" adlandırılın xüsusi təyinatlı tabora göndərildim. İlk ötdükçə daha da təkmilləşirdim. Yeni silahlardan istifadə etdikcə, yeni döyüş taktikalarını öyrəndikcə təcrübəm daha da artırdı. Həm də hiss edirdim ki, Azərbaycan Ordusu getdikcə çox güclənir. Öz-özümə deyirdim ki, belə güclü ordusu olan dövlət nədən işğal altında olan torpaqlarımızı düşməndən təmizləyə bilməsin? Axi biz çox güclüyük və istənilən döyüşə hazırlıq. Çox inanırdım ki, müharibəyə başlasaq, mütləq qalib gələcəyik.

2016-ci ildə Aprel döyüsləri baş verərkən bir daha əmin oldum ki, düşmən bizdən qat-qat zəifdir. Bəlkə də, atəşkəs olmasayıdı, Azərbaycan Ordusu Qarabağı tam azad edə bilərdi. Amma müəyyən səbəblərdən döyüslər dayandı. Düzdür, müharibə itkisiz olmur və Aprel döyüslərində şəhid versək də, qələbə qazandıq. Düşmən Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hələ həmin vaxt ordumuzun arşinalında olan silahların yalnız bir qismindən istifadə edilmişdi.

Biz hər an Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyirdik. Bilirdik ki, Prezidentimiz Qarabağı düşmən tapdağında qoymayacaq. Hərbi büdcəmizin hər il artırılması, yeni-yeni zirehli texnika, silah-sursatların alınması, hərbi sənayemizin getdikcə daha da inkişaf etdirilməsi düşmənə mesaj idi ki, Azərbaycan tezliklə öz torpaqlarını geri qaytarmaq üçün haqq savaşına qalxacaq. Bu, qaçılmaz idi və 2020-ci ildə bu həsrətimizə son qoyuldu.

Qisas günü

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində generalımız Polad Həşimovun və digər yüksəkrütbəli zabitlərimizin şəhid olması bütün Azərbaycan xalqının düşmənə olan nifrət hissini daha da artırdı. Polad Həşimovun dəfni zamanı yaşıanan izdiham bir daha göstərdi ki, Azərbaycan xalqı hər zaman ayaqqadır və bu itki ilə barışmayacaq.

Sentyabrın 27-də düşmənin cəbhə xəttindəki təxribatları Vətən müharibəsinin başlanmasına rəvac verdi. Ali Baş Komandan İlham Əliyev illərlə gözlədiyimiz əks-həmlə əməliyyatları ilə bağlı əmr verdi və düşməndən qisas almağın zamanı yetişdi.

Həyəcan sınaqları ilə toplanıb yola çıxdıq. Bərdədə təşkil olunan toplanış məntəqəsində tapşırıqlar aldıq və ilk olaraq, bəzi cəbhəyanı rayonlarımızda ictimai asayışın, təhlükəsizliyin qorunmasını təmin etdik. Amma savaş meydanında gedən döyüşlərdən kənarda qalmağımız məni çox narahat edirdi: biz də düşmənlə savaş meydanında hünər göstərmək istəyirdik, axı illərlə buna hazırlaşmışdıq.

Nəhayət, bizə də şans yarandı və tapşırıqla Cəbrayıl istiqamətinə göndərildik. Biz (Daxili Qoşunların “Gürzə” xüsusi Təyinatlı dəstəsi) Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri ilə birlikdə əməliyyatlara başladıq. Mən yarımqrup komandırı təyin edildim.

Oktyabrın 17-də Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdik. “Karyer” deyilən ərazidə ağır döyüşlər getdi. Düşmənin müdafiə istehkamları çox güclü idi. Amma Xüsusi Təyinatlı Qüvvələr manevrlər etməklə düşmənin arxasına keçib ağır zərbələr endirirdi.

Dəstəmizin qarşısına ermənilərin “Beton post” deyilən möhkəmləndirilmiş mövqelərini almaq tapşırığı qoyuldu. Müxtəlif cinahlardan düşmən üzərinə hücum etmək üçün dəstəmiz əməliyyat planına uyğun olaraq ayrı-ayrı qruplara bölünmüdü. Bizim qrup kapitan Taleh Rüstəmlinin rəhbərliyi altında sağ cinahdan düşmən mövqeyi istiqamətində hərəkətə başladı. İrəlilədiyimiz yollar olduqca təhlükəli idi. Belə ki ərazi açıqlıq olduğundan və ermənilərin müşahidə postları yüksəklikdə yerləşdiyindən mənfur düşmən hərəkət etdiyimiz yolları uzaq məsaflədə minaatan atəşinə məruz qoyurdu. Lakin bütün bunlara baxmayaraq, biz düşmən üzərinə yeriyərək postu aldıq. Qorxuya düşən və vuruşmağa cəsarəti çatmayan ermənilər xeyli sayda silah-sursatı, eləcə də artilleriya qurğularını postda atıb qaçmışdır.

Bu uğurlu əməliyyatdan sonra aldığımız növbəti tapşırığa uyğun digər qrupumuzla birləşib yenidən hücumu davam etdirmək üçün hərəkətə

başladıq. Artıq axşam düşmüdü. Qruplar arasında xeyli məsafə vardi. Hərəkətdə olduğumuz vaxt qəfildən erməni silahlılarının pusqusuna düşdük. Şiddətli atışma başladı. Bir müddət vuruşduqdan sonra düşmən gülləsinə tuş gələn cəsur silahdaşımız, kiçik gizir Anar Məmmədov qəhrəmancasına şəhid oldu.

Bundan sonra tapşırıq Hadrut istiqaməti oldu. Artıq ordumuz Hadrutu düşməndən təmizləmişdi və irəliyə doğru hərəkət edirdi. Amma Hadrutda xeyli sayda erməni hərbçisi gizlənmişdi. Bizə tapşırıq verildi ki, burada arama-tarama, təmizləmə əməliyyatları keçirib onların hamisini zərərsizləşdirək. Bir çox əməliyyatlar keçirdik.

Ordumuzun şücaətli və cəsarətli döyüşündən sonra məğlub olub yalvaran erməni əsgəri

Bu əməliyyatlardan sonra bizə başqa tapşırıq verildi. Komandanlıqdan məlumat gəldi ki, artıq Xüsusi Təyinatlı Qüvvələrimiz Şuşa yaxınılığındə döyüşlərə başlayıblar və həmin istiqamətə əlavə dəstək qüvvələri göndərilməlidir. Çünkü düşmən həm Xankəndi, həm də Laçın istiqamətindən Şuşaya gedən yolları ağır artilleriya ilə atəşə tuturdu.

Onu da deyim ki, bu savaşda hər şey əvvəlcədən mükəmməl hazırlanmışdı: biz öndə döyüşürdük, arxamızda təxliyə qrupları hərəkət edirdi. Yaralıları dərhal çıxarıb müayinə edirdilər. Həmcinin təminat yüksək səviyyədə idi. Arxadakı bölmələrimiz bizi ac-susuz qalmağa qoymurdu. Bütün bunlar Azərbaycan Ordusunun maddi-tezniqi bazasının, döyüşlərə hazırlığının göstəricisi idi. Hər kəs bir daha şahid olurdu ki, Ali Baş Komandan İlham Əliyev, həqiqətən də, dünyanın ən güclü ordularından birini yaradıb.

Savaşdılqca, düşmən üzərində inamlı qələbələr qazandıqca daha da həvəslənirdik. Üstəlik, Ali Baş Komandanın qələbə müjdələri bizi daha da ruhlandırdı. Bəziləri elə bilirdi ki, Aprel döyüşləri kimi, bu savaş da bir neçə gündən sonra dayandırılacaq və geri qayıdadıq. Amma Hadrutdan sonra aldığımız tapşırıq hamida bir əminlik yaratdı ki, bu, sondur, Qarabağı düşməndən təmizləmək zamanıdır. Ona görə də növbəti tapşırığı alanda böyük sevinc hissi keçirdik.

Dağlarla, dərələrlə Daşaltıya qədər piyada yol getdik. Biz Laçın dəhlizinə doğru hərəkət etməli və yüksəkliyə qalxaraq həm dəhlizə, həm də Xankəndidən Şuşaya gələn yola nəzarəti ələ keçirməli idik.

Noyabrin 5-də tapşırığı yerinə yetirdik. Mən yarımqrupumla Xankəndi istiqamətindən gələn yolda düşmənə pusqu qurmaq tapşırığı aldım. Dərə yatağı ilə hərəkət edib mövqeləndik. Gözlədik ki, hava qaralsın və düşmənin hərəkət istiqamətlərini müəyyənləşdirək. Bizzən 30 metr yuxarıdan asfalt yol keçirdi. Ermənilər hərdən maşınları saxlayıb bir-biri ilə söhbət edirdilər. Ağıllarına da gəlmirdi ki, biz burada olarıq. Hərdən meşəyə tərəf yoxlama atəsi açırdılar ki, biz cavab versək, yerimizi müəyyənləşdirib məhv etsinlər. Amma heç bir cavab atəsi açmırıldıq. Çünkü bizə tapşırıq verilmişdi ki, cavab atəsi açmayı, lazımlı olan anda əmr veriləcək və düşmən üzərinə hücuma keçiləcək.

Səhəri gün tapşırıq gəldi ki, iriçaplı silahlarla düşmən postlarına atəş açılın. Mən həm avtomat, həm də qumbaraatandan yüksək səviyyədə istifadə edə bilirdim, özümlə iki silah götürmüştüm, köməkçim isə qumbaraatanın mərmilərini daşıyırırdı.

Noyabrin 6-da hər tərəfdən Şuşaya doğru irəliləmək əmri verildi. Bizə isə deyildi ki, dərə yatağından yuxarı qalxıb Xankəndi istiqamətin-dən gələn bütün texnikanı məhv edək. Eyni anda hər tərəfdən hərəkətə başladıq. Yola qalxıb düşmənin texnikalarına atəş açırdıq. Xankəndidən gələn tankları vurdug və düşmənə pusqu qurdug. Sonra tapşırıq gəldi ki, 300 metr aşağıda olan yanacaqdoldurma məntəqəsi tərəfə irəliləyib ərazini nəzarətə götürməliyik.

“Gürzə”, mayor Zaur Rəhimovun başçılıq etdiyi “KA” taboru və digər Xüsusi Təyinatlı Qüvvələrdən bir neçə nəfər şəxsi heyətlə əməliyyata başladıq. Yanacaqdoldurma məntəqəsinə çatdıraqda düşmən bizə tanklardan atəş açmağa başladı. Piyadalar zirehli texnikaların yanı ilə üzərimizə hərəkət edirdilər. Qumbaraatanla 5 tankı vuraraq zərərsizləşdirdik. Bəzisi tam məhv edildi, bəzisi isə yana-yana geriyə doğru hərəkət etməyə başladı.

Bir müddət sonra tank əleyhinə mərmilərimiz bitdi. Düşmənin də canlı qüvvəsi, demək olar ki, məhv edilmişdi. Biz tankla... belə deyək, əlbəyaxa qalmışdıq. Avtomatla zirehli texnikaya nə etmək olar ki?

Bir müddət sonra düşmən tanklarla öz yaralılarını daşıyıb Xankəndiyə tərəf çekildi. Biz də öz yarallarımızı təxliyə edib qala divarı tərəfə apardıq. Düşməndən qalmış qənimətlər arasından qumbaraatan mərmiləri tapdım.

Bir müddət keçmiş gördük ki, erməni hərbçilərini təxliyə edən tanklar geri qayıdır. Düz qala divarına qədər yaxınlaşmışdılar. Bilirdilər ki, yaralılarını həmin yerə toplamışıq. Yerə uzanıb nişan alaraq bir tankı vurdum. Ekipaj tərəfdən vurdum ki, zərbə dalğası içəridəkiləri məhv etsin.



Tank tüstüleyə-tüstüleyə geri qayıtmağa başladı. Bu anda ayağa qalxıb ikinci mərmini atdım və texnika yoldan çıxıb dərəyə tərəf yuvarlandı.

Sonra yenə də həmin ərazidə mövqelənib pusqu qurduq. Noyabrın 7-si idi. Təminatımız tamam tükənmişdi, gətirmək isə qeyri-mümkün idi. Həmin anda aşağı istiqamətdən səslər gəlməyə başladı. Elə bildik ki, biziimkilər təminat gətirirlər. Amma düşmən qüvvələri imiş. Yüzlərlə canlı qüvvə Şuşa istiqamətindən Xankəndiyə doğru hərəkət edirdi. İçərilərində polis geyimində olanlar da var idi. Bəlli oldu ki, bunlar canlarını qurtarıb qaçmaq istəyənlərdir.

Ayağa qalxıb bunlardan parol soruşdum. Ermənicə nəsə deyəndə bildik ki, düşməndir və atışma başladı. Şiddətli döyüş gedirdi. Tank əleyhinə qumbaraatan əlimdə idi. Nişan alıb dəstənin düz ortasına zərbə endirdim. Sonra daha 2 mərmi atdım və biz orada düşmənin onlarla canlı qüvvəsini məhv etdik. Xeyli sayda qüvvəsi isə yaralı halda qaçıb dərə yatağına girdi.

Bir az keçdi və hava qaraldı. Yaralı ermənilər dərə yatağında aqlaşmağa başlamışdır. Əsgərin biri telefonla hətta bizim eşidə biləcəyimiz çox bərk səslə qışqırıldı. Erməni dilini bilən kəşfiyyatçıımız dedi ki, bu erməni əsgəri Xankəndidə yaşayan atasına yalvarır ki, gəlib onu xilas etsin.

Həmin anda Ali Baş Komandan İlham Əliyevin ermənilərə ünvanlaşdıığı mesajların biri yadına düşdü. Prezident erməni valideynlərinə deyirdi ki: “Əgər oğullarınızın ölməyini istəmirsinzsə, Qarabağda xidmət etmələrinə razı olmayın. Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından”. İndi həmin an yaşıanındı. Ölmək istəməyən er-

məni əsgəri yardım dilənirdi. O, atasına yox, əslində, Azərbaycan Ordusuna yalvarırdı.

Səhər açılanda komandır dedi ki, dərə yatağı istiqamətinə düşüb vəziyyəti yoxlayaqq. Ola bilsin ki, yaralılardan sağ qalanı olsun. Yoxlama zamanı düşmənin xeyli qüvvəsinin məhv olduğunu gördük. Xocalıda qətlə yetirilən körpələrin, ana-bacıclarımızın qisasını beləcə alırdıq.

Ali Baş Komandan başımızı uca etdi

Noyabrın 9-dək orada qaldıq. Xəbər gəldi ki, atəşkəs elan olunub. Amma ermənilər Xankəndi istiqamətindən bizi atəşə tuturdu. Ona görə də mövqeyimizi tərk etmirdik. Noyabrın 10-da məlumat gəldi ki, Ermənistən təslim olub və bəyanat imzalanıb. Bundan sonra mövqeyimizdən qalxıb yola çıxdıq.

Çox sevincli idik, bir-birimizə sarılıb ağlaşırdıq. Axi böyük Zəfərdə bizim də payımız vardı! Bizim də adımız Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlər sırasında idi. Mən bu savaşda düşmənin 8 tankını, şəxsi heyətlə dolu avtomobilini məhv etdim. Bu mənim üçün böyük qürurdur, fəxrdir.

Bu gün də “Gürzə” xüsusi təyinatlı dəstəsində xidmətimi davam etdirəm. İndi hərbi mundiri alnıaçıq, qürurla daşıyıram. Çünkü Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli Ordusunun xüsusi təyinatlı baş çavuşuyam və bizə alnímzdakı ləkənin təmizlənməsi üçün meydan verən Baş sərkərdəmizə minnətdaram.

Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı düşmənə elə bir zərbə vurdu ki, hələ uzun illər bunu unutmayacaq. Elə əməliyyatlar həyata keçirildi ki, bu gün də dönə-dönə müzakirə olunur.

Vaxt keçəcək, bu döyüslər haqqında kitablar, əsərlər yazıllacaq. Doğrudan da, Azərbaycan Ordusu çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüslər apararaq şərəfli missiyanın öhdəsindən uğurla gələ bildi.

Ali Baş Komandanın müzəffər Ordusunun böyük qələbəsi Azərbaycan tarixinin döyük meydanında yazılın şanlı səhifəsi olub dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından tanıdı.

Aradan aylar, illər, onilliklər, əsrlər keçəcək, lakin Baş sərkərdəmizin komandanlığı ilə əldə etdiyimiz bu Qələbə həmişə xalqımızın yoluna işiq salacaq, keçmişimizin qürur mənbəyi kimi daha möhtəşəm gələcəyimizi qurmağa kömək edəcək.





QASIMOV FUAD KAMAL OĞLU polkovnik

1977-ci il iyunun 25-də Cəlilabad rayonunda anadan olub. 1991–1994-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1994–1998-ci illərdə Bakı Ali Hərbi Dənizçilik Məktəbində təhsil alıb.

1998-ci ildə leytenant rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində, 2000-ci ildə Bakıdakı Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb.

2009–2010-cu illərdə Silahlı Qüvvələrin Ali Hərbi Akademiyasında, 2010–2011-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici kursları keçib. 2011-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin “N” sayılı hərbi hissəsində tabor komandiri vəzifəsində çalışmağa başlayıb və burada hərbi hissə komandırı vəzifəsinədək yüksəlib.

Müxtəlif dövrlərdə ön cəbhədə, eləcə də Aprel döyüşləri və Vətən müharibəsində keçirilən uğurlu əməliyyatlarda hərbi hissələrə rəhbərlik edib.

“Azərbaycan Bayrağı” ordeni, “Cəbrayıllın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 1 övladı var.

QƏTİYYƏTLİ LİDERİN “DƏMİR YUMRUQ” ƏMƏLİYYATI

“Zəfər”, “uğur”, “təntənə” sözlərini qürurla işlətmək üçün düz 30 il gözlədik. Xalqın ümidi tükənmədi və Ali Baş Komandan İlham Əliyevə güvənərək səbir etdi.

Qətiyyətli lider olan İlham Əliyev illərlə bütün cəbhələrdə mübarizə apardı. Ölkənin siyasi, iqtisadi və hərbi qüdrətini yüksəldərək Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirdi. Sonra da Qarabağda tarixi ədaləti bərpa edib xalqının müqəddəs arzusunu gerçəkləşdirdi.

Bizlər – Xüsusi Təyinatlı Qüvvələr isə Ali Baş Komandanın hücum əmrini, “Dəmir yumruq” əks-həmlə əməliyyatını uğurla yerinə yetirərək sübut etdik ki, İlham Əliyev həm də əsl sərkərdədir. Çünkü illər öncə Ali Baş Komandanın söylədiyi “düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır” fikri qarşımızda mühüm vəzifələr qoymuşdu. Bu vəzifələr bizim üçün hədəf idi və bu hədəfə çatmaq üçün var gücümüzü səfərbər etmişdik.

Vətənə və xalqa layiqli övlad olmaq arzusu

Uşaqlıqdan hərbiyə marağım var idi. Məktəbdə oxuyarkən Hərbi həzırkı dərsi keçən müəllimimiz bu sənətin incəliklərindən o qədər maraqlı faktlar danışındı ki, mənim bu sahəyə həvəsim getdikcə artırdı. Müəllimimiz istəyirdi ki, dərs dediyi şagirdlər hərbçi olsunlar, ali məktəbə daxil olub zabit kimi Vətənə, millətə layiqli övlad kimi böyüşünlər.

Yaş artdıqca bu sahə ilə daha yaxından maraqlanmağa başladım və qarşıma məqsəd qoydum ki, zabit olacağam. 1991-ci ildə 8-ci sinfi bitirib sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim etdim və qəbul olundum. 1994-cü ildə liseyi bitirdikdən sonra təhsilimi Bakı Ali Dənizçilik Məktəbində davam etdirdim. Bu ali məktəbdə 1992-ci ildən başlayaraq, dənizçi zabitlərlə yanaşı, Silahlı Qüvvələrin quru qoşunları üçün mütəxəssislərin hazırlığı da təşkil olunurdu. Burada dənizçilər üçün tədris müddəti 5 il, quru qoşunlarının zabitləri üçün 4 il idi. Mən də 4 il burada hərb sahəsinin incəliklərini, dərinliklərini çox mükəmməl şəkildə mənimsemədim.

Ulu öndər Heydər Əliyev həmin zamanlarda mütəmadi olaraq məktəbimizə gəlib bizlərlə görüş keçirirdi. Ümummilli Lider hər dəfə xüsusi olaraq vurğulayırdı ki, torpaqlarımız işgal altındadır, ona görə də bizə



yerli hərbi kadrların hazırlanması çox vacibdir. Eyni zamanda kursantlar da burada keçirilən dərsləri mükəmməl öyrənməlidirlər ki, güclü ordu quruculuğu prosesinə öz töhfələrini verə bilsinlər. Prezidentimizin bizi zəmərəd tez-tez maraqlanması, bizə güvənməsi qürur hissi yaradırdı və daha yaxşı oxumaq üçün stimul verirdi.

Həmin vaxt yeni birləşmə – Xüsusi Təyinatlı Qüvvələr yaradılırdı və hərbi məktəblərdə daha yaxşı oxuyan, bacarıqlı, fiziki hazırlığı yüksək olan kursantları imtahanla seçirdilər. Mən də bir zabit kimi Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyət göstərmək üçün seçimlərdə iştirak etdim və qəbul olundum.

1998-ci ildə xüsusi təyinatlı hərbi hissədə leytenant rütbəsində fəaliyyətə başladım. Burada daha çox təlimlər aparılırdı. Əsasən, dağlıq, səhra tipli məkanlarda çox ağır təlimlər keçirdik. Təlimlər bizi getdikcə daha da möhkəmləndirir, daha da hazırlıqlı edirdi. İlk vacib şərt fiziki hazırlıq idi. Daha sonra mənəvi-psixoloji durum əsas götürüldü.

Xüsusi təyinatlı zabit təmkinli, diqqətli, cəsarətli, qətiyyətli olmalı və tabeliyindəki şəxsi heyətə də bunları aşılmalıdır. Mən də bir zabit kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əlimdən gələni əsirgəmirdim. Həm də inanırdım ki, bir gün müharibə olacaq və

bizlər bu savaşda öndə gedəcəyik. Ona görə də həm hərbi biliyimi və fiziki hazırlığımı artırır, həm də bunu şəxsi heyətdən tələb edirdim.

İki il burada çalışıldıqdan sonra Bakıdakı “N” sayılı hərbi hissəyə təyinat aldım. Hərbi hissə yeni yaranmışdı. Burada da eyni ssenari ilə fəaliyyətimi davam etdirdim. Demək olar ki, ildəki 365 günün, az qala, 300 gününü yay-qış demədən çöllərdə, dağlarda, sularda keçirirdik.

2009-cu ildə hərbi bacarıqlarımı daha da təkmilləşdirmək, taktiki, operativ səviyyədəki birlik və qərargahlarda komandir vəzifəsində çalışmaq üçün Silahlı Qüvvələrin Ali Hərbi Akademiyasında dinləyici kurslarına cəlb olundum. Bir il kurs keçdikdən sonra – 2010-cu ildə Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında dinləyici oldum. Burada ən müasir döyüş növləri, əməliyyat və tapşırıqların ən yeni taktikalarla yenə yetirilməsi ilə bağlı xeyli bilik, təcrübə qazandım.

Bir əməliyyatla Ermənistən ordusuna vurulan 1 milyon dollarlıq ziyan

Kursu başa vurduqdan sonra “N” sayılı hərbi hissədə tabor komandiri vəzifəsində çalışmağa başladım. Tabor komandiri kimi, əlimdə olan proqramlara uyğun olaraq, şəxsi heyətin daha da təkmilləşməsi üçün çalışdım. Komandir olduğum müddətdə bir çox əməliyyat tapşırıqlarını yenə yetirdik. İlk böyük döyüş əməliyyatımız Aprel döyüşləri olsa da, buna qədər biz bir neçə uğurlu əməliyyat keçirmişdik. Düşmən artıq bizim nəyə qadir olduğumuzdan xəbərdar idi.

Hətta bir dəfə Ağdam istiqamətində düşmən cəbhəsinin 12 kilometr dərinliyinə qədər irəliləmişdik. Düşmənin orada böyük strateji əhəmiyyətə malik radiolokasiya qurğusu var idi. Komandanlığım altında bir neçə qrup əraziyə daxil olaraq uğurlu əməliyyat keçirdi. Bir güllə atmadan həmin əraziyə daxil olub hər tərəfi minaladıq. Bir neçə dəqiqədən sonra radiolokasiya qurğusu və ərazidəki digər obyektlər havaya uçdu. Həmin vaxt Rusiya mətbuatı yazılı ki, Ermənistən silahlı qüvvələrinə 1 milyon dollarlıq ziyan dəyiib.

Onu da deyim ki, 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra Aprel döyüşləri Dağlıq Qarabağda ən şiddetli hərbi əməliyyat kimi tarixə düşdü. Azərbaycanın tarix yazan Xüsusi Təyinatlı Qüvvələri, digər hərbi birləşmələr bu qələbəni Vətən uğrunda qəhrəmancasına mübarizə apararaq qazandıllar. Bu döyüş uzun illərdən sonra xalqımıza yenidən ruh yüksəkliyi, qələbə həzzi yaşıatdı, qələbəyə olan inamımızı daha da yüksəltdi.



ՀԱՅՈՒԹՅՈՒՆ
ՀԱՅԱՍՏԱՆԻ
ՀԱՆՐԱՊԵՏՈՒԹՅՈՒՆ

Bu hərbi əməliyyat bir daha göstərdi ki, Ali Baş Komandan İlham Əliyevin yaratdığı modern ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Eyni zamanda Ali Baş Komandanımızın Xüsusi Təyinatlı Qüvvələrə olan inamı daha da artdı və bizlər də bəlli oldu ki, artıq böyük savaşa hər an hazır olmalıdır.

Hər təlimdə, məşğələdə şəxsi heyətə bildirirdim ki, daim Ali Baş Komandanın hücum əmrinə hazır olmalıdıq, gecə-gündüz döyüş hazırlığı səviyyəsini durmadan daha da artırımalıdıq. Çünkü Azərbaycan xalqı, dövlət rəhbərliyi xüsusi təyinatlılarımıza inanır, fəaliyyətimizə yüksək qiymət verir və bizimlə fəxr edirdi. Biz də öz növbəmizdə bu yüksək etimadı doğrultmağa daim hazır olmalı idik.

Aprel döyüşlərindən sonra ordumuzun arsenalı daha da gücləndirildi. Ali Baş Komandanın göstərişi ilə hərbi büdcəmizin hər il artırılması sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da modernləşdirilirdi. Həm də bununla bərabər, şəxsi heyətin mənəvəi-psixoloji durumunun, vətənpərvərlik hissinin yüksəldilməsi işinə ciddi fikir verilirdi. Bütün bunlar ən vacib məsələlər idi. Bununla yanaşı, Silahlı Qüvvələrin silah-sursatla təchizatında müdafiə sənayemiz də mühüm yer tuturdu. Yəni Azərbaycan həm özü silah hazırlayırdı, həm də xarici ölkələrdən alırdı.

Vətən savaşındakı uğur təlimlərdə çəkilən əziyyətin bəhrəsi idi

Xüsusi Təyinatlı Qüvvələr kimi hazırlıqlı olmaq üçün ən yeni taktikalarla təkmilləşmə aparırdıq.

Vətən müharibəsi başlayan zaman mən artıq hərbi hissənin komandiri idim və üzərimdə böyük məsuliyyət vardı. Sentyabrın əvvəllərində belə bir kəşfiyyat məlumatları əldə etdik ki, düşmən yenə də cəbhəboyu təxribata hazırlanır. Ona görə də bütün hazırlıqları görməyə başladıq. Şəxsi heyətin döyüş ruhu həmişəkindən daha yüksək idi.

Sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq Ali Baş Komandan əks-həmlə əməliyyatlarının başlanması əmrini verdi və biz üzərimizə düşən vəzifənin icrasına başladıq. Komandanlığının tapşırığına uyğun olaraq cəmləşmə rayonunda toplaşdıq. Mənim rəhbərlik etdiyim hərbi hissəyə Füzuli rayonu istiqamətində irəliləmək tapşırığı verildi. Mən tabor komandirlərinə əməliyyat tapşırıqlarını verdim. Düşmən Qaraxanbəyli kəndi istiqamətində hücum əməliyyatı həyata keçirmək istəsə də, qarşısını qətiyyətlə alıb hücuma başladıq. Sonra digər taborumuz Cəbrayıł is-



tiqamətində uğurlu əməliyyatlar keçirdi. Mütəmadi olaraq aldığım komandaları tabor komandirlərinə çatdırıldım və bölmələrimiz verilən tapşırıqları sanki ildirim sürəti ilə həyata keçirirdilər.

Hətta elə sürətlə irəliləyirdilər ki, hərdən bir qədər ləngimələrini əmr edirdik. Çünkü arxadan gələn digər hərbi birləşmələrimiz xüsusi təyinatlıları yetişə bilmirdilər. Buna ərazilərin relyefi mane olurdu. Çünkü əksər yerlər şumlanmış ərazilər, yüksəkliklər idi. Bizim qüvvələr düşmənin gözlədiyi istiqamətlərlə hərəkət etmirdilər. Əgər belə olsaydı, böyük itkilər verərdik. Bölmələrimiz düşmənin ağılna gəlməyən ərazilərdən keçməklə onu ya mühasirəyə salır, ya da sağ və sol cinahlardan hücum edərək zərbə endirirdilər.

Bütün bu uğurlar təlimlərdə çəkilən əziyyətin bəhrəsi idi. Ümumiyyətlə, bizim xüsusi təyinatlılar hər zaman deyirdilər ki, təlimlərimiz döyüşdən çətin olur və bunu da Vətən müharibəsində bir daha göstərdilər. Düşmənin istənilən canlı qüvvəsi, xüsusi təyinatlısı, muzdlu döyüşçüsü

bizim qəhrəmanların qarşısında 1 saat duruş gətirə bilmirdilər: ya məhv olur, ya da silahını atıb qaçmaq məcburiyyətində qalırlılar. Bu da bir daha təsdiq edirdi ki, Ali Baş Komandanın yaratdığı modern ordu döyüş ruhuna görə, bəlkə də, dünyanın ən güclü ordularından da öndədir.

Bizim bölmələrimiz, əsasən, gecələr hərəkət edirdi. Səhərə yaxın hava açılında düşmən görürdü ki, xüsusi təyinatlılarla üz-üzədir. Ona görə də döyüş mövqelərini qoyub şərəfsizcəsinə qaçırdılar.

Oktyabrın 4-də Cəbrayıl rayonu azad olunduqdan sonra düşmənin “döyüş ruhu” tamamən sindi və başladılar geri çəkilməyə. Buna qədər isə müdafiə istehkamlarından istifadə etməklə müqavimət göstərirdilər. Onların “keçilməz” adlandırdıqları “Ohanyan səddi” var idi. Torpağın altında mövqelənib bütün silahlardan atəş açırdılar. Yuxarıdan hər şeyi kamera ilə idarə edirdilər. Amma biz onların gözlədikləri istiqamətdən yox, Arazboyu hərəkət edərək tam başqa cinahdan həmin sədləri darmadağın etdik.

Bundan sonra düşmən qüvvələri Qaraxanbəyli istiqamətindən keçməklə bizim bölmələrimizi mühasirəyə salmaq istəsə də, 4-cü taborumuz buna imkan vermədi və beləcə, xüsusi təyinatlıların döyüş əzmi qarşısında tab gətirmədiklərini gördükdə tamam sindilər. 4 saatlıq döyüşdən sonra düşmənin xeyli sayda canlı qüvvəsi, zirehli texnikası məhv edildi və 14 tankı qənimət kimi ələ keçirildi. Yəni zirehli texnikalarını döyüş meydanında qoyub qaçıdlar. Bölmələrimiz elə sürətlə irəliləyirdi ki, bir gündə 3–4 kənd azad edilirdi.

Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə uğur qazanmağımızın səbəbi o idi ki, bölmələrimiz gecələr əməliyyata başlayıb, səhərə yaxın yüksəklikləri ələ keçirirdilər və idarə heyəti həmin ərazidə yerləşib bölmələrə rahat şəkildə komanda verə bilirdi. Bu taktika ilə Şuşaya qədər çox rahat şəkildə irəlilədik.

Şuşada küçə döyüşləri gedirdi

Son tapşırığımız Şuşa əməliyyatı oldu. Çanaqcı və Siğnaq kəndindəki yüksəklikləri ələ keçirib Şuşa-Laçın dəhlizinə çıxdıqdan sonra bəlli oldu ki, Şuşanı düşməndən təmizləmək bir qədər çətin olacaq. Çünkü həm Xankəndi, həm də dəhliz istiqamətindən düşmənə kömək gələ bilərdi və şəhərin relyefi də bəlli idi.

Noyabrın 6-da Şuşaya ətrafdan daxil olmağa başladıq. Mən bölmələrimə bütün tapşırıqları verdim və onların hərəkət trayektoriyasını kənar-

dan müşahidə etməyə başladım. Şuşa istiqamətinə gələn hər iki yola nəzarət edirdik. Ancaq yüksəklikdə mövqelənən düşmən duyuq düşdü və döyüslər başladı.

Xankəndi istiqamətindən düşmənə xeyli sayıda zirehli texnika və canlı qüvvə köməyə gəlməyə başladı. Bu yolun üstündəki yanacaqdoldurma məntəqəsi yaxınlığında pusqu quran bölmələrimizlə düşmən qüvvələri arasında ağır döyüslər getdi. Həmin vaxt Daşaltı istiqamətindən ordumuzun digər bölmələri uğurlu əməliyyat keçirib Şuşaya tərəf gəlirdilər. Polkovnik Tehran Mənsimov Beyləqandakı "N" sayılı hərbi hissənin komandan heyəti və 60-a yaxın canlı qüvvə ilə bizim bölmələrimizə köməyə gəldilər. Onların gətirdikləri raketlərlə düşmənin bir neçə texni-kası məhv edildi.

Noyabrın 6–7-də keçirilən "Şəhər əməliyyatı" tarixlərə yazıldı. Həqiqətən də, misli görünməmiş əməliyyat həyata keçirdik. Ermənistan tərəfi şəhərə əlavə dəstək göndərməsin deyə, Laçın dəhlizi nəzarəti-mzdə idi, başqa bir dəstə isə Daşaltnı işğaldan azad etdikdən sonra Şuşaya daxil olan qüvvələri atəş dəstəyi ilə təmin edirdi.

Bizim xüsusi təyinatlılarımız şəhərə girəndə müdafiə olunan düşmənlə yaxın məsafədə ağır küçə döyüslərinə başladılar. Şuşa meşələrində müdafiə xətti qurdular və ermənilərin üç əks-həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binası ələ keçirildi. Şəhərdə azan sədaları eşi-diləndə hər kəs bəlli oldu ki, artıq Şuşa bizimdir. Bu həm də o demək idi ki, Xüsusi Təyinatlı Qüvvələr əməliyyatı uğurla başa vurmuşdur.

Noyabrın 8-də Şuşanın zirvəsindən baxanda Xankəndini ayağımız altında gördük. Bu döyüslərdə çoxlu şəhidlərimiz, yaralılarımız da oldu, amma onların qisasını tam aldıq. Düşmənə elə bir zərbə vurduq ki, hələ bunun acısını çox çəkməli olacaq.

Bu zəfərdən sonra Ali Baş Komandanın qələbə müjdəsi isə sevincimizi ikiqat artırdı. Hər kəs göz yaşları içərisində idi, uşaqlar bir-birini təbrīk edir və qələbə xəbərini paylaşırdılar. Çünkü həm illərin həsrəti bitmişdi, həm də illərlə çəkilən zəhmətin bəhrəsini görürdük.

Bu döyüslərin əsl qiymətini Ali Baş Komandan İlham Əliyev verdi. Baş sərkərdəmiz vurğuladı ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünkü bu əməliyyatı yalnız yüngül silahlarla silahlansmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, ciçirlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim ən şanlı Qələbəmiz idi.

Noyabrın 9-da Şaşada idarə heyəti ilə birgə iclas keçirirdik. Xain düşmən Şuşaya artilleriya atəsi açdı. Mərmi oturduğumuz məkanın divarının yanına düşdü. Büyyük partlayış oldu.

Zəfərin memarı İlham Əliyevdir

Bir də noyabrın 10-da gözlərimi açanda gördüm ki, hospitaldayam. Mərminin zərbəsindən kəllə-beyin travması almışdım. Amma həkimlər mənə xoş xəbər verdilər ki, Ermənistan təslim olub və müqavilə imzalayıb. Həyatimdə xoş günlər olub, amma bu günün sevincinin ayrı bir hissi vardı.

Bu gün bizlərə Şuşa qəhrəmanları desələr də, mən belə hesab edirəm ki, əsl qəhrəman Ali Baş Komandan İlham Əliyevdir. Çünkü onun qətiyyətli qərarları olmasaydı, bəlkə, hələ indi də Lələtəpədən işğalda olan torpaqlarımıza boyanırdıq.

Vətən müharibəsində düşmənin kəşfiyyat-təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınmasından, xeyli sayda itkilərə məruz qalmasından, müqavimətinin sindirilməsindən sonra həm işgalçı Ermənistan, həm də onun havadarları Silahlı Qüvvələrimizin gücünü, qüdrətini gördülər.

Ali Baş Komandanın hər zaman güvəndiyi Xüsusi Təyinatlı Qüvvələr verilən bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib düşməni işğal olmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə məcbur etdi. Bu, əlbəttə ki, İlham Əliyevin hərbi-siyasi qələbəsinin təntənəsi oldu.

Şuşa azad edildikdən sonra Ali Baş Komandan qədim qalamıza qalib sərkərdə kimi ayaq basdı.

Bu gün Qarabağdakı dini ocaqlarımızda dualar edilir, məscidlərimzdə azan verilir. Bütün bunlar Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycanın igid oğullarının ruhunu şad edir. Onlar hər zaman bizim qəlbimizdə yaşayacaqlar.

Artıq savaşdan xeyli vaxt keçir, amma hər zaman verilən tapşırıqları, əməliyyatları uğurla yerinə yetirən Xüsusi Təyinatlı Qüvvələr Ali Baş Komandanın istənilən an verəcəyi döyüş əmrini icra etməyə tam hazırlıdır.



QULİYEV HİKMƏT TEYMURŞAH OĞLU ehtiyatda olan gizir

1987-ci il dekabrın 11-də Şabran rayonunun Ağbaş kəndində anadan olub. P.İdrisov adına Ağbaş kənd orta məktəbinin məzunudur.

2006–2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında “N” sayılı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edib. 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlıq kursunda kəşfiyyatçı ixtisası üzrə təhsil alıb. 2011-ci ilin avqustundan “N” sayılı hərbi hissənin II taborunun kəşfiyyat bölüyünün taqım komandirinin müavini vəzifəsində qrup komandiri kimi xidmət edib.

Aprel döyüslərinin və Vətən müharibəsinin iştirakçısıdır.

“Döyüsdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, Azərbaycan Silahlı Qüvvələrinin 95, 100 illik “Yubiley” və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

PREZİDENT İLHAM ƏLİYEVİN QARABAĞI AZAD ETMƏK ƏMRİNİ LƏYAQƏTLƏ İCRA ETDİK

27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin Qarabağ uğrunda “irəli!” əmrini eşidəndə Aprel döyüşlərində yarımcı qalan döyüş yolumu davam etdirmək, düşməndən intiqam almaq üçün mən də digər Vətən oğullarıyla çiyin-çiyinə irəli atıldım.

Ali Baş Komandan bu əmri ilə bizə Qarabağı azad etmək, soyqırımına məruz qalan soydaşlarımızın, şəhid olan qardaşlarımızın qisasını almaq kimi şərəfli və tarixi missiya verdi. Hədsiz qürur duyuram ki, qazanılan böyük qələbədə, zərrə qədər də olsa, əməyim olub. Bu cür uca məqama məni də çatdırıldığı üçün Ali Baş Komandan İlham Əliyevə bir döyüşçü kimi ömür boyu minnətdar olacağam.

Kəşfiyyatçı olmaq istəyirdim

Zəhmətkeş ailənin övladıyam; atam təqaüdçü, anam evdar qadındır. Ailədə üç bacı, iki qardaşq. Büyük qardaşım da Vətən müharibəsində iştirak edib və Laçında xidmətini davam etdirir.

Orta məktəbdə dərslərimi yaxşı oxuyurdum. Xüsusiłə hərbi hazırlıq dərslərində fəallığıma görə məni komandir seçmişdilər. Müəllim içəri girəndə uşaqlara “qalxın” komandasını, düzülüş əmrini mən verirdim. İdmənin sərbəst güləş növü ilə də məşğul olurdum.

Onu da deyim ki, uşaqlığım, məktəb illərim müharibənin qanlı-qadaları illərinə düşdüyü üçün, demək olar ki, onun bütün ağrı-acısını hiss etmişəm. Nə qədər uşaq olsam da, yaşıanan faciələri, itkilərimizi, torpaqlarımızın işgalini sanki yetkin biri kimi başa düşür, dərindən anlayırdım. O zaman dayım da müharibəyə getmişdi və mən ilk dəfə hərbi geyimli insanları, əsl silahı onda görmüşdüm. Sanki elə o vaxtlardan hansısa bir qüvvə məni maqnit kimi hərbi sahəyə çəkirdi. Televiziyyada hərbçilərə baxır, mən də kəşfiyyatçı olmaq istəyirdim. Və illər keçəndən sonra bu arzuma yetdim: Quru Qoşunlarının kəşfiyyat bölgüsündə xidmət etdim...

2011-ci ildə gizir hazırlıq kursunda kəşfiyyatçı kimi 6 ay ərzində yüksək səviyyəli kurslar keçdim. Düzdür, çətin və əziyyətli idi, amma bunları təbii vəziyyət bilirdim. Çünkü kəşfiyyatçılığı digər hərbi sahələrdən məhz bu cür çətinliyi ayırrı. Bu sahədə, xüsusiłə, dözümlü, fiziki cəhətdən güclü



olmalısan, eyni zamanda ağıl, dərrakə, savad, bacarıq da əsas şərtdir və bütün bunların hamısı bütövlük təşkil etməlidir. Atacağın addımı ətraflı düşünməli, nəticələrini əvvəlcədən hesablaya bilməlisən. Bu mənada, kəşfiyyatçının üzərinə götürdüyü yük, məsuliyyət ağırdır. Buna görə də yüksək səviyyədə hazırlıqlı olmalısan ki, çətinlikləri dəf edərək verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirə biləsən.

Təhsil aldığım müddətdə kəşfiyyatçılıqla bağlı bütün məsələləri nəzəri olaraq öyrənmiş və təlimlər zamanı yoxlamışdım, amma real döyüş şəraiti başqadır.

Aprel döyüşləri işgalçılarda böyük qorxu yaratdı

İlk dəfə kəşfiyyatçılıq bacarığımı 2016-ci ilin Aprel döyüşlərində praktiki səviyyədə yerinə yetirmək imkanım oldu. Bu döyüşlər heç kəsin gözlemədiyi anda, qəfildən başladı: düşmən aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrimizi güclü artilleriya atəşinə məruz qoydu.

O zaman “N” sayılı hərbi hissənin IV taborunun kəşfiyyat taqımının komandiri idim. Bizə söylədilər ki, təlimə gedirik və taborun tərkibində Talış kəndinə doğru istiqamət alıq. Döyüşə getdiyimizi bizə fərdi sarğı paketi paylayanda anladıq. Həm də səhər tezdən maşınlara minərək yola düşəndə baxdım ki, biz Göygöl rayonunun ərazisinə girməyib düz gedirik. Onda qəti əmin olduq ki, həqiqətən də, döyüşə gedirik. Gecə ilə gedib Tərtər çayının qırığında düşdük və piyada hərəkət etdik.

Biz döyüş bölgəsinə çatanda sakitlik idı, güllə atılmırıldı. Düşündük ki, döyüş bitib, lakin səhər saat 6-da sanki güllə yağışı yağmağa başladı. Döyüşçülərimizdə elə bir ruh yüksəkliyi, torpaqlarımızın azad olunacağıının böyük sevinci var idi ki, heç bir mərmi, güllə bizi qorxudub dayandıra bilməzdi. Buna görə də çox qısa müddət ərzində Azərbaycan Silahlı Qüvvələri bir neçə həmləylə düşmənin külünü göyəsovuraraq, erməniləri torpaqlarımızdan kürütüb atmağa başladı.

Biz illərdən sonra ilk dəfə azad etdiyimiz Vətən torpaqlarına ayaq basdıq. O anda hiss etdiyimiz fərəh, sevinc, qürur hissindən gözlərimizdə xoşbəxtlik yaşları axındı. Artıq Cocuq-Mərcanlıda, Lələtəpə yüksəkliyində üçrəngli Azərbaycan bayraqı dalgalanırdı.

Bütün döyüşçülərimizdə yalnız bir istək var idi: ancaq irəli getmək! İşgalda qalan digər torpaqları da azad etmək üçün qanımız qaynayıb-

coşurdu. Amma həmin vaxt elan olunan atəşkəs sayəsində bu missiya-mızı yarımcıq saxlamalı olduq. Aprel döyüsləri nəinki düşmən ordusuna, eləcə də bütün dünyaya Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin real gücünü göstərdi. Sübut etdi ki, əbəs yerə Azərbaycan Ordusu dünyadan ən güclüləri sırasında deyil və bu şanlı ordu hər an Vətənimizi işgalçılardan azad etmək qüdrətindədir.

Aprel döyüslərində işgalçılar tezliklə Azərbaycan Ordusunun bütün Qarabağda Zəfər çalacağının real qorxusunu yaşadılar.

Ali Baş Komandanın “Irəli!” komandası ilə döyüslərə atıldıq

2020-ci ildə Ermənistanın iyul təxribatı, torpaqlarımıza diversiya qrupları göndərməsi bizim səbrimizi daşıran son damlalar, düşmənin isə məhvinin başlanğıcı oldu.

27 sentyabrda bütün cəbhəboyu hücuma keçən düşmənə sarsıcı zərbə endirmək üçün Ali Baş Komandan İlham Əliyevin verdiyi “Irəli!” komandası ilə azğın işgalçının dərsini verməyə tələsdik. Hələ müharibə başlamazdan bir neçə gün əvvəl düşmən hərbçisi Murov istiqamətinə gizli keçərkən tutulmuşdu. Mən də bu yerlərə yaxşı bələd olduğum üçün sentyabrın 26-da Murov istiqamətində tapşırıq almışdım. Amma o zaman ağlıma da gəlməzdi ki, cəmi bir gündən sonra əsl döyüslər başlayar.

Sentyabrın 27-si səhər saat 8-də minaatan atəsi başladı və bizə dedilər ki, istiqamətimiz Murova doğrudur. 13 nəfərlik qrupumla bərabər irəliləməyə başladıq. Təcili düşmən postuna çatmalı idik. Bu, çox çətin idi, çünki dəniz səviyyəsindən 3000 metrdən çox yüksəkdə olan bir əraziyə öz çəkimizdən dəfələrlə ağır bir yüklə çıxırıq. Silah, zirehli geyim, kaska, yük, ehtiyat sursat, yatacaq ağır idi. Amma biz çətinliklərə baxmadan irəliləyərək Gəmişdağın sağ tərəfi ilə qalxıb müəyyənləşdiriyimiz mövqedə yerləşdik və yerimizlə bağlı qərargaha məruzə etdik. Əmr vərildi ki, minaatan atəsi kəsilən kimi posta girin.

Düşmən postunda kamerası quraşdırılmışdı və dörd tərəfi müşahidə edirdi. Mövqeləndiyimiz ərazinin sağında və solunda qüvvələrimiz yox idi. Maşın yolu ilə gəlib buradan strateji yüksəklikdəki iki düşmən postuna girmək olardı. Biz isə düşmənin ən yüksək strateji postuna girməli idik. Dərhal kamerasını, rabitə əlaqəsini kəsdi ki, onlar bizi görüb qüvvə çağırıa bilməsinlər. Sonra 3 yarımqrupa – müşahidə, atəş-təminat və hücum yarımqrupuna bölünüb yerləşdik. Bu müddətdə minaatanlarımız

hələ də atəş açırdılar. Düşmən qaćıb sığınacaqlara, oradan da kazarmaları girirdi.

Arxaya məlumat verdik ki, atəşi kəsin, artıq posta giririk. Bu zaman gördük ki, yolla düşmən maşınları yaxınlaşır. Əvvəl elə bildik ki, bizi aşkar edib gəlirlər, amma onlar qarşı istiqamətə doğru getdilər. Tutacağımız postdakı düşmənlər bundan sonra daha da arxayıñ oldular ki, heç bir təhlükə yoxdur. Artıq postun arxasında idik və əsas qapını müəyyənləşdirməyə çalışırdıq, çünki postun 2–3 yerdən çıxışı var idi. Məqsədimiz o idi ki, itkimiz olmasın, yaxud minimum olsun. Elə bu zaman bir düşmən döyüşü qarşımızdakı qapıdan çölə çıxdı və bizi gördü. Dərhal güllə ilə onu vurub yıxdıq, amma içəridəkilər səsi duyaraq tez onu dartıb qapının ağızından içəri saldılar. Bu zaman qumbaranı çəkib postun içini atdıq. Arxasında da içəri girib oradakı düşmən hərbçilərin hamisini öldürdü. Sadəcə, 3 nəfər kazarmadan çıxıb balaca dəmirqapılı yeraltı bir sığınacağa girmişdi. Onlar pulemyotun arxasında oturub bizə atəş açırdılar, lakin tez bir zamanda onları da məhv etdik.

Möcüzə nəticəsində sağ qaldım

Haradasa səhər saat 8–9 radələrində biz postu ələ keçirmişdik, amma günorta 13–14 radələrində gələn 3 “Kamaz” düşmən döyüşüsü posta hücuma keçdi. Onlar postun içərisinə qumbara atdılar. Həmin zaman yanımdan bir az aralı düşən qumbaranın qəlpələri məni bir neçə yerimdən yaraladı. Əgər həmin qumbara bir az da yaxınıma, yaxud üzərimə düşsəydi, sağ qurtula bilməzdim. Postun qapısının ağızına çatanda isə güllə yarası aldım. Bir anlıq elə bildim ki, ölüram, kaskamı çıxardım, zirehimi soyundum və uşaqlara dedim ki, mən bunların başını qatacağam, siz tez çıxıb gedin. Amma onlar getmədilər, məni də özləri ilə tez çölə çıxardılar. Yoldaşlarımıza yük olmayım, onların da həyatını təhlükəyə atmayım deyə, birtəhər ayağa qalxıb yeriməyə başladım. Bu vəziyyətdə nə qədər yol getdiyimi bilmirəm, qan itkisindən huşum itib və bir də ayıldım ki, Gəncə hospitalındayam.

Ağız, qol, kürək, bud nahiylərimdən yaralanmışdım. Əvvəlcə mənə səyyar hospitalda ilkin tibbi yardım göstəriblər, sonra isə Gəncə hospitalına təxliyə olunmuşam.

Düşünürəm ki, bu gün sağ olmağım göydə Allahın, yerdə isə döyüş yoldaşlarının fədakarlığı nəticəsində mümkün olub. Vətən müharibəsində Azərbaycan Ordusunun bütün döyüşçüləri – fərq etməz əsgər,



yaxud zabit heyəti olsun – hamımız qardaş kimi çiyin-çiyinə, yalnız bir amal uğrunda vuruşduq və Vətəni azad etmədən geri dönməyəcəkdik...

Düzdür, tale elə gətirdi ki, 44 günlük Vətən müharibəsinin yalnız ilk gündənə iştirak etmək nəsibim oldu. İstəyim Şuşaya qədər getmək olsa da, yaralandım və çox irəli gedə bilmədim. İgid oğullarımızın doğma torpaqlarımızı qarış-qarış düşməndən azad etməsinin, Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdələri verməsinin sevincini həitalda yaşadım.

Mən və mənim kimi bir çox yaralanaraq döyüsdə iştirak edə bilməyən, şəhid olaraq canını bu torpağa qurban verən döyüşçülərin əvəzinə bu şərəfli missiyanı Azərbaycan Ordusunun digər qəhrəman oğulları layiqincə yerinə yetirdilər. Onlar düşməni əzə-əzə sona qədər gedərək üçrəngli bayraqımızı hamımızın adından Qarabağın incisi olan Şuşada dalğalandırdılar.

Ən fəxarətli zəfər

Bu şanlı qələbəni bizə Ali Baş Komandanın uzaqqorən strateji taktikası, Azərbaycan Ordusunun gücü və xalqımızın Vətənə olan tükənməz sevgisi qazandırdı. Bu mükəmməl birlik bizə Azərbaycan tarixinin ən fəxarətli zəfərini yaşatdı.

Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində apardığı mütərəqqi islahatlar əvvəlcə bizə 2016-ci ilin Aprel döyüslərində qalibiyyət bəxş etdi, daha sonra Günnüt zəfəri ilə ordumuzun güc-qüvvəsini bir daha bütün dünyaya bəyan etdi və nəhayət, Vətən müharibəsindəki şanlı qələbəsi ilə sübut etdi ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu darmadağın edib torpaqlarını azad edə bilməsin.

Bu gün çox qürurluyam ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi bu yenilməz ordunun tərkibində həm Aprel döyüslərində, həm də Vətən savaşında müharibənin ən çətin məqamlarından olan ön xəttin yarılmاسında iştirak etmişəm, qazanılan böyük qələbələrdə zərrə qədər mənim də xidmətim olub.

Bundan sonra da Vətənin çağırduğu hər bir anda canımla, qanımla onun uğrunda döyməyə hazırlam.



MƏLİKOV FAMİL ALİM OĞLU ehtiyatda olan kapitan

1990-ci il noyabrın 16-da Salyan rayonunda anadan olub. Salyan rayonundaki Mərdan Muradxanov adına 6 nömrəli orta məktəbin məzunudur.

2007–2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qoşun kəşfiyyatı ixtisası üzrə ali təhsil alıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kəşfiyyat taqım komandırı kimi təkmilləşdirmə kursu keçib. 2012-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığı yerinə yetirən hərbi hissədə taqım komandırı kimi fəaliyyətə başlayıb. 2014-cü ildə “N” sayılı hərbi hissənin kəşfiyyat taborunda qrup komandırı təyin olunub. 2015-ci ilin aprel ayından fəaliyyətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır. İkinci qrup müharibə əlilidir.

“Azərbaycan Bayrağı” ordeni, “Şücaətə görə”, “Cəbrayıllın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 95, 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Ailəlidir.

İLHAM ƏLİYEVİN QARABAĞ ZƏFƏRİ SON NƏTİCƏ DEYİL, BAŞLANGIÇDIR

Müzəffər Ali Baş Komandan İlham Əliyev deyir ki, Vətən müharibə-sindəki böyük Qələbəni bize yaşadan müstəqillik dövründə yetişdiriyimiz gənclər oldu, çünkü bu gənclər yüksək vətənpərvərlik ruhunda böyümişdülər.

Həqiqətən də, belə idi. Biz gənclər müstəqillik dövründə böyüdüük. Məktəblərimizin bütün sinif otaqlarında başımızı yuxarı qaldıranda divarlarda faciələrimizi əks etdirən, torpaqlarımızın işgal tarixlərini göstərən lövhələri gördük. Öyrəndiyimiz şeirlərin əksəriyyəti vətənpərvərlik məzmununda olurdu. Bütün bunlar bizi böyük Qələbəyə aparan yolun ilk rüşeyimi idi...

Hərbçi olmaq istəyi və gerçəyə çevrilən xəyallar

Uşaq vaxtı gələcəkdə peşə seçimi ilə bağlı hərənin bir fikri olur: biri mühəndis, digərləri həkim, müəllim, iqtisadçı və s. sənətlərin sahibi olmaq istəyir. Zaman keçir, fikirlər dəyişir.

Amma mən əvvəldən sona qədər fikrimi dəyişmədim: uşaqlıqdan hərbçi olmaq arzusunda idim və qətiyyətlə bu arzumu gerçəkləşdirməyə doğru irəliləyirdim.

Evdə bir bacı, bir qardaş idik. Fiziki cəhətdən zəifliyimə görə valideyn-lərim hərbçi olmayı istəmirdilər. Dayım hərbçi idi, onu formada görəndə çox sevinirdim. Digər tərəfdən, böyüdükcə əzəli torpaqlarımızın erməni tapdağında olması faktı ilə barışa bilmirdim. Deyirdim ki, biz sayca da onlardan çıxuq, nədən hücum edib torpaqlarımızı geri qaytarımıq?

Xocalı faciəsindəki qətlamı hər dəfə televizionlarda görəndə ürəyim parçalanırdı, içimdə qisas hissi yaranırdı. Bütün bunlar hərbçi olmağıma aparan yolda fikrimi daha da qətiləşdirirdi.

Özü də kəfşiyatçı olmaq istəyirdim. Çünkü kəfşiyatçılar gizli şəkildə düşmənin olduğu ərazilərə daxil olur, məlumatlar toplayır və lazımla olanda da məhv edir.

2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olanda çox sevinirdim. Sevinirdim ki, ən böyük arzumun gerçəkləşməsinə doğru ilk addımım uğurlu oldu.



2012-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığı yerinə yetirən hərbi hissəyə təyinat alanda da çox qürurlanırdım. Aran rayonunda böyüksem də, əraziyə tez uyğunlaşdım. Düşmənlə üz-üzə idik. 2 il orada mühüm tapşırıqlar yerinə yetirdik və böyük təcrübə topladım.

Onu da deyim ki, 2003-cü ildən başlayaraq ölkəmizdə ordu quruculuğu daha sürətlə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradırdı. Prezident İlham Əliyev dövlət quruculuğunda ordu ilə bağlı məsələlərin mahiyyətini açıqlayaraq bildirirdi ki, orduya hər il ayrılan xərclər artır və bu siyaset davam etdiriləcək. Ölkəmizin artan iqtisadi qüdrəti imkan verirdi ki, ordumuzun maddi-texniki bazası daha da gücləndirilsin. Mən bu prosesin birbaşa canlı şahidi idim.

Beləliklə, illər keçdikcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrində böyük dəyişiklikləri qürurla izləyirdim. Bunkar hər bir hərbçini sevindirirdi. Bu prosesə xüsusi diqqət göstərən Ali Baş Komandanımızın tapşırıqlarına əsaslanıb müasir standartlara uyğun yeni hərbi hissələr qurulur, şəxsi heyətin həyat və məişət şəraiti daha da yaxşılaşdırılır, ən müasir silah-sursat və hərbi texnika ilə təmin edilirdi.

Məhz bu qərarların sayəsində Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü ordusuna çevrildi və əsgərlərimizin mənəvi və fiziki keyfiyyətləri, döyüş ruhu ən yüksək səviyyəyə çatdı.

Xidmət dövründə fəaliyyətimi Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirmək üçün müraciət etdim. Çünkü eşidirdim ki, XTQ-nin hərbçiləri böyük qəhrəmanlıq göstərir, yüksək səviyyəli əməliyyatlar həyata keçirirlər. XTQ-də xidmət etməyi böyük şərəf bilirdim. 2014-cü ildə onlar Ağdam istiqamətində böyük əməliyyat keçirmiş, düşmənin xeyli sayıda canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdilər. Bu da məni XTQ-də xidmət etməyə çox həvəsləndirirdi.

2014-cü ildə istəyim reallaşdı. XTQ-dən hərbi hissəmizə seçimə gəlmişdilər və böyük həvəslə mən də müsabiqəyə yazıldım. Hərbi hissəmizin komandanlığı xidməti fəaliyyətim haqqında müsbət rəy verdikdən sonra mənə də xüsusi təyinatlı kəşfiyyatçı olmaq nəsib oldu.

Xüsusi təyinatlı kəşfiyyatçı hayatı

2015-ci ildən başlayaraq xüsusi təyinatlılar ailəsinə qoşuldum və çox böyük təcrübə topladım. Məni XTQ-nin “N” sayılı hərbi hissələrindən birinə göndərdilər. Artıq qrup komandirinin müavini kimi fəaliyyət göstərir və bununla fəxr edirdim. Çünkü həm peşəmi sevir, həm də xüsusi təyinatlı olmayımla qürur duyurdum. Bir vaxtlar fəaliyyətlərinə həsəd apardığım igidlərlə ciyin-ciyinə olmaq mənim üçün fəxr idi.

Burada çox təcrübə topladım. Həm də Vətəni sevməyi, dosta, yoldaşa sadıqliyi və bağlılığı elə təbliğ edirdilər, elə başa salırdılar ki, insanın canına-qanına hopurdu. Orada “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” devizi əsas şərtidir. Qorxmazlıq, sədaqət, cəsarət, igidlilik kimi yüksək əxlaqi göstəricilər xüsusi təyinatlılar üçün əsas meyarlardır.

Cənab generalımız Hikmət Mirzəyevin söylədiyi belə bir şürə var: “Mənim sədaqətim mənim şərəfimdir”. Bizə orada bunu öyrətdilər.

Bir amalımız var idi – düşməndən qisas almaq. Tək ermənidən yox, Azərbaycana düşmən olan bütün qüvvələrdən. Ona görə də xüsusi təyinatlılar daim hazırlıqlı, döyüş ruhlu və əzmlı olmalıdır.

Bütün bunları öyrəndiyimiz üçün Ali Baş Komandanın, XTQ komandanlığının verdiyi bütün tapşırıqları həmişə uğurla yerinə yetirmişik. Onlardan biri də Aprel döyüsləridir.

Bu döyüslərdən önce bizə məlumat daxil olmuşdu ki, düşmən təxribata hazırlanmışdır. Həmin günlərdə kurslarda idik. Aprelin 1-də tapşırıq gəldi



və hazırlıqlarımızı görüb Tərtər istiqamətinə yollandıq. Aldığımız tapşırıq düşmənin möhkəmləndiyi yerlərə sızma əməliyyatı həyata keçirmək idi. Əməliyyata başladıq və Talış istiqamətində irəliləmək istəyən düşmənin bir taborunun şəxsi heyətini, demək olar, məhv etdi. Çox sürətlə irəliləyirdik. Atəşkəs elan olunmasaydı, daha böyük əraziləri düşməndən təmizləyə bilərdik. Keçirdiyimiz əməliyyatlar zamanı düşmən silahını atıb qaçırdı. Onların güvəndikləri “keçilməz Ohanyan” sədləri idi, amma biz o sədləri də elə keçirdik ki, aralarına çaxnaşma, canlarına vəlvələ düşürdü.

Biz bütün dünyaya, o cümlədən düşmənə göstərdik ki, Azərbaycan Ordusu 30 il əvvəlki ordu deyil. Bu gün ən müasir silah-sursatla, hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş ruhlu Azərbaycan Ordusu möv-cuddur və bu ordunu idarə edən qətiyyətli Ali Baş Komandan var. Bunu 44 günlük Vətən müharibəsindəki qələbəmiz də bir daha təsdiqləyib.

Aprel döyüslərindəki böyük uğurumuz bizi çox ruhlandırdı və böyük Zəfərə aparan yolumuzda döyüş ruhumuzu daha da yüksəltdi.

Vətən mühabibəsi – çətin və məsuliyyətli missiya

Aprel zəfərindən sonra fəaliyyətimi müxtəlif vəzifələrdə davam etdir-dim. Bizim fəaliyyətimiz həm də özümüzdən sonra gələn XTQ-çılərə bacarıqlarımızı, biliklərimizi aşılıamaqdən ibarətdir. Ona görə də müxtəlif vəzifələrdə çalışarkən bu istiqamətdə əlimdən gələni əsirgəmədim.

Bizi necə hazırlmışdılar, biz də o qaydalara, tələblərə uyğun özümüzdən sonra gələnləri öyrətdik. Hər zaman tabeliyimdə olan əsgərlərə deyirdim ki, xüsusi təyinatlı üçün Vətən hər şey deməkdir. Vətən namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir. Vətən torpağı müqəddəsdir və o dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Vətəni qorumaq hər bir vətəndaşın borcudur və bunun üçün Vətəni sevmək lazımdır.

Orada zabit-əsgər yox, əsl birlik, dostluq münasibətləri var, psixoloji cəhətdən hər zaman yüksək döyüş ruhlu, ən çətin əməliyyatlara hazırlıqlı hərbçilər möv-cuddur. Xüsusi təyinatlı hərbçinin, ilk növbədə, fiziki hazırlığı, psixoloji durumu yüksək səviyyədə olmalıdır. Ona görə də il ərzində əməliyyatların, məşqlərin böyük hissəsi dağlarda, yüksəkliklərdə həyata keçirilir.

Beləliklə, bütün bunlar bizi istənilən savaşa tam hazır vəziyyətə getiridi. Hər sabah gözümüzü açanda axşam savaşa gedəcəyimizi fikirləşmişik. Hər axşam gözümüzü yumanda isə sabah Ali Baş Komandanın



“Irəli!” əmrini verəcəyi müjdəsi ilə aylacağımızı düşünürdük. Hər an döyüşə hazır vəziyyətdə tapşırıq gözləyirdik.

Şükürlər olsun ki, Ali Baş Komandanımız bizlərə bu imkanı yaratdı və ən əsası, alnimizdakı qara ləkəni təmizləməyə şans verdi. Biz də böyük həvəslə üzərimizə düşən missiyanı şərəflə, uğurla reallaşdırıldıq.

2020-ci il sentyabrın 27-də düşmənin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq əks-hücum əməliyyatları başladı. Ali Baş Komandanımızın xalqa müraciətindən sonra bizə də tapşırıq verildi. Əməliyyatlara Ağdərə-Kəlbəcər istiqamətindən daxil olduq. Bizim vəzifəmiz düşmənin yerləşdiyi mövqelərə doğru kəşfiyyat əməliyyatları həyata keçirmək, pusqu qurub canlı qüvvəsinə məhv etmək və ərazilərdəki bütün məlumatları komandanlıqla ötürməkdən ibarət idi.

Həmin istiqamətdə 5 gün əməliyyatlar keçirdik. Bu müddətdə düşmənin 130-dan çox canlı qüvvəsinə məhv etdik. İlk gün düşmənin şəxsi heyətlə dolu avtomobilini partlatdıq. Hava dumanlı olduğu üçün onlar bizim gəlmişimizdən xəbərsiz idilər. Duman çəkiləndə çox yaxın məsafədə döyüşə başladıq və düşmən qüvvələri tamamilə məhv edildi. Onu da deym ki, kimsə yarananada heç kimə demirdi: yarasını sarı'yıb növbəti tapşırıga gedirdi. Çünkü heç kim istəmirdi ki, əməliyyatdan kənarlaşsın.

Əməliyyatdan sonra yoxlama keçirəndə gördüm ki, əsgərin birinin qolunda qan ləkəsi var. Soruşanda dedi: “Komandır, qorxdum ki, məruzə etsem, geri göndərəcəksiniz”. Bu, ilk növbədə, qısaş yanğısının, vətənpərvərlik hissini təzahürü idil. Əsgərlərin hamısı savaşmaq, düşməni məhv etib 28 ildən sonra doğma torpaqlarımıza ayaq basmaq istəyirdilər. Bu da komandirlər heyətini çox sevindirirdi. Əməliyyatlar keçirəndə düşmən əsgərləri uzaqdan bizi görən kimi silahlarını atıb qaçırdılar.

Kəlbəcər istiqamətindəki missiyamızı başa vurduqdan sonra başqa tapşırıq aldıq: bu dəfə Cəbrayıl rayonu istiqamətində əməliyyatlar keçir-məli idik. Həmin ərazilər, əsasən, düzənlilik yerlər olduğu üçün əməliyyat-ların keçirilməsi bir qədər ağırlaşırdı. Çünkü canlı hədəf kimi düşmən üzərinə gedirdik. Ona görə də əməliyyatlarımızı, əsasən, gecələr həyata keçirirdik.

Əməliyyatlarımız çox sürətli gedirdi. Bir epizod yadımdan heç vaxt çıxmır: düşmənin minaatan batareyası atəşdən sonra yerini dəyişmək istəyirdi, amma biz onları izləyərək təqib etdiyimizə görə manevr edə bilmədilər, başlarının üstünü dərhal kəsdirib hamisini məhv etdik.

Hər döyüş bir qəhrəmanlıq dastanı idi

O qədər sürətlə irəliləyirdik ki, arxadakı qüvvələrimiz bizə yetiş-məkdə bir qədər ləngiyirdilər. Elə olurdu ki, bir gündə 7-8 kəndə girirdik. Erməni hərbçiləri bizi görən kimi vahiməyə düşür və qaçıb canlarını qur-tarmağa çalışırdılar.

Oktyabrın 4-də Cəbrayıl rayonunun mərkəzi azad edildi, amma bəzi kəndlər hələ işğalda idi. Növbə-növbə kəndləri düşməndən təmizləyirdik. Əməliyyatlardan birində düşmən komandirinin avtomobilini ələ keçirdik. Maşından çanta götürmüştüm: içərisində 4 ədəd döyüş xəritəsi və alayın kodlaşdırılmış danışq cədvəli vardı. Həmin danışq cədvəli va-sitəsilə düşmən alayının bütün zabit heyətinin əmr və tapşırıqlarına qu-laq asmaq mümkün idi.

Biz irəlilədikcə, dərinliyə getdikcə düşmən başqa taktikalarla bizi ləngitməyə çalışırdı. Yüksəkliliklərdə, dəhliz kimi ərazilərdə snayperlər, pulemyotçular yerləşdirilmişdilər, ağaclarда kameralar quraşdırılmışdılar. Çətinlik çəkirdik, ancaq gecələr duman çökəndən sonra hərəkətə başlayırdıq.

Bir maraqlı hadisə də yenə Cəbrayıl ərazisində baş verdi: gecə hückuma keçib yüksəkliyi ələ keçirdik. Səhər açılanda gördük ki, səngərlər var. O səngərlərdə dincəlməyə qərar verdik. Çünkü yuxarı komandanlıq-dan göstəriş gəldi ki, çox irəli getmisiniz, bir qədər gözləyin, arxadakı qüvvələr sizə yetişsin. Postlar təyin edib dincəlmək qərarı verdik. Səngərləri gəzib təhlükəsizlik tədbirlərini gücləndirərkən gördüm ki, səngərin içərisində torpaq topası var, üzərində də bel. Öz-özümə dedim ki, köhnə səngərin içində belə bir şeyin olması qeyri-mümkündür. Sən demə, səngərin içərisində yeraltı sığınacaq var. Onun qapısının üstü tor-paqlanıb.



Belin sapından tutub torpaqdan çıxaran kimi qapı açıldı və içəridən erməni əsgərlərinin səsi gəldi. Cəld gözyaşardıcı qaz balonunu çəkib at-dim. Bir qədər sonra başladılar səngərdən çıxmaga. Əllərini qaldırıb rus dilində yalvarırdılar. Bir əsgərimiz atəş açan kimi qışqırmağa başladılar. Silahımı çəkib səngərin üstünə qalxdım. Onlar məni görmürdülər. Baxdım ki, qabaqda gələn əllərini qaldırıb yalvarır, onun arxasındakı isə silahını bizim tərəfə tuşlayaraq irəliləyir, yəni tələ qururlar. Bu məni çox qəzəb-ləndirdi. Öz-özümə dedim ki, can hayında olduqları halda belə, erməni xislətini yenə göstərirlər.

Savaş meydanında erməni əsgərinin silahını, bayrağını atıb qaçmaq-dan başqa çarəsi qalmırıdı. Biz isə daha sürətlə irəliləyirdik. Hərdən radio vasitəsilə Ali Baş Komandanın xalqa müraciətlərini, xoş müjdələrini din-ləyəndə və rabitədə digər cəbhələrdə döyüşən yoldaşlarımızın uğurlarını eşidəndə daha da ruhlanırdıq, qələbə xəbərləri bizə əlavə stimul ve-rirdi, döyük əzmimiz daha da yüksəlirdi.

Bütün bunlar, yorğun olsalar belə, şəxsi heyətin psixoloji durumuna çox müsbət təsir göstərirdi. Düşmənlə üzvbəüz olan əsgər hər an Ali Baş Komandanın özünü də onun yanında olduğunu hiss edir, onun dəmir yumruğunun düşmən üçün nə dərəcədə qorxulu olduğunu bilərək daha böyük cəsarətlə irəli atılırdı.

Bir taborla düşmən alayının üzərinə hücum

Hər gün irəliləyirdik. Hava qaranlıq və duman olsa da, yolda tank tırtılı-nın izini gördüm. Pusqu qurduq və səhərə qədər gözlədik. Hava açılanda erməni əsgərlərinin səsi gəlməyə başladı. Əvvəl az idilər, sonra getdikcə sayıları çoxaldı. Koordinatları müəyyənləşdirib komandanlığı ötürdük. Çünkü ərazidə xeyli sayıda canlı qüvvə və texnika var idi. Dedik ki, artille-riya atəsi ilə ərazini vursunlar. Bizdə tank əleyhinə iki raket ("Spayk") var idi. Rakətləri tankları vurmaq üçün hazırlayanda düşmən bizi gördü.

Aramızda 150 mert məsafə vardı. Birinci raketi atıb tankı vurdug və döyük başladı. Sən demə, burada düşmənin alayı yerləşmiş. 450 nəfərə yaxın şəxsi heyət və bir tank taboru vardı. Biz bunu bilmədən bir taborla, yəni 100 nəfərə yaxın heyətlə alayın üzərinə hücuma keçdik. Güclü döyük gedirdi. Şəhidlərimiz, yaralılarımız oldu. Mən də yaralandım: yanına düşən əlqumbarasının qəlpəsi boğaz nahiyyəmə dəydi. Üzərim-dəki döyük ləvazimatları çox olduğu üçün hərəkət etmək çətinlik yara-dırdı, amma silahı yerə qoymadım. Bu vəziyyətdə atəş açırdım, amma

döş qəfəsimdən dəyən güllə çox ağrı verdi: aq ciyərim sıradan çıxdı, üç qabırğam qırıldı.

Bölmə komandiri atəş altında qaldığımızı görüb mövqeyimizin koordinatını artilleriya bölmələrimizə ötürdü ki, ərazini atəşə tutsunlar. Yəni hər birimiz o anda şəhidliyi göz önünə aldıq. Bizə hər zaman bunu aşılımışdılar: sona qədər döyüş, təslim olma, lazımlı gəlsə, Vətən uğrunda canını fəda et. Çünkü şəhidlik ali məqamdır, ən yüksək zirvədir. Biz ölməyə yox, öldürməyə getmişdik, amma bu yolda şəhid də ola bilərdik. Bu, müqəddəs borc idı bizim üçün.

Bir müddətdən sonra düşməni geri çəkilməyə məcbur etdik: bir taborla düşmən alayını darmadağın elədik. Bu döyüsdə sübut etdik ki, Azərbaycan hərbçisi, xüsusi təyinatlısı istənilən qüvvə ilə istənilən şəraitdə



savaşmağa qadirdir, Azərbaycan əsgərinin döyüş ruhunu heç bir qüvvə sarsıda bilməz. Erməni əsgərinin qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Biz bu torpaqdan güc alırıq, onun hər qarşı bizim üçün müqəddəsdir.

Yaralı olduğum üçün komandanlığım tapşırığı ilə təxliyə edildim. Füzulidəki Hərbi Hospitalda əməliyyat olundum. Özümə gəldikdən sonra Şirvana, oradan da Bakıya göndərdilər. Hospitalda olanda da böyük qayıçı gördüm.

Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tez-tez bizimlə maraqlanır, bütün lazımı köməkliyin göstərilməsini tapşırırı. Həkimlər də, həqiqətən, saqlamlığımızın bərpası üçün əllərindən gələni əsirgəmir-dilər. Bizə elə bir qayıçı göstərilirdi ki, sanki öz doğma balalarına diqqət edirlər. Həkimlər yeməyi mənə özləri yedizdirirdilər.

Bakıda olanda xüsusi təyinatlıların xoş xəbərlərini eşidirdim. Tez-tez əlaqə saxlayır və xoş xəbərlər alırdım. Sevincimdən hönkür-hönkür ağıla-yırdım: elə bilirdim ki, mən də onları yanındayam. Ali Baş Komandanımı-zın xoş müjdəli xəbərlərini eşidəndə qanadlanıb uçmaq istəyirdim. Bilir-siniz niyə? Çünkü kiminsə yanında danışanda artıq utanmayacaqıq, qızarmayacaqıq, fəxrli, qururla deyəcəyik ki, biz qalib Azərbaycan Ordusunun hərbçiləriyik, qətiyyətli, güclü Ali Baş Komandanı olan ordunun bir parçasıyıq. Artıq alnımızda qara ləkə yoxdur, şəhidlərimizin, Xocalıda qətlə yetirilən soydaşlarımızın qanı yerdə qalmadı.

Xüsusi Təyinatlı Qüvvələr göstərilən etimadı layiqincə doğrultdu və bütün bunlara görə Ali Baş Komandanıma minnətdaram. Artıq sağalıram. Qolumun birini yaxşı işlədə bilməsəm belə, ehtiyatda olan xüsusi təyinatlı kimi Ali Baş Komandanımın “Dəmir yumruq” əməliyyatının növbəti mərhələsində də iştirak etməyə hazırlam.

Vətən müharibəsi bir daha göstərdi ki, İlham Əliyev qətiyyətli, qüdrətli sərkərdədir. Çünkü düşmənin belini Azərbaycan əsgərinin əzmi, cəsarəti, qorxmazlığı ilə yanaşı, həm də Müzəffər Ali Baş Komandanın qətiyyəti qırdı.

İlham Əliyev əsl sərkərdə qətiyyəti ilə adını Vətən müharibəsi tarixinə Qarabağın xilaskarı kimi yazdı və insanların qəlbində özünün Qarabağ boyda abidəsini ucaltmağı bacardı.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev ölkəmizi qətiyyətlə yeni və daha böyük hədəflərə doğru aparır. Azərbaycan yaxın illərdə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə daha böyük zəfərlərə imza atacaq.



MƏMMƏDOV ELVİN QADİR OĞLU ehtiyatda olan kapitan

1989-cu il iyulun 13-də Naxçıvan Muxtar Respublikasında anadan olub. 1997–2005-ci illərdə Naxçıvan şəhərindəki 7 nömrəli orta məktəbdə oxuyub.

2005–2008-ci illərdə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseydə, 2008–2012-ci illərdə isə Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində artilleriya ixtisası üzrə hərbi təhsil alıb. 2012–2013-cü illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində diniyyəci kursu keçdikdən sonra leytenant rütbəsində hərbi xidmətə başlayıb.

2013–2014-cü illərdə “N” sayılı hərbi hissədə taqım komandırı vəzifəsində çalışıb. 2014-cü ilin may ayından zabit fəaliyyətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib. 2014–2020-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrin “N” sayılı hərbi hissəsində baş kəşfiyyatçı, qrup komandirinin müavini və maddi-texniki təminat üzrə müavinin planlaşdırma üzrə baş köməkçisi vəzifələrində çalışıb.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır.

“Azərbaycan Bayrağı” ordeni, “Cəbrayıllın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, Azərbaycan Silahlı Qüvvələrinin 95 və 100 illik “Yubiley”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

MÜZƏFFƏR SƏRKƏRDƏMİZ DÜNYA HƏRB TARİXİNƏ YENİ DÖYÜŞ TAKTİKASI GƏTİRDİ

Həyatda böyük uğur qazanmaq, tarixə yazılımaq hər insana nəsib olmur. Biz xoşbəxtik ki, qəhrəmanlığımızla adımızı Azərbaycanın şanlı tarixinə yazmışıq.

Ali Baş Komandan İlham Əliyevin yaratdığı müzəffər Ordu 44 günlük Vətən müharibəsində əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı düşmən tapdağından təmizlədi. Azərbaycanın mərd oğulları cəsarətləri və fədakarlıqlarıyla xalqımıza tarixi Zəfəri yaşıtdılar.

Bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt, ən yaddaşqalan günlər olacaq. Bu Zəfərin memarı, bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yanan Ali Baş Komandanımız İlham Əliyev və şanlı Ordumuzdur.

Ali Baş Komandan bütün dünyaya göstərdi ki, cəmi 18 ildə çox güclü dövlət və qüdrətli ordu yaradıb. O ordu ki, istənilən döyüş tapşırığını icra etməyə qadirdir.

Bizlər də həmin ordunun tərkib hissəsi olmaqdan hər zaman qürur duyduq və Baş sərkərdəmizin illərlə gözlədiyimiz hücum əmrini yüksək döyüş ruhu ilə yerinə yetirdik.

Xoşbəxtik ki, uca Yaradan Azərbaycan xalqına İlham Əliyev kimi lider, əsl sərkərdə yetirdi və bizlər də Azərbaycanın ən qüdrətli dövrünün qəhrəmanları kimi tarix yazdıq.

Hərbiyə sevgi, şərəfli zabit ömrü

Orta məktəbdə əla qiymətlərlə oxuyurdum. Böyük qardaşım Amal çox savadlı, qabiliyyətli və vətənpərvər idi. Ümumiyyətlə, ailəmizdə hər zaman vətənpərvərlik ruhu çox yüksək olub. Valideynlərimiz əsl vətəndaş olmamız üçün bizə hər zaman Vətənə, bayrağa, millətə, dövlətə sevginin mahiyyətini aşılıyıblar.

Amal təhsili, davranışları ilə məktəbdə həmişə nümunə göstərilirdi. İqtisadçı olmaq istəyirdi, amma qəfildən həyat yolu dəyişdi. Orta məktəbi bitirməyinə bir il qalmış qardaşım Milli Təhlükəsizlik Nazirliyinin (indiki DTX) Akademiyasında təhsil almağı qərarlaşdırıldı. Hər zaman qardaşımla qürur duyurdum, bu qərarından sonra isə Amal mənim kumirimə çevrildi. Mən də böyüüb onun yolu ilə gedəcəyimə söz verdim və beləliklə, hərbçi olmaq arzusuna düşdüm.

Hər dəfə kursant formasında evimizə gələndə çox fərəhlənirdim. Ar-tıq valideynlərim də bilirdilər ki, böyüyəndə hərbçi olacağam. Hətta məni daha da həvəsləndirirdilər. Səkkizinci sinfi bitirib Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil oldum. Burada hərbi mundirə sevgim getdikcə böyüdü. Qürur duyurdum ki, bir neçə ildən sonra Azərbaycanın zabitli olacaq və şərəfli ömür sürəcəyəm.

2008-ci ildə liseyi bitirib sənədlərimi Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təqdim etdim və qəbul olundum. Seçim-lərdə artilleriya ixtisası üzrə hərbi təhsil almağı qərarlaşdırıldım. 2012-ci il-dək burada hərbi biliyimi daha da təkmilləşdirdim və əsl zabit kimi yetiş-dim. Ali məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici kursu keçdiqdən sonra leytenant rütbəsi aldım və müdafiə nazirinin müvafiq əmri ilə Ermənistanla sərhəddə döyüş tapşırığı yerinə yetirən hərbi hissədə batareya komandırının müavini vəzifəsində xidmətə başladım.

2014-cü ildə xəbər gəldi ki, Xüsusi Təyinatlı Qüvvələrə xidmət üçün zabitlər seçilir. Mən də hərbi hissə komandanlığından razılıq aldiqdan sonra böyük həvəslə seçimlərə qatıldım və qəbul olundum. Bununla da həyatımda yeni dönəm başladı. Artıq artilleriyaçı yox, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı olmuşdum. Bir neçə il qrupun baş kəşfiyyatçısı vəzifəsində çalışdım.

Onu da deyim ki, Xüsusi Təyinatlı Qüvvələrin bir şüarı var: "Sədaqə-tim şərəfimdirdi!". Ona görə də burada xidmət etmək həm şərəfli, həm də çox məsuliyyətlidir. Orada hərbçilərə, ilk növbədə, vətənpərvərlik tə-



biyəsi, hərbçi yoldaşına qarşı sevgi və məhəbbət, məsuliyyət hissinin ən yüksək formaları aşılanır. Bütün bunlar Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Yəni xüsusi təyinatlı olmaq üçün sənin Vətən anlayışın, vətənpərvərlik hissin yüksək olmalıdır. Ən əsası, hərbi anda sadıq olmalıdır.

Yaxşı anlayırdım ki, torpaqları işğal altında olan bir ölkənin hərbçisi hər an müharibəyə hazır olmalıdır. Son damla qanımıza kimi şərəflə döyüşüb şəhidlərimizin, əliyalın qətlə yetirilən ana-bacılarımızın, tapdalanmış qeyrətimizin qisasını almalı idik. Xüsusi Təyinatlı Qüvvələr bu hiss ilə yaşayırlılar. Bütün hazırlıqlarımız hər zaman bu yönədə idi. Təlimlərimiz çox ağır keçirdi və demək olar ki, biz ilin 9 ayını çöllərdə, dağlarda, dərələrdə olurduq. Hər cür çətinliklərə qatlanırdıq.

Aprel döyüsləri sübut etdi ki, Azərbaycanın qüdrətli sərkərdəsi, müzəffər ordusu var

2016-ci ilin Aprel döyüsləri baş verərkən mən öz qrupumla Goranboy rayonunda təlimdə idim. Həyəcan siqnalı ilə döyüslər baş verən istiqamətə yollandıq. Talış kəndi istiqamətində gedən döyüslərdə iştirak etdik. Sonra Tapqaraqoyunlu istiqamətində əməliyyat tapşırığını yerinə yetirdik.

Həmin gecə saat 4-də əməliyyata başladıq və səhər saat 6-da biz təyin olunmuş ərazidə idik. Yəni düşmənin olduğu əraziyə sizmişdiq. Orada düşmənin 4 ədəd T-90 tankı var idi. Gizli yolla tanklar olan əraziyə yaxınlaşıb mövqeləndik. Qarşımızda düşmənin 2 postu var idi. Burada şəxsi heyət və hərbi texnikalar toplaşmışdı. Səhər açılanda döyüşə başladıq. Bizi tanklardan və digər zirehli texnikalardan atəşə tutdular. Amma bizim igidlər düşmənə ağır zərbələr endirdilər. Şəhidlərimiz, yaralılarımız oldu, amma tapşırığı uğurla yerinə yetirdik. Düşmənin tanklarını sıradan çıxardıq, xeyli sayda canlı qüvvəsini məhv etdik.

Çox sevinirdik. Elə bilirdik ki, gözlədiyimiz an yetişib. Aprelin 5-də atəşkəsin elan edilməsi isə bizi çox məyus etdi. Lakin bir şeyi anladıq ki, biz müharibəyə tam hazırlıq və Xüsusi Təyinatlı Qüvvələr istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Bu, Ali Baş Komandan İlham Əliyevin son illərdə həyata keçirdiyi ordu quruculuğu prosesinin, Azərbaycan Silahlı Qüvvələrinin gücünün real göstəricisi idi. Hər kəs şahidi oldu ki, Azərbaycanın qüdrətli sərkərdəsi və müzəffər Ordusu var.

Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki bazası daha da gücləndirildi, şəxsi heyətin döyük ruhu getdikcə daha da artdı. Çünkü hər kəs gördü ki, Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında Ermənistana sərt xəbərdarlıqlar edərək deyir ki, biz bu işgalla barışmayacaq, bir qarış torpağımız işgal altında qalmayacaq: “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından”. Bütün bunlar biz hərbçilərə də mesaj idi ki, hər an hücum əmrinə hazır olaq. Ona görə də Xüsusi Təyinatlı Qüvvələrin bütün şəxsi heyəti səbirsizliklə Baş sərkərdəmizin “Irəli!” əmrini gözləyirdi. Mən şəxsən əmin idim ki, tezliklə bu savaş baş verəcək və bizlər tarix yazacaqıq.

2016-ci ildə Türkiyə Respublikasında Müstərək atəş-dəstək kurslarına göndərildim. Konyada keçirilən kurslara qatıldım və sertifikat aldım. İlin sonunda yenidən hərbi hissəyə qayıdır 2020-ci ilədək müxtəlif vəzifələrdə çalışdım.

Böyük Zəfərə aparən yol

2020-ci ilin iyul ayında təlimlərimiz çox ağır keçirdi. Təlimdə olarkən xəbər tutduq ki, düşmən Tovuz istiqamətində təxribat törədib və bir neçə yüksəkrütbəli zabitimiz şəhid olub. Onların sırasında general-



mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin də olması bizi çox məyus etdi və düşmənə qarşı olan nifrətimizi daha da kəskinləşdirdi.

Bu döyüslərdə Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmaları bir daha göstərdi ki, bizim yüksəkrütbəli zabitlərimiz əsgərin arxasında gizlənmirlər, döyük tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu Aprel zəfərindən sonra Tovuz döyüslərində də tarixi qələbəyə imza atdı və bu, Vətən müharibəsinin başlanmasının qıçılcımı oldu.

Sentyabr ayının 21-də kəşfiyyat məlumatları aldıq ki, düşmən yenə də təxribatlara hazırlaşır: bütün cəbhəboyu ərazilərə qüvvələr yerləşdirilir. Bu səbəbdən də Xüsusi Təyinatlı Qüvvələrə tapşırıqlar verildi və həzırlıqlar görüldü. Sentyabrin 27-də gözlənilən təxribat baş verdi və Ali Baş Komandan İlham Əliyev əks-həmlə əməliyyatlarının keçirilməsi ilə bağlı əmr verdi.

Bütün şəxsi heyət döyüslərə tam hazır vəziyyətdə idi. Gözlədiyimiz an yetişmişdi. Keçdiyimiz hazırlıqların, təlimlərdə öyrəndiklərimizin real döyüşdə tətbiqinin zamanı çatmışdı.

Sentyabrin 27-də xüsusi əməliyyat tapşırığı ilə Murovdağ istiqamətin-dən Kəlbəcərə doğru irəliləməyə başladıq. Mən taborun əməliyyat zabiti idim. Düşmənin həmin ərazidəki komanda müşahidə məntəqələrinin, texnikalarının, müdafiə istehkamlarının yerləşdiyi yerlərlə bağlı məlumatları toplayıb komandanlığa ötürdük. Öncə bizə irəli getməmək tapşırığı verilmişdi, sonra isə qərar dəyişdi və yeni tapşırıq alaraq təyin olunmuş marşrutla hərəkətə başladıq. Camışdağın orta hissəsindən gizli yollarla Qaragöl istiqamətinə üz tutduq. Gecələr hərəkət edir və qarşımıza çıxan düşməni yerindəcə məhv edirdik. Qaragölün aşağı ətrafında mövqelə-nib düşməni müşahidə altında saxladıq. Yaxınlıqda düşmən taqımının da-yaq məntəqəsi var idi. Biz "Spayk", qumbaraatan və snayperlərimizlə hə-min mövqedə görünən bütün canlı qüvvəni, içərisi şəxsi heyətlə dolu hərbi maşınları məhv edirdik. Düşmən bu mövqedən ağır itkilərə məruz qalacağını gözləmirdi. Çünkü biz onların gözləmədikləri ərazilərdən keçərək həmin mövqelərdə möhkəmlənmişdik.

Sonra bizə başqa əməliyyat tapşırığı verildi. Mövqelərimizi digər bölmələrimizə təhvil verib istiqamətimizi dəyişdik. Sentyabrin 30-da Cəbra-yıl istiqamətində toplanma məntəqəsinə yetişdik. Burada bizim tabora yeni tapşırıq verildi və oktyabrin 1-də əməliyyatlara başladıq.

Qarşımızda düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamlar, "keçilməz Ohanyan" sədləri, pusqlular var idi. Amma bizim hərbçilərimiz bu sədləri, istehkamları yararaq düşmən üzərinə yeriyirdi. Bunun da sə-bəbi o idi ki, erməni əsgəri Azərbaycan əsgərini görəndə canına vəlvələ

düşürdü, möhkəmləndiyi ərazidən çıxıb qaçmağa başlayırdı. Artilleriya bölmələrimiz, PUA-larımız həmin mövqelərə elə zərbələr endirirdi ki, düşmənin bağırı yarılırdı. Biz də böyük həvəslə, yüksək döyüş ruhu ilə irəliləyirdik.

Ali Baş Komandanın çıxışları ürəyimizi dağa döndərirdi

Cəbrayıllın Daşkəsən kəndində düşməni məhv etdikdən sonra səngərlərdə bir qədər dincəlmək qərarına gəldik. Qərargah rəisi Famil Məlikovla birlikdə ərazinin müşahidəsini aparırdıq. Birdən Famil səngəri göstərib dedi ki, burada bir "sürpriz" ola bilər. Çünkü səngərdə torpaq topası üzərində bel sapı basdırılmışdı. Famil yaxınlaşıb belin sapını torpaqdan çıxaranda qapı açıldı və düşmən əsgərlərinin səsləri gəlməyə başladı. Onlar rus dilində yalvarırdılar. Famil cəld tərpənib səngərin üstünə çıxdı və gözyaşardıcı qaz balonunu çəkib atdı. Bir qədər sonra başladılar səngərdən çıxmaga. Əllərini qaldırıb yalvara-yalvara bize tərəf gəlirdilər. Tüstdən hər şey duman içində görünürdü.

Birdən Famil yuxarıdan onlara tərəf atəş açdı. Sən demə, qabaqdakı əsgər əllərini havaya qaldırsa da, onun arxasında gələn silahını bizə tərəf tuşlayıb. Famil də bunu səngərin üstündən aydın gördüyü üçün atəş açıb. Bununla erməni əsgəri əsl xisətini ortaya qoyaraq sübut etdi ki, bu millət hiyləgər, rəzil və şərəfsizdir.

Onlar həmin ərazidə gizlənib qarşıdan gələnlərin sayı ilə bağlı arxaya məlumat ötürürmüşlər. Çünkü gizləndikləri yerə baxış keçirəndə gördük ki, çoxlu sayıda rabitə vasitələri var.

Sonra biz yeni tapşırıq aldiq və düşmənin tank taborunun yerləşdiyi əraziyə doğru hücum əməliyyatına başladıq. Yüksəklilikdən müşahidə aparanda gördük ki, ərazidə kazarmalar, zirehli texnikalar var. Biz 150 nəfərlə təxminən 400–500 nəfərin üzərinə hücuma keçməli idik.

Əraziyə yaxınlaşıb mövqeləndik. Hava dumanlı idi. Bir qədər sonra duman çəkildi və düşmən bizi gördü. Çox ağır döyüş başladı. Bizi yüksəklilikdən bütün silahlardan atəşə tutmağa başladılar, amma geri çekilmədik. Qərargah rəisi Famil Məlikov və leytenant İbrahim Abdullayev ağır yaralandılar. Familin öncə boğaz nahiyyəsinə qəlpə dəydi, sonra da sinəsindən güllə yarası aldı, amma yenə də döyüşürdü. Gördüm ki, çox qan itirir və huşu özündə deyil. Birtəhər yanına yaxınlaşıb atəş altından çıxardım, amma İbrahimi xilas edə bilmədim: o, şəhid olmuşdu.



Komandanlığa məlumat verib həm dəstək istədik, həm də ərazinin koordinatlarını verdik ki, artilleriya zərbəsi endirsinlər. Bir qədər sonra dəqiq zərbələr endirildi və düşmən geri çəkilməyə başladı. Bu döyüşdə itkilər verdik, yaralananlarımız da oldu. Amma düşmən ikiqat itkiyə məruz qaldı. Xeyli sayda texnika ələ keçirdik.

Şəxsi heyəti yenidən kompleksləşdirib tam hazır vəziyyətə gətirdik. Kəşfiyyat məlumatları ilə düşmənin hansı kəndlərdə daha çox möhkəm-ləndiyini müəyyənləşdirirdik. Əməliyyatların böyük əksəriyyətini gecələr həyata keçirirdik. Düşmən səhər gözünü açanda artıq başının üstünü kəsdirib məhv edirdik. Bir kənddən qaçan erməni əsgəri digər kəndlər-dəkiləri də vahiməyə salındı və beləliklə, erməni hərbçiləri arasında çaxnaşma düşürdü. Hərdən də muzdlu döyüşçülərlə savaşırıdıq. Onlar da 15-20 dəqiqədən sonra canlarını qurtarmaq üçün maşınlara minib qaçırdılar.

Bu, Azərbaycan əsgərinin, Xüsusi Təyinatlı Qüvvələrin döyüş ruhunun, qisas yanğısının nəticəsi idi. Bu, Ali Baş Komandan İlham Əliyevin yaratdığı müzəffər Ordunun qüdrətinin göstəricisi idi. Hər zəfərdən sonra daha da həvəslənirdik. 30 ildən sonra ayağımız doğma torpaqlara dəydikcə qürurlanırdıq. Ölümün gözünə dik baxıb döyüşə atılırdıq. Onu da deyim ki, bizi daha çox ruhlandıran Ali Baş Komandanımız idi. Onun hər dəfə çıxışlarında qələbə xəbərlərini – şəhərlərin, kəndlərin, qəsə-



bələrin azad olunmasını xüsusi sevinc hissi ilə xalqa çatdırması, Ermənistan rəhbərliyinə xitabən söylədiyi ifadələr ürəyimizi dağa döndərirdi və biz də düşmənə dağ çəkirdik.

Füzuli şəhərində bayraqımızı ucaltmağa dağılmamış bina tapmadıq

Ən ağır döyüşlərimizdən biri Füzuli şəhəri istiqamətində oldu. Oktabrın 16–17-də rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İslıqlı, Dədəli kəndləri düşməndən təmizləndi. Amma Füzuli şəhərinin özündə düşmənin müdafiə istehkamları var idi. Həm də şəhərə yaxın olan Dövlətyarlı kəndində düşmən qüvvələri cəmləşmişdi. Oradan şəhərə nəzarət edirdilər.

Gecə yüksəkliyə qalxıb mövqeləndik ki, şəhərə yaxın Füzuli şəhərinə doğru hərəkətə başlayaqq. Müşahidə aparanda gördük ki, Xocavənd rayonu istiqamətindən Füzuli şəhərinə doğru hərbi maşınlar hərəkət edir. Bəlli oldu ki, şəhərdə iki hərbi hissə var.

Səhərə yaxın əmr verildi və hücuma keçdik. Hamı elə bilirdi ki, qarşımıza böyük bir şəhər çıxacaq. Amma yanılmışdıq! Çünkü irəlilədikcə böyük xarabaliğa daxil olurduq. Sankı burada heç vaxt bir tikili, bina, mənzil

olmayıb. Hər kəs məyus halda bir-birinə baxıb təəssüf hissi keçirirdi. Füzulidə daş daş üstə qalmamışdı.

Ayağımızı köhnə asfalta basanda döyüş başladı. Düşmən bir neçə istiqamətdən atəş açırdı, amma müqavimətlərini qırıb irəliləyirdik. Zəncir şəklində açılıb şəhərin içərisi ilə irəliləyirdik. Antiterror əməliyyatları formasında qarşımıza çıxanı, pusquda duranları məhv edirdik. Bir qədər irəlilədikdən sonra hərbi hissəyə yaxınlaşdıq. İçəri daxil olmaq istəyəndə bizi atəşə tutdular. Gördük ki, içəridə 15-20 hərbçi var.

Orada maraqlı və gülməli hadisə baş verdi. Polkovnik-leytenant Füzuli İmrəliyev (Vətən Müharibəsi Qəhrəmanı) rus dilində onlara səslənərək dedi ki, təslim olun, ətrafinız Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri ilə əhatə olunub. Bizə atəş açan düşmən əsgəri də qayıdır dedi ki, siz təslim olun. Əgər təslim olsanız, sizi öldürməyəcəyik, Azərbaycana təhvil verəcəyik. Xeyli güldük və gördük ki, başqa yol yoxdur. Füzuli İmrəliyev gözyaşardıcı qaz silahlarından hərbi hissəyə bir neçə atəş açdı. Bir neçə saniyədən sonra hərbi hissədən ağaşma, vay-şuvən səsləri gəlməyə başladı. Hərbi hissənin arxa tərəfindən hərəkət edən digər taborumuzdan məlumat gəldi ki, siz şəhərə tərəf irəliləyin, biz buranı təmizləyəcəyik. Ona görə də biz şəhərə tərəf istiqamətləndik və mərkəzdəki dairəyə yetişdik.

Şəhərə daxil olanda bayraqımızı ucaltmaq üçün dağılmamış bina tapmadıq. Bu, erməni rəzilliyinin, vandallığının bariz göstəricisi idi. İki əsgərlə bir yüksəkliyə qalxdım və üzərimdəki bayraqı çıxarıb həmin yerə sancdım. Bir taqımı orada mövqeləndirib tapşırıq verdik ki, bayraqı qorusunlar. Çünkü bayraqı həmin yerə sancan kimi Dövlətyarlı istiqamətindən güclü atəşlər başladı. Bayraq elə dalgalanırdı ki, sanki düşmənə gözdağı verirdi.

Səhəri gün düşmənin Xüsusi Təyinatlı Qüvvələri bayraqı sançılarımız istiqamətə hücuma keçdilər. Bayraqı endirmək üçün minaatanlardan, eləcə də digər silahlardan dayanmadan atəş açırdılar, amma heç nə edə bilmədilər. Ağır döyüşlər getdi və sonda məcbur qalıb yaralılarını, leşlərini götürərək geri çəkildilər. Beləcə, Füzuli şəhərini tam azad etdik.

Oktyabrın 19-da yeni tapşırıq aldıq və Xocavənd istiqamətində irəliləməyə başladıq. Tuğ, Azix, Büyük Tağlar, Tağaverd, Qırmızı Bazar istiqamətində düşmənin xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını məhv etdik. Burada yenə də erməni rəzilliyi ilə rastlaşırdıq. Erməni hərbçiləri kəndlərdə soyğunuluq edirdilər. Kənddəki erməni əhalini qorxuya salıb evlərindən çıxartıldıqdan sonra mənzillərə daxil olaraq qiymətli əşyaları götürüb qaçırdılar. Bunu bir neçə erməni leşinin üzərindən çıxan qiymətli daş-qəşlərdən sonra başa düşdük.

Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatı şərəf salnaməmiz oldu

Oktyabrın 28-də yeni tapşırıq aldıq: Şuşa-Laçın yolunun üstündəki yüksəkliyə doğru irəliləməli, Laçın dəhlizini ələ keçirməli və Şuşaya gedən yolu bağlamalı idik. Xüsusi Təyinatlı Qüvvələrin “N” sayılı hərbi hissəsinin iki taboru və bizdən başqa Bakıdan gəlmış xüsusi təyinatlı digər tabor birgə hərəkətə başladıq.

Daşaltıının sol istiqaməti ilə irəliləyib 2 günə təyin olunmuş əraziyə yetişdik. Komanda verildi ki, yüksəklikdə mövqelənib yolu müşahidə alında saxlayaq və keçid mövqeyi müəyyənləşdirək. Yəni əmr verildikdə həmin keçiddən Şuşanın arxa istiqamətinə doğru irəliləməli idik. Digər taborumuz isə Xankəndidən Şuşaya gələn yolu nəzarətə götürməli idi.

Keçid yerini təyin etdim və ərazidə mövqeləndik. Şəxsi heyət bir qədər istirahət etdi, çünki qarşıda bizi tarixi Şuşa döyüşləri gözləyirdi.

Noyabrın 2-də tapşırıq verildi ki, keçidlərdən keçməklə əmr icra olunsun. Laçın dəhlizi ilə düşmənin texnikaları hərəkət edirdi. Biz əməliyyata başlayanda düşmən duyuq düşdü və Laçın istiqamətindən minatanlardan atəş açmağa başladılar. Bir qədər sonra Şuşa istiqamətindən pulemyotlardan yolu atəşə tutdular.

Şəxsi heyət yolu keçə bilmirdi. Qabağa düşüb dedim ki, birinci mən keçirəm, sonra şəxsi heyət arxamca gəlsin. Qaçaraq yolu keçmək istəyəndə çənəmə güllə dəydi və yerə yixildim. Sol tərəfdən çənəmə dəyən güllə dişlərimi və sağ çənəmin sümüyünü qırmışdı. Ağzım qanla dolurdu. Amma özümü itirmədim. Birtəhər ayağa qalxıb yolu keçdim və heyət də arxamca gəldi. Sanitar tez özünü yetirib ağırkəsici vurdu. Yenə də önə keçib hərəkət etməyə başladım, amma çox qan itirdiyim üçün yavaş-yavaş huşum gedirdi. Mənim bu halim şəxsi heyətin döyükə ruhuna da təsir edə bilərdi. Ona görə də təxliyə olunmaq istəmirdim. Çənəmi sarısalardan, ağız boşluğuma yiğilan qan nəfəs almağıma çətinlik yaradırdı.

3 gün həmin vəziyyətdə şəxsi heyətlə birgə Laçın dəhlizində qalıb mühafizəni təmin etdim. Noyabrın 5-də təxliyə qüvvələri gələrkən onlarla birlikdə ərazidən geri çəkildim. Tale belə gətirdi ki, Şuşa ilə aramızda olan 2 kilometrlik yoldan məcburən geri qayıtmalı oldum. Yəni bu qədər döyükə yolu keçəm də, Şuşa döyüşlərində iştirak etmək nəsibim olmadı. Amma taborumuz verilən tapşırığı sona qədər uğurla yerinə yetirdi.

Bir neçə yaralı əsgərlə birlikdə dağlıq ərazi ilə 2 gün 10 kilometr yol getdik. Tam 5 gün yaralı vəziyyətdə ac-susuz hərəkət etdim. Sadəcə,

möcüzə sayəsində sağ qaldım. Çünkü ağızım açılmırıldı, hətta su içə bilmirdim. Ağac çöpü ilə damağımda laxtalanan qanı təmizləməklə nəfəs ala bilirdim.

Belə bir vəziyyətdə məni noyabrın 8-də Əhmədbəylidəki hospitala çatdırıldılar. Rentgen etdikdən sonra bəlli oldu ki, təcili əməliyyat olunmalıdır. Üz-çənə cərrahı, bütün savaş müddətində ön cəbhədə olan Vüqar Qurbanov məni uğurla əməliyyat etdi və sifətimin sağ hissəsinə platin qoyuldu. Oradan Bakıya göndərildim və noyabrın 11-də yenidən əməliyyat olundum.

Müalicə müddətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın biz yaralılara böyük dəstəyi, qayğısı vardı. Onun həmayəsi altında davamlı müalicə aldım. Hörmətli Mehriban xanımın bu diqqətini ömrüm boyu unutmayacağam.

Allahın möcüzəsi sayəsində sağ qaldım və bu gün özümü xoşbəxt hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında qazandığımız tarixi Zəfərdə mənim də payım var. Ordu sıralarından tərxis olunsam da, bu gün də özümü ehtiyatda olan xüsusi təyinatlı hesab edirəm. Fəxr edirəm ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən bir zabit kimi ikinci Qarabağ savaşında vətənimə olan borcumu şərəflə yerinə yetirmişəm.

Bu şanlı Qələbəmizin memarı olan Ali Baş Komandanımıza minnətdəram ki, bizə öz vəzifəmizi yerinə yetirməyə, arzularımızı reallaşdırmağa imkan yaratdı. İndi başımız uca, alnímız açıq, ürəyimiz təpərlidir. Tam əminliklə deyə bilərəm ki, biz bu savaşı məhz Ali Baş Komandan İlham Əliyevin sərkərdə qətiyyəti sayəsində qazandıq. Bizlər məhz İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı ilə Azərbaycanın şanlı tarixinə yazıldıq.



MƏMMƏDOV RƏŞAD ARİF OĞLU mayor

1988-ci il noyabrın 22-də Bakı şəhərində anadan olub. 2003–2006-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

2010–2011-ci illərdə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri kimi təkmilləşdirmə kursu keçdikdən sonra leytenant rütbəsində Silahlı Qüvvələrdə zabit kimi fəaliyyətə başlayıb.

2019-cu ildə taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandır, qərargah zabiti vəzifələrində çalışmaq üçün Silahlı Qüvvələrin Ali Hərbi Akademiyasında təhsil alıb.

Günnüt əməliyyatının və Vətən müharibəsinin iştirakçısıdır.

“İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayıllın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

QALİB HƏRBÇİ KİMİ QÜRURLA YAŞAMAĞIMIZA GÖRƏ ALİ BAŞ KOMANDANIMIZA BORCLUYUQ

Bizə öncə Gündün qəhrəmanları deyirdilər. Vətən müharibəsində göstərdiyimiz şücaətdən sonra isə Şuşa qəhrəmanları adlandırdılar.

Zəfərlə bitən savaşımız haqqında dastanlar, şeirlər yazıldı, musiqilər bəstələndi.

İllər, əsrlər ötəcək, gələcək nəsillər Şuşa qələbəsi ilə, Vətən müharibəsindəki Zəfərimizlə həmişə qürur duyacaq, bu Qələbənin heyrətamız təcrübəsi isə bütün hərbçilərə örnək olacaq.

Dəmir yumruğun kəsəri

Mən tərəddüd etmədən hər zaman deyirəm ki, Vətən müharibəsinin əsl qəhrəmanları bizlər yox, bizi qəhrəmana çevirən Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğ"u oldu. Çünkü illərlə hərbi mundir geyinsək



də, başımız dik deyildi. Torpaqlarımız işgal altında idi, xalqımıza qarşı törədilən qətlamlara görə düşməni cəzalandırıa bilmirdik və bu qara ləkə ilə yaşamağa məhkum idik.

Amma Ali Baş Komandanımız bizi bu xəcalətdən qurtardı və əgər bu gün hərbi mundirdə qürurla, alnımız açıq gəziriksə, buna görə Ali Baş Komandanımıza borcluyuq.

Cənab Prezidentimiz ölkəyə rəhbərlik etdiyi 17 il ərzində bütün cəbhələrdə Ermənistana savaşdı. Diplomatiyada və siyasetdə hər dəfə düşməni rəzil günə saldı. Nəhayət, Vətən müharibəsində əsl komandan, əsl sərkərdə olduğunu dünyaya nümayiş etdirdi. Çünkü qurduğu modern ordu illərlə torpaqlarımızda möhkəmlənən, “keçilməz” istehkamlar quran düşməni iti qovan kimi qovaraq qarşısında diz çökdürdü.

Ali Baş Komandanın “Dəmir yumruğ”unun Şuşada bayraqımızı dalğalandırdığı gün isə İlham Əliyevin illərlə yürütdüyü hücum diplomatiyasının siyasi və hərbi qələbəsinin təntənəsi oldu.

İllər keçəcək, əsrlər ötəcək, tarix olduğu kimi yazılaçaq. İlham Əliyevin adı isə bu şanlı tarixə qətiyyətli lider, qüdrətli sərkərdə kimi düşəcək.

Uşaqlıq arzusu – kəşfiyyatçı hayatı

Hər iki valideynim birinci qrup gözdən əlildir – atam da, anam da görmə qabiliyyətindən məhrumdur. Çətin şəraitdə böyümüşəm. Amma valideynlərim mənə əsl ailə təriyəsi verib, əsl vətənpərvər övlad kimi böyüdüblər. Bugünkü uğurlarına, vəziyyətimə görə hər zaman onlara borcluyam. Onların verdiyi tərbiyə, öyrətdiyi Vətən sevgisi ilə qəhrəmana çevrilmişəm.

Əmim hərbçi idi, hər şənbə və bazar günləri bizim evdə qonaq olurdu. Onunla etdiyim söhbətlər, şahidi olduğum hadisələr hərb sahəsinə olan marağımı getdikcə artırırdı. Böyüdükcə hər şeyi anlamağa başlayırdım. Əmim deyirdi ki, torpaqlarımızın işgal edilməsinin yeganə səbəbi güclü ordumuzun və bu ordunu idarə edəcək komandanın olmaması idi. Yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ordumuzda vəziyyət dəyişdi. Əsl hərbçi kadrlar ordu komandanlığına gətirildi və maddi-texniki baza gücləndirilməyə başlanıldı. Eyni zamanda şəxsi heyətin mənəvi-psixoloji durumunun yaxşılaşdırılması istiqamətində vacib addımlar atıldı. Elə bunun nəticəsi kimi 1994-cü ildə uğurlu Horadız əməliyyatı keçirildi və mənə ağız zərbə vuruldu.



Bütün bunlar məndə hərbiyə olan həvəsi daha da gücləndirirdi. Qarşımı məqsəd qoydum ki, mütləq hərbçi olacağam və 8-ci sinifdə oxuyarkən ilk addımı atdim. Valideynlərimdən xahiş etdim ki, hərbçi olmaq istəyimə qarşı çıxmışınlar. Sağ olsunlar, etiraz etmədilər. 2003-cü ildə sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim etdim və qəbul olundum. 3 il burada təhsil aldıqdan sonra 2006-ci ildə hərbçi həyatımı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirməyə başladım.

Hər zaman həssas əhali qrupuna aid insanlara diqqət və qayğı göstərən Prezident İlham Əliyev 2006-ci ildə valideynlərimə görə bizi Bakının Nərimanov rayonunda evlə təmin etdi. Bu, həqiqətən də, çox sevindirici idi. Çünkü həmin ilə qədər ailəmiz mənzil səridian çox əziyyət çəkirdi. Sağ olsun Prezidentimiz ki, bizim də ailəyə bu sevinci yaşıtdı.

2008-ci ildə hərbi məktəbdə oxuyarkən kəşfiyyatçı ixtisasını seçdim. 2010-cu ildə məktəbi bitirdikdən sonra bir il Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri kimi təkmilləşmə kursu keçdim və leytenant rütbəsində Silahlı Qüvvələrdə zabit kimi fəaliyyətə başladım. Ayrı-ayrı dövrlərdə Xüsusi Təyinatlı Qüvvələrin müxtəlif hərbi hissələrində çalışdım. Türkiyə Ordu Komandanlığının təşkil etdiyi müxtəlif kurslara qatıldım və müasir döyüş növləri ilə bağlı böyük təcrübə topladım. NATO standartlarına uyğun keçirilən kurslarda küçə, dağ döyüşləri ilə bağlı təlimlərdə oldum.

Mən kəşfiyyatçı idim. Bu sahəyə böyük marağım vardı. Hər adam kəşfiyyatçı ola bilmir. Xüsusi Təyinatlı Qüvvələr elə bir yerdir ki, orada bilik, bacarıq, istedad, fərasət tələb olunur, həm də fiziki hazırlıq, idman göstəriciləri yoxlanılır. Xüsusi Təyinatlı Qüvvələrə yalnız könüllüləri götürsələr də, sonradan onları sorğudan keçirirlər. Bu qüvvələrə hər kəsi boyunun uzunluğuna görə seçmirlər, "hami hündürboy olmalıdır" deyə qayda yoxdur. Təcrübə göstərir ki, boy həmişə önəmli rol oynamır. Əsas tələblər bunlardır: təmkinli, bacarıqlı, diqqətli, vətənpərvər, qorxmaz olmaq. Bu qüvvələrə seçildikdən sonra isə bacarıqların daha da artır: getdikcə təkmilləşirsən, Vətənən olan sevgin, döyüş əzmin daha da yüksəlir.


Mən həm də zabit idim və tabeliyimdə olan şəxsi heyətin daim yüksək döyüş ruhunda olması üçün əlimdən gələni əsirgəmirdim.

Günnüt döyüsləri – qüdrətli Ordunun yüksələn döyüş ruhu

İllər keçdikcə Silahlı Qüvvələrimizin maddi-texniki bazası güclənirdi. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyaseti mükəmməl nəticələr verirdi. Həm hərbi texnikalarımız, həm də silah-sursatlarımız mütəmadi yenilənirdi; müasir hərbi kazarmalar tikilir, şəxsi heyətin məişət şəraiti gündən-günə yüksəlirdi.

Müdafiə nazirinin əmri ilə əsgərlərimiz daha yemək bişirmir, paltar yumurdular, bütün diqqət döyüş hazırlığına yönəldirdi. Belə olan halda, əlbəttə ki, ilk növbədə, vətənpərvərlik ruhu daha da yüksəlməli, döyüş əzmi artmalı idi. Bu işdə komandirlərin üzərinə böyük məsuliyyət düşürdü. Danılmaz faktdır ki, güclü ordunun formallaşmasında mühüm amillərdən biri də şəxsi heyətin döyüş ruhunun yüksək səviyyədə olmasıdır. Günün tələbi kimi, ordumuzda bu istiqamətdə həyata keçirilən uğurlu islahatlara görə hər kəs ruh yüksəkliyi ilə xidmət edirdi. Bunun nəticəsi isə 2016-ci il Aprel, 2018-ci il Günnüt döyüslərində özünü göstərdi. Ordumuzun zəfəri ilə bitən hər iki döyüsdə hərbi qulluqçularımızın qəhrəmanlığı, mərdliyi düşmənə gücümüzü göstərdi. Ordumuzun düşməni məğlubiyətə uğratması bir daha sübut etdi ki, döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığın da yüksək olması qələbəyə zəmin yaradır.

Günnüt döyüsləri baş verəndə mən Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri kimi çalışırdım. Bundan öncə də burada bir çox əməliyyatlarda iştirak etmişdik. Amma 2018-ci ildə keçirilən uğurlu əməliyyatımızla böyük üstünlük əldə etdik. Düşmən 1991-ci ildə həmin yerdə



nəzarətsiz qalan əraziləri ələ keçirmişdi. Çox strateji ərazilər idi. Həmin ərazi Naxçıvandan Türkiyəyə gedən magistral yoluñ nəzarətdə saxlanılımasına imkan verirdi.

Təxribat baş verən gün bizə tapşırıq gəldi və dərhal əməliyyata başlıdış. Gündün kəndi istiqamətində düşmənə qarşı keçirdiyimiz əməliyyatlar nəticəsində bir neçə strateji ərazini, o cümlədən Qoşaqaya yüksəkliyini azad etdik. Sonra ərazidə möhkəmlənmə tədbirləri gördük. Bir müddət sonra düşmən böyük qüvvə ilə üstümüzə hücum etsə də, ağır itki verərək geri çəkildi.

Bu döyüslərdə təcrübə topladım və göstərdiyim şücaətə görə Ali Baş Komandan tərəfindən “İgidliyə görə” medallı ilə təltif edildim.

Vətən savaşı – ildirim sürətli “Dəmir yumruq” əməliyyatı

2018-ci ildə hərbi hissə komandirinin müavini təyin olundum. Bir il sonra taktiki və operativ səviyyədəki birlək və qərargahlarda komandır, qərargah zabiti vəzifələrində çalışmaq üçün Silahlı Qüvvələrin Ali Hərbi Akademiyasında magistr təhsili almağa gəldim. Burada 2 il təhsil almali idim. Amma 2020-ci illin sentyabr ayında Vətən müharibəsinin başlanması kursu yarımcıq dayandırmağıma səbəb oldu. Akademiya rəhbərliyinə raportla müraciət etdim ki, mən Vətən müharibəsində iştirak etmək istəyirəm. Əgər sağ qalaransa, qayıtdıqdan sonra təhsilimi davam etdirərəm. Öncə dedilər ki, hələ ehtiyac yoxdur, Azərbaycan Ordusu döyüş tapşırıqlarını uğurla yerinə yetirir.

Çox pis oldum, evdə valideynlərimin də üzünə baxa bilmirdim: axı mən illərlə bu günü gözləmişdim. Ona görə də hər gün rəhbərliyə müraciət edirdim. Sonunda razılıq aldım və Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı kimi savaşa yollandım.

Oktyabrın 19-da Füzuliyə gedərək Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin qəbulunda oldum. Komandan mənim vəzifəmi müəyyənləşdirib döyüş tapşırıqları verdi və gecə yola çıxdıq.

Oktyabrın 20-də döyüş əməliyyatlarına başladış. Füzuli rayonunun bir çox yüksəklik və kəndlərinin azadlığı uğrunda uğurlu əməliyyatlar keçirdik, düşmənin xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını məhv etdik. Sonra Xocavənd rayonu istiqamətində irəlilədik. Demək olar ki, bir günə 2-3 kəndimizi düşməndən təmizləyirdik.

Biz müharibədə idik və qarşımıza çıxan düşməni məhv etməli idik. Əgər sən məhv etməsən, düşmən səni öldürəcək. Amma bizdə hər zaman insanlıq hissi yüksək olub və hesab etmişik ki, öldürmək bütün hallarda insanlığa zidd olan amildir. Bəzən düşməni canlı ələ keçirirdik. Ancaq əsir düşən düşmən hərbçilərinin bizimlə davranışına, hətta sıfət cizgilərinə görə bizə məlum olurdu ki, onlar düşməncilikdən əl çəkəsi deyillər.

Ən ağır döyüslərimiz Qırmızı Bazar istiqamətində baş verdi. Çünkü orada düşmən çox möhkəmlənmişdi. Amma biz onların düşündükləri taktikaya uyğun hərəkət etmədik: düşmən bizi yerləşdikləri ərazinin şərq istiqamətindən gözləyirdi, amma biz şimal istiqamətində yüksəkliklərə qalxıb düşmənin üzərinə qərb istiqamətindən hücum etdik. Bu da onların planlarını alt-üst etdi. Düzdür, bu savaşda bizim də itkilərimiz oldu, amma demək olar ki, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdik.

Bu cür əməliyyatlar şəxsi heyətin döyüş əzmini daha da yüksəldirdi. Qələbədən qələbəyə doğru addımladıqca ruhlanırdıq. Biz çox vaxt işğaldan azad etdiyimiz ərazilərin adlarını bilmirdik. Amma Ali Baş Komandanın xalqa xoş xəbərlərindən bəlli olurdu ki, hansı kəndləri təmizləmişik. Həm Baş sərkərdəmizin qələbə tvitləri, həm də inamlı qələbələrimiz bizə əlavə stimul verirdi. Axi illərlə gözlədiyimiz hücum əmrinin əsas icraçıları idik.

Biz Xüsusi Təyinatlı Qüvvələrin “N” sayılı hərbi hissəsinin komandiri, polkovnik Fuad Qasımovdan tapşırıq alırdıq. Orada bütün yüksəklikləri təmizlədikdən sonra bizə yeni əməliyyat tapşırığı verildi və Xocavəndin Büyük Tağlar kəndini düşməndən təmizlədik. Növbəti tapşırıq gəldi ki, Xüsusi Təyinatlı Qüvvələr Sığnaq kəndində toplaşın.

Tarixlərə yazılın Şuşa əməliyyatı

Təyin olunmuş məkana yetişdik. İtkilərimiz var idi, ona görə də digər qüvvələrlə birləşdik. Burada bizə Şuşa əməliyyatının planı təqdim edildi və komandanlıq tərəfindən yeni nəsil planşetlər paylanıldı. Hansı ki onun vasitəsilə Şuşaya necə və hansı yollarla qalxa biləcəyimizi rahat müəyyənləşdirmək mümkün idi. Əlimizdəki xəritələr köhnə olduğu üçün Şuşanın hazırlı durumunu, relyefini dəqiq görə bilmirdik. Amma həmin planşetlərin yaddaşında Şuşanın şəhər görünüşünü, relyefini aydın şəkildə göstərən xəritələr var idi. Sanki bizə dünyani vermişdilər kimi sevirdik. Bütün bunlar bir daha təsdiqləyir ki, Müzəffər Ali Baş Komandanı-

mızın müasir ordusu istənilən döyüş tapşırığını yerinə yetirmək üçün modern maddi-texniki baza və ən yeni silah-sursatla təchiz edilmişdir.

Noyabrın 4-də Siğnaq kəndində tam hazırlıqları görüb yola çıxdıq. Bizi dağ yolu ilə uzun marşrut gözləyirdi. Üzərimizdə ləvazimat çox idi. Zirehli texnika əleyhinə silahlarımızı da özümüzlə götürmüştük. Düşməndən ələ keçirdiyimiz qənimətlərin içərisində bir neçə "Kornet" (2-ci nəsil tank əleyhinə idarə olunan raket) də var idi.

Bu raketlərlə, yəni düşmənin öz silahı ilə öz tankını, zirehli texnikasını məhv etmək ayrı cür ləzzətdir...

Şuşaya doğru istiqamətlənmışdik. Yolumuz ancaq yüksəkliklərdən keçirdi. Bütün tanınma siqnalları müəyyənləşmişdi ki, bölmələrimiz bir-birini tanısınlar. Amma ən vacibi o idi ki, relyefi düzgün qiymətləndirib doğru hərəkət edək. Çünkü müharibədə qəhrəmanlıq göstərmək təkcə döyüşmək, öldürmək deyil. Əgər dağ şəraitində döyüşürsənsə, ilk növbədə, topoqrafik biliyi olmalıdır. Biz də bu bacarıqlarımızdan ən yüksək səviyyədə yararlanmaqla Şuşa əməliyyatını çox uğurla həyata keçirdik.

Şuşanın 3–5 kilometrliyinə çatmışdıq. Hava dumanlı idi. Səhərə qədər gözlədik və hava açılında yüksəklikdən həm şəhəri, həm də Laçın dəhlizini açıq-aydın görə bildik. O anda hiss etdim ki, artıq Şuşa bizimdir. Çünkü "Alınmaz qala" adlanan şəhərə bu qədər yaxınlaşmışdıqsa, demək, onu işğaldan da azad edə bilmək iqtidarında idik. Düşmən orada hansı qüvvə ilə müdafiə olunsayıdı belə, biz dişimizlə, dırnağıımızla da olsa, şəhəri azad etməli idik.

Əvvəlcə noyabrın 5-də Laçın dəhlizinin üzərindəki yüksəklik uğrunda əməliyyat keçirdik və istəyimizə nail olduq. Şəhidlərimiz də oldu, yaralılarımız da. Amma Şuşa-Laçın yolunu ələ keçirdik və bununla da Xankəndidən gələn yolu bağlaya bildik. Artıq düşmən Şuşaya əlavə dəstək göndərməkdən məhrum oldu. Yəni hansı texnika Şuşadakılara yardımına gəlmək istəsəydi, məhv ediləcəkdi.

Bölmələrimiz hər iki yolu nəzarətə götürdüyü üçün biz arxayın şəkildə "Şəhər əməliyyatı"na başladıq. Yüksəklikdən İsa bulağı istiqamətinə enib manevr etdik. Qarşıda bizi 3 maneə gözləyirdi – piyadaların döyüş maşını (PDM) ilə Şuşaya qalxan yola nəzarət edən patrullar, ondan sonra səngərlər və sıldırımlarla şəhərə qalxmaq...

Komandanlıqla əlaqə saxlayıb vəziyyəti məruzə etdik və əmr verildi ki, şəhərə daxil olun. Qruplara ayrıldıq. Laçın dəhlizi istiqamətinə hərəkət edən PDM-lər yanımızdan ötüb-keçdikdən sonra yola çıxdıq. Bir qrup səngərdəki düşmənin üzərinə yeridi, bir qrup isə yolda dayandı ki, patrul PDM-ləri geri qayıdanda onları məhv etsin. Bələcə, əməliyyat başlandı.



İlk olaraq PDM-ləri vurub sıradan çıxardıq. Düşmən səngərlərdən atəş açmağa başladı. Amma üzərilərinə yeridikcə çoxu səngərdən çıxıb şəhərə tərəf qaçırdı. Bir neçə dəqiqədən sonra Xankəndi istiqamətindən düşmənə kömək üçün qüvvə göndərildi. Amma pusquda duran digər bölmələrimiz həmin texnikaları, canlı qüvvəni məhv etdilər.

Biz isə səngərdəkiləri məhv etdikdən sonra Şuşaya doğru qalxmağa başladıq. Yenə də bizi yüksəklilikdən dayanmadan atəş tuturdular. Xankəndiyə baxan istiqamətdə bir qədər mövqeləndik. Bizdən aşağıda düşmənə pusqu quran digər xüsusi təyinatlı taborumuz bizim üzərimizdən keçməklə Şuşaya daxil olurdu və yaxın məsaflədə döyüşlər başladı. Düşmən iricaplı, kiçikölçülü silahlardan atəş açırdı. Şəhidlərimiz, yaralılarımız vardi. Amma bölmələrimiz bir addım belə geri çəkilmirdi.

Noyabrın 6-da Xankəndi istiqamətindən düşmənə xeyli sayda hərbi texnikanın köməyə gəldiyini gördük. Bizim tank əleyhinə raketlərimiz arṭıq tükənmişdi. Üstümüzə tank, PDM və canlı qüvvə gəlirdi. Biz isə yalnız atıcı silahlarla onların qarşısına çıxmali idik. Yenə də döyüsdük və bu, ən ağır döyüşümüz oldu. Həmin döyüşdə 11 şəhid verdik, 27 nəfər yaralandı. Lakin bizi mövqeyimizdən çıxara bilmədilər. Qala divarının arxasında möhkəmləndik.

Noyabrın 7-də üzərimizə davamlı hücum əməliyyatı təşkil etdilər. Onlar artıq müəyyənləşdirmişdilər ki, bizim zirehli texnika əleyhinə raketimiz qalmayıb. Ona görə də üstümüzə 7 tank və 3 PDM-lə hücuma keçdilər. Komandanlığa müraciət edərək köməyə gələn bölmələrimizlə tank əleyhinə raketlərin göndərilməsini istədik.

Həmin gün polkovnik Tehran Mənsimov və "N" sayılı hərbi hissənin 60-a yaxın şəxsi heyəti bizi köməyə gəldi. Onlardan tank əleyhinə bir neçə raket götürüb öz qrupumla Şuşaya daxil oldum.

Asfalt yolun üzərində tankın tırtıllarının izi ilə hərəkət etməyə başladıq. Bəlli idi ki, şəhərdə 2 hərbi hissə var və zirehli texnikalar da onlara yaxın ərazidə mövqelənə bilər. Bir qədər irəlilədikdən sonra gördük ki, 300 metr aralıda xeyli sayda canlı qüvvə və zirehli texnika cəmləşib. "Kornet"lə PDM-in birini vurduq və düşmən təşvişə düşdü. Əsgərlər qaçmağa başladılar. Şəhərdə əməliyyatlara başladıq. Məhəllə-məhəllə gəzirdik və müqavimət göstərən hər kəsi məhv edirdik. Zirehli texnikalar kolonla şəhəri tərk etməyə başladı. Texnikalardan hər yerə atəş aça-aça qaçırdılar.

Bu artıq Zəfər idi: qədim qalamız – mədəniyyətimizin paytaxtı olan Şuşa şəhəri düşməndən azad edilmişdi. Hami bir-birinə sarılıb ağlayırdı. Burada həm sevinc, həm də kədər var idi. Axi bu savaşda bizimlə

çiyin-çiyinə döyüşərək şəhid olan qardaşlarımız bu zəfəri görmədilər. Amma ruhları şad idi.

Bir dükana daxil oldum, qələm götürüb üzərimdə saxladığım üç-rəngli bayraqımızın üzərinə taborumuzun bütün şəhidlərinin adlarını yazdım. Tabor komandirimiz Gündüz Səfərlidən xahiş etdim ki, üzərində "Duma" yazılın icra hakimiyyətinin binasının damına qalxıb bayraqımızı sancmağa icazə versin. Komandır icazə verdi və iki döyüş yoldaşımıla birgə dama qalxaraq Ermənistanın bayrağını çıxarıb yerinə şanlı bayraqımızı taxdım. Həyatda bundan böyük sevinc hissi yaşamamışdım. Döyüş yoldaşım Yaşar Hüseynov azan verdi, digər yoldaşlarımız isə aşağıda Dövlət Himnini ifa etdilər.

Bu səs bütün Şuşaya yayıldı. Bu mənim heç vaxt unutmayacağım tərixi an oldu.

Ali Baş Komandanın Şuşa zəfəri

Noyabrın 8-də xəbər gəldi ki, Ali Baş Komandan İlham Əliyev Şuşa zəfərini elan edib. Bundan böyük sevinc ola bilməzdi. Çünkü Şuşanın azad olunması ilə Azərbaycan böyük Zəfərini yaşadı.

Şuşa bizə həmişə yenilməzlik nişanəsi, milli ruhumuzun etibarlı siğınacağı kimi görünüb. Ermənistanın Azərbaycana qarşı işgalçi hücumları güclənəndə çoxlarına elə gəlib ki, düşmən heç zaman Şuşanı ala bilməyəcək. Çünkü xəyallarda bu şəher sıldırımlı qayalarla əhatə olunmuş təbii istehkamları ilə alınmaz qala timsalında idi.

Ona görə də 1992-ci ilin 8 mayında xəyanət nəticəsində Şuşanın düşmənə təslim edilməsi həyatımızın ən böyük faciəsi sayılırdı. Bu qədim şəhərin 28 ildən sonra, 2020-ci ilin noyabr ayında Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, hünəri, əsgər və zabitlərimizin rəşadəti sayəsində düşməndən geri alınması ömrümüzün ən parlaq səhifəsinə çevrildi, qanı kəsilməyən yaralara məlhəm oldu, Şuşa həsrətimizə son qoyuldu.

Bizə bu Zəfəri qazandıran Ali Baş Komandan Şuşaya qalib sərkərdə kimi gəldi. Öz iradəsini, gücünü, qətiyyətini, ona məhəbbətlə dəstək verən xalqımızın vəhdətini, qələbəmizin sevincini Şuşaya ən qiymətli hədiyyə kimi apardı; arzularına yetişmiş, mənfur düşmənə qalib gəlmış əsl sərkərdə kimi!



MƏNSİMOV TEHRAN CAVİD OĞLU polkovnik

1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. Orta təhsilini Qusar rayonunda alıb. 1990–1991-ci illərdə Sovet ordusunun sıralarında hərbi xidmət keçib. 1992-ci ilin yanvar ayından Azərbaycan Ordusunda xidmətə başlayıb, könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak edib. 1994-cü ildə keçirilən Horadiz əməliyyatının iştirakçısıdır.

1994–2011-ci illərdə cəbhə xəttində təqim komandiri vəzifəsində briqada komandiri vəzifəsinə qədər xidmət yolu keçib. 2011–2013-cü illərdə təhsil aldığı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını birinciliklə bitirib. 2013-cü ildən xidmətini Əlahiddə Ümumqoşun Orduda davam etdirib.

Birinci Qarabağ savaşının, Günnüt əməliyyatının və Vətən müharibəsinin iştirakçısıdır. Şuşanın azadlığını təmin edən hərbi əməliyyat qruplaşmalarının rəhbəri olub.

“Azərbaycan Bayrağı” ordeni və “İgidliyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 2-ci və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Silahlı Qüvvələrin veterani” medalları ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

PREZİDENT İLHAM ƏLİYEVƏ ƏBƏDİ MİNÑƏTDARIQ

Noyabrın 6-sı idi. Artıq Şuşadaydıq, amma şəhərdə və ətrafında hələ də hərbi əməliyyat davam edirdi. İgid hərbçilərimiz ağır artilleriya olmadan, yalnız avtomat, tapança, bıçaq və səngər beli ilə silahlanaraq müqəddəs şəhərimizi ev-ev, məhəllə-məhəllə azad edirdilər. Küçələrdə əlbəyaxa döyüşlər gedirdi.

Şuşaya qayalardan, yarğanlardan, aşırımlardan çətinliklə keçərək, günlərlə yatmayaraq irəliləmişdik. Bəzən ac-susuz, bəzən də qarşımıza çıxan düşmənə atəş açmayıb onunla əlbəyaxa vuruşaraq Şuşaya doğru gəlmişdik.

Bu çətin yola şərəf qatanlar isə şəhid qardaşlarımız idi. Tanrıya yalvarırdıq ki, qardaşlarımızın qisasını almağı bizə nəsib etsin.

Şuşa artıq bizdə idi, şəhidlərimizin, bütün millətimizin qisası alınmışdı. Şəhərin bütün yüksəkliklərində Azərbaycan Bayrağı ucaldılmışdı. Hər tərəfdən Şuşaya baxanda Azərbaycan görünürdü.

Şuşanın tam təmizləndiyini qərargaha çatdırıldım. İndi rahat nəfəs almaq olardı, amma dincəlmək yox! Əsas o idi ki, Ali Baş Komandanımızın etimadını doğrultmuşduq. Onun “Şuşaya doğru irəli!” əmrini ləyaqətlə icra etmiş, “Dəmir yumruq” hərbi əməliyyatını uğurla yekunlaşdırılmışdıq.

Noyabrın 8-də müzəffər sərkərdəmiz Şəhidlər xiyabanından Şuşanın azadlığını bütün dünyaya elan edərkən savaş müddətində ilk dəfə kövrəldim.

Xidmətə Türküstan hərbi dairəsindən başladım

Uşaqlıqdan idmana böyük həvəsim var idi, idmançı olmaq istəyirdim. Əlbəyaxa döyüş növləri ilə maraqlanırdım. Cüdo ilə məşğul olurdum, karateni isə özüm öyrənmişdim. Ən böyük arzum beynəlxalq yarışlarda iştirak etmək idi.

Taleyin hökmü ilə hərbçi peşəsini seçməyim sovet ordusunda hərbi xidmətdə olduğum dövrə təsadüf etdi. 1990-cı ildə hərbi xidmətə çağırıldım. Orta Asiya respublikalarını əhatə edən Türküstan hərbi dairəsinin hava desant qüvvələrinin Özbəkistanda yerləşən hərbi hissəsində qulluq edirdim.

Axşamlar şəxsi heyətlə “Vremya” xəbərlər programına baxırdıq. Tez-tez Qarabağda baş verən hadisələr barədə reportajlar gedirdi. Mən o



dövrədək heç vaxt Qarabağda olmamışdım. Amma bir azərbaycanlı kimi, baş verənlər məni narahat edirdi, təəssübkeşlik hissim daim güclənirdi. Amma vətəndən çox uzaqda idim, əlimdən heç nə gəlmirdi. Daxilimdə kəskin intiqam hissi yaranmışdı, amma kimə üsyan edəcəyimi bilmirdim.

Xidmət etdiyim qoşun növü elə idi ki, əlbəyaxa döyüş fəndlərini bilmək vacib idi. Bir gün əlbəyaxa döyüş üzrə hərbi dairədə birincilik təşkil olundu. Yarış Düşənbədə keçirildi. Cəmi altı ayın əsgəri olsam da, bütün rəqiblərimə qalib gələrək finala çıxdım, rəqibim isə erməni idi. Finałda ermənini də məğlub etdim.

Hərbi hissənin rəhbərliyi Səmərqənddə yerləşən serjant məktəbinə oxumağa göndərilməyim barədə təqdimat verdi. İmtahanlar zamanı açıq-aşkar görürdüm ki, məktəbin komissiyası mənim qəbul olunmağımı istəmir, süni maneə yaradırlar. Sonradan məktəbin rəisinin erməni olduğunu, komissiyada da xeyli erməninin yerləşdiyini bildim. Buna baxma-yaraq, bütün imtahanlardan uğurla keçdim.

Azərbaycana qayıdan kimi cəbhəyə getmək üçün müraciət etdim

1991-ci il dekabrın son günlərində hərbi dairə üzrə xidmət edən azərbaycanlıları bir yerə yiğdiłar və dedilər ki, kim Azərbaycana getmək istəyirsə, gedə bilər. 1992-ci il yanvarın ilk günlərində hərbi dairəmizdən 64 nəfər azərbaycanlı bilet alaraq Türkmenistana, oradan da bərə ilə Bakıya gəldik.

Onların bir qismi evlərinə getdi, bir hissə isə qərara aldıq ki, evlərimizə getmədən Biləcəridəki hərbi komissarlıqa müraciət edək və Qarabağda könüllü döyüşmək üçün orduya yazılaq. Biləcəridə rəsmi hərbi nümayəndələr dedilər ki, Laçına göndərilmək üçün tabor hazırlanır.

Mən hərbi komissarlığın təlimatı ilə döyüş hazırlığını təkmilləşdirmək üçün yeni yaranan "N" sayılı hərbi hissəyə gəldim. Hazırlığımı, hərbi biliklərimi yoxladıqdan sonra məni taqım komandiri təyin etdilər. Çox çətin vaxtlar idi, ordu yeni yaranırdı, sovet ordusunun hərbi nizam qaydaları qalsada, onlara da əməl olunmurdu, intizamsızlıq var idi.

Növbəti gün təcili döyüş əmri verərək hərbi hissəni Füzuli rayonuna dislokasiya etdilər. 400-ə yaxın şəxsi heyət hərbi texnikalarla kolon şəklində Füzuli rayonuna gəldik. 1992-ci il fevralın 6-da gecə saatlarında rayonun Qacar kəndinə çatdıq. Kondələnçayın üstündə bir köprü vardı, maşınlar oradan bir-bir keçib kəndə tərəf getməliydi. Təhlükəsizlik məqsədilə işıqları söndürdük. Elə bu vaxt raket zərbəsi ilə kolonun bi-

rinci və sonuncu avtomobiləri ermənilər tərəfindən vuruldu. Şəxsi heyət ermənilərin mövqeləri tərəfdən görünməyən bir əraziyə çəkildi. Səhər tezdən ermənilərlə aramızda atışma başladı. Orada – Qırmızı Bazardan Füzuliyə gələn yolun üstündə strateji yüksəklik vardı, şərti olaraq "320.9" adlanırdı. Oranı hərbi əməliyyatla ələ keçirdik və müdafiəni təşkil etdik. İlk döyüslərdə 4 şəhidimiz oldu, amma ermənilərin hücumlarının qarşısını alaraq onları geri oturduq.

1992-ci ilin fevral ayında Xocalı soyqırımının baş verməsi hər birimizə çox təsir etdi, bütün günü ancaq qisas barədə düşünürdük. Aprel ayının 4-də Hadrut–Tuğ yolunda ermənilərin avtokarvanını pusquya salaraq 47 nəfər hərbçini məhv etdik.

Taqım komandiri vəzifəsini icra etsəm də, rütbəm yox idi. Briqada komandiri Heydər Piriyev bir gün dedi ki, mən səni zabit kimi görürəm və mütləq təhsil almalısan. Beləliklə, təqdimatımı verdilər və məni Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə göndərdilər. Amma həm oxumaq istəyirdim, həm də elə fikirləşirdim ki, getsəm, birdən müharibə qurtarar və mən qələbəni yaşaya bilmərəm. 1992-ci ildə kəşfiyyat ixtisası üzrə hərbi məktəbə qəbul olundum. Mənimlə bir yerdə 354 nəfər qəbul olunmuşdu. Orduda kadr, zabit çatışmazlığına və şiddetli döyüslərin getdiyiñə görə çox qısa kurs keçməli, sonda isə kiçik leytenant rütbəsi alaraq xidmətə başlamalı idik. 1993-cü ilin martında təhsili başa vurdum və leytenant rütbəsi alaraq taqım komandırı təyin olundum.

1993-cü ilin aprel ayında ermənilər Füzulinin Qacar, Divanalılar və Govşatlı kəndlərinə hücum etdilər. Döyük zamanı gördük ki, Qırmızı Bazar istiqamətindən 6 tank gəlir. Zenit qurğularını da bizim mövqeyə tərəf tuşlayıblar. Bir də baxdıq ki, 400-ə qədər erməni əsgəri üstümüzə gəlir. Artıq 4 nəfər yaralımız var idi. Bu zaman Ramazan adlı əsgərim tanklardan birini vurdu, bunu görən arxadakı tanklar dayandı. Dərhal minaatlardan erməniləri atəşə tutmağa başladıq. Təəssüf ki, həmin vaxt arxadan bizə dəstək gəlmədi. Son gülləmizə qədər döyüsdük. Həm sursatımız bitmişdi, həm də qüvvələrin qeyri-bərabərliyi səbəbindən geri çəkilməli olduq. Tam mühasirə vəziyyətində idik. Xoşbəxtlikdən havaya duman çökdü və biz geri çəkiləndə ətrafda olan ermənilər bizi görmədilər. Çayın içi ilə hərəkət etdik ki, yolda düşmənlə rastlaşmayaq. Çayın üstündəki körpünün altından keçəndə ermənilərin hərbi texnikaları ilə qarşılaştıq. Hamısı keçdi, amma bir PDM dayandı. Tərslikdən heç birimzdə patron yox idi. PDM-in ekipajı aşağı enib söhbət edirdilər. Fikirləşdim ki, ekipajda 3 nəfər, ətrafında da 7 nəfərlik desant heyəti olur. Gülləmiz çatmasa da, hər şeyə hazırlıq. Pusqu quraraq 3 nəfəri yerindəcə məhv etdik və baxdıq ki, PDM-də başqa heç kim yoxdur.

Həmin vaxtlar biz qalib gələ bilerdik, lakin ölkədə siyasi rəhbərlik yərində deyildi, orduya komandanlıq isə hərb işini bilməyənlərin əlində idi. Vahid komandanlıq yox idi, hücum əməliyyatları qeyri-peşəkarcaşa hazırlanırdı. Vacib anda lazımı dəstək verilmirdi. Məhz ona görə döyüşən hərbçilər çox əziyyət çəkirdilər. Bir məsələni də unutmamalıyıq ki, o vaxt ermənilərin işğalının qarşısının alınmasının səbəbi məhz döyüşən oğullarımızın qəhrəmanlığı idi. Onların sayəsində düşmənin hücumlarının qarşısı alınırdı. Ermənilərin yay aylarında hücumları güclənsə də, onları dəf etmişdik. Hətta rəhbərlik etdiyim hissə ilə Məngələnata yüksəkliyini geri almışdım.

Heydər Əliyev 23 yaşında məni kapitan rütbəsi ilə mükafatlandırdı

1993-cü ilin avqustunda polkovnik Şair Ramaldanov hərbi hissəyə komandir təyin olundu. Sentyabr ayında növbəti tapşırıqları dəqiqləşdirmək üçün qərargaha gəlmişdim. İçəri daxil olarkən deyildi ki, komandir Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevlə danışır. Polkovnik Ramaldanov hərbi hissədəki çatışmazlıqlar, döyük qabiliyyətinin aşağı olması barədə Heydər Əliyevə məruzə etdi.

Ulu Öndərin tapşırığı ilə bizim hərbi hissəni yenidən komplektləşdirmək və döyük qabiliyyətini artırmaq üçün Seyfəli poliqonuna göndərildilər. Bunun üçün cəmi 3 ay vaxt verilmişdi. Dərhal hazırlıqlara başladıq.

1993-cü il noyabrın 2-də Ümummilli idarə Heydər Əliyev xalqa müraciət etdi. Təsadüfi deyil ki, həmin tarix orduda islahatların başlanğıcı hesab edilir. Bu dövrdən etibarən struktur dəyişiklikləri, kadr təmizləmələri, vahid komandanlıq altında hərbi əməliyyatların planlaşdırılması, hərbi hissələrin müvafiq hərbi qayda-qanunlarla, üsullarla idarə olunması və digər vacib işlər həyata keçirilməyə başlanıldı. Artıq vahid komandanlıq var idi, hərbi hissələrin komandiri vəzifələrinə peşəkar zabitlər cəlb olunmuşdular. İstedadlı hərbçilər irəli çəkilir, orduda nizam-intizam qaydaları tam təmin edildi. Bütün bunları bizim hərbi hissənin timsalında da görmək mümkün idi. Artıq mən də hərbi hissədə tabor komandirinin müavini idim.

3 aydan sonra Heydər Əliyev hərbi hissənin döyük təlimini izləmək üçün poliqona gəldi. Biz Ulu Öndərin qarşısında taborun döyük atışlı təlimini keçirdik. Ulu Öndər bize inanırdı və biz də onun inamını doğrultmalı idik. 1994-cü ilin yanvarında Füzuli istiqamətində həyata keçirilən hərbi əməliyyat – 22 kənd və bir qəsəbənin işğaldan azad edilməsi bu inamın özünü doğrultmasının təsdiqi idi.



Hərbi hissəmiz Beyləqanın Daşburun qəsəbəsində yerləşəndən 3 gün sonra məni qərargaha çağırıldılar. Polkovnik Ramaldanovun yanında generallar da var idi. Dedi ki, Mənsimov, sən kəşfiyyatçı olduğun üçün əməliyyatın ən mühüm detalı ilə bağlı sənə bir tapşırıq verilir. Biz düşmənin arxasına keçməli, Füzulidən Şükürbəyli və Əhmədbəyli kəndlərinə gedən, kənd Horadizdən gələn yolları bağlamalı, strateji yüksəkliyi tutmalıdır. Tabeliyimə kəşfiyyat bölgüsü və könüllülərdən ibarət bir dəstə verdilər. Tapşırığı icra etmək üçün ən azı 27 km dərinliyində düşmənin arxasına keçməli olduq. 160 nəfərlə gecə saatlarında Araz boyu istiqamətində düşmənin arxasına keçməyə başladık. Əsas qüvvələrimiz artilleriya atəşinə başlayanda biz hücum üçün əlverişli şərait yaratmalı, eyni zamanda düşmənin ehtiyatda olan qüvvələrinin öz döyüş mövqelərinə çıxmاسına imkan verməməliydik.

Keçdiq düşmən arxasına, əvvəlcə Şükürbəyli kəndinə dönən yolda yüksəklikləri tutduq, yolları nəzarətə götürdüük, döyüş əmrlərini icra etdik. O zaman ermənilərin əsas qüvvələri Qafan və 14-cü Martuni mototatıcı alaylarından ibarət idi. Qərargahımıza məlumat verdim ki, tapşırıqları yerinə yetirmişik. Səhərə yaxın artilleriya atəsi ilə Azərbaycan Ordusuna hücuma keçdi. Artilleriyamız düşmənin dərinliklərindəki komanda məntəqələrini də vurmağa başladı. Birdən gördük ki, düşmənin tankları, PDM-ləri kolon şəklində döyüşə gedir, o cümlədən artilleriya divizionu atəş mövqeyinə çıxmağa hazırlanır. Şükürbəyli istiqamətindən isə 12 "Kamaz" gəldi. Biz gizləndiyimiz mövqelərdən düşmənin texnikalarını darmadağın etdik, xeyli sayda erməni əsgərini öldürdüük, yaralılarının sayı hesabı yox idi. Bir divizionu və bir taboru tam məhv etdik. Dağıdılan zi-rehli texnikaların içində xaricdən gəlmış snayperçi qadınlar da var idi.

Əməliyyat uğurla başa çatdırıldı, Füzulinin bir hissəsi işğaldan azad edildi. Ermənilər geri çəkilərək Lələtəpədə mövqeləndilər. Əməliyyat tam başa çatdıqdan sonra Ulu öndər Heydər Əliyev cəbhə xəttinə gəldi. Hamımız düzülmüşdük və gördüm ki, məni Heydər Əliyevə göstərilər. Ulu Öndər məndən soruşdu ki, rütbən nədir? Dedim ki, baş leytenant. Heydər Əliyev bildirdi ki, bu gündən kapitansan. Ulu Öndər mənə kapitan rütbəsi verdi, döyüsdə xidmətləri olan hər kəsi mükafatlandırdı.

Kapitan rütbəsi mənim üçün böyük mükafat idi. Həm 23 yaşimdada bu rütbəyə layiq görülmüşdüm, həm də onu mənə Heydər Əliyev vermişdi. Ona görə daha məsuliyyətli, daha diqqətli olmalı idim. 1994-cü ildən taqım komandiri, böyük komandiri, taborun qərargah rəisi, tabor komandiri, kəşfiyyat hərbi hissəsinin komandiri, briqada komandirinin müavini, briqada-nın qərargah rəisi, briqadanın komandiri vəzifələrində xidmət etmişəm.

23 yaşimdada tabor komandiri vəzifəsinə təyinat almışam. 4 briqadanın komandiri olmuşam. Taqım komandiri vəzifəsindən briqada komandiri vəzifəsinə kimi xidmət etdiyim dövrdə Füzuli, Beyləqan, Ağdam, Xocavənd rayonlarının hər bir məntəqəsini, keçidini, az qala, cıırını əzbər öyrənmişdim. Övladlarım da mən bu bölgələrdə xidmət etdiyim dövrdə dünyaya gəliblər, ona görə də həyatları daha çox Qarabağ torpağı ilə bağlıdır. Hərbçi şərəfli peşədir və bu peşənin çətinlikləri coxdur. Mənimlə birlikdə ailəm də bu çətinlikləri görüb, əziyyətlərə qatlaşib.

13 ölkə arasında Azərbaycanı birinci etdi və cənab Prezident İlham Əliyev tərəfindən mükafatlandırıldı

1994-cü il mayın 12-də atəşkəs elan ediləndən sonra ordu quruculuğu ilə bağlı başlanan genişmiqyaslı islahatların hər bir detalı gözlərim önündədir. Tədricən hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalasdırılması tam başa çatdırıldı. Orduya çağırış məsələsi yoluna qoyuldu. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Orduun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı.

Xalqımızın Ümummilli İlderi Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu strategiya onun siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkəmizin maliyyə imkanlarının yüksəlməsi hərbi hissələrin döyüş imkanlarının artırılmasına, yeni hərbi texnikaların alınmasına səbəb oldu. Hər dəfə hərbi hissəmizə yeni texnikalar götüriləndə qürur hissi keçirirdim. Avtomatlardan tutmuş ən ağır texnikaya qədər yenilənirdi. Tədricən heç vaxt tanış olmadığımız yeni silah-sursat da arsenalımıza cəlb olundu və beləliklə, döyüş qabiliyyətimizin yüksəlməsini bir zabit kimi gündəlik xidmətimizdə hiss edirdik.

Taqım, tabor və briqada komandırı kimi həmişə diqqət yetirdiyim ən mühüm məsələlərdən biri şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olması idi. Buna görə komandır əsgər üçün nümunə olmalıdır. Hələ atəşkəs dövründə cəbhə xəttində təxribatlar törədən düşmənə ağır zərbələr vurmuş, itkilərə məruz qoymuşduq. Bütün bunlar hərbi hissədə əsgərlər arasındaki ruh yüksəkləyini daha da artırırdı.

2011-ci ildə hərbi təhsilimi davam etdirmək üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına göndərilməyim təklifi səsləndirildi. İmtahanlarda ən yüksək nəticələr göstərərək Akademiyaya qəbul olundum. Bundan sonra iki illik akademik hərbi təhsil müddəti başladı.

2012-ci ildə Türkiyədə ordu qərargahları arasında qərarqəbuletmə prosesi ilə bağlı yarış keçirildi. Biz ora dəvət olunmuşduq. Həmin yarışda komandamız 13 dövlət arasında 1-ci yeri tutdu. Bu münasibətlə müdafiə naziri tərəfindən mənə polkovnik rütbəsi verildi. Bundan 2 gün sonra isə cənab Prezident, Ali Baş Komandan İlham Əliyev 20 il qüsursuz xidmətlərimə görə mənə mənzil hədiyyə etdi.

Naxçıvanda yazılın qəhrəmanlıq dastanları

2013-cü ildə müdafiə nazirinin əmri ilə ovaxtkı beşinci ordu korpusunun "N" sayılı dağatıcı briqadasının komandiri vəzifəsinə təyin olundum. Hərbi hissə dövlət sərhədinin 96 km-lik hissəsində müdafiə tapşırığını yerinə yetirirdi. Xüsusilə İrvəndən gələn yollar, o cümlədən Laçın dəhlizli briqadanın müşahidəsi altında idi. Cəbhə xəttindən fərqli olaraq, Naxçıvan istiqamətində atəşkəsin pozulması nadir hallarda olurdu və Azərbaycan Ordusu dərhal düşmənin cavabını verirdi. 2015-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri neytral ərazidə olan iki yüksəkliyi ələ keçirməyə cəhd etdi. Əgər o yüksəklikləri ələ keçirsəydilər, sərhəd bölgəsində strateji üstünlük əldə edər, bizim təminat yollarını nəzarətə götürər və atəş altında saxlaya bilərdilər. Bunun da nəticəsində nə vaxtsa hərbi əməliyyatlar baş verərdisə, bizim bölmələrin fəaliyyəti iflic ola bilərdi.

Ürəyimə dammışdı ki, ermənilər bu yüksəklikləri ələ keçirmək istəyəcəklər. Ona görə briqadanın müvafiq bölmələrinə müdafiəni gücləndirmələri barədə tapşırıqlar vermişdim. Elə bu ərəfədə qərargah rəisi məruzə edərək bildirdi ki, təxminən, 70 nəfər erməni yüksəkliyə tərəf irəliləyir. Həmin gün Bakıda Birinci Avropa Oyunlarının bağlanması mərasimi keçirildi. Göstəriş verərək minaatanların və zenit qurğularının atəş mövqelərinə çıxarılması və düşmənin dərhal məhv edilməsi əmrini verdim. Dedim ki, mən əraziyə çatana qədər düşməni məhv edin. Büyyük risk idi, mən yuxarı komandanlığa məruzə edənə qədər düşmən yüksəklikləri zəbt edə bilərdi. Buna isə imkan vermək olmazdı. Özümü əraziyə çatdırıldım və atəş nəticəsində ermənilərin bir zabiti və 4 əsgəri məhv edildi. Təxminən, 4 saat döyüş getdi və düşməni əvvəlki mövqelərinə qovaraq həmin yüksəkliklərdə özümüz mövqe tutduq.



Naxçıvanda Ermənistanla dövlət sərhədindəki Kərətəpə adlanan yüksəklikdə bir postumuz var. Həmin posta çatmaq üçün 574 pillə çıxməq lazımdı. Əsgərlərin bütün tədarükü, sursatlar həmin narahat pil-ləkənlə yuxarı çıxarıılır və olduqca böyük çətinliklər yaradırıdı. Posta yol isə yalnız Ermənistanla dövlət sərhədi istiqamətində çəkilə bilərdi. Həmin vaxt müdafiə mövqelərini daha da möhkəmləndirmək üçün hərbi hissəyə xüsusi texnikalar verilmişdi. 2017-ci ildə qərar qəbul etdik ki, təminat və təxliyə məqsədilə mütləq posta yol çəkmək lazımdır. Çünkü düşmən qəfildən ora hücum etsəydi, biz vaxtında kömək edə bilməzdik. Yolu çəkməyə təzə başlamışdıq ki, ermənilər ekskavatoru vurdular. Cəvab olaraq, düşmənin bizi atəşə tutan postunu darmadağın etdik. Bundan sonra rahat şəkildə yolu çəkməyə başladıq və 3 aya başa çatdırıldıq. İşlər başa çatandan sonra Əlahiddə Üümümqoşun Ordu komandanını dəvət etdim. Komandan postdakı əsgərləri təbrik edib xüsusi vurğuladı ki, bu yolu çəkilməsi müdafiənin təşkili və döyüş tapşırıqlarının yerinə yetirilməsi baxımından tarixi hadisədir. Elə oradan da zəng edərək tapşırıq verdi ki, yolu çəkilişində xidməti olanların hər birinin mükafatlandırılması üçün təqdimat hazırlanınsın. Komandan dedi ki, bu barədə Bakıya, Müdafiə Nazirliyinə də məlumat verəcək.

Qısa vaxtda yeni kazarma da tikdik. İşlər başa çatandan sonra – 2017-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri gəldi, əraziyə baxış keçirdi, təşəkkürünü bildirdi və Azərbaycan Respub-

likasının Prezidenti tərəfindən mənə verilən “Vətən uğrunda” medalını təqdim etdi.

2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günüüt əməliyyatı keçirildi. Bu, Aprel zəfərindən sonra ordumuzun növbəti böyük uğuru oldu. Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının Vəlidədağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılıqaya dağı, Yağargerdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirdi. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliliklər düşməndən geri alındı. Qızılıqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti ordumuza İrəvan–Yexeqnadzor–Gorus–Laçın–Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsi idi. Ümumilikdə, 11 min hektar ərazi düşməndən azad edildi.

2018-ci ilin avqustunda Əlahiddə Ümumqoşun Orduda Döyüş Hazırlığı və Tədris İdarəsi yaradıldı və məni həmin idarəyə rəis təyin etdi. İlk işim xüsusi təyinatlı qrupla Qarsda 28 ölkənin hərbçilərinin qatıldığı qış hərbi təlimlərində iştirakım oldu. Təlimi birinci yerdə başa vurduq və bu münasibətlə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar, eləcə də Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı və 9-cu ordu korpusunun komandiri bizə hədiyyələr təqdim etdi. Xüsusi təyinatlıların arasında birinci yeri tutduğumuza görə sertifikat aldığ.

Bu təlimdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev, şəhid leytenant Zahir Feyzullayev, şəhid Bağır Ələkbərov və digərləri iştirak etmiş, yüksək nəticələr göstərmişdilər. Mənfi 33 dərəcə şaxtada paraşütlə tullanmaq kimi hərəkətləri yalnız Azərbaycan hərbçiləri yerinə yetirdilər. 2019-cu ilin yayında Türkiyə və Azərbaycan orduları arasında “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimi keçirildi. Bu təlimdə də yüksək nəticələr göstərdik.

Hadrut uğrunda döyüş ilk Zəfər töhfəmiz oldu

Dostum, general-major Polad Həşimovun 2020-ci ilin iyul ayında To-vuz döyüşlərində şəhid olmasından sonra artıq əmin idim ki, Ermənistən təxribatlarının sonu müharibədir. Ən böyük arzum idi ki, müharibə ol-sun və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında on minlərlə hərbçi ilə bərabər şəxsən mən də Paşinyana sübut edək ki, “Qarabağ Azərbaycandır!”

2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təxribatına qarşı Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlananada ən çox sevinənlərdən biri mən idim. Çünkü mən çox gərgin döyüslər gör müşdüm, birbaşa cəbhə xəttində uzun illər hərbi xidmət keçmişdim və əmin idim ki, qələbəmizə öz töhfəmi verə bilərəm. Döyüslər başlayan gün mən də yuxarı komandanlıqla müraciət edərək Qarabağa yollanmaq arzusunda olduğumu bildirdim.

Hər gün cəbhədən gələn xəbərləri təhlil edir, nəticələri dəyərləndirir və səbirsizliklə döyüşə getmək barədə əmr gözləyirdik. Ali Baş Komandan İlham Əliyevin Suqovuşanın və Cəbrayılın azad edilməsi barədə xəbərlərini Naxçıvanda bayram kimi qarşılıdıq. Sevincimizin həddi-hüdudu yox idi. Amma bu döyüslərdə iştirak edə bilmədiyimiz üçün təəssüflənirdik.

Oktyabr ayının 10-da müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayevin yanında keçirilən hərbi müşavirədəydim. Birdən zəng gəldi, Komandan telefonla danışarkən mənə baxdı. İntuitiv başa düşdüm ki, artıq əmr verilib, biz getməliyik. Komandan dedi ki, Mənsimov, iki saat vaxtınız var, 300 nəfərlik heyətlə hava limanında olmalısınız. Biz onsuz da hazır idik. 27 sentyabrdan çantalarımız qapımızın qarşısında idi, yəni bizə yarım saat da bəs edərdi. Xüsusi təyinatlıların, istisnasız olaraq, hər bir hərbçisi bu xəbərdən böyük sevinc içində idi. İki saatdan da tez müddətdə komandanə məruzə edərək bildirdim ki, tam heyətlə hava limanındayıq.

Oktyabrın 10-da təyyarə ilə Bakıya gəldik. Mən Müdafiə Nazirliyinə gedərək tapşırığı dəqiqləşdirdim. Bildirdilər ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin tabeçiliyində olacaqıq. Müdafiə Nazirliyindən çıxaraq yerləşdiyimiz hərbi hissəyə gəldim, artıq hava qaralmışdı. Sıra meydanında heyətin qarşısında çıxış edərək bildirdim ki, bu, təlim deyil, bu, artıq çoxdan gözlədiyimiz savaşdır və bizim yeganə misiyamız Ali Baş Komandan İlham Əliyevin əks-hücum tapşırığına uyğun olaraq işğal altındakı torpaqlarımızı azad etməkdir. Səhər tezdən avtobuslarla döyük bölgəsinə yola düşdük.

Yolda korpus komandiri, general-major Mais Bərxudarova zəng edərək təchizatla bağlı bəzi məsələləri müəyyənləşdirdim. Daha sonra xüsusi təyinatlıların komandanı Hikmət Mirzəyevlə görüşdüm, döyük əmərini dəqiqləşdirdim. Bundan sonra Naxçıvandan gələn xüsusi təyinatlıları iki hissəyə ayırdım. Olduğumuz yerdən sağa, yəni Füzuli-Xocavənd istiqamətinə gedən bölməyə polkovnik-leytenant Anar Əliyev rəhbərlik etdi. 150 nəfərdən ibarət digər hissə isə mənim rəhbərliyimlə sola – Hadrut-Şuşa istiqamətinə hərəkət etdik.



Artıq ordumuz xeyli irəliləmiş, Hadrut azad olunmuşdu. Şəxsi heyəti 12 qrupa böldüm. Oktyabrın 12-dən döyüşlərə girdik və ilk savaş Füzulinin Qarakollu kəndində oldu. Şəxsi heyətin döyüş hazırlığı ən yüksək səviyyədə idi. Bu baxımdan, əsgər və zabitlərimə tam arxayıñ idim. Amma onu da bilirdim ki, təlimlərdə ən yaxşı göstəriciləri olan bu igidlərin əksəriyyəti əsl müharibə görməyib. Bir həqiqət var: ən peşəkar səviyyədə hazırlanan təlim belə kiçik savaş qədər real deyil. Təlimdə ölüm yoxdur, savaşda isə var. Necə ki Qarakolluda ilk şəhidlərimizi verdik, 5 qardaşımız Vətən uğrunda canını fəda etdi.

Canimdan can getmişdi, ancaq anlayırdım ki, bu, hələ ilk mərhələdir. Savaşın sonrakı günlərində daha neçə-neçə qardaşımı qurban verməli olacağam, elə özüm də şəhadətə yüksələ bilərəm. Heyəti bir yerə toplayıb söhbət etdim. Dedim: "Hamımız bir gün öləcəyik. Lazım gəlsə, hamımız burada – Qarabağda öləcəyik. Ola bilər ki, hamımız məhv olacaqıq, bəlkə də, ermənilər bizə işgəncə verib öldürəcəklər, amma heç vaxt təslim olmayıacaqıq. Heç vaxt təslim ola bilmərik. Savaşın dəhşətindən qorxmayacaqıq. Kimsənin torpağında gözümüz yoxdur, indi öz torpağı-mızdayıq və bu torpağı daha heç kimə buraxmayacaqıq. Bu bizim haqqımızdır və bu savaş da bizim haqq mübarizəmizdir".

Bu sözlerimdən sonra şəxsi heyətdə böyük ruh yüksəkliyi yarandı. Hami mənim “Şəhidlər ölməz!” sözlərimi təkrarlayırdı. Onlar artıq gerçək savaşı, gerçək şəhidliyi görmüşdülər, ən əsası isə ilk zəfəri qazanmışdılar.

Beləliklə, qısa zamanda Füzulinin Qarakollu və Aygestan yaşayış məntəqələrini, Hadrut-Qarakollu yolunu, daha sonra Qaracuq, Şıştəpə, Ərgünəş, eləcə də Güllükər, Tuğ dağlarını ələ keçirdik. Oktyabr ayının 19-a kimi bu ərazidə düşmənin hücumlarının qarşısını alaraq, onu geri çəkilməyə məcbur etdik. Döyüşlər zamanı Naxçıvandan gələn heyət ilk iki gün ərzində Hadrut qəsəbəsi və onun ətrafindakı meşələrdə döyüşərək 80-ə yaxın ermənini məhv etdi. Qeyd edim ki, məhv edilən düşmən qüvvəsi araşdırıllarkən bir neçəsinin cibindən Suriya və İraq pasportları çıxdı. Onların PKK-YPG terror qruplaşmasının üzvləri olduğu məlum idi. Sonrakı günlərdə “N” sayılı xüsusi təyinatlı hərbi hissənin bölmələri ilə birlikdə döyüşdük.

Hərbi əməliyyatlar zamanı bütün şəxsi heyət Ali Baş Komandan qarşısında daşıdığı şəxsi məsuliyyəti unutmurdu. Bu haqda tabeliyimdəki birləşmələrin hərbçiləri ilə mütəmadi söhbətlər aparırdı. Söyləyirdim ki, döyüşlərə Azərbaycan Prezidentinin və xalqımızın çağırışı ilə gəlməmiş və bizə böyük ümidi bəslənilir. Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün döyüş hazırlığımızı daha da gücləndirməli, daha qətiyyətlə görüşməliyiq.

Döyüş tapşırıqlarını uğurla başa vurduq

Növbəti günlərdə erməni hərbi birləşmələrini məhv edə-edə Hadrutdan Tuğa gedən yolun üstündəki mühüm strateji yüksəkliyə yetişdik. Həmin vaxt mənə məlumat verildi ki, Naxçıvandan ikinci heyət gəlir. Yerimə komandır təyin edib gələn yeni heyəti qarşılıamaq üçün arxaya qayıdım. Xocavəndin Axullu kəndində general-leytenant Heydər Piriyevlə görüşdüm. O, gələn yeni heyətin döyüş tapşırığı barədə mənə məlumat verərək dedi ki, Tehran, sən buraları hamidan yaxşı tanıyırsan, bu tapşırığı da yüksək səviyyədə yerinə yetirə bilərsən.

Oradan da Cəbrayıla gələrək müvəqqəti komanda məntəqəsində general-leytenant Kərim Vəliyevlə görüşdüm. Qeyd edim ki, təcrübəli hərbçi-döyüşçü, bizim dillə desək, səngər generalı olan Kərim Vəliyevin bu istiqamətdəki hərbi əməliyyatları peşəkarlıqla koordinasiya etməsi döyüşlərin uğurlu gedisinə mühüm töhfə verirdi. Buradakı görüşdə əməliyyat şəraitini və döyüş tapşırıqlarını dəqiqləşdirdik, geniş məsləhət-

ləşmə keçirdik. Hərbi komandanlığının yeni qərarlarını söyləyən general-leytenant Kərim Vəliyev qarşidakı strateji hədəflər barədə məxfi məlumatları diqqətimə çatdırıldı. Kərim Vəliyev Ali Baş Komandanın təsdiq etdiyi Şuşa əməliyyatı barədə vacib məqamları dedi və Ordu rəhbərliyinin tapşırıqları haqqında məlumat verdi. Mənə artıq hər şey məlum idi.

Sonra Horadızə gedib Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşıladım. Heyətlə birlikdə yenidən Cəbrayıla qayıdaraq vaxtilə ermənilərin 49-cu reaktiv artilleriya briqadasının olduğu yerdə dayandıq. Heyəti 5 döyüş və 3 təminat qrupuna böldüm. Burada bizə əmr verildi ki, Laçın dəhlizini bağlamalıyıq. Durduğumuz yerdən Laçın dəhlizinə qədər məsafə 40 km idi. Burada əməliyyatın hansı atəş, artilleriya və rabitə vasitələri ilə dəstəklənəcəyini dəqiqləşdirdim. Çünkü 40 km az məsafə deyil və döyüş tapşırığı bütün xırda detallarına qədər mükəmməl olmayıydı. Amma sonra bu planda müəyyən dəyişiklik edildi və əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orda veriləcək. Heyətlə Qarğabazara irəliləyərkən artilleriya atəşinə məruz qaldıq. "Pikap" avtomobilə əyləşərək birbaşa qarşidakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim. Ərazinin koordinatını dəqiqləşdirib məlumatı artilleriya qüvvələrimizə verdim. Artilleriyamız dərhal ermənilərin atəş nöqtələrini məhv etdi. Yüksəklikdən geri qayıdanda ermənilər hərəkətdə olan avtomobilimi atəşə tutdular və bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim.

Döyüşlər şiddetlə davam edirdi. Savaşın qızığın vaxtında düşmənin atlığı raketin mövqeyimizdə partlaması nəticəsində yaralandım. Zərbə qüvvəsi məni qaldırib yerə çırpdı. Onurğam üstə düşməyim nəticəsində indiyədək özünü göstərən bel yırtığı əmələ gəldi. İlk dəqiqlərdə özümdən getmişdim, sonra şoka girdim. Bu zərbənin fiziki və psixoloji fəsadları, davamlı hal alan ürəkbulanma və kəsintisiz qusma sonrakı döyüş əməliyyatları zamanı da mənə ciddi problemlər yaradırdı. Ancaq nə elə ilk dəqiqədə, nə də sonrakı günlərdəki ağır vəziyyətimdə şəxsi heyətin, həkimlərin ciddi israrına baxmayaraq, əsla təxliyə olunmağı düşünmədim, savaşçı davam etdirdim. Bu isə döyüşçülərdə ruh yüksəkliyini, əzmkarlığı daha da artırırdı. Ümumiyyətlə isə təkcə mən yox, bütün şəxsi heyət yaranarkən ya bunu gizlədir, ya da təxliyəyə razi olmurdu.

Oktyabrın 21-də general-leytenant Heydər Piriyev tərəfindən müdafiə nazirinin adından növbəti tapşırıq elan olundu. 160 nəfərlik dəstə Zərgər kəndi tərəfdən gedərək Yağlıvənd və Divanalılar kəndləri arasındakı

2 km-ə yaxın silsilədə olan erməni mövqelərini ələ keçirməli idi. Həmin vaxt ermənilərin işgalı altında olan Yağlıvənd və Divanalılar kəndləri tərəfdən ordumuzun “N” sayılı motoatıcı briqadaları da mövqe tutmuşdu-
lar. Heydər Piriyev dedi ki, bu ərazini tanıyırsan və sənin bu döyüş planını uğurla həyata keçirəcəyinə inanırıq. Bu əməliyyat üçün digər xüsusi təyinatlı hərbi hissədən də əlavə 52 nəfər hərbçi ayrıldı. Hələ Birinci Qarabağ müharibəsindən ərazini tanıdığını üçün bu planı Heydər Piriyevin təşəbbüsü ilə mənə həvalə etmişdilər. Ciddi yaralanmağıma baxmaya-raq, bütün şəxsi heyəti dərhal yiğdım və yeni əməliyyata səfərbər olduq.

Planı nəzərdən keçirərək müəyyən etdim ki, ermənilər bizim Yağlıvənd və daş karxanası tərəfdən hücum edəcəyimizi gözləyirlər. Gecə ikən dronu havaya qaldıraraq ermənilərin mövqelərinə tərəf 8 km dərinliyə istiqamətləndirdim. PUA vasitəsilə silsilədə yerləşən 58 erməni hərbçisi saydım. Səhər tezdən hücum əmri verdim. Artilleriya dəstəyindən sonra irəliləməyə başladıq. Arxamızdan da “Həmlə” taborumuz gəlirdi. 2 saata 4,8 km irəliləyərək 2 km-lik silsiləni gərgin döyüşlər nəticəsində ələ keçirdik və 58 nəfər ermənidən biri də sağ çıxa bilmədi. Bizim isə sadəcə, 3 yaralımız oldu.

Silsilə hər tərəfdən ermənilərin mühəsirəsində olduğu üçün müdafiə mövqeləri qurduq. Çünkü həm Yağlıvənd, həm də Divanalılar tərəf-
dən atəş altında idik. Qərara aldım ki, Yağlıvənd kəndini dərhal azad edək. Kəndi azad etmək üçün əvvəlcə ətrafdakı yüksəklikləri tutmaq lazımdı. Yağlıvəndin ətrafında isə 5 yüksəklik var. Kəndi azad etmək barədə qərarına yuxarı komandanlıq da dərhal razılıq verdi. Oktyabrın 23-də gecə yüksəkliklərin beşini də ələ keçirdik və kəndin özünü də azad etdik.

Döyüşlərin qızığın vaxtında gördüm ki, ermənilər 3 “Kamaz”la öz bir-
ləşmələrinə köməyə gəlirlər. Əgər həmin “Kamaz”lar gəlib çatsayıdı, hü-
cumda olan bölmələrimiz üçün ciddi çətinlik yaranardı, mühəsirəyə düşə bilərdilər. Dərhal peşəkarlıq nümayiş etdirərək “Kamaz”ları məhv etdik və psixoloji üstünlüyüümüz daha da artdı. Təkcə kəndin içində 35 düşmən cəsədi saydım və bu hūcumun nəticəsi olaraq Dilağarda və Qobu Dilağarda kəndlərini də azad etdik. Ümumilikdə isə ilk həmlədə 3 kəndi və 12 yüksəkliyi düşməndən geri alındıq.

Artıq düşmənin dərinliyinə 9 km girmişdik. Yuxarı komandanlıqdan dedilər ki, əlavə qüvvə göndərilir, onlar gələnə qədər – oktyabrın 24-də gecə daha bir yüksəkliyi də azad etdik.

Bir məqamı da qeyd edim ki, bu döyüşlərdə bizə ən yüksək motivasiya verən Ali Baş Komandan cənab İlham Əliyevin çıxışları idi. İmkan

olan kimi mütləq dövlət başçısının radioda səsləndirilən müraciətlərinə qulaq asırdıq. Cənab İlham Əliyev bütün məsələlərə ən xırda incəliklərinə qədər toxunur, Azərbaycanın bu müharibədə haqlı olduğunu bütün dünyaya sübut edirdi. Cənab Ali Baş Komandanın sözləri bizə ruh yüksəkliyi verirdi.

Həmin müraciətlərdəki bütün sözlər Prezidentin qətiyyətini göstərirdi. Biz həmin günlərdə dövlətimizin başçısının vətənpərvərliyinin, vətən sevgisinin, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməsinin bir daha şahidi olduq.

Dövlət başçısının dediyi “dəmir yumruq” isə biz idik, bütün Azərbaycan idi.

Şuşaya doğru...

Döyüşlərdə iştirak edən “N” sayılı iki motoatıcı briqadanı və digər iki briqadanın taborlarını mənim tabeliyimə verdilər. Hadrut ətrafında mövqə tutduq. İstiqamətimiz Daşaltı və Şuşa idi. Bizdən sağ tərəfdə “N” sayılı digər briqada və “Həmlə” taboru, sol tərəfdən isə xüsusi təyinatlılarla birgə Şuşaya doğru hücuma keçməliydik.

Noyabrın 1-də hücuma başlayaraq ermənilərin qarşımızdakı mövqelərini darmadağın etdi və gəlib Xocalı rayonunun Sığnaq kəndinə çatdıq. Burdan da Çanaqqçı kəndinə doğru irəlilədik. Hərbi texnika ilə 200-dən artıq hərbçi 31 avtomobildə – “KAMAZ” və “URAL”da hərəkətdə idik. Avtomobilərin hərəkəti çətinləşmişdi.

Motoatıcı dəstələrin önündə gedən kəşfiyyatçılar, xüsusi təyinatlılar artıq döyüşürdülər və bizimlə hava rabitəsi ilə əlaqə saxlamaları isə əməliyyatın məxfiliyi baxımından qadağan edilmişdi. Hər tərəfdən düşmənlə əhatələnmiş, hər cığırında erməni mövqeyinin yerləşdiyi ərazidə hərbi texnikanı və şəxsi heyəti hərəkət etdirmək böyük risk idi.

Öncə Meçtaqlar ərazisində – “Cəhənnəm dərəsi” deyilən yerdə düşmən mühasirəsinə düşdü. Ağır artilleriya zərbələrindən əlavə, onların dronları da davamlı təhlükə yaradırdı. Çətinliklə mühasirəni yarib Çanaqqçıya çatarkən meşədə növbəti mühasirəyə düşdü. Yenə də ağır artilleriya hədəfində idik. Erməni artilleriyası maşın kolonunun ön və arxa avtomobilərini sıradan çıxartdı. Həm qarşıya, həm də geriyə hərəkətimiz mümkünzsız idi. Şəxsi heyət düşmənin zərbələrini dəf etmək üçün maşınlardan düşərək kiçik daldalanacaqda mövqə tutdu. Mühasirəni yarmaq üçün kəşfiyyat komandiri, kapitan Elmar Allahverdiyevə əmr etdim

SHUSHI GRAND HOTEL



ki, kolonun önungdəki zədələnmiş “URAL” maşını dərəyə ataraq yolu açsınlar. Polkovnik-leytenant Cahandar Əhmədov və kapitan Elmar Allahverdiyev 15 nəfərlə birgə yanın maşını yoldan kənarlaşdırıb dərəyə atdılar. Ağır artilleriya zərbələri altında irəliləməyə başladıq. Hərbi qaydalara görə sonda irəliləməli olsam da, vəziyyətin çox gərgin və həssas olduğunu nəzərə alaraq, ilk “URAL”a əyləşib kolonu mühasirədən çıxara bildim.

Çanaqcıya çətinliklə çatdıq. Burada da düşmən çox ciddi müqavimət göstərirdi. Bu zaman qərargahdan növbəti gizli döyüş tapşırığı gəldi. Məxfiliyi qorumaq üçün əmr əldən-ələ ötürülmək şərtilə zərfdə göndərilmişdi. Tapşırığın istiqamətini öyrənən kimi zərfi içindəki yazı ilə bərabər dərhal yandırdım. Növbəti hədəf Daşaltı idi. Həmin gün gecə Sığnaqla Daşaltının arasındaki strateji yüksəklikdə mövqə tutduq.

Daha sonra buradan ərazinin kəşfiyyatını həyata keçirərək Daşaltiya hücumu dəqiqləşdirdik. Müəyyən etdik ki, sağdan, soldan və mərkəz-dən hansı bölmələr hücum edəcək.

Daşaltının əldən verilməsi ermənilər üçün gözlənilən ağır məğlubiyətin daha da yaxınlaşması demək idi. Buna yol verməmək üçün Daşaltı ətrafına böyük sayıda erməni qüvvələri gətirilmişdi. Əlverişli coğrafi mövqelərdə, hakim yüksəkliklərdə yerləşdirilmiş çoxlu sayda hərbi texnika və raket-artilleriya ilə dəstəklənən bu qüvvələr bizim dəstəmizi daırəvi atəş altına almağa müvəffəq olmuşdular. Ona görə də xüsusi təyinatlılar Daşaltı ətrafında çox güclü bir müqavimətlə qarşılaşdılar. Bu ağır döyüslərdə onların xeyli yorulduğu hiss olunurdu. Çünkü saatlarla və hətta günlərlə davam edən fasıləsiz və şiddetli döyüslərdə bu vəziyyət təbii idi. Düşmənin ağır artilleriya atəsi altında, bu çətin anlarda son variant olaraq onlara bildirdim ki, cənab Prezident bu vəziyyəti bilir. Onlar isə təəccübəndlər: “Cənab Prezident bizim burada olmağımızı doğrudan bilir?” Mən isə əminliklə bildirdim: “Əlbəttə bilir. O, bütün döyüş əməliyyatlarını izləyir”. Bundan sonra onların əhvali-ruhiyyəsi tam dəyişdi və çox böyük əzmlə döyüşə davam etdiłər.

Düzgün döyüş planlaşdırması, hərbçilərimizin peşəkarlığı və əsgərlərimizin qəhrəmanlığı nəticəsində noyabr ayının 4-də Daşaltı kəndini işğaldan azad etdik. Çox yaxın məsaflədə döyüş getdi və kəndi azad etdiķdən sonra 190 erməni meyiti saydıq. Bundan sonra ermənilər kəndi aramsız olaraq artilleriya atəşinə tutdular və əks-hücumlarla geri qaytarmağa cəhd etdiłər, amma hər dəfə itki verərək geri çəkilməyə məcbur oldular.

Noyabrın 5-i səhər tezdən sakitlik idi. Daşaltını azad edəndən sonra tapşırığımız Şuşadan Xankəndi istiqamətinə yolu bağlamaq idi. Birdən

ermənilər Şuşakənd–Daşaltı, Şuşa–Daşaltı, Qaybalı–Daşaltı və Laçın tərəfdən Daşaltıya yenidən əks-hücumaya başladılar. Düşmənin, təxminən, 4 tabora yaxın qüvvəsi ilə 6 saat gərgin döyüş getdi. Hər tərəfdən bizi güclü atəşə tutdular, yalnız Daşaltıya gəldiyimiz arxa səmt açıldı. Bu zaman əsgərlərimizdən biri arxadan rabitə ilə xəbər verdi ki, ermənilər meşənin və çayın içi ilə kəndə doğru irəliləyirlər. Bu o demək idi ki, biz Daşaltıda mühasirəyə düşə bilərik. Dərhal qabaqlayıçı tədbirlər gördük və Vətən Müharibəsi Qəhrəmanı, kapitan Ramazan Hudulova iki saat müddətində 13 nəfərlik qrupla Laçından gələn yolu bağlamağı əmr etdim. Bir qədər rahat oldum ki, sol tərəfdən düşmənin yolu bağlanıb.

Həmin gün ermənilər bütün iriçaplı silahlardan – minaatanlardan, “Qrad” qurğusundan, “Şilka”dan Daşaltını atəşə tutaraq dəfələrlə hücumaya keçdilər. Lakin tabeçiliyimdə olan şəxsi heyət bir addım da geri çəkilmədi və şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qəhrəmancasına vuruşub kəndi saxladıq. Bu döyüşdə nə qədər erməni məhv etdiyimizi dəqiq bilmədik, çünki bütün ətraf yüzlərlə erməni cəsədi ilə dolu idi.

Xankəndi–Şuşa, Laçın–Şuşa yollarını bağlamış, düşmənin hərəkətini tam dayandırılmışdıq. Şimal-qərbdən Şuşa hüdudlarına daxil olmuşduq.

Rəhbərlik etdiyim bölmələrimlə noyabrın 5-dən 6-na keçən gecə Laçın yolunu keçərək Qaybalı yaşayış məntəqəsi tərəfdən Şuşa ətrafindakı meşəyə daxil olduq. İsa bulağı tərəfdən dolayı yollarla gəlib Xankəndi yolunda digər istiqamətdən polkovnik Fuad Qasımovun rəhbərliyi ilə hücum edən Xüsusi Təyinatlı Qüvvələrimizlə birləşdik. Burada ermənilərin əks-hücumlarını dəf etdik, 18 şəhidimiz oldu. Artıq tabeçiliyimdə 94 nəfər qalmışdı.

Güclü yağış başladı. Hamımız yorğun idik, şəxsən mən 4 gün idi yatmadım. Qəfil məlumat gəldi ki, Şuşa, Şuşakənd, Xankəndi, Muxtarkənd tərəfdən ermənilər yenidən əks-hücumaya keçdilər. Qabaqda gələn iki erməni tankını məhv etdik və döyüş başladı. Yuxarı komandanlığının tapşırığı ilə polkovnik Fuad Qasımovla bir yerdə qərar qəbul etdik ki, artıq Şuşaya daxil olmağın vaxtıdır. Tabeliyimdə olan 94 nəfərdən bir hissəsini meşədə saxladım ki, Qaybalı tərəfdən hücumun qarşısını alınlar.

“N” sayılı motoatıcı hərbi hissənin komandiri, polkovnik Vilayət Quliyevə dedim ki, tanklar hazır olsun, Daşaltı tərəfdən Şuşaya girəcəklər. İki tankı da Laçından gələn yola çıxarmağı tapşırıldım. Şəxsi heyətlə birlikdə qayalıqlarla Şuşaya tərəf hərəkət etməyə başladıq. Qayalıqlarla dırmandıq, yaxın məsafədən qarşımızda mövqe tutan erməniləri məhv etdik.

Artıq döyüş ən yaxın məsafədə gedirdi. Düşmənlə ən uzaq məsafəmiz 10 metrdən çox deyildi. Həm də artıq elə vəziyyət yaranmışdı ki, əl-



bəyaxa döyüşürdük. Çünkü silahı doldurmağa vaxtimız yox idi. Başımız üstündə pilotsuz uçuş aparatlari, hər addımbaşı aramsız artilleriya zərbələri, minomyotlardan mərmilər... Belə çətin şəraitdə düşmənlə ancaq yüngül silahlarla döyüşürdük. Özü də düşmən hündürlükdə və 28 il möhkəmləndirdiyi güclü bir hərbi mövqedə yerləşmişdi. Bizim isə hər addımımız ermənilərin müşahidə və atış hədəfində idi. Onu da nəzərə alsaq ki, bizim ehtiyat şəxsi heyətimiz və texnikamız 16 km arxada idi, vəziyyətin çətinliyini başa düşmək mümkünür. Hər addımda erməni tələsi, düşmənin mühasirə cəhdini və aldadıcı həmlələri vardi.

Cənab Prezident çıxışlarında bu barədə dəfələrlə danışıb, həqiqətən, Şuşa uğrunda döyüşün hərb tarixində analoqu yoxdur. Bütün şəxsi heyət aslanlar kimi döyüşürdü, qorxu, həyəcan bizə tamamilə yad idi, çünkü nəyin uğrunda döyüşdürüümüzü bilirdik. Bilirdik ki, Şuşanın azad edilməsi müharibənin gedişində ən böyük dönüş nöqtəsi olacaq və düşmənin beli tam qırılacaq. Həm də Şuşa bizim mənəviyyat məbədimizdir.

Ali Baş Komandanımızın ifadə etdiyi kimi, Şuşasız bizim işimiz yarımcıq olardı. Ona görə Şuşanın azad edilməsi bizim üçün prinsipial məsələ idi. Bütün xalq və Ali Baş Komandan Şuşanın azad edilməsini gözləyirdi, biz bu inamı və etimadı mütləq doğrultmalıydıq.

Ermənilər şəhərə hücumu Qırmızı Bazar və Şuşakənd istiqamətin-dən gözləyirdilər. Amma biz tamamilə fərqli istiqamətdən şəhərə daxil olduq.

Artıq noyabrın 6-da Şuşada idik. Şəhərin içində güclü döyüslər getdi, ermənilərin 3 əks-hücumunu dəf etdik. Həmin gün Şuşada hückumu dərinliyə doğru daha da genişləndirdik, hückum istiqamətində küçə və prospektləri, yaşayış və qeyri-yaşayış obyektlərini düşməndən təmizlədik. Qeyd edim ki, sonrakı günlərdə də şəhərdə Azərbaycan Ordusunun hərbi geyimində olan erməni xüsusi təyinatlılarına və diversantlarına dəfələrlə rast gəlindi.

Noyabrın 7-də ermənilər itirilən mövqeləri geri qaytarmaq üçün yenidən hückumlara başladılar. Düşmən 1000 nəfərdən artıq heyətlə əməliyyata başladı. Yer-göy sirkələnirdi, şəhər güclü artilleriya atəşinə tutuldu. Həmin gün 4 əks-hücumun qarşısını aldıq. Şuşa yolu artıq təmizlənirdi, şəhərin müdafiəsinin təşkili üçün iki tank və bir piyada döyüş maşınının bura gətirilməsini əmr etdim. Artıq Xankəndinə gedən yolu nəzarətə götürmək lazımdı.

Şuşanın azadlığı üçün böyük qəhrəmanlıqlar göstərən polkovnik Viliyat Quliyevin komandır olduğu hərbi hissə şücaətlərə imza atdı. Bu hərbi hissə də iki tank və iki piyada döyüş maşını ilə Laçın istiqamətindən gələn erməni qüvvələrini və texnikasını saxlamaq üçün göndərildi. Sol tərəfimizdən Daşaltıya gedən yolu tutmaq üçün, təxminən, 200 nəfərlik şəxsi heyət göndərildi. Onlar düşmənin o cinahdan 10 tankının irəliləməsinin qarşısını aldılar.

Noyabrın 8-də ermənilər şəhərə “İsgəndər” raketini ilə zərbə endirdilər. Amma artıq şəhər Azərbaycan Ordusunun nəzarətində idi və ermənilər heç bir şey edə bilməzdilər.

Noyabrın 8-də bütün şəhər düşməndən təmizlənmiş, bölmələrimiz etibarlı müdafiə mövqeləri tutmuşdular. Möhtərəm Prezidentimiz İlham Əliyevin Şəhidlər xiyabanından verdiyi “Əziz Şuşa, sən azadsan!” bəyanatı ən böyük milli bayramımıza, ən mühüm Zəfərimizə çevrildi.

Əlbəttə ki, düşmən bu təslimciliyi ilə barışmaq istəmirdi. Birinci Qarabağ savaşından başlayan döyüş təcrübəmə əsasən, bilirdim ki, ermənilər tərəfdən əks-hückum olacaq. Buna görə də Laçından Şuşaya gedən yola nəzarəti gücləndirir və şəhərdən Xankəndinə doğru qaçan erməni dəstələrini məhv edirdik.

Elə noyabrın 8-i Şuşakənd-Şuşa, Muxtarkənd-Şuşa, Xankəndi-Şuşa və digər istiqamətlərdən erməni qüvvələri və texnikası şəhərə əks-hückuma keçdi. Şuşaya və Xankəndiyə gedən eyni yoldur və bu yol bizim nəzarətimizdə idi. Cəmi 50 döyüşcü ilə düşmənin intensiv artilleriya, raket və minaatan atəşi altında mövqelərimizi qoruyurduq. Hər metrə bir mərmi düşürdü. Düşmən onilliklər boyu əraziyə hakim olduğundan, coğrafi relyefi əla biliirdi. Buna görə də şiddətli artilleriya atışı və

çoxsaylı heyətlə hücuma əminliklə başladı. Ancaq geri oturduldu və böyük itki verdi.

9 noyabrda düşmən yenidən geniş əks-hücum əməliyyatı keçirdi. Sübh tezdən başlayan hücum intensiv artilleriya atəşləri ilə davam etdi. Ermənistən cəbbəxanasında olan ən ağır və dağidıcı bütün silahlardan – “Smerç” reaktiv raket və “TOS” ağır odsاقan artilleriya sistemlərindən, kaset mərmilərindən və digər bu kimi ağır artilleriya vasitələrindən istifadə etdi.

Şuşanın bütün binaları hədəfə alındı. Xüsusi müdafiəni qurduğumuz qala şiddətli atəşə məruz qaldı. Əslində, bütün hədəflər düşmənə məlum idi, buna görə də hətta ən yüksək yerdə yerləşən qalanın hər qarışına bir mərmi düşürdü. Şəhərdə dəhşətli vəziyyət yaranmışdı. Axşam saat 7 radələrində düşmən yenidən əks-hücuma keçdi.

Xankəndiyə gedən yolun sol tərəfindən – bir qüllənin və böyük xanın yerləşdiyi yüksəklik tərəfdən 30 nəfər və Xankəndi tərəfdən 40 nəfər qara forma geyinmiş erməni silahlısi hücuma keçdi. Hiss olunurdu ki, onlar xüsusi təlim keçmiş bölmələrdir. Polkovnik Vilayət Quliyev yüksəklikdən irəliləyən düşməni BMP-2 atəsi ilə, digər istiqamətdə yiğilmiş düşmən qrupunu isə iki tank əleyhinə idarə olunan raketlə məhv etdi. Həmin gün onların əks-hücumu yatırıldı, gecə isə pilotsuz təyyarələrimizin işinə mane olan “TOR” hava hücumundan müdafiə kompleksini məhv etdi.

Noyabrın 9-dan 10-na keçən gecə Şuşada artıq hər şey başa çatmışdı. Şuşa erməni işğalından azad edilmişdi!

İllahə Əliyevin yaratdığı şanlı tarix

Noyabrın 9-da saat 23.45-də elan olundu ki, 15 dəqiqədən sonra atəşkəs qüvvəyə minir. Hesab etdim ki, bu da əvvəlkilər kimi simvolik atəşkəs olacaq. 10 noyabrda səhər isə Ermənistən təslim olmasından xəbər tutduq. Sevincimizin həddi-hüdudu yox idi. Gün ərzində ermənilər dəfələrlə atəşkəsi pozdular və bizi cavab tədbirlərinə təhrik etməyə çalışıdilar. Ancaq təxbribata getmədik.

Şuşa, Xüsusi Təyinatlı Qüvvələr başda olmaqla, 4 hərbi hissənin hücumu ilə azad edildi. Noyabrın 10-da Daxili Qoşunlarımızın bölmələri şəhərə daxil oldular. Mövqelərimizi daha da möhkəmləndirdik. Sonrakı günlərdə Rusiya sülhməramlılarının vasitəciliyi ilə yüzlərlə erməni cəsədini qaytardıq. Şuşa uğrunda döyüşlərdə tabeçiliyimdə olan şəxsi heyətin 40 nəfəri qəhrəmancasına şəhid oldu. Ümumiyyətlə isə Naxçıvan Xü-



susi Təyinatlı Qüvvələrin heyətindən 81 nəfər şəhid oldu, 307 nəfər isə yaralandı. Bu igidlərin qəhrəmanlıqları xalqımızın yaddaşında daim yaşayacaq, hər zaman qürur mənbəyimiz olacaq.

Döyüşlərdə ciddi zədələrə məruz qalmışdım. Qəlpə yarası almışdım, bel nahiyyəmdə yırtıq əmələ gəlmış, sağ qulağımın pərdəsi cirilmişdi. Döyüşlər zamanı 24 kq çəki itirmişdim. Şuşanın ətrafında etibarlı müdafiə mövqelərimizin yaradılmasını başa çatdırıldıqdan sonra, yaralarım kəskinləşib səhhətim pişləşdiyindən həkimlərin tələbi ilə noyabrın 26-da Şuşa-
dan Bakıdakı hərbi hospitala müalicəyə yollandım.

Hospitalda olduğum müddətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısını, diqqətini gördüm. Bu xoş münasibət heç də mənim komandır, yaxud yüksəkrütbəli zabit olmağımdan irəli gəlmirdi. Hörmətli Mehriban xanımın himayədarlığı əsgərdən zabitədək bütün hərbçiləri əhatə edirdi. Mənə deyildi ki, döyüşlər başlandığı gündən hospital, eləcə də digər xəstəxanalar birbaşa Mehriban xanımın nəzarətindədir və bütün müalicə prosesləri onun qayğısı ilə əhatələnib.

Vətən müharibəsində yaralanan minlərlə döyüşçü bu gün sağlam həyata qayıtdıqlarına, yüksək qayğı ilə əhatə olunduqlarına görə Mehriban xanım Əliyevaya borcludur.


Azərbaycan xalqı bu müharibədə şanlı tarix yazdı. Bu tarixin baş müəllifləri Ali Baş Komandan İlham Əliyev, şəhidlərimiz və döyüşlərin bütün iştirakçılarıdır. Biz torpaqlarımızı cənab Prezidentin qətiyyəti sayəsində, şəhidlərimizin qanı bahasına və döyüşlərdə iştirak edən oğulları-
mızın qəhrəmanlığı nəticəsində azad etdik.

Mənim üçün həm də ən mühüm o idi ki, Ali Baş Komandan bizə inanır və güvənirdi. Biz bu etimadı doğrultmalı idik. Fəxr edirəm ki, mən bu etimadı doğrultdum və bir zabit kimi öz şərəfli vəzifəmi ləyaqətlə yerinə yetirdim.

Ali Baş Komandan Şuşanın xilaskarı, daha dəqiq desək, Qarabağın xilaskarı oldu. Onun yaratdığı Azərbaycan Orduzu dünyanın ən güclüləri sırasındadır. Möhtərəm Prezidentin hazırladığı hərbi əməliyyatlar onun yüksək strateqliyini təsdiqlədi və Zəfərimizi təmin etdi.

Hesab edirəm ki, cənab Prezident bu ali tarixi missiyani böyük sərkərdəlik bacarığı və misilsiz intellektual dahiliyi ilə layiqincə icra etdiyinə görə Azərbaycanın ən yüksək hərbi təltifinə layiqdir. Əslində isə liderimizin müəllifi olduğu “Dəmir yumruq” əməliyyatı qlobal miqyaslı yeni nəsil hərbi taktikaları içərisində ən üst sırada dayandığından, o, sözün həqiqi mənasında, dünya səviyyəli sərkərdə, mükəmməl hərbi strateqdir.

Tariximizin ən qüdrətli sərkərdəsi olan Ali Baş Komandanımız cənab İlham Əliyevə əbədi minnətdarıq.



MİRZƏYEV ANAR MEHMAN OĞLU polkovnik-leytenant

1982-ci il oktyabrın 25-də İsmayıllı rayonunda anadan olub. Orta təhsilini İsmayıllı şəhərində alıb. 2000–2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb.

2004–2008-ci illərdə Daşkəsən rayonundakı “N” sayılı hərbi hissədə taqım komandiri vəzifəsində çalışıb. 2008-ci ildən sonra Abşeron və Ağdam rayonlarında yerləşən hərbi hissələrdə müxtalif vəzifələrdə xidmətini davam etdirib. 2017-ci ildə keçirilən ordu üzrə ən yaxşı tabor komandiri yarışında birinci yeri tutub. İki dəfə Ruminiyada keçirilən NATO təlimlərinin iştirakçısı olub.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır.

Vətən Müharibəsi Qəhrəmanıdır.

“Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95, 100 illik “Yubiley” medalları, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

ORDUNUN ALİ BAŞ KOMANDANA İNAMI ZƏFƏRİN TƏMİNATÇISI OLDU

Hərbçi olmaq uşaqlıq arzularımdan biri idi. Vətənə olan bağlılığım, sevgim bu müqəddəs peşəni seçməyimə səbəb olub. Bu istəyi, sevgini də alovlandıran vətənpərvərlik hisslərimdir.

Ailəmdə, təhsil aldığım məktəbdə vətənpərvərlik ruhunda formalaşmışam. Birinci Qarabağ müharibəsi illərində baş verənləri, o dövrdə uşaq yaşlarında olsam da, başa düşürdüm, anlayırdım. Hərbçi olmaq istəyi də məndə o illərdən baş qaldırılmışdı və gələcəyimi zabit kimi gördüm.

Ailəm də mənim bu istəyimi böyük razılıqla qarşıladı və orta məktəbi başa vurduqdan sonra sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdim.

Ordumuz gözlərim önündə döyüş qabiliyyətini artırırdı

İmtahanlarda yüksək nəticə göstərərək hərbi məktəbə daxil oldum və Quru qoşunları fakültəsində motoatıcı ixtisası üzrə təhsil aldım. Nizam-intizama və təhsildəki müvəffəqiyyətlərimə görə bir neçə dəfə böyük birincisi dərəcəsi almışam.

Hərbi təhsilimi başa vurduqdan sonra bir neçə motoatıcı hərbi hissədə xidmət etmişəm. Xidmətə başladığım ilk gündən hərbçi peşəsinə seçməyimlə həyatımın ən doğru addımını atlığıma əmin oldum. İlk gündən bir daha əmin oldum ki, çətin olsa da, zabitlik olduqca qürurlu, şərəfli peşədir, vətənin keşiyində dayanmaq kimi bir vəzifəni yerinə yetirirsən.

Mənə hərbçi peşəsinə seçdiyim üçün ilk gündən qürur verən başqa bir amil Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuza, əsgər və zabitlərin sosial şəraitinin daim yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğısı olub. 2004-cü ildən ordumuzda baş verən keyfiyyət dəyişiklikləri mənim gözlərim önündən keçib.

Taqım komandirliliyindən hərbi hissə komandırı vəzifəsinə qədər xidmət yolu keçdiyim üçün ordumuzda baş verən keyfiyyət dəyişikliklərini daha yaxından görürdüm. Ordumuz hər il deyil, hər ay öz döyüş imkanlarını yüksəldirdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu isla-

hatlar ordumuzu modern hərbi gücə çevirirdi. Dıqqət və qayğısını əsirgəməyən Ali Baş Komandan İlham Əliyev tez-tez hərbi hissələrdə şəxsi heyətlə görüşürdü. Belə dıqqətin qarşılığında uğurlu xidmət etmək, göstərilən etimadı doğrultmaq hər birimizin borcu idi.

Ona görə zabitlərimiz də peşəkarlıqlarını sürətlə təkmilləşdirirdilər. Yeni silahlardan istifadə qaydalarını dərhal mənimsəyirdik. Müxtəlif hərbi hissələrdə xidmət zamanı artıq məndə belə bir qənaət formalasmışdı ki, ordumuzun müasir silah və texnikası ilə yanaşı, onlardan ustalıqla istifadə etməyi bacaran savadlı zabitlərimiz var. Belə peşəkar zabitlər həm döyüş qabiliyyətini artırır, həm də ordumuzun döyüş ruhunun yüksəldilməsində vacib rol oynayırlılar. Təsadüfi deyil ki, ordunun şəxsi heyəti arasında mənəvi-psixoloji vəziyyət də olduqca yüksək səviyyədə idi.

Mən də bir zabit kimi öz üzərimdə ciddi çalışır, peşəkarlığımı daim təkmilləşdirirdim. Çünkü bilirdim ki, bir gün torpaqlarımızın azadlığı uğrunda müharibə başlasa, hərbi peşəkarlıq böyük rol oynayacaq. Heç təsadüfi deyil ki, müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, 2017-ci ildə Silahlı Qüvvələr üzrə “Ən yaxşı tabor komandırı” adı uğrunda yarışda birinci yeri mən tutmuşdım.

Aprel döyüslərində ordumuzun gücü öz təsdiqini tapdı

Bir hərbçi kimi ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idti. Hələ 2016-ci ilin aprel ayında – ermənilərin hərbi təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatları başlayanda ən çox sevinənlərdən biri mən idim. Həmin vaxt əməliyyatlarda iştirak etmək üçün xidmət etdiyim hərbi hissənin bir taboru cəlb olundu. Mən həmin taborun qərargah rəisi idim.

Taborumuz əmr aldıqdan sonra dərhal döyüş bölgəsinə yola düşdü. Şəxsi heyət yüksək əhvali-ruhiyyədə idi. Bütün zabit və gizirlər, çavuş və əsgərlər döyüş əzmində idilər.

Füzuli istiqamətində gedən döyüslərdə iştirak edən taborumuz bir sıra ərazilərin azad olunması, strateji yüksəkliklərin düşməndən geri alınması ilə bağlı tapşırıqları yüksək səviyyədə yerinə yetirdi. Döyüslər dörd gün davam etsə də, Ali Baş Komandan İlham Əliyevin sərkərdə qətiyyəti, ordumuzun şücaəti əyani şəkildə öz təsdiqini tapdı.

2016-ci ilin yekununa əsasən, döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyim yüksək nəticələrə



görə müdafiə naziri adından fəxri fərmanla təltif olundum. Respublikamızın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərimə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yeytirərkən fərqləndiyimə görə Prezident İlham Əliyevin sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundum.

Aprel döyüslərindən sonra bir hərbçi kimi torpaqlarımızın güc yolu ilə azad ediləcəyinə olan inamım daha da artdı. Ona görə tabeçiliyimdə olan şəxsi heyətə hər zaman mühəribəyə hazır olmağı aşılayırdım. Təlim-atış məşqələləri zamanı mənim xüsusi diqqət yetirdiyim nüanslar var idi. Bunlar hərbi qulluqçunun fiziki və atəş hazırlığı idi. Çünkü qarşı-qarşıya döyüş zamanı qələbəni təmin edən əsas şərtlər, müasir silahlarla yanaşı, həm də yüksək döyüş hazırlığıdır.

Əgər əsgər fiziki və atəş açmaq vərdişləri baxımından hazırlıqlı olsa, onun psixoloji vəziyyəti də yüksək olar. Nəticə etibarilə, bütün bunlar qələbəni təmin edə bilən əsas şərtlərdir. O cümlədən ilkin tibbi yardım, yaralının döyüş meydanından təxliyəsi kimi məsələlər təlimlər zamanı daim diqqət yetirdiyim vacib məsələlərdən idi.

Ya Qarabağ, ya da Qarabağ!

2020-ci ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində torpaqlarımıza hücum cəhdindən, avqust ayında ölkəmizin ərazisinə diversiya qrupu göndərməsindən sonra düşmənin növbəti



hərbi təxribatı gözlənilən idi. Ən əsası, biz baş verəcək yeni müharibəyə tam hazır idik və həmin günü səbirsizliklə gözləyirdik.

2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatından sonra ordumuz özünün tarixi missiyasını yerinə yetirməyə başladı. Həmin gün rəhbərlik etdiyim briqada döyüş əmri aldı. Əmri alduğumuz zaman keçirdiyimiz hissə təsəvvür etmək mümkün deyil. Gözlədiyimiz gün gəlmışdı, arzuladığımız şərait yetişmişdi və ordu öz sözünü deməliydi. Büttün şəxsi heyət sanki aslana dönmüşdü və əmr verildikdən sonra görünməmiş çevikliklə döyüş bölgəsinə getməyə hazır idi, sanki hər kəsə ilahi bir güc gəlmışdı. Həyatımda heç vaxt belə qururlanmamışdım, heç vaxt belə fərəh hissi keçirməmişdim.

Həmin vaxt hərbçilərimizin tankın üzərində yazdıqları sözlər diqqətimi cəlb etdi. Gördüm ki, tankçılarımız “Ya Qarabağ, ya ölüm!” yazıblar. Yaxınlaşdım, soruşdum ki, bu nədir yazmışınız? Tankçılar bir an duruxdular və təəccübə mənə baxdılar. Dedim, belə yox, “Ya Qarabağ, ya da Qarabağı!” yazın. Biz ölməyə yox, öldürməyə gedirik. Sözlərimə əməl etdilər.

Beləliklə, hərbi hissə döyüşə yola düşdü. Müəyyən məsafəni qət etdikdən sonra axşam saatlarında Füzuli rayonu istiqamətində əməliyyat təyinatlı rayona çatdıq. Artıq buna qədər düşmənin hərbi təxribatının qarşısının alınması üçün əks-hücum əməliyyatı həyata keçirilmiş, ermənilərin müdafiə mövqeləri yarılmışdı. Əməliyyat planlaşdırmasından sonra – sentyabrın 28-i səhər saatlarından biz Füzuli-Alxanlı istiqamə-

tində döyüşə girdik. Bu istiqamətdə cəbhə xəttini yardımçı. Yaratdığı mürəkkəb istehkamlara baxmayaraq, düşmən ordumuzun gücü, şəxsi heyətimizin əzmi qarşısında tab gətirməyərək qaçmağa başladı. Olduqca mükəmməl taktika ilə müxtəlif istiqamətlərdə cəbhəni yararaq işgalçı ordunu darmadağın etməyə başladıq. Ermənistanın keçilməz he-sab etdiyi müdafiə xətləri ilk həmlədə ələ keçirildi.

Hərbi hissənin komandiri kimi mən döyüsləri müəyyən məsafədən rəbitə əlaqəsi vasitəsilə idarə etməliydim. Amma döyüşə ilk girən taborumuzla tankın üzərində düşmənin üstünə getdim. Düzdür, bununla bağlı yuxarı komandanlıq mənə iradlarını bildirdi. Başqa cür ola bilməzdəm, çünki Ali Baş Komandanım və xalqım qarşısında bütün hərbçilər kimi mən də daşıdığım məsuliyyətin fərqindəydim. Daxilimdən gələn bir hiss məni şəxsi heyətimlə birlikdə düşmənlə döyüşməyə çağırırdı. Gözlədi-yim gün yetişmişdi və mən öndə olmalı idim.

Ermənistan 30 ilə yaxın bir dövrdə cəbhə xəttində olduqca gücləndirilmiş mövqelər yaratmış, ərazidə mürəkkəb mühəndis-bərkitmə işləri aparmışdı. Bundan başqa, düşmənin mövqeləri daha əlverişli olan yüksəkliklərdə idi ki, bu da təbii istehkam rolunu oynayırdı. İlk döyüşdə də ermənilərin strateji baxımdan daha üstün mövqelərdə olduğunu gördük. Qeyd edim ki, nə qədər güclü silaha malik olsan belə, gücləndirilmiş səngərləri, istehkamları ələ keçirmək çox çətindir. Füzulidə ermənilərin geri qaçmasının əsas səbəbinin məhz hərbçilərimizdə olan vətən sevgisi olduğuna da şahid oldum. Biz öz torpağımız uğrunda döyüşürdük və heç bir möhkəm istehkam qarşımızı ala bilməzdi. Hamımız bir amal uğrunda döyüşə atılmışdıq, hamımız Ali Baş Komandanın etimadını doğrult-maliydiq və doğrulduq.

Zəfər tarixindəki imza

Sentyabrın 28-də düşmənin 5 müdafiə mövqeyini yardımçı, erməniləri möhkəmləndirdikləri səngərlərin içində məhv etmişdik. Həmin gün xeyli irəlilədik və azad etdiyimiz ərazidə yeni mövqe tutduq. Axşam hərbi hissənin digər taborlarının döyüş vəziyyətini öyrənmək üçün bir qədər arxaya gəldim. Yolda bir anlıq duruxdum, yanımdakı hərbçilərə dedim, ayaq saxlayın. Hamısı dayanıb mənə baxdı. Dedim, təsəvvür edirsınız, biz hardayıq? 30 ilə yaxın işğal altında olan torpağın azad edilməsi və bizim o torpaqda addımlamağımız tamamilə başqa bir hiss idi. Müharibənin ilk günləri olsa da, biz artıq doğma yurda qayıdışın hissini yaşayırdıq.



İstəyirdim hər bir hərbi qulluqçu torpağı düşməndən azad etməyin nə olduğunu daha dərindən dərk etsin.

Növbəti günlərdə Füzuli rayonu ərazisində hücumlarımız davam etdi və onlarla kəndi düşməndən geri alıq. Hərbi hissənin digər taborları isə Cəbrayıł ərazisində gedən döyüslərdə iştirak etdilər.

Sentyabrın 30-da döyüslərin qızığın vaxtı idi. Hələ də əlverişli mövqelərdə olan ermənilər bölmələrimizi artilleriya ilə aramsız atəşə tuturdular. Həmin vaxt mən taborlardan birinin döyük mövqeyinə çıxarılması ilə məşğul idim. Bu zaman artilleriya mərmilərindən biri düz qarşımı düşdü və boğaz nahiyyəmdən qəlpə yarası aldım. Əlimi boğazımı apardım, gördüm ki, möhkəm qan gelir. Amma vətən sevgisi, torpaqlarımızın azad olunması arzusu məni öz yolumdan döndərə bilməzdi. Boğazımı özüm sarıdım və yenidən döyükə girdim: komandır idim və şəxsi nümunənlə tabeçiliyimdə olanların psixoloji durumlarına təsir etməliydim. Digər zabitlərin israrlarına baxmayaraq, günün sonuna qədər döyüsdüm. Yalnız gecə saatlarında hospitala gəldim, həkimlər qəlpəni çıxardılar və yenidən ön xəttə, şəxsi heyətin yanına qayıtdım.

Hər dəfə yaxınlarımla əlaqə saxlayanda önce onu soruşturдум ki, insanların reaksiyası necədir? Cavabında arxa cəbhədə xalqımızın yumruq kimi birləşib sıx səfərbər olmasına və Ali Baş Komandan İlham Əliyevin hər qələbə müjdəsinin bayram kimi qarşılandığını eşidirdim. Bütün bular cəbhədə döyükən şəxsi heyətə güc verirdi, döyük əzmini artırırdı.





Cəbrayıl və Füzuli rayonlarında uğurlu əməliyyatlardan sonra hərbi hissəmiz Xocavənd rayonunun ərazisinə daxil oldu. Oktyabrın 25-də mənim doğum günüm iddi. Yuxarı komandanlıqdan təbrik etdilər. Dədim ki, 30 ilə yaxındır həmişə bayramlarda, əlamətdar günlərdə arzu edərdik ki, o gün olsun, bunu Qarabağda qeyd edək. Bəli, mən ad günümü işğaldan azad edilmiş torpaqlarımızda, Xocavənddə, Qarabağda qeyd etdim və bu, həyatımın ən yaddaqlanan hadisələrindən biri idi.

Artıq oktyabrın sonlarında döyüslər Qırmızı Bazar istiqamətində gedirdi. Hədəf isə Şuşanın işğaldan azad olunması idi. Çox sürətlə irəliləyirdik, düşmən qarşımızdan qaçırdı və bununla həm də sübut edirdi ki, Qarabağ onun torpağı deyil. Biz isə öz torpağımız uğrunda savaşırdıq və qarşımızı heç nə ala bilməzdik. Ermənilər silah-sursatlarını atıb qaçırdılar. Bəzən bizə arxadan silah-sursat gətirilməsinə ehtiyac qalmırdı: elə düşməndən qənimət götürdüklərimiz bəs edirdi.

Oktyabrın 26-da Qırmızı Bazar istiqamətində hücumda olarkən düşmənin atdığı tank əleyhinə idarəolunan raketin zərbəsi nəticəsində çox ağır yaralandım. Həmin vaxt yanında olan iki hərbçi şəhid oldu. Yaralandığım zaman komaya düşdüm. 4 gündən sonra özümə gələndə gördüm ki, Bakı şəhərində hərbi hospitaldayam.

Döyük yoldaşlarım, tabeçiliyimdə olan hərbi hissə isə döyük yolunu sonadək qəhrəmancasına davam etdirdi. Çox arzulayırdım ki, Şuşanın

azad olunmasında şəxsən iştirak edim. Mən iştirak edə bilməsəm də, hərbçi yoldaşlarım bu işi layiqincə yerinə yetirdilər, Şuşaya qədər döyüş yolu keçdi. Şuşanın azad edilməsini eşidəndə olduqca ağır vəziyyətdə idim, həkimlər həyatda qalmağım uğrunda mübarizə aparırdılar. Şuşanın azad edilməsini eşidəndə sənki mənə güc gəldi, sürətlə sağalmağa başladım.

Hospitalda iki ay müalicə aldım. Bu müddətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük himayədarlığını gördüm. Hər bir problemimiz dərhal həllini tapır, qarşılaşdığımız çətinlik dərhal aradan qaldırılırdı.

Ağır yara aldığım üçün hərəkət etməkdə çətinlik çəkirdim və sarğılarımı palatada dəyişirdilər. Dekabr ayının 9-u idi. Tibb bacısına dedim ki, bu dəfə sarımı dəyişmək üçün sarğı otağına gedəcəm. Qayıdan göründüm ki, hospitalın həkim kollektivi məni şöbənin girişində alqışlayır. Fikir-ləşdim ki, yəqin, ayağa durduğum, sarğı otağına gedib gəldiyim üçün alqışlayırlar. Amma sonra bildim ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşəm.

Hospitaldan çıxandan sonra bir müddət reabilitasiya kursu keçdim. Bu gün özümü çox xoşbəxt hiss edirəm ki, Vətən torpaqlarının azadlığı uğrunda döyüslərdə mənim də xidmətlərim var.

Fəxr edirəm ki, müzəffər Ordunun zabitiyəm. Fəxr edirəm ki, qalib xalqın nümayəndəsiyəm. Fəxr edirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Zəfər tariximizin yazılmışında iştirak etmişəm.



RƏHİMOV ZAUR ŞİRİNBEY OĞLU mayor

1982-ci il iyunun 6-da Lerik rayonunun Veri Əliabad kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb. 2000-ci ildə ordu sıralarına hərbi xidmətə çağırılıb və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət keçib.

Əsgərlik dövrü başa çatdıqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirib. 2002–2007-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

Daxili Qoşunların müxtəlif hərbi hissələrində taqım, bölük, xüsusi vəsitələrin tətbiqi dəstəsinin komandiri vəzifələrində xidmət yolu keçib. Xüsusi təyinatlı zabit kimi Türkiyədə komando kurslarında iştirak edib.

2016-ci ilin fevral ayından Daxili Qoşunların “Pələng” xüsusi təyinatlı dəstəsinin komandiri vəzifəsində çalışıb. Hazırda Daxili Qoşunların Quba rayonundakı xüsusi təyinatlı dəstəsinin komandiridir.

Vətən müharibəsinin iştirakçısıdır.

“Zəfər” ordeni və “Şücaətə görə”, “Cəbrayıllın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

ALİ BAŞ KOMANDANLA HƏR GÖRÜŞ HƏYATIMIN ŞƏRƏFLİ ANINA ÇEVRİLİB

Ailədə 10 uşaq olmuşuşq: 7 qardaş, 3 bacı. Özümü dərk edəndən ailəmdə Vətən sevgisi görmüşəm, valideynlərimdən dövlətimizə xidmət tərbiyəsi almışam. Yəqin, elə buna görə idi ki, hələ Birinci Qarabağ müharibəsində 3 qardaşım – Rafiq, Ağəddin və İlqar əllərinə silah alıb torpaqlarımızın azadlığı uğrunda döyüşüblər.

Rafiq və Ağəddin döyüşlərdə ağır yaralanmışdır. Əmim uşaqlarından da 3 qardaş – Akif, Xudaverən və Valeh Birinci Qarabağ müharibəsində döyüşüblər. Akif və Xudaverən yaralanmış, Valeh isə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmışdır. Digər əmimin oğlu Viddadi də Birinci Qarabağ savaşında döyüşmiş və yaralanmışdır.

O illərdə mən yeniyetmə idim. Hər dəfə qardaşlarımın, əmim uşaqlarının cəbhədən qayıtdıqlarını görəndə məndə hərbçi olmağa həvəs daha da güclənirdi. Ən böyük arzum əlimə silah alıb işgalçılara qarşı Qarabağda döyüşmək idi. Bir az böyüdükdən sonra, xüsusən əsgərlik illərində daxiliimdə belə bir hiss vardi ki, nə vaxtsa torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik. Ona görə də 2000-ci ildə hərbi xidmətimi başa vurduqdan sonra Daxili Qoşunların tərkibində xidməti davam etdirdim.

Ali Baş Komandan Daxili Qoşunların da döyüş hazırlığını yüksəltdi

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu barədə hələ uşaq yaşlarından eşitmışdım. Birinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən qardaşlarım Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə gəlmişindən sonra ordumuzda baş verən dəyişiklərdən həmişə rəğbətlə söz açırdılar. Deyirdilər ki, məhz Heydər Əliyev hakimiyətə gəldikdən sonra ordunu yenidən yaratdı, əvvəlki intizamsızlığa son qoydu.

Əsgər kimi hərbi xidmətə başladığım ilk gündən Daxili Qoşunların timsalında ölkəmizdə hərbi quruculuq sahəsində görülən işlərin şahidi oldum. Ona görə də ilk günlərdən hərb sahəsinə ürəklə bağlıdım, sanki ən böyük arzularımdan birinə çatmışdım və hərbi xidmətimi başa vurduqdan sonra həyatımı buradan ayrı görmürdüm.

Daxili Qoşunları mənə sevdirən başqa bir məqam isə onun hələ Birinci Qarabağ müharibəsində keçdiyi şərəflü döyüş yoludur. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda erməni silahlı qüvvələri ilə



mübarizədə Daxili Qoşunların bölmələri hələ ötən əsrin 90-ci illərinin əvvəllərində qəhrəmanlıq səhifələri yazıblar. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 9 nəfər Milli Qəhrəman adına layiq görünlüb.

Bu gün Azərbaycanda ordu barədə danışarkən çox düzgün olaraq belə bir fikir vurğulanır ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nizami ordu quruculuğu siyasəti Azərbaycanı regionda ən güclü orduya malik dövlətə çevirib. Mən bir hərbçi kimi bütün bunları Daxili Qoşunların nümunəsində daim müşahidə etmişəm. Silahlı Qüvvələrin bütün tərkib hissələri kimi, Daxili Qoşunların da fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub.

Təsadüfi deyil ki, cəmiyyətin və dövlətin mənafeyinin mühafizəsində daim sayıq dayanan Daxili Qoşunların şəxsi heyəti hər zaman öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrdə apardığı islahatlar Daxili Qoşunların da döyüş hazırlığını, maddi-texniki təminatını əhəmiyyətli dərəcədə artırıb, hərbi qulluqçuların sosial vəziyyəti isə yüksəlib. Bütövlükdə Daxili Qoşunlar yüksək peşəkarlığa malik, mənəvi-psixoloji hazırlığı mükəmməl olan bir quruma çevrilib. İkinci Qarabağ müharibəsi də göstərdi ki, qarşıya qoyulan xidməti vəzifələrini şərəflə yerinə yetirməyə qadir olan Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın milli mənəfələrinin keşiyində ayıq-sayıq dayanıb.

2020-ci il sentyabrın 27-si arzumun reallaşlığı tarix oldu

2016-ci ilin aprelində döyüslərin başlığından eşidən kimi hərbi hissəmiz dərhal döyüş hazırlığı vəziyyətinə gətirildi. Həmin vaxt biz döyüşə cəlb edilməsək də, daxilimdəki hiss məni heç vaxt tərk etmirdi. İnanırdım ki, bir gün döyüslər başlayacaq.

2020-ci ilin iyul ayında Ermənistən dövlət sərhədimizin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan, Goranboy istiqamətinə diversiya qrupu göndərməsindən sonra yeni hərbi planlarını işə salacağı gözlənilən idi. Çünkü düşmənin bütün siyasi və hərbi təxribatları yeni müharibənin baş verməsini qaçılmaz edirdi. Daxili Qoşunlar da həmin günlərdə ayıq-sayıq idi, çünkü düşmən hər an təxribat törədə bilərdi. 2020-ci

il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribat verilən proqnozların doğru olduğunu göstərdi.

Etiraf edim ki, əslində, sentyabrın 27-si ən böyük arzumun reallaşlığı tarix oldu. 90-cı illərin əvvəllərində yaşam az olduğu üçün qardaşlarımla birlikdə Qarabağa gedə bilməmişdim, 2016-ci ilin aprelində isə Daxili Qoşunlar döyüşlərə cəlb olunmamışdı. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində alındığım ilk döyüş tapşırığı həm də ən böyük arzumun gerçəkləşməsi idi.

İlk döyüşüm erməni hərbi birləşmələrinin Murov istiqamətindəki təxribatlarının qarşısını almaq oldu. Döyüş tapşırığını alan kimi dərhal cəbhə xəttinə yollandıq. Elə ilk saatlardan düşmənin təxribatlar törədən bütün atəş nöqtələri susduruldu və bölmələrimiz əks-hücum əməliyyatlarına başladı. Hücum aviasiya və artilleriya qüvvələrinin atəşləri ilə dəstəkləndirdi. Sentyabrın 27-də artıq düşməni xeyli geri çəkilməyə məcbur etdik. Sevincimizin həddi-hüdudu yox idi, çünki savaşın elə ilk gündən düşməni torpaqlarımızdan qaçmağa vadar etmişdik.

Ali Baş Komandanla görüş mənə güc verdi

Sentyabrın 27-də döyüşlərdə yaralandım – boğazımı qəlpə girmişdi. Həmin gün məni təyyarə ilə Bakıya – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gətirdilər. Hospitalda əməliyyatla qəlpəni çıxardıllar.

Sentyabrın 29-da hospitalın rəhbərliyi bildirdi ki, sabah Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yaralıları ziyarət edəcəklər. Sözün düzü, həyəcanlandıq və səbirsizliklə gözləməyə başladıq.

Ali Baş Komandan və birinci xanım gəldilər, hər bir yaralı hərbçinin vəziyyəti ilə yaxından maraqlandılar, şəfa dilədilər. Tam səmimi bildirmək istəyirəm ki, cənab Prezident İlham Əliyevin gəlişi hospitalda müalicə alan hər bir hərbçiye sanki şəfa, güc verdi. Bizi təbrik edən Ali Baş Komandanın: "Siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda sizi belə vəziyyətdə görmək mənim üçün, hamimiz üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınıınız üçün nə lazımdırsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya la-yıqdır və bütün həkimlər – nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq.



Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdırıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, ör-nək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib”, – sözləri yaddaşımı əbədi həkk olunub.

Mən yenidən cəbhəyə qayıdacağım günü səbirsızlıklə gözləyirdim. Bu görüşdən sonra isə həkimlərə bildirdim ki, müalicə prosesini sona qədər gözləyə bilmərəm və ən qısa zamanda hospitalı tərk edib döyüşlərə qatılmalıyam. Həkimlər bildirdilər ki, hospitaldan sonra ev şəraitində dincəlməliyəm. Mən isə yoldaşlarım döyüsdə olduqları bir vaxtda evə gedə bilməzdim.

Beləliklə, hospitala daxil olduqdan cəmi 5 gün sonra yenidən cəbhəyə döndüm.

Hadrutu azad etdik

Bu dəfə döyüslərə cəbhənin Cəbrayıl istiqamətindən qatıldım. Yuxarı komandanlığın göstərişi ilə hərbi hissə cəbhənin bu istiqamətinə göndərilmişdi. Cəbrayılda xüsusi təyinatlılardan ibarət briqadada ikinci taborun komandiri vəzifəsini yerinə yetirməyə başladım. Artıq Cəbrayıl şəhəri alınmışdı və hərbi hissənin qarşısında duran növbəti döyük əmri Hadrutun azad edilməsi idi.

Olduqca məsuliyyətli tapşırıq verildi. Polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Zaur Zeynalovun rəhbərliyi ilə briqadamızın bütün taborları düşmənin arxasına keçdi və dağ kəndlərinə çatdı. Əsasən, gecələr hərəkət edirdik. Hətta biz yolboyu ermənilərin hərbi hissələrinin yanından keçib oktyabrın 9-da Hadrut qəsəbəsinin yaxınlığındakı meşəliyə çatdıq. Burada Zaur Zeynalov bütün tabor komandirlərini çağırıb müvafiq döyük tapşırıqları verdi.

Mənim taboruma verilən tapşırıq Hadrutun aşağı istiqamətinə keçib yolu bağlamaq və qəsəbəni keçəndən sonra qarşidakı yüksəkliyi almaq idi. Taborun döyük əməliyyəti keçirəcəyi ərazidə ermənilərin hərbi hissəsi var idi. Hərbi hissənin həndəvərinə çatanda erməni patrulları bizi gördülər və qısa atışmadan sonra onları məhv etdik. İrəliləyərək ermənilərin qarşidakı atış poliqonuna yetişdik və buradakı səngərdə mövqə tutduq. Baxdıq ki, ermənilər hərbi hissənin içindən təəccübə və qorxa-qorxa bizə tərəf boylanırlar. Arada atəş məsafəsi çox idi deyə, ermənilər, sadəcə, müşahidə edirdilər. Tabor isə irəliləyərək nəzərdə tutulan yüksəkliyi ələ keçirdi. Bundan sonra Hadrut qəsəbəsində olan düşmən hücum edərək yüksəkliyi geri almağa çalışdı. Yüksəklik bizdə olduğu üçün ermənilərin bütün hücumlarının qarşısını aldıq və canlı qüvvələrini son nəfərinədək məhv etdik.

Bundan sonra briqada komandiri tərəfindən əmr gəldi ki, düşmənin əraziyə texnika cəlb etməsinin qarşısını almaq üçün Füzulidən Hadruta gələn yolu bağlamalıyiq. Düşmən bu yolla həm Hadruta, həm də digər istiqamətlərə texnika daşıyırıldı. Tapşırığı icra etmək üçün həmin yola 3 qrup göndərdim. Həmin qruplar burada düşmənin bir PDM-ini, bir "KAMAZ"ını və bir "UAZ"ını məhv etdilər, yolu tamamilə bağladılar.

Oktyabrın 9-da bölmələrimiz Hadrut yaxınlığındakı strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına almışdılar. Hadrut qəsəbəsi isə mühasirədə idi. Bütün əməliyyatları uğurla yerinə yetirdikdən sonra briqada komandiri qəsəbənin düşməndən təmizlənməsi barədə növbəti döyük tapşırığı verdi. Həmin gün əməliyyəti uğurla başa çatdırıldıq. Qəsəbədəki sağ qalan erməni hərbçiləri dağ yolları ilə qaçaraq aradan çı-



maq istəsələr də, yüksəkliklərdə mövqe tutmuş bölmələrimiz tərəfindən məhv edilirdilər. Ümumiyyətlə, Hadrut qəsəbəsində və ətraf ərazilərdə öldürüdümüz erməni hərbçilərinin sayı-hesabı yox idi. Hərbi hissədə isə ermənilərin xeyli silah-sursatını qənimət olaraq ələ keçirdik.

Qarşidakı növbəti hədəflərimiz Hadrutdan Şuşa və Laçın istiqamətinə olan yüksəkliklərdəki düşmən mövqelərinin darmadağın edilməsi idi. Bu yüksəkliklərin birindən düşmən Hadrut qəsəbəsini snayper və pulemyotla atəşə tuta bilirdi. Oktyabrın 15-də həmin yüksəkliyi ələ keçirdik, biri polkovnik-leytenant olmaqla, düşmənin 12 nəfər şəxsi heyətini məhv etdik. Növbəti gün isə qarşıda olan digər bir yüksəkliyi düşməndən təmizlədik.

Daha sonra azad etdiyimiz yüksəklikləri motoatıcı hərbi hissənin şəxsi heyətinə təhvil verərək Hadrut qəsəbəsinə gəldik. Artıq qəsəbə tamamilə təhlükəsiz idi, texnikalarımız da gəlmişdi. Buradan Cəbrayıla gələrək yeni döyük əməliyyatları üçün hazırlaşmağa başladıq. Cəmi bir gündən sonra yenidən, son olaraq azad etdiyimiz yüksəkliyə qayıtdıq. Həmin yüksəkliyin qarşısında – Çakuri, Tuğ və digər kəndlərdə düşmənin xeyli qüvvəsi toplaşmışdı. Hədəf həmin kəndlərin azad olunması idi. Oktyabrın 21-də ilk hücumlarla həmin kəndləri azad etdik. Cox sıddətli döyükşər getdi, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etdik. Bu əməliyyatlar zamanı şəhidlərimiz də oldu. Naxçıvan xüsusi təyinatlılarının komandirlərindən olan polkovnik Anar Əliyev də Tuğ kəndində gedən döyükşərədə şəhidlik zirvəsinə ucaldı.

Bu istiqamətlərdə hərbi əməliyyatlardan sonra yuxarı komandanlığın əmri ilə Xüsusi Təyinatlı Qüvvələrin Qırmızı Bazar qəsəbəsi tərəfdə döyükşən başqa bir briqadasına göndərildim. Çanaqqçı və Dəmirçilər kəndləri istiqamətində ərazilərimizin düşməndən təmizlənməsində iştirak etdim.

Hədəf Şuşa idi

Daha sonra yenidən əvvəlki hərbi hissəyə qayıtdım. Oktyabrın 30-da tabor komandirləri bir yerə toplandıq və briqada komandiri istiqamətin Şuşa şəhəri olduğunu bildirdi. Bizim döyük tapşırığımız Xankəndi istiqamətindən gələn yolla Şuşaya hücum etmək idi.

Beləliklə, xüsusi təyinatlılar Çanaqqçı istiqamətindən Şuşaya doğru irəliləməyə başladılar. Hansı ki düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağılna da gətirməzdı. Onlar hücumu iki istiqamətdən – Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdilər. Ona görə əsas qüvvələrini bu cinahlara cəmləşdirmişdilər.





Bizim taborlar hərəkət edərək düşmənin gözləmədiyi istiqamətdən Laçın dəhlizinə çıxdılar. Bu ərazidə düşmən bizi üç tərəfdən atəşə tutmağa başladı və gecə saatlarında gedən döyüslərdə yolu tamamilə bağladıq. Noyabrın 5-də isə artıq Şuşaya Xankəndi istiqamətindən gələn yola çatmışdıq. Burada tabor komandirləri birlikdə şəraitli dəyərləndirdilər. Ermənilər Xankəndidən gələn yolu üstündəki yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı minaatanlardan bizə tərəf atəş açırdılar, amma bizim artıq Şuşanın həndəvərində olmağımızdan xəbərləri yox idi. Sadəcə, qarşılığında olan digər hərbi hissələrimizi atəşə tuturdular.

Yalnız bir zərbə dronumuz qalmışdı. Onu havaya qaldırıldıq və ermənilərin yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı mövqeyinə yönəldik. Zərbə nəticəsində mövqə darmadağın oldu. Bundan sonra pusquda duran şəxsi heyətimiz düşmənin hava hədəflərinə qarşı mübarizə aparan iki "Şilka"sını məhv etdi. Buradan da Şuşaya daxil olmağa başladıq, şəhərin bir hissəsinə nəzarəti təmin etdik.

Gecə saatlarında mənə əmr gəldi ki, Xankəndidən gələn yolu bağlayım. Cəmi bir ədəd qumbaraatan mərmimiz qalmışdı. Yolda düşmənin bir neçə yüngül texnikasını məhv etdik. Bu zaman Xankəndi tərəfdən erməni tankı gəldi və ərazini atəşə tutmağa başladı, amma biz elə yerdə mövqelənmışdı ki, tankın zərbəsi bizi tutmurdu. Noyabrın 6-da səhər mənə əlavə kömək gəldi. Qeyd etdiyim yanacaqdoldurma məntəqəsinin

yanında gördüm ki, Xankəndi tərəfdən ermənilərin tankı gəlir. Qumbara-
atana dedim ki, hazır ol.

Amma birdən tank geri qayıtdı. 10 dəqiqə sonra isə 5 tank yenidən
sürətlə bizə tərəf gəlməyə başladı. Onlardan üçü düz keçərək
Xankəndi yoluna tərəf getdi, ikisi isə düz bizim üstümüzə gəlirdi. Tank-
larıın ardınca isə 70-ə yaxın erməni əsgəri hücuma keçdi. Burada şid-
dətli döyüş başladı. Təxminən 150–200 metrlik ara məsafəsi vardı. Pu-
lemyotla düşmənin canlı qüvvəsini biçməyə başladım. Bu zaman tanklar
atəş açmağa başladılar. Tank atəşi nəticəsində Naxçıvandan gələn xü-
suslu təyinatlı radiotelefonçu həlak oldu. Bundan sonra bizim mövqeləri
ermənilər snayperlə vurmağa başladılar və hiss etdim ki, ayağımdan
güllə dəydi. Buna baxmayaraq, mövqeni qoruyub saxladıq və düşmən
geri çəkilməyə başladı.

Noyabrın 6-dan etibarən xüsusi təyinatlılarımız Şuşa şəhərini düş-
məndən azad etməyə başladılar. Noyabrın 7-də tanklarımız Şuşaya daxil
oldular, noyabrın 8-də isə şəhər işğaldan tam azad olundu. Noyabrın
9-da mən təxliyə olundum və 14 gün hospitalda müalicə aldım.

Mənim üçün olduqca fərəhlidir ki, sonraki aylarda da möhtərəm Pre-
zident, Ali Baş Komandan İlham Əliyevlə görüşmək imkanım oldu. De-
kabrın 10-da keçirilən Zəfər paradını bizim üçün ayrılmış tribunadan izlə-
dim. 2021-ci ilin aprel ayında Hərbi Qənimətlər Parkının açılışında, bir ay
sonra isə Şuşada “Xarıbülbül” festivalında cənab Ali Baş Komandanla
görüşdüm. Bütün bunlar həyatımın ən unudulmaz məqamlarıdır.

Qeyd edim ki, Şuşa uğrunda gedən döyüslərdə bacım oğlu, kəşfiy-
yatçı Sadiq Rəhimov da qəhrəmancasına şəhid oldu. Birinci və ikinci Qa-
rabağ müharibələrində böyük igidliliklər nümayiş etdirmiş nəslimin bu
sonbeşik qəhrəmanı – 23 yaşılı Sadiq Füzuli, Xocavənd, ardınca da qey-
rət qalamız Şuşa uğrunda şücaətlə döyüşdü, öz mübarək adını Zəfər ta-
riximizə həkk etdi.

Allah şəhidlərimizə rəhmət etsin! Hər dəfə şəhidlərimizin ailələrinə,
qazılərimizə yüksək dövlət qayğısını görəndə ürəyim dağa dönür və hər
dəfə də fəxr edirəm ki, İlham Əliyev kimi Prezidentimiz və Ali Baş Ko-
mandanımız var. Qoy uca Tanrı hər zaman dövlətimizi, xalqımızı, ordu-
muzu və Prezidentimizi hifz etsin!



RÜSTƏMOV ELŞAD FAİQ OĞLU ehtiyatda olan polkovnik-leytenant

1977-ci il iyul ayının 2-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhər 13 nömrəli və Tofiq İsmayılov adına 29 nömrəli orta məktəblərdə alıb.

1999-cu ildə Bakı Ali Birlişmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) Tank fakültəsini bitirib. Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kurslarını keçib. Sonrakı illərdə xüsusi təyinatlı hərbi hissələrdə tabor komandırı vəzifəsində çalışıb.

2010-cu ildə II Dünya müharibəsinin 65 illiyi ilə əlaqədar Moskvada, 2011-ci ildə isə İtaliyada keçirilən paraddakı heyətlərin rəhbəri olub. Dövlət Bayrağı Günü münasibətilə Bayraq Meydanında keçirilən tədbirdə Ali Baş Komandan İlham Əliyevə bayrağı təqdim edib.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır.

“Azərbaycan Bayrağı” ordeni, “Şücaətə görə”, “Cəbrayılin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

ALİ BAŞ KOMANDAN HƏM DƏ BABALARIMIN YÜZİLLİK İNTİQAMINI ALDI

Vətən müharibəsi Qarabağa azadlıq bəxş etməklə bərabər, ermənilərin illərdir xalqımızın başına gətirdikləri müsibətlərin intiqamını da aldı. Bu tarixi qisas anında döyüşlərdə iştirak etdiyim üçün özümü dünəyanın ən xoşbəxt insanı sanıram. Çünkü hələ yüz il əvvəl ermənilər İsləm yillədə ata babamı qətlə yetirmiş, 1988-ci ildə isə ana baba-nənəmi, qohumlarımızı doğma yurdları Qafandan didərgin salmışdılar.

Ali Baş Komandanın bacarığı sayəsində erməni faşizminin qurbanına çevrilərək dünyasını dəyişən bütün həmvətənlərimizin, şəhidlərimizin də qisası alındı, onların da ruhu şad oldu.

Hələ mən dünyaya gəlməmişdən doğmalarım erməni vandallığının müsbətini yaşamışdır

Atam İsləm yilləndən, anam isə Qərbi Azərbaycanın Qafan rayonunun Müsəlləm kəndindəndir. Uşaq vaxtı, məktəbdə oxuduğum illərdə yay tətili zamanı Qafana – nənəmgilə gedirdim. Xatırlayıram, 1984–1985-ci illər idi, 7–8 yaşım olardı, yaxınlıqdakı Qacaran rayonundan olan kiçikyaşlı erməni uşaqları ilə aramızda davalar düşürdü. Hətta bir neçə dəfə olub ki, barəmdə nənəmgilə narazılıqlar ediblər və buna görə məni kənddən Sumqayıta göndəriblər. O zaman bunun səbəbini dəqiq anlamamasam da, erməni uşaqlarla ulduzum barışmırı. Onlardakı yalancılıq, xainlik kimi xüsusiyyətləri hiss edirdim.

1988-ci ildə soydaşlarımız oradan deportasiya olundu və mən bir daha Müsəlləm kəndinə gedə bilmədim. Babamgil əliyalın, heç nəsiz, yollar bağlandıı üçün pay-piyada dağı aşaraq Qubadlıya pənah gətirmişdilər.

1920–1921-ci illərdə isə İsləm yilləndə yaşayan ata babam Hacı Rüstəm bəy ermənilərlə döyüşmiş və döyüşlərdə şəhid olmuşdur. Onun övladları Zal və Şirin bəyi isə Sibirə sürgün etmişdilər. Yəni hələ mən dünyaya gəlməmişdən doğmalarım erməni vandallığının, faşizminin müsbətini yaşamışdırılar.

Uşaq vaxtı idmanın cüdo, sambo növü ilə məşğul olurdum. 1988-ci il dən sonra (hələ Sovetlər Birliyi daşılmamışdı) biz Kiyev, Bryansk şəhərlə-



rinə, Belarusiyaya və başqa şəhərlərə yarışlara gedirdik. Artıq həmin ərəfələrdə ermənilər bizə qarşı kin-küdürütlərini açıq bürüzə verirdilər. Hətta 4-cü sinifdə oxuduğum zaman bir beynəlxalq çempionatda 3-cü yer uğrunda yarışarkən erməni rəqibim qolumu dişlədi – belə bir ciliz hərəkət etdi. Buna baxmayaraq, onu məğlub edərək mükafatı alıb öz vətənimə qayıtmışdım.

Baxmayaraq ki, paralel olaraq idmanla məşgul idim, orta məktəbdə də əla qiymətlərlə oxuyurdum. Məktəbi fərqlənməyə yaxın qiymətlərlə bitirmişəm, yalnız bir “dörd” qiymətim olub. Atam tarixçi olduğu üçün Azərbaycan tarixini qədim dövrdən müasir zamana qədər yüksək səviyyədə bilirdim. Eyni zamanda hərbi sahəyə həvəsim çox idi. 8–9-cu siniflərdə oxuyanda Qarabağda döyüşlər gedirdi. Dayılarım, əmim də mühabibədə iştirak edirdilər.

1941–1945-ci illərdə II Dünya müharibəsinin iştirakçısı olmuş və döyüsdə yaralanmış babam Cəlal Rüstəmov isə hər zaman mənə keçdiyi döyüş yolundan danışındı. Yəni daim ətrafında döyüş, müharibə ilə bağlı söhbətlər eşidirdim və mən də döyüşçü olub Vətənimin müdafiəsinə qalxmaq, Azərbaycan Ordusunun sıralarında olmaq isteyirdim.

Ümummilli Liderin gəlişi ordumuzu dirçəltdi

Orta məktəbi bitirdiyim dövrlər ölkədə vəziyyət gərgin idi. O zaman bizim ailənin də maddi vəziyyəti yaxşı deyildi. Buna görə hətta o zaman hazır idim ki, hansısa ali məktəbə getməyib işləyərək ailəmə dəstək olum. İstəyim bu idi ki, bacım ali məktəbə qəbul olunsun. Şükür ki, həmin zaman Ümummilli Lider Heydər Əliyev xalqın təkidi nəticəsində Azərbaycanda hakimiyyətə gəldi və ölkəni bütün bəlalardan xilas etdi.

Ulu Öndər dahi siyaseti ilə xalqımızı uçurumun ağızından aldı, Ermənistanla atəşkəs imzalayaraq yaşanacaq fəlakətləri önledi. Respublika mızda günbəgün bütün sahələrdə inkişaf başladı, o cümlədən sürətli ordu quruculuğuna start verildi, orduya qayğı artdı.

Orta məktəbi bitirəndən sonra Bakı Ali Birleşmiş Komandanlıq Məktəbinə qəbul olundum. Həmin vaxt keçmiş Sovetlər birliyi yenicə, cəmi bir neçə il idi ki, dağılmışdı. Qarabağda müharibə gedirdi, bütün güc, resurslar, imkanlar cəbhə xəttinə səfərbər olunmuşdu. Buna baxmayaraq, komandanlıq məktəbində tədris zəifləmirdi. Hətta təhsil ocağında olmayıza baxmayaraq, məktəb rəhbərliyi, komandirlərimiz bizə tez-tez döyüşə hazır olmağımızla bağlı xəbərdarlıq edirdilər.

Çünkü bizdən əvvəlki dövrdə belə bir fəaliyyət olmuşdu, o zaman böyük komandirimiz olan kapitan Mövsüm Mövsümov öz heyəti ilə Ağdərə-Kəlbəcər istiqamətində döyüslərdə iştirak etmişdi. Həmçinin digər zabit və komandirlər, kursantlar da döyüslərdə olmuşdular. Biz də bunu gözləyirdik, hətta bir neçə dəfə müxtəlif dərəcəli döyüşə hazırlılma vəziyyətinə gətirilmə məşqi etmişdik.

Mən birinci kursu bitirəndə Ulu öndər Heydər Əliyev məktəbimizə gəlmişdi. Məktəbimiz daim ölkə başçısının nəzarəti altında idi. Hər şeyə yüksək səviyyədə diqqət olunur, təlim-təhsil nəzarətsiz buraxılmırırdı. Çünkü Ulu Öndər bilirdi ki, bu məktəbin məzunları gələcək Azərbaycan Ordusuna komandirlilik edəcəklər.

Ordu quruculuğunda yeni mərhələ

1999-cu ildə Ali Hərbi Məktəbi bitirəndən sonra öz istəyimlə birbaşa Xüsusi Təyinatlı Qüvvələrə gəldim. O zaman böyük bir heyətlə 6 aylıq kursa başladığ, amma çox az adam kursu bitirə bildi. Həmin vaxt mənimlə bərabər kursu keçənlər arasında rəhmətlik polkovnik Vüqar Yusifov (2016-ci ildə Aprel döyüslərində şəhid oldu) da var idi.

Əsası Ümummillili idarə Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu Ali Baş Komandan İlham Əliyev tərəfindən daha yüksək zirvələrə daşındı. Təsadüfi deyil ki, bu gün Silahlı Qüvvələrimiz dünyyanın ən güclüləri sırasındadır. Ordumuz istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlərlə dünyada birincilər sırasında yer almağı bacarıb.

Ali Baş Komandanın yürütdüyü məqsədyönlü siyaset nəticəsində ordumuz həm qonşuluqda, həm də dünyyanın bir çox digər dövlətlərində olan ordularla debata çıxa biləcək səviyyədədir. Bunun isbatı üçün deyə bilərəm ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyim müddətdə şəxsən mən bir çox xarici dövlətlərə kurslara getmişəm. Həmin kursları – istər döyüş hazırlığı, istər əlbəyaxa döyüş, istərsə də digər fənlər olsun, demək olar ki, 90–95 faizini fərqlənmə diplomu ilə bitirmişəm. Hər zaman da xaricdə bizə çox diqqət edirdilər; hətta görürdüm ki, bəzən üstüortülü bizi sıxışdırır, öz nümayəndələrinə yer vermək isteyirlər. Amma yüksək hazırlıq bacarığımızla həmişə sübut edirdik ki, biz qəhrəman xalqın, dövlətin, səriştəli rəhbərin yetirmələriyik.

44 gün sürən Vətən müharibəsində isə bütün dünya Azərbaycan Ordusunun gücünü real döyüş meydanında gördü.



Böyük Zəfərə aparan Aprel qələbəsi

Daim qəlbimdə daşıdığım əsl döyüş fırsatını 2016-cı ilin Aprel döyüşlərində qazandım. Düşmən aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrimizi güclü artilleriya atəşinə tutdu. O zaman könüllü olaraq döyüşlərə qatıldım. Azərbaycan Silahlı Qüvvələri çox qısa bir zamanda rəşadətlə düşmən təxribatının qarşısını aldı, eyni zamanda Vətən torpaqlarımızın bir hissəsi – Cocuq-Mərcanlı, Lələtəpə yüksəkliyi düşməndən azad olundu. Düşmənin xeyli sayıda canlı qüvvəsini, hərbi texnikasını məhv etdik.

Böyük ruh yüksəkliyi ilə daim irəli gedirdik. Əminəm ki, belə davam etsəydi, çox qısa zamanda düşmənin murdar ayağını bütün Qarabağdan qazıayı atacaqdıq. Amma aprelin 5-də atəşkəs elan olundu və biz missiyamızı yarımcıq saxlamalı olduk.

Aprel zəfəri böyük qələbənin yetişəcəyi anın çox da uzaqda olmadığının müjdəsi idi. 2016-cı il döyüşləri cənab Ali Baş Komandan İlham Əliyevin düşmənə açıq mesajı idi ki, acı məğlubiyyətlərinin arxası da gələcək. Amma onlar bunu anlamadılar və təxribatlarını davam etdirildilər. Ali Baş Komandan isə konkret nəticəyə gəldi ki, artıq “Dəmir yumruğ”a ehtiyac var.



Ali Baş Komandanın “Irəli!” Əmri ilə döyüşlərə atıldım

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin sərhədlərimizə hücumunun qarşısını almaq üçün Ali Baş Komandan vətən uğrunda “irəli!” əmrini verdi. Baş sərkərdəmizin bu əmrini eşidən kimi öz rəhbərliyimizə bilavasitə təmas xəttində döyüşdə iştirak etmək üçün üç dəfə rəsmi şəkildə müraciət etdim. Həmin vaxt Xüsusi Təyinatlı Qüvvələrdə Maddi Texniki Təminat üzrə idarə rəisinin müavini vəzifəsində çalışırdım. Mənə bildirildi ki, təminatda olmağım məqsədə uyğundur.

Amma cəbhədən şəhid, yaralı xəbərləri gəlirdi. Hələ vaxtilə Aprel döyüşlərində komandırı olduğum silahdaşlarının şəhid olmaları, yaralanmaları neçə il idi ki, ürəyimdə ağır dağa çevrilmişdi. Onların arasında rəhmətlik Milli Qəhrəmanımız Samid İmanov, gizir Pəncəli Teymurov da var idi. Qəti qərarımı vermişdim: döyüşlərə qatılmalıydım.

Onu da deyim ki, gedib orada bir komandır kimi döyüşmək məqsədim yox idi. Sıravi əsgər olaraq da döyüşməyə hazır idim və elə o qaydada da döyüşdüm. Döyüşlərin başlamasından 5–6 gün sonra bölmələrlə birgə birbaşa ön cəbhəyə yollanaraq gənclərlə birlikdə döyüşə atıldım.

Əvvəlcə döyüş fəaliyyətinə Murovdağ istiqamətində başlamışdıq. Sonradan yuxarı rəhbərliyin komandası əsasında bölmələrin istiqaməti Cəbrayıł–Füzuli–Hadrut–Şuşa tərəfə dəyişdirildi. Cəbrayılin, Hadrutun, Füzulinin, Şuşanın düşməndən azad edilməsi üçün qarşılaşdırılmış, kənd-bəkənd bütün döyüslərdə iştirak etdim.

Döyüşdə çətinlik çəkdiyim məqam nə ölüm qorxusu, nə də yorğunluq və yuxusuzluq idi. Əlbəttə, hər bir vəziyyətdə çətinlik ola bilərdi, amma yanımızda gənc əsgərlərimiz şəhid olurdu. Bir valideyn kimi bu, mənə çox pis təsir edirdi, lakin Vətənin hər qarşı üçün canımızı qurban deyib müharibəyə yollanmışdıq. Daim irəli gedir, addım-addım ana yurdum xilas edir, arxamızda dağ kimi dayanan xalqımızın dualarını bilir, Ali Baş Komandanın radioqəbuledicilərdən eşitdiyimiz qələbə müjdələrindən daha da ruhlanırdıq.

Çıxdığımız bu müqəddəs yolda öldü var idi, döndü yox. Döyüş yoldaşlarım – hazırda Vətən Müharibəsi Qəhrəmanları olan Ceyhun Camalov və baş leytenant İzzət Balacayevlə birlikdə vuruşurduq. Onlardan xahiş etmişdim ki, əgər yaralanaramsa, məni götürmək haqqında düşünməsinlər, döyüşü davam etdirlər. Deyirdim ki, “narahat olmayın, işimiz haqq işidir və qələbə bizim olacaq”. Müharibənin gedışatında da



əmin oldum ki, bu işdə ən əsası Allah rızası ilə hərəkət etməkdir. Çünkü xalqımızın etdiyi dualar nəticəsində, demək olar ki, döyüşlər zamanı yağış yağmadı, günəşli hava şəraiti oldu, yağış yağanda belə, o bizim xeyrimizə idi.

Döyüşlərdə zabitlərimizin hamısı fəaliyyətini bir əsgər kimi icra edirdi

Əsas hədəfimiz Şuşanın azadlığı idi. Noyabrın 6-sı Şuşaya girdik. O zaman Şuşada döyüşlər gedirdi. Biz də döyüşə-döyüşə Bülbülün evinə qədər gedib çatmışdıq. Demək olar ki, qaladan düşmənin kökünü kürüyüb aşağı tökürdük. Noyabrın 8-də düşmən artıq çoxlu sayıda tanklarını qoyub qaçmışdı. Amma biz orada yerləşdikdən sonra onların əks-hücumları oldu. Xüsusilə də bizim hansı məsafəyə qədər gəldiyimizi biliqləri üçün artilleriya və "Qrad"larla bombalayırdılar.

Orada bizim çox silahdaşlarımız şəhid oldu, yaralandı. Həmin zaman mən də yaralandım: qəlpə yarası və kəllə-beyin travması aldım. Buna baxmayaraq, döyüşün davam etməsi üçün missiyamı durdurma bilməzdim, nə bacarırdımsa, edirdim. Yəni bir döyüşçü kimi son həddə qədər fəaliyyətimi davam etdirdim.

Şuşa azad olunandan sonra istiqamətimiz Xankəndi idi və biz ora gedirdik. Şəhərə çox az bir məsafə qalmışdı. Bu məqamda düşmən vəziyyətinin çox pis olduğunu görüb dərhal kapitulyasiya aktını imzaladı. Belə etməsə idi, oradakı bütün qüvvələri məhv olacaqdı.

Bundan sonra biz azad etdiyimiz yerləri motoatıcı qüvvələrə təhvil verdik və yalnız bu zaman vəziyyətimin pis olmağı ilə bağlı rəhbərliyi məlumatlandırdıq. Mən dislokasiya olunaraq əvvəlcə Əhmədbəylidəki hospitala, sonra isə Bakıya – Mərkəzi Hərbi Klinik Hospitala gətirildim.

Hospitalda olduğum müddətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti üzərimizdən əskik olmadı. Biz yaralıları onun şəfqəti, qayğısı daha tez sağaltdı.

Vətən müharibəsinin qələbə ilə başa çatması Ali Baş Komandanın uzaqgörənliliyinin nəticəsidir

Hələ müharibə başlamazdan xeyli əvvəl cənab İlham Əliyevin çıxışlarına diqqət edirdim və gördüm ki, o heç vaxt vurğulamayıb ki, biz məglub olmuşuq. Eyni zamanda dövlət başçısı hər zaman çıxışlarında “Birinci Qarabağ müharibəsi” ifadəsini işlədirdi. Yəni səriştəli rəhbər bu ifadə ilə xalqa, xüsusilə orduya bildirirdi ki, ikinci Qarabağ müharibəsini gözləyin, istənilən an komanda verə bilərəm. Və elə də oldu. Sağ olsun Ali Baş Komandanımız ki, səbirsizliklə gözlədiyimiz bu əmri verdi, xalqımıza qələbə xoşbəxtliyi yaşıtdı.

Cox şükür ki, mənə də Vətən müharibəsində iştirak etmək nəsib oldu və bu zəfərdə, az da olsa, payım var. Müharibəyə yollananda ailəmə son sözlərimi demiş, böyük oğluma da vəsiyyətimi etmişdim ki, əgər şəhid olaramsa, o öz üzərinə düşən işləri yerinə yetirsin. Çünkü mən illərdir ürəyimdə arzu olaraq qalan Vətən torpaqlarımızın azadlığı üçün düşməndən qisas almağa, ən əsası isə cənab Ali Baş Komandanın bizə – Xüsusi Təyinatlı Qüvvələrə, əsgər-zabit heyətinə, Azərbaycan döyüşçülərinə olan etimadını doğrultmaqdan ötrü əlimdən gələni etməyə hazır idim.

Müzəffər sərkərdəmiz onu da vurğulayır ki, digər tarixi torpaqlarımıza da gedəcəyik. Döyüşü kimi bundan sonra da Azərbaycan torpaqlarının bütövünüyü təmin etməkdən ötrü düşmən üzərinə getməyə hazırlam. Yetər ki, Ali Baş Komandan İlham Əliyev “Irəli!” əmri versin.



SALAHOV ELNUR ELBRUS OĞLU

əsgər

2000-ci il avqust ayının 19-da Tərtər rayonunun Poladlı kəndində anadan olub. 2006–2015-ci illərdə kənd orta məktəbində, 2015–2019-cu illərdə Şəki Dövlət Regional Kollecinin Nəqliyyat vəsiyətərinin istismarı fakültəsində təhsil alıb.

2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb və Naxçıvan Əlahiddə Ümum-qoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib.

Vətən müharibəsinin iştirakçısıdır.

“Azərbaycan Bayrağı” ordeni, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN MƏGRUR ƏSGƏRİNƏ YALNIZ ZƏFƏR YARAŞIR

Mən XXI əsrin yetirməsiyəm. Müstəqil Azərbaycan dövlətinin vətənpərvər gənciyəm. Vətənpərvərlik, sadəcə, orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağı bağlı olmaqdır. Bizi ailədə, məktəbdə belə tərbiyələndiriblər. Torpaqları işğal altında olan, soyqırımlara məruz qalan xalqın yetişdirdiyi müasir gənclik məhz bu ruhda böyüməlidir.

Mən də 28 il üstünə od ələnən, qəhrəmanlar yetirən Tərtər rayonunda gələcəkdə qəhrəman ola bilmək üçün böyüdüm. Taleyi qisməti belə gətirdi ki, həqiqi hərbi xidmətim dövründə Vətən savaşının iştirakçısı oldum. Bundan böyük xoşbəxtlik ola bilməzdi. Müzəffər Azərbaycan Ordusunun sıralarında əsgər kimi Vətənə olan borcumu şərəflə yerinə yetirdim.

44 gün ərzində qüdrətli Azərbaycan Ordusu Ermənistanın silahlı quldurlarının saxta mifini darmadağın etdi. Qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə xeyallarımızı gerçəkləşdirirdik – işgalçıları aq bayraq qaldırıb məğlubiyyətlərini boyunlarına almağa məcbur etdik. Bu, əslində, düşmənin diz çökməsi demək idi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi.

GÜLLƏ VƏ MƏRMİ SƏSİ İLƏ BÖYÜYƏN UŞAQ

İllərlə düşmənə sinə gərən Tərtər rayonunda böyümüşəm. Uşaq ikən gülə və bomba səslərinə alışmışam. Böyüdükcə anlayırdım ki, əgər imkan verilsə, Ermənistan hücum edib Tərtəri də işğal edə bilər. Çünkü rayonumuz çox əlverişli mövqedə yerləşib.

Amma sonradan gördüm ki, bu, qətiyyən mümkün ola bilməz. Çünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. İstənilən zaman düşmənin başını əzməyə qadir ordumuz var. Atam deyirdi ki, əgər vaxtilə indiki ordumuz, komandanımız olsayıdı, bir qarış belə torpağımız işğal edilməzdi.

Məktəbdə də eyni fikirləri müəllimlərimiz söyləyirdi. Mən artıq dəqiq bilirdim ki, torpaqlarımızın işğal edilməsinin ilk səbəbi ordunun həmin illərdə başsızlığı olub. Vətənpərvər igidlərimiz müxtəlif dəstələrə ayrıllaraq



yüngül atıcı silahlarla torpaqlarımızı qoruyublar. Amma onların hamisini bir araya gətirən vahid komandanlıq olmayıb. Əgər həmin zaman Azərbaycanın Heydər Əliyev, İlham Əliyev kimi Ali Baş Komandanı olsaydı, 1 milyon soydaşımız elindən-obasından didərgin düşməzdi və Azərbaycan daha qüdrətli dövlət kimi dünyada tanınardı.

2016-ci ildə 16 yaşımvardı. Kollecdə təhsil alırdım. Aprel döyüsləri baş verəndə evimizdən zəng gəldi. Dedilər ki, ermənilər yenə təxribat törədiblər, amma ordumuz düşməni geri otuzdurub və irəliyə doğru hərəkət edir. Taliş kəndi istiqamətində ağır döyüslər gedirdi. Məlumat alırdıq ki, düşmənin postları darmadağın edilir və erməni əsgərləri qaçırlar. Təəssüf ki, bu döyüslər cəmi 4 gün çəkdi. Atəşkəs elan olunmasayıd, ordumuz düşmənə dağ çəkəcəkdi.

Amma 4 gün davam edən döyüslərdə Tərtər rayonunun Taliş kəndi ətrafındaki yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Mardagız (Suqovuşan) kəndi istiqamətindəki yollar düşməndən azad edildi.

Bu zəfərdən sonra tam əmin oldum ki, müasir Azərbaycan Ordusu yenilməzdir. Düşmənin öz ordusu ilə bağlı uydurduqları yalnız miflərdən ibarət imiş. Guya onların qurduqları müdafiə istehkamları keçilməz idi. Amma Aprel zəfərində igid oğullarımız həmin sədləri bir neçə saatda darmadağın etdilər. Bu, həm də ermənilərin canına qorxu saldı ki, Azərbaycan Ordusu qarşısalınmazdır.

Səbirsizliklə gözləyirdim ki, təhsili mi başa vurub həqiqi hərbi xidmətə yollanım və müasir Azərbaycan Ordusunun nəyə qadir olduğunu öz gözlərimlə görüm. Həm də istəyirdim ki, ön xətdə qulluq edim: hücum əmri verilərsə, düşmən üzərinə ilk hücum edən hərbi hissənin əsgəri olum. 2019-cu ildə imtahan verib diplomumu aldıqdan sonra səfərbərlik xidmətinə müraciət etdim və hərbi xidmətə yollandım.

Tovuz döyüsləri Vətən müharibəsinin başlanmasına rəvac verdi

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun “N” sayılı hərbi hissəsində xidmətə başladım. Hərbi hissəmizdə ən müasir silah-sursat, yüksək səviyyədə maddi-texniki təchizat, müasir əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, camaşırxanalar var idi. Daha əsgər yemək bişirmir, paltar yumurdu. Əvvəllər hərbi hissələrdə bütün işləri şəxsi heyət görürdü. Bu gün isə əsgər yeməyini mülki şəxslər bişirir, pal-

tarlar, döşək ağları müasir paltaryuyan maşınlarda yuyulur, ütülənir. Şəxsi heyətin yeganə borcu xidməti təlimlərə qatılmaq, döyüş tapşırıqlarını yüksək səviyyədə mənimsəməkdir.

Zabitlərimiz döyüş hazırlığı, taktika dərslərində bize çox müfəssəl dərs keçir və hər an döyüşə hazır olmağımızı aşılan biliklər verirdilər. Şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsi də çox yüksək idi.

Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi qayığının nəticəsi idi. Demək olar ki, mütəmadi olaraq ordumuzun maddi-texniki bazası gücləndirilirdi. Bu da Azərbaycan əsgərini Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etməyə tam hazır vəziyyətə gətirmişdi.

Bir qədər qulluq etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdən gəlib əsgərlər arasında seçim edildilər. Mən də öz istəyimlə xüsusi təyinatlı əsgər olmaq istədiyimi bildirdim və təlimlərə qatıldım. Seçilən əsgərlərlə birlikdə 45 gün təlimdə oldum və göstərdiyim nəticələrə əsasən məni də xüsusi təyinatlılara qəbul etdilər. Bundan sonra daha çox çalışmalı, əziyyətə qatlanmaliydim. Çünkü xüsusi təyinatlı dəstələr hər zaman dağlarda, dərələrdə, səhra tipli ərazilərdə təlimlər keçirdilər. Mən də belə əsgərlərən biri olduğum üçün çox sevinirdim, həm də həvəslə çalışırdım.

Hərbi xidmətimin bir ili tamam olmuşdu. 2020-ci ilin iyul ayında To-vuz döyüşləri baş verdi. Biz hər dəqiqə hadisələri izləyirdik. Eştdik ki, yüksəkrütbəli zabitlərimiz də əsgərlərlə birlikdə səngərdə döyüşürələr. Bu, həqiqətən də, bizim üçün fəxr idi. Bu döyüşdə general-major Polad Həsimovun, polkovnik İlqar Mirzəyevin şəhid olması hamımızı məyus etsə də, bir daha əmin olduq ki, Azərbaycan Ordusu yenilməzdir, güclüdür və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Həmin döyüşdən sonra tam inandıq ki, müharibə qaçılmazdır. Çünkü Ermənistan dünyaya yalan məlumatlar verməklə sülh danışçılarından qaćır və yalnız təxribatlar törətməklə fikir yayındırırdı.

Ümumiyyətlə, 2020-ci ilin payızında Ermənistan silahlı birləşmələri yeni ərazilər işgal etmək niyyəti ilə xeyli fəallaşmışdı. Bu fəallaşma özünü sentyabrın 27-də bürüzə verdi: düşmən cəbhəboyu istiqamətlərdə təxribatlar törətməyə başladı. Yenə də ordumuz düşmənin hücumunun qarşısını qətiyyətlə aldı.

Amma bu dəfə ordumuz cavab atəşləri ilə işini yekunlaşdırmadı, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyat Vətən müharibəsinin başlanğıcı oldu.

Biz də səbirsizliklə gözləyirdik ki, hər an komanda veriləcək və Vətən savaşına yollanacaqıq. Öncə Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrindən ibarət böyük heyət yola çıxdı.

Hər gün müharibənin gedisini izləyirdik. Ali Baş Komandanın çıxışları bizi daha da ruhlandırdı. Prezident deyirdi ki, Azərbaycan haqq savaşı aparır. Ona görə də dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə, heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz öz torpaqlarımızı geri alacaq, ərazi bütövlüyüümüzü bərpa edəcəyik. Bu ifadələrlə Ali Baş Komandan dünyaya mesaj verirdi ki, Ermənistana istənilən qüvvə köməyə gəlsə belə, Azərbaycan yolundan dönməyəcək.

Azərbaycan əsgəri isə düşmənin illərlə möhkəmləndirdiyi müdafiə səddini darmadağın edirdi. Düşmən ağır itkilər verirdi, məğlubiyyət ərəfəsində olduğunu dərk etsə də, müqavimət göstərirdi. Əsgərlərimiz döyüşə-döyüşə irəliləyir, kəndləri, şəhərləri işğaldan azad edirdilər. Xalq öz sərkərdəsinə, orduya inanırdı. Bu qələbələri böyük coşqu ilə yaşayır, Zəfərin uzaqda olmadığına inanırdıq.

Nəhayət, zaman yetişdi və bizə də növbə çatdı. Oktyabrın 24-də Naxçıvandan yola çıxdıq. Əvvəlcə Bakıya, sonra isə Cəbrayıl istiqamətinə yollandıq.

Erməni əsgərinin üzbəüz savaşmağa cəsarəti çatmadı

Oktyabrın 25-də Bakının Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Cəbrayıldan keçməklə Xocavəndə yetişdik. İlk olaraq, Azıx kəndində arama-tarama işlərinə başladıq. Ermənilər mövqelərini qoyub qaçsalar da, bəzi yerlərdə gizlənənlər olurdu. Biz axtarışlar həyata keçirib hamisini zərərsizləşdirirdik.

Sonra Tuğ kəndində də antiterror əməliyyatları keçirdik. Bir neçə düşmən hərbçini əsir götürüb arxadan gələn qüvvələrimizə təhvil verdik. İlk açıq döyüşümüz isə Xocalının Çanaqçı kəndində oldu. Düşmən bizi artilleriya atəşinə tutdu və orada 3 şəhid verdik. Onu da deyim ki, düşmən əsgəri Azərbaycan əsgəri ilə üzbəüz döyüşə bilmirdi. Bir neçə dəqiqə atəş açıldıqdan sonra geri qaçırdı. Bu da bizim hərbçiləri daha da ruhlandırdı. Böyük şücaət göstərərək kəndi azad etdik.

Çanaqçıdan sonra Sığnaq və Zardaşen kəndlərində əməliyyatlar keçirdik. Qrup komandirimiz kapitan Elvin Allahyarovun rəhbərliyi ilə noyabrın 5-də Daşaltıya doğru istiqamət götürdük. Burada bizi minomyot atəşinə tutdular. Yaxınlığıma düşən mərminin zərbə dalğası məni qayaya çırpdı və ağır kəllə-beyin travması aldım. Huşumu itirmişdim. Daxili orqanlarım da zədələndiyi üçün həkim təxliyə olunmağımı istəyib və



məni əvvəlcə Xocavəndə, sonra isə Füzulidəki hospitala aparıblar. Ayılanda gördüm ki, otaqdayam, həkimlər məni müayinə edirlər.

5 gün hospitalda müalicə aldıqdan sonra öz xahişimlə yenidən dəstəmizə qoşuldum. Noyabrın 10-da Şuşada idim. Məlumat gəldi ki, Ermenistan təslim olmaqla bağlı sənədə imza atıb. Büyük sevinc, coşqu var idi, hamı sevinirdi. Qəhrəman oğullarımız bir neçə gün önce Şuşada bayrağımızı dalgalandırmışdılar. Həmin bayraq Xankəndidəki ermənilərə gözdağı verirdi.

Kapitulyasiya aktından sonra 1 ay, dekabrın 11-ə kimi Şuşada qaldıq. Şəhərin mühafizəsini təşkil etdik. Şuşanı qarış-qarış gəzdik. Xüsusi Təyinatlı Qüvvələr bu şəhərə bir neçə istiqamətdən daxil olaraq düşməni məhv etmişdi. Həmin yerlərə baxıldıqda qürur hissi keçirirdik ki, Azərbaycan oğulları nəyə qadir olmuşlər.

Dekabrın 11-də Şuşadan Tuğ kəndinə gəldik və silah-sursatlarınızyı yoxladıqdan sonra yenidən antiterror əməliyyatlarına başladıq. Səbəb isə bəzi erməni terrorçularının törətdikləri təxribatlar idi. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində əməliyyatlara başladıq və Laçın-Qubadlı ərazisin-dəki dağlarda 62 terrorçunu zərərsizləşdirdik.

Dekabrın 15-də Cəbrayıla, 16-da isə Bakıdan Naxçıvana yola düşdük.

Çox sevincli və qürurlu idim. Çünkü mən 20 yaşimdə Vətən mühərri-bəsində iştirak etdim və 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azad edilməsi əməliyyatlarında mənim də payım oldu.

Bu savaşda Xüsusi Təyinatlı Qüvvələr bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şücaət nümunələri göstərdilər. Ümumiyyətlə, Vətən mü-haribəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunu zəfər salnaməsi hərb tariximizin şərəfli səhifələrinə yazıldı.

Ali Baş Komandan söyledi ki, bu qələbəni müstəqillik dövründə böyüyən vətənpərvər gənclər qazanıb. Mən də vətənpərvər gənc kimi Ali Baş Komandanımı minnətdaram. Ona görə ki, Baş sərkərdəmiz İlham Əliyev olmasaydı, biz, bəlkə də, Qarabağa həsrətlə həmişə kitablardan boyلاناقاقدıq, hər il faciələrimizi, işgal günlərimizi acı xatirələrlə ana-caqdıq.

Bu gün isə başımız uca, alnımız açıq, vicdanımız təmizdir. Bizə bu xoşbəxtliyi nəsib edən Ali Baş Komandanımız var olsun!



SEYFƏDDİNLİ NAMİQ NATİQ OĞLU ehtiyatda olan tibb baş leytenantı

1995-ci il dekabrın 21-də Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 2002–2013-cü illərdə kənd orta məktəbində oxuyub.

2013–2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil alıb. Ali məktəbi tibb xidməti leytenantı rütbəsi ilə bitirib və Naxçıvan Muxtar Respublikasında “N” sayılı hərbi hissədə tibb məntəqəsi rəisi təyin olunub.

2019-cu ilin sonunda fəaliyyətini Naxçıvandakı Xüsusi Təyinatlı Qüvvələrin “N” sayılı hərbi hissəsində davam etdirib.

Vətən müharibəsində hərbi həkim kimi iştirak edib.

“Döyüsdə fərqlənməyə görə”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəlidir.

HƏRBİ HƏKİMLƏR DƏ ALİ BAŞ KOMANDANIN MÜSƏLLƏH ƏSGƏRİ OLDULAR

Böyük Zəfərimizlə bitən Vətən müharibəsində Azərbaycan həkimləri də müzəffər hərbçilərimizlə birlikdə canlarını fəda edərək yüksək vətənpərvərlik, fədakarlıq və cəsarət nümayiş etdirdilər. Əlbəttə ki, öz canlarını təhlükəyə ataraq yaralı əsgər və zabitlərin həyatı uğrunda mübarizə aparan, onları şiddətli atəş altında döyüş meydanından çıxaran həkimlərimizin igidliyi olmasaydı, itkilərimiz daha çox ola bilərdi.

2013-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olunarkən ağlıma gəlməzdi ki, 7 il sonra döyüş meydanında həm savaşçı, həm də həkim kimi müharibənin kədərini və sevincini yaşaya-çaq, dəhşətli səhnələr görəcək və haqq savaşına qalxan Azərbaycan əsgərinin həyatını xilas etmək üçün oda-alova atılacağam.

İtkisiz savaş olmur. Biz də müqəddəs torpaqlarımız uğrunda atıldığımız döyüslərdə itkilər verdik, amma sonunda Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu zəfər çaldı. Bu gün Şuşada dalğalanın bayraqımızın kölgəsi bütün Qarabağa düşürsa, demək, Ali Baş Komandanımızın modern ordu quruculuğu istiqamətində gördüyü böyük işlər, eləcə də müstəqillik dövründə böyükən gənclərə verilən vətənpərvərlik tərbiyəsi hədər getməyib.

Məsuliyyət və cəsarət tələb edən peşə

Qəbelədə kənd mühitində böyümüşəm. Orta məktəbdə əla qiymətlərlə oxumuşam. Həkim olmaq istəyirdim və arzuma da çatdım. Test imtahanlarında IV ixtisas qrupu üzrə imtahan verdim və 605 bal topladım. Amma ixtisas seçimi edərkən hərbi həkimliyi seçdim. Çünkü hərbini sevirdim, valideynlərim də seçimimə etiraz etmədilər. 2013-cü ildən 2019-cu ilədək Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil aldım.

18 yaşımdan, yəni tələbə olduğum gündən idmanla da məşğul olmağa başladım. Kyokuşin-karate üzrə peşəkar döyüşçü idim. Bakıda kisişlər arasında keçirilən respublika çempionatında 70 kq və 71 kq çəki dərəcələrində çempion oldum. Hətta respublika və beynəlxalq dərəcəli hakimlik dərəcəsi də aldım, oyunlar idarə etdim.

6 il oxuduğum Hərbi tibb fakültəsində bu sahə üzrə tamamən ixtisaslaşdım. İki il Bakıdakı hərbi hospitalda təcrübə keçdim və 2019-cu ildə ali



təhsilimi başa vurub tibb xidməti leytenantı rütbəsi aldım. Çox sevincli idim və təyinatla Naxçıvan Muxtar Respublikasında “N” sayılı hərbi hissədə tibb məntəqəsi rəisi vəzifəsində çalışmağa başladım.

Bir neçə aydan sonra gənc zabitlərin toplantısı oldu. Bizi normativlər əsasında imtahan edirdilər. Polkovnik Tehran Mənsimov Əlahiddə Ümumqoşun Ordunun Döyüş Hazırlığı İdarəsinin rəisi idi və hər kəsə diqqət edirdi. Mən turnikdə dayanmadan çəkinmə və akrobatik fırlanma hərəkətləri etdim və ard-arda 26 dəfə bunu təkrarladım. Tehran Mənsimov məni yanına çağırıldı və hansı idman növü ilə məşğul olduğumu soruşdu. Sən demə, cənab polkovnik Kyokuşin-karate üzrə üçüncü dan (dərəcə) qara kəmər ustası imiş. Bir qədər söhbətləşdikdən sonra soruşdu ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək istəyirsənmi? Fikir-ləşmədən dedim ki, ən böyük arzumdur. Beləcə, hərbi hissəmi dəyişərək yeni istiqamətdə fəaliyyətə başladım.

Bəlli idi ki, müharibə şəraitində olan ölkədə hərbi həkimlərin də üzərinə böyük məsuliyyət düşdü. Ona görə də biz fövqəladə və ekstremlə vəziyyətdə çalışmalı (döyüslər, təbii fəlakətlər, qəzalar), əsasən əməliyyat xarakterli yardımının göstərilməsi proseslərini yaxşı öyrənməli idik. Əsas xüsusiyyət isə döyüş şəraitində tibbi yardım göstərmək bacarığı idi. Bu isə həyat üçün çox təhlükəlidir.

Hərbi hissədə çalışdığını müddətdə bir daha şahidi oldum ki, Ali Baş Komandan İlham Əliyevin modern ordu quruculuğu istiqamətində hə-

yata keçirdiyi islahatlar böyük dəyişikliklərə səbəb olub. Eyni zamanda hərbi tibb sahəsində də baş verən yeniliklər onu deməyə əsas verir ki, Azərbaycanın hərbi səhiyyəsi müasir tələblərə tam cavab verir. Əminliklə deyə bilərəm ki, bu gün ordumuz döyüş hazırlığı, silah-sursatı ilə yanışı, tibb xidməti ilə də dünyanın güclü silahlı qüvvələri arasında ön sıralardadır. Hərbi hissələrdəki tibb məntəqələri müasir avadanlıqlarla təchiz olunub və müasir standartlara cavab verir. Bu səbəbdən də şəxsi heyətin sağlamlığı Ali Baş Komandanın və ordu rəhbərliyinin qarşısında duran əsas vəzifələrdəndir. Vətən torpağını qorumaq müqəddəs və şərəfli olduğu kimi, onun müdafiəcisinin sağlamlığının keşiyində dayanmaq da şərəflidir. Mən də tam bir il fəxarətlə, böyük həvəslə Xüsusi Təyinatlı Qüvvələrdə həkim kimi çalışdım.

Vətən müharibəsi və müqəddəs borc

Bir il idi orduda xidmət edirdim ki, 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsi başladı və bizə tapşırıq gəldi ki, tam hazır vəziyyətdə olun, lazım olan anda əmr veriləcək. Hər gün Ali Baş Komandanın çıxışlarına baxıb çox qürurlanır, həm də səbirsizləndirdik. Deyirdik ki, görəsən, Vətən müharibəsinə qatılmaq bizə də qismət olacaqmı?

Nəhayət, oktyabrın 10-da əmr verildi və Naxçıvandan iki təyyarə ilə Bakıya gəldik. Paytaxtdan isə Cəbrayıllı istiqamətinə yollandıq. Tibb məntəqəsinin həkimi idim, iki köməkçi feldşerim var idi. Cəmləşmə mərkəzində Bakının Xüsusi Təyinatlı Qüvvələri ilə birləşdik və sonra iki hissəyə ayrıldıq. Polkovnik Tehran Mənsimovun rəhbərliyi ilə bir tabor Hadrut istiqamətində, digər tabor isə polkovnik-leytenant Anar Əliyevin (Şəhid, Vətən Müharibəsi Qəhrəmanı) rəhbərliyi altında Cəbrayıllı istiqamətində döyüş əməliyyatlarına başladı. Mən polkovnik Tehran Mənsimovun rəhbərlik etdiyi heyətlə, feldşerim isə o biri qrupla yola çıxmışdım.

Bakı Xüsusi Təyinatlı Qüvvələrinin həkimi, baş leytenant İmran İbadbəyli Cəbrayıllı istiqamətində gedən döyüslərdə yaralandığı üçün mən onu əvəzləməli oldum. İmran qəlpə yarası almış, ancaq hospitalda əməliyyat olunduqdan sonra qayıdır heyətə qoşulmuşdu. Yarası təzə olduğu üçün aktiv hərəkət edə bilmirdi.

Mən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində hərəkət etsəm də, əməliyyatlar zamanı yaralanan hər bir hərbçimizə yardım edirdim. Yəni bizim üçün fərqi yox idi ki, bu, xüsusi təyinatlıdır, yoxsa başqa hərbi hissənin



döyüşcüsüdür. Yaralı görən kimi dərhal müdaxilə edib ilkin tibbi yardım göstərirdim. Hər zaman çalışırdım ki, pozitiv əhvali-ruhiyyədə olum və soyuqqanlı davranışım. Belə olanda hərbçilərimiz daha da ürəklə, həvəslə savaşırdılar. Onlar bizə inanırdılar və deyirdilər ki, həkim varsa, yaralan-saq da, həyatımızı qurtaracaq. Buna görə də böyük inamlı, həvəslə irəli gedirdilər.

Bəzən elə anlar olurdu ki, yolla gedərkən başqa hərbi bölmələrin yaralı hərbçilərinə rast gəlirdik. Onlar təxliyə üçün bir yerə toplasılıb kömək gözləyirdilər. Yaxınlaşılıb yaralarına baxırdım və lazımı köməklik göstərirdim.

Həkim döyüşdə dərman, iynə və digər vasitələrdən başqa, yaralılara psixoloji cəhətdən də yardım etməlidir. Bəzən elə olurdu ki, çox ağır yaralı ilə rastlaşırdım; fikirləşirdim ki, yardım etsəm də, ağırkəsici vursam da, 15–20 dəqiqədən sonra şəhid olacaq. Amma önce ona ürək-dirək verib yarasının o qədər də ağır olmadığını, yaşayacağını söyləyəndə gözləri güldü. Bu onların həkimə olan inamlarının nəticəsi idi.

Şuşaya qədər keçən döyüş yolumuzda həm ilkin tibbi yardım, həm də təxliyə prosesində çətinliklərimiz olmadı. Yaralılara cəld ilkin yardım göstərərək tibbi maşınlarla döyüş mövqeyindən təxliyə edirdik. Həmçinin dərman vasitələri ilə təminatımız rahat idi. Amma irəli getdikcə, aktiv döyüş şəraitinə düşdükcə, təxliyə çətinləşirdi. Buna baxmayaraq, yaralılara hər cür yardım edirdik. Hətta döyüş altında belə yaralı olan hərbçiyə “sistem” (venadaxili maye) köçürürdük.

Hər gün taborumuz bir neçə kəndi işğaldan azad edirdi. Həm həkim, həm də döyüşçi kimi fəxr edirdim ki, 30 ildən sonra Qarabağı düşmən tapdağından azad edirik və bu müqəddəs missiyani reallaşdırınların sırasında mən də varam. Noyabr ayının əvvəlinə qədər bir çox əməliyyatlar keçirdik.

Ağır yaralılar və ayaqlarını itirən döyüşünün inamı

Döyüş meydanında cəld, soyuqqanlı və savadlı hərəkət etmək lazımdır. Çünkü döyüşlərimizin həyatı bundan asılıdır. Xocavənd istiqamətində gedən döyüşlərin birində bizi artilleriya atəşinə tutdular. Mənə xəbər verildi ki, qəlpə döyüşümüzün hər iki ayağını qoparıb. Cəld tərpəndim və yanına çatanda gördüm ki, qan içindədir, özü də artıq huşunu itirir. Özümü topladım və soyuqqanlı şəkildə ona yaxınlaşdım. Belə vəziyyətdə, ilk növbədə, yaralının aldığı travmanı onun gözündə ki-

çiltməlisən. Dedim ki, qorxulu heç nə yoxdur, özünü ələ al. Qayıtdı ki, həkim, görmürsən, hər iki ayağım artıq yoxdur? Gülümsəyərək dedim ki, ayaqların yoxdur deyə ölməyəcəksən ki... İndi elə müasir protezlər var ki, əsl ayaqdan seçilmir. Bir qədər səbirli ol, qanaxmanı saxlayım, sonra ağrı hiss etməyəcəksən. Üzümə təəccübə baxıb dedi ki, həkim, doğrudan, yaşaya bilərəm? Və bundan sonra vəziyyəti dəyişdi, bir dəqiqə əvvəl şəhid olacağını düşünən döyüşçüyə sənki yaşamaq həvəsi gəldi.

Ayaqlarını rezinlə sarıdım, ağırkəsici və qanaxmanı dayandıran iyinələr vurdum. Döyüş başa çatandan sonra ərazidən təxliyə etdi. Sağ qaldı və hazırda çox hörmətli Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı nəticəsində protez ayaqlarla çox rahat şəkildə hərəkət edir.

Onu da deyim ki, hərbçilərimizi, yaralılarımızı daha çox ruhlandıran məqam Ali Baş Komandanın müjdəli xəbərləri olurdu. Hər dəfə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı xəbərlər eşitdikcə əsgərlərin döyüş əzmi artırdı. Yaralılarıız təxliyə olunmaq istəmir, elə həmin vəziyyətdə də döyüşürdülər. Ali Baş Komandanın Ermənistanın baş nazirinin ünvanına işlətdiyi ifadələr isə əsgərlərin dilindən düşmürdü.

Yaddaqalan digər bir hadisəni də xatırlayıram. Xocavəndin Edilli kəndində əsgərlərimizdən birinin başının arxasından güllə dəymışdı. Güllənin yalnız arxası görünürdü. Əsgər huşunu itirmişdi. Həkim yoldaşım Orxan Dilsuzov əlini əsgərin nəbzinə tutanda gördü ki, "sapvari nəbz"ı var. Yəni çox zəif vurur və demək olar ki, son anıdır. Belə olan halda ən son variant ürək nahiyyəsinə adrenalin vurulmasıdır. Orxan iynəni vurdu və bir neçə dəqiqədən sonra əsgər gözlərini açıb ayağa qalxdı. Heç nə olmamış kimi hərəkət etməyə başladı. Amma Orxan onu dayandırıb başını bintlə sarıdı və beləcə həyata qaytardı.

Ən ağır yaralılar mərminin partlayışından zərbə dalğasına düşənlər olurdu. Çünkü digər yaraları gözlə görür və necə lazımdırsa, tibbi yardım göstərirdik. Ən ağır yaranı belə sağaltmaq, qanaxmani dayandırmaq olur. Amma zərbə dalğasına düşənlərin daxili orqanlarında ciddi problem yarandığı üçün ona müdaxilə edə bilmirdik.

Zərbə dalğasına düşən şəxs daxili qanaxma baş verir və həmin anda onu müəyyənləşdirə bilmir. Yalnız sıfətinə və nəbzinə baxıqdə biliirdik ki, vəziyyəti ağırdır, daxili qanaxması var. Ancaq yardım edə bilmirdik və dərhal təxliyə olunmasına çalışırdıq. Həyati vacib orqanlar, magistral arterial damarlar ciddi zədələnmədiyi təqdirdə istənilən yaralının həyatını xilas etmək mümkün olurdu.

Ağır yaralı hərbçimiz üçün köməyə gedəndə və o, başını qaldırıb həkimi görəndə simasında təbəssüm yaranırdı. Yaralıya elə gəlirdi ki, həkim



gəldisə, mütləq sağ qalacaq. Belə vəziyyətdə mən də çox soyuqqanlı rəftar edərək, yəni heç bir qorxu – təhlükə olmadığını söyləyərək yaralıda inam yaradırdım. Qanaxmadan rəngi ağaran döyüşcünün rəngi bir neçə dəqiqədən sonra dəyişir, danışmağa başlayırdı. Onun gözündəki ümidi görmək çox gözəl hissələr idi.

Müharibə möcüzələri – bir gündə 80 yaralıya yardım

Noyabrin 3-də Çanaqcı kəndində bütün Xüsusi Təyinatlı Qüvvələr toplandı və Şuşa əməliyyatının planı hazırlandı. Təminat və silah-sursat maşınlarımız da həmin əraziyə qədər gəldilər. Orada bütün hazırlıqlar görülürdü.

Noyabrin 4-də Daşaltı meşələrinə doğru irəliləməyə başladıq. Hava çox dumanlı idi – bir metrlik məsafləni görmək olmurdu. Bizə qədər orada ağır döyüşlər getmişdi. Bir zabit mənə yaxınlaşaraq dedi ki, qarşıda şəhidlərimiz və yaralılarımız var, gedək onlara yardım elə. Dərhal çantamı, silahımı götürüb birlikdə yola çıxdıq. Birtəhər əraziyə yetişdik. Gördüm ki, şəhidləri bir tərəfə, yaralıları da digər tərəfə toplayıblar. Başladım ağır yaralılara baxmağa. Uğur adlı zabit çox ağır vəziyyətdə idi. Rezinlə ayağını sarıdım, çox qan itirdiyi üçün mütləq “sistem” asmalı idim. Qan itirən insanın bədənin tonusu zəiflədiyindən damarı tapmaq çətin olur. Həm də ərazidə işıq yandırmaq qəti olmazdı. Düşmən işıq görünən ərazini dərhal atəşə tutardı. Qaranlıqda “ya Allah!” deyib iynəni zabitin damarına vurdum. Barmağımı iynənin üstündə tutdum ki, əgər dəri altına getsə, şışkinliyi hiss edim və dərhal iynəni çıxarıdım. Amma sən demə, iynəni dəqiq vurmuşam. Adı vaxtda, işıqlı havada qan itirən şəxsin damarını tapmaq üçün rezinlə bərk sıxıb sonra iynə vururduq. Bu, bir təsadüf, ya da möcüzə idi...

Noyabrin 5-də yeni tapşırıq alındıq. Biz Şuşa-Laçın yolu istiqamətində irəliləməli, Laçın dəhlizi üzərindəki yüksəklikdə mövqelənməli idik.

Digər Xüsusi Təyinatlı Qüvvələrimiz bizdən öncə dəhlizin üstündəki yüksəklikdə ağır döyüş əməliyyatı aparmışdılar. Biz ora çatanda gördük ki, xeyli sayda yaralımız var. Ərazidə tibb personalı adına yeganə şəxs mən idim. Səhər tezdən başlayıb hava qaralana qədər yaralılara yardım etdim. Hətta başımı qaldırıb baxmirdim ki, yardım etdiyim kimdir. Axşama qədər 80 nəfərə tibbi yardım göstərmişdim.

Bəlkə də, bu yardımı edə bilməzdim, ləvazimatlarım tüketərdi. Amma əsgər və zabitlərin üzərində fərdi sarğı paketinin olması işimi

asanlaşdırırdı. Məndə ağırkəsici qurtardıqda özlərində olanlardan istifadə edirdim. Amma birdən elə vəziyyət yaranırdı ki, ağırkəsicilər tamam qurtarırdı.

Noyabrin 5-də heç vaxt yaddaşımdan silinməyəcək hadisə baş verdi: yaralıları və şəhidlərimizi bir yerə toplamışdilar. Şəhidlərin üzərinə çadır çəkmişdilər. Ağır yaralanan əsgəri müayinə edərkən gördüm ki, şəhidlərimizin birinin üstünə örtülən çadırda tərpəniş var. Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri idi: başından ağır yaralanmışdı, nəbzı yox idi. Ona görə də şəhid olduğunu güman edib üstünü örtmüştülər. Tez yanına qaçıb çadırı qaldıranda gördüm ki, sıfəti qan içindədir, bir gözü tamam sıradan çıxıb, ağızına və burnuna qan yiğildi üçün nəfəs ala bilmir, amma bir gözü açıqdır. Rəngi də avazımışdı, son anlarını yaşayındı. Tez sıfətini, ağızındaki ləxtalanmış qanı təmizlədim və nəfəsalması bir qədər yaxşılaşdı. Amma mütləq “sistem” asmalı idim, natrium-xlorid isə qurtarmışdı.

Sanki möcüzə baş verdi: həmin anda pulemyotçu Cavid Həsənov məni səsləyib: “Həkim, buradan çanta tapmışıq, gör sənə lazım olmaz?” – deyəndə başımı qaldırıb gördüm ki, əlindəki natrium-xloridin vənadxili mayesidir. Sevincimdən gözlərim doldu. Tez götürüb ağacdan asdım və yaralının damarına vurdum. Bir neçə dəqiqədən sonra gördüm ki, ağarmış sıfəti yavaş-yavaş qızarır. Qan itirdiyi üçün titrəyirdi, üstünü örtüb dedim ki, qorxma, sağalacaqsan.

Səhər açılanda təxliyə qrupu gəlmışdı və dünən şəhid olduğu güman edilən əsgər bu gün ayağa qalxıb özü yeriyirdi. Bəlkə də, mühari-bədə yaşadığım bəzi acı xatırələri gələcəkdə unudaram, amma bu səhnəni heç vaxt yaddan çıxarmayacağam.

Digər bir yaddaqalan hadisə də Laçın dəhlizi istiqamətində oldu. Şuşaya hücum planının icrasına başlanıldı. Gecə Xüsusi Təyinatlı Qüvvələrin bir əsgəri mənə yaxınlaşıb dedi ki, iki gün önce ağır döyüşlər gedən ərazidə bir yaralımız qalıb, hərəkət edə bilmir. Onunla birlikdə həmin yerə yollandım. Yaralı Məhəmmədəli Baxışlı idi. Bu igid iki gün ağır yara ilə döyüşü davam etdirib. Baş nahiyyəsindən ağır yaralanmışdı. Hava qaranlıq olduğu üçün əsgərdən xahiş etdim ki, alışqanın işığını bir saniyəlik yandırınsın və mən yaranı görüb tampon qoyum. İşıq yanın kimi 2 minomyot mərmişisi yanımıza düşdü. Zərbə dalğası üçümüzü də qaya parçasına çırpdı. Birtəhər ayağa qalxıb yarasını sarıdım. Sonra mən onların hər ikisinin silahlarını götürdüm, əsgər isə Məhəmmədəlini kürəyinə aldı və ərazidən uzaqlaşdıq. Beyindaxili travma alduğumuz üçün qayıdanda bölmələrimizin yerini tapmaqda çətinlik çəkirdik. Amma bir qədər irəlilədikdən sonra pol-



kovnik-leytenant Ramiz Cəfərovu (Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı) səslədim. Bir qədər sonra komandir bizim gəlişimizi görüb yanına çağırıldı.

Tapşırıq verildi ki, noyabrın 5-dən 6-na keçən gecə Şuşa əməliyyatı başlayacaq. Yerimizdə mövqelənin vaxtı gözləyirdik. Ramiz Cəfərov məni yanına çağırıb dedi ki, yaxınlığında ol, bəlkə, yaralı gətirdilər, müayinə edərsən. Komandirlə söhbət edə-edə məni yuxu aparmışdı. Birdən dəhşətli partlayış oldu. Çox yaxınlığımıza top mərmisi düşmüşdü. Gözümü açanda gördüm ki, sağ çıynım üstündə uzanmışam, sol çıynım tərpənmir. Başımı çevirib baxa da bilmirdim. Əlimi atanda barmaqlarım sol qolumdakı yaranın – qəlpənin açıldığı dəliyin içərisinə girdi. Bildim ki, yara çox dərindir. Mənə dəyən mərmi qolumu yarıb keçərək polkovnik-leytenant Ramiz Cəfərovun boğaz nahiyyəsinə, arteriya damarına dəymışdı. Qanaxmanı saxlamaq mümkün deyildi və bir neçə dəqiqədən sonra Ramiz Cəfərov şəhid oldu.

Qayanın kənarında uzandım. Cibimdə özüm üçün bir ədəd ağırkəsici saxlamışdım. Amma ağrıdan onu özümə vura bilmirdim. Birtəhər sağ əlimlə iynəni və ağırkəsicini çıxardım, amma əlimdən düşdü və iynənin ucu qırıldı. Qaya parçasına sürtüb güc-bəla ilə bud nahiyyəmə vurdum.

Vəziyyət çox ağır idi. Mərmi ən yaxın bildiyim silahdaşlarının həyatına son qoymuşdu. Açılar içində qırılır və öz-özümə deyirdim ki, dostlarım şəhid oldu, mən də bir neçə dəqiqəyə ölücəyəm.

Şuşa qəhrəmanlarından olan şəhidimiz Asəf Ağayev özünü yanına çatdırı və qoluma sarğı qoymağa yardım etdi. Yanımızda başqa yaralılar da var idi. Asəf məndən soruşa-soruşa, məsləhətlər alaraq o yaralılara çox köməklik etdi: ağırkəsici vurdu, sarğı qoydu...

Mən möcüzə sayəsində sağ qaldım. Səhər açılanda bizə təminat gətirən bölmələrin əsgərləri ilə 9 yaralını götürüb yola çıxdım. Ac-susuz və yaralı vəziyyətdə axşama qədər piyada yol getdik. Son mərhələ daha acınacaqlı oldu. Bizi təxliyə etməyə gələn hərbi tibbi maşınlar yüksəklikdə dayanmışdılar. Yəni biz bu vəziyyətdə sıldırıma qalxmalı idik. Başqa yolumuz yox idi. Sürünə-sürünə qalxmağa başladıq. Yağış yağılığı üçün hər tərəf palçıq idi. Güc-bəla ilə yüksəkliyə qalxır, amma qəfildən sürüyüşüb arxaya yuvarlanırdıq. Bax beləcə, zülmlə yüksəkliyə qalxa bildik.

Maşınlarla cəmləşmə məntəqəsinə gəldik. Çanaqçı kəndindəki səy-yar tibb məntəqəsində ağırkəsicilər vuruldu və noyabrın 7-də məni Hadrutdakı hospitala apardılar. Orada da yardım etdikdən sonra təcili Bakıya göndərdilər. Bakıdakı hospitalda bir həftə ərzində 4 dəfə ağır əməliyyat olundum.



Qələbə xəbərini eşidəndə hönkürüb ağladım

Üç gün sonra – noyabrın 10-da palatada yatırdım. Tibb bacıları məni oyadıb dedilər ki, Ali Baş Komandan çıkış edir, qələbə qazanmışıq, Ermenistan təslim olub. Həmin vaxt bundan gözəl xəbər olmazdı.

Müharibə boyu yaxın dostlarımı, döyüş yoldaşlarını itirdim, amma o qədər də kövrəlməyim olmamışdı. Ali Baş Komandanımızın qələbə müjdəsini eşidəndə hönkürüb ağladım: həm sevinir, həm də kədərlənirdim. Sevinirdim, ona görə ki illərlə çəkdiyimiz həsrət bitdi və daha şəhid xəbəri eşitməyəcəkdir. Kədərlənirdim, ona görə ki bu zəfəri görmək istəyən qardaşlarım həyatda deyildilər. Amma Şuşada azan veriləndə hamisinin ruhu şad olmuşdu.

Mən bu savaşı həm döyüşcü, həm də həkim kimi yaşadım. Vətən müharibəsində 300 nəfərdən artıq yaralıya yardım etdim, çoxlarının həyatda qalması üçün mücadilə apardım və zəhmətim hədər getmədi. Bunu yalnız müharibə bitəndən sonra gələn zənglərlə müəyyənləşdirmişəm. Tanımadığım nömrələrdən zəng gəlir və mənə deyirlər ki, "həkim, Hadrutda, Xocavənddə, Daşaltıda, Laçın dəhlizinin üstündə mənə yardım etmisən, sənə can borcum var". Mən yaralıları müayinə edəndə, ilkin yardım göstərəndə başımı qaldırıb baxmirdim ki, kömək etdiyim kimdir. Ona görə də yardım etdiklərimin simaları yadımda qalmayıb.

Vətən müharibəsində həkimlərimiz yaralıları bombaların, pulemyot, minomyot və artilleriya atəşləri altında xərəklərdə, çiyinlərində, sürünrək çıxarıv və ağır şəraitdə yardım edirdilər. Yaralı hərbçilərimizi həyata qaytarmaq və şəhid sayının minimum olması üçün öz həyatlarını təhlükəyə atıb güllənin, mərminin altında vəzifələrini yerinə yetirirdilər. Bu müqəddəs yolda həkimlərimizin də şəhidlik zirvəsinə ucalmaları təsdiq edir ki, onlar Azərbaycan əsgəri ilə birlikdə döyüşüb, qardaşlarının sağlam savaşmaları üçün əllərindən gələni əsirgəməyiblər. Çox sevinirəm ki, vətənimin igid oğulları ilə çiyin-çiyinə savaşda iştirak edib, onlara həkim kimi yardım göstərmişəm. Bu, böyük qürurdur.

Yaram ağır olduğu üçün ordu sıralarından tərxis olundum. Amma qarşıma yeni məqsəd qoymuşam: tibbi təhsiliyi Almaniyada davam etdirib vətənimə, millətimə uzman həkim kimi xidmət etmək istəyirəm.

Bu müharibə bizim millətin ən yaxşı keyfiyyətlərini üzə çıxartdı. Mən də bu qələbəyə öz payımı verməyə çalışdım. Doğma torpaqlarımızın azad olunması üçün biz hamımız canımızı qurban verməyə hazır idik və bu gün Vətən qarşısında hər birimizin vicdanı təmizdir.

Bu Zəfərin müəllifi isə Ali Baş Komandan İlham Əliyevdir. 30 illik Qarabağ həsrətimizə məhz Ali Baş Komandanın sərkərdə qətiyyəti ilə son qoyduq. Ona görə də hər birimiz Ali Baş Komandanımıza minnətdar olmalıdır. Həm də ona görə minnətdar olmalıdır ki, Prezidentimizin diplomatik məharəti ilə Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan azad edildi. Yəqin ki, hər kəs bunun nə anlama gəldiyini yaxşı bilir. Əgər bu torpaqları savaşla alsayıdıq, şəhid və yaralı sayımız ikiqat artardı. Amma Ali Baş Komandan sübut etdi ki, həm əsl sərkərdə, həm də qətiyyətli, prinsipial və xalqını sevən Prezidentdir. Tanrıya şükürler olsun ki, Azərbaycan xalqına belə Lider yetirib.

Böyük Qələbə bir daha təsdiq etdi ki, İlham Əliyev tarixin ən güclü Azərbaycanının ən qüdrətli sərkərdəsidir.



YAQUBOV VÜSAL ELŞƏN OĞLU

əsgər

2001-ci il martın 2-də Bakının Əhmədli qəsəbəsində anadan olub. Əslən Qubadlı rayonunun Yusifbəyli kəndindəndir. 2007–2018-ci illərdə Sumqayıt şəhərindəki 37 nömrəli tam orta məktəbdə təhsil alıb. Göyçay rayon idarəetmə və Texnologiya Kollecində nəqliyyat vasitələrinin təmiri və servisi ixtisasında 6 ay oxuduqdan sonra təhsilini donduraraq 1 aprel 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidmətə “N” sayılı hərbi hissədə başlayıb, daha sonra Xüsusi Təyinatlı Qüvvələrin “N” sayılı hərbi hissəsində xidmətini davam etdirib. Hərbi xidmətdən tərxis müddətinə 4 gün qalmış İkinci Qarabağ müharibəsi başlayıb və o, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi Cəbrayıllı, Füzulinin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vətən Müharibəsi Qəhrəmanıdır.

“Cəbrayıllı azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

ALİ BAŞ KOMANDAN MƏNİ 20 YAŞIMDA VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ETDİ

...Xocalının Sığnaq kəndində qəfildən düşmənlə qarşılaşdım. O dərhal gözünü pulemyotun nişangahına qoydu ki, məni vursun. Həmin anda düşündüm ki, artıq şəhidlik məqamım yaxınlaşıb, daha döyüş yolum burada sonlanır.

Çiyin-çiyinə vuruşduğum yaralanan, şəhid olan döyüş yoldaşlarım bir-bir gözümüzün önungə gəldi. Hamımız bir nəfər kimi and içmişdik; birimiz ölsək də, digərlərimiz düşməndən qisas almaq üçün irəli şığıyacaqdıq.

Biz xalqımıza, Ali Baş Komandanımıza söz vermişdik ki, Qarabağı azaadlığına qovuşdurmayana qədər çıxdığımız bu haqq yolunda öldü var, döndü yoxdur. Sanki elə ürəyimizdə olan bu Vətən eşqindən, Tanrı-nın bu haqq işində yanımızda olmasından, Baş sərkərdəmizə verdiyimiz döyüşçü andından güc-qüvvət alaraq düşməndən bir-iki saniyə cəld davrandım və pulemyotla düz onun alınının ortasından vurdum. Bununla da həm özümün, həm də döyüş yoldaşlarımın həyatını təhlükədən qurtardım. Eyni zamanda bir döyüşçü kimi Ali Baş Komandan İlham Əliyevin etimadını doğrultduğuma görə arzularımın ən yüksək zirvəsinə – gənc yaşimdə “Vətən Müharibəsi Qəhrəmanı” adını qazanmaq şərəfinə nail oldum.

Vətən həsrəti ilə böyüdüm

Məcburi köçkün ailəsində dünyaya göz açmışam. Anam Füzuli, atam Qubadlı rayonundandır. Valideynlərimin bu illər ərzində doğma ocaqlarından ötrü necə həsrət çəkdiklərinin şahidi olmuşam. İşgal zamanı atam Qubadlığını ən son tərk edənlərdən olmuşdu və danışındı ki, qohumları evdən çıxanda ermənilər onları gözünün qabağında öldürmişdülər. Atam da öldürülməkdən, düşmənə əsir düşməkdən birtəhər canını qurtararaq təkbaşına Cəbrayıl rayonuna qədər gəlmişdi...

Bütün o dəhşətli anları daim gözümün önündə canlandırır, ürəyimdə düşməndən qisas almaq hissi coşurdu...

Ailəmizin bütün fotoları rayonda qaldığına görə Qubadlığını, Füzulinin mənə sözlə təsvir edirdilər. Buna görə də atamın və anamın yurdunda heç vaxt olmasam da, oraları hafizəmdə canlandırır, hər yolunu, ciğirini qarış-qarış tanıyırdım...



Bütün bu yaşananlar ta uşaq yaşlarımdan məndə döyüşçü, hərbçi olmaq arzusu oyadırdı. Məktəb vaxtı bizdə “Şahin” hərbi oyunları keçirilirdi, mən də məktəbimzdə şagirdlər arasında təqim komandırı kimi seçilmişdim və o oyunlarda həvəslə iştirak edirdim. Dərslərlə paralel idmanın cüdo növü ilə də məşğul olurdum. Yəni hələ erkən yaşlarımdam fiziki hazırlığımı artırır, gələcəkdə yaxşı hərbçi olmaq üçün bacarıqlarımı inkişaf etdirirdim.

2016-cı il Aprel döyüşləri vaxtı məktəbli idim, amma çox istəyirdim ki, mən də o an döyüşçülərimizlə çiyin-çiyinə vuruşum. O zaman Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı ordumuz bu şərəfli missiyanı müvəffəqiyyətlə yerinə yetirdi. Cəmi bir neçə gün ərzində düşməni ərazilərimizdən qovaraq, Azərbaycan xalqına böyük zəfərin başlanğıc müjdəsini verdilər. Ali Baş Komandan Aprel zəfəri ilə işğalda qalan digər Vətən torpaqlarımızın da tezliklə azad olunacağına mesajını verdi.

Düşmənin bir tabor döyüşçüsünü pusquya

salıb məhv etdik

2019-cu ildə kollecdə oxuyan zaman könüllü olaraq təhsilimi dondurub hərbi xidmətə yollandım. Bir aydan sonra Xüsusi Təyinatlı Qüvvələrin seçimi ilə Cəlilabadda yerləşən “N” sayılı hərbi hissəyə yollandım və əsgəri xidmətimi sonuna kimi orada davam etdirdim. Xüsusi Təyinatlı Qüvvələrdə bizə çox ciddi təlimlər keçirdilər. İkinci Qarabağ müharibəsindən 8 ay əvvəl isə daha çox dağ təlimlərində olmuşduq. Sanki həqiqi döyüşün içərisində, əsl müharibədə idik...

Tərxis müddətimə cəmi 4 gün qalmışdı, evə getməyə hazırlaşırdım. Amma qəfildən Vətən müharibəsi başladı və Ali Baş Komandanın “Irəli!” əmri ilə Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölməsinin əsgəri kimi döyüşə yollandım.

Əvvəlcə Goranboy rayonunun Buzluq kəndinə yola düşdük, istiqamətimiz Kəlbəcərə doğru oldu. Bu istiqamətə yollanıb 4 gün Kəlbəcər dağlarında yerləşdik. Sonra isə yuxarı komandanlığ tərəfindən taktiki dəyişiklik oldu və biz təcili surətdə oradan çıxaraq Beyləqan rayonuna qayıtdıq.

Daha sonra Füzuli rayonunun Horadız qəsəbəsinin postlarından başlayaraq rayonun bir çox kəndlərini azad etdik. Bu ərazidə minalanmış sahələr, düşmən postları çox idi. Bütün çətinliklərə baxmayaraq irəliləyir-

dik. Adsız yüksəkliliklərin birində yarıqazılmış səngərin içində dincəlmək məqsədilə dayandıq. Həmin vaxt gizirimiz dedi ki, tank səsi gəlir, qumbaraatanlar mövqeyə keçsin. Bir az sonra qumbaraatanlarımız yaxınlaşan düşmən “Kamaz”ını vurdular. Biz onun sürücüsünü susdurduq, bundan sonra düşmənə sursat və təminat aparan daha iki “Kamaz” gəldi. Bir az ara sakitləşdi, biz də mərmilərimizi doldurmağa başladıq.

Bu zaman snayperçimiz dedi ki, soldan şəxsi heyət gəlir. Haradasa məsafləmiz 350 metr olardı. Düşmən döyüşçülər yol döngəsində döñürdülər, öndə isə komandirləri gəlirdi. Taqım komandirimiz düşməni aldadaraq “ölü bölgəyə” salmaq üçün pusquya çəkdi və uzaqdan onların komandirlərinin başından vurdu. Biz isə şəxsi heyətin arxaya qaçmasına imkan vermədik. Minaatanlarımız məsafləyə bölüb mərmiləri elə atıldıq ki, ortalarına düşdü və bir tabora yaxın düşmən məhv oldu. Biz 38 nəfər idik, lakin atışmanın sonlarına yaxın bizə qüvvə gəlmışdı.

Həmin gündən sonra taqımız tanındı və elə Şuşaya kimi də dəstənin önündə getdi. Füzulinin bir çox kəndini azad etsək də, rayonun özünə girmədik, eks tərəfdən iki gün palçıqlı sahələrlə yol qət edərək Cəbrayıla yollandıq. Burada da Silahlı Qüvvələrimiz düşməni darmadağın edərək qaçmağa məcbur etdi. Cəbrayıl rayonunun girişinə bayraqımızı sancıdıq. Bir gün rayonun mühafizəsini saxladıq və digər korpusa təhvil verəndən sonra yenidən iki günlük təxliyəyə qayıtdıq.

Cəbrayıl rayonundan sonra istiqamətimiz Qubadlı və Zəngilan rayonlarının ərazisi idi, amma əmr verildi ki, birbaşa Şuşaya doğru istiqamətlənməliyik.

Buna görə Füzuliyə doğru gedib rayonun mərkəzinə hərəkət etdik. Burada şəhidlərimiz və yaralılarımız oldu, hətta əsir düşə biləcəyimiz anları da yaşadıq. Amma 14 gün Füzuli uğrunda ölüm-dirim savaşı apararaq, nəhayət, rayonun mərkəzini tam azad etdik. Bundan sonra Xocavənd rayonuna doğru istiqamət aldıq.

Döyüş günlərimin ən qürurlu anı

Həyatimdə heç zaman yadımdan çıxmayacaq, ölümün bir addımlığında olduğum və bəlkə də, bir döyüşçi kimi taleyimi dəyişdirən savaş səhnəsi ilə Xocalının Sığnaq kəndində qarşılaşdım. Həmin kənddə durduğum mövqenin arxasında döyüşçülərimiz düşmənlə atışırıdlar, mən də yolu mühafizəsində idim. Birdən əsgər yoldaşım dedi ki, Yaqubov, bizim formada şəxsi heyət gəlir. Dedim, ola bilsin ki, bizə kömək gəlir. Sonra isə





düşündüm ki, bizə kömək gecə saat birdə gəlib çatacaq, indi isə haradasa saat 17-18 radələridir. Amma yenə də öz-özümə dedim, get bax.

Bu zaman başımı sağa çevirəndə gördüm ki, palçıqlı, aqrəngli bir "Pikap" meşənin içərisindən yola çıxır, maşının arxasında da iriçaplı pulemyot var. Aramızda 40 metr məsafə olardı. Arxadan baxanda üzərindəki döyüşcünün kaskası bizim milli ordunun kaskasına oxşayırıdı. Bir anlıq tərəddüd etdim ki, birdən öz döyüşcümüz olar, vuraram, Vətən xaini olaram, yaxud da vurmaram, şəxsi heyətimizi qırar. Aramızdakı məsafə bir az da azalanda o məni gördü və dərhal gözünü nişangaha qoydu ki, vursun. Mən bir-iki saniyə ondan cəld davranaraq pulemyotla onun alnından vurdum. Başı pulemyotun üzərinə əyildi, sadəcə, əli tətkidə olduğu üçün güllələr gəlib böyrümə mövqe üçün qoyduğum dəmirə dəyidi, amma qəlpələri məni də tutdu. Buna baxmayaraq, silahı susdur-

madım, atış vəziyyətində saxladım, maşının içərisindəkilərə də xəsarət yetirdim. Daha sonra əl qumbarasını çəkib maşının arxasına atdım və bundan istifadə edib yerdəyişmə etdim. 10 saniyə sonra onlar mənim çıxdığım yeri RPG qumbaraatanla vurdular.

Sonra bildik ki, mən vuran “Pikap”dan əlavə daha bir “Pikap” da var imiş, onların arxasında isə 11 nəfər şəxsi heyət – hamısı da xüsusi təyinatlılar. Mən birinci maşındakıları vurandan sonra digərləri qorxaraq dərəyə düşmüş və oradakı taqımızla atışmışdılar.

Həmin vaxt düşmənin xüsusi təyinatlı alayının 20-yə yaxın döyüşçüsü ilə təkbaşına döyüşdürümə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüm.

“Ölümsüzlər dəstəsi”nin “Amansızlar taqımı”

Sığnaq kəndini azad edəndən sonra 4 gün oranın mühafizəsini saxladıq və qüvvələrimizə təhvil verərək Şuşaya doğru yol aldıq.

Daşaltı kəndi istiqamətinə getdik, amma Daşaltıya girmədik, yolun solu ilə gedib meşənin içindən yoldaşlarımıla birləşə iki gün Laçın dəhlizini müşahidə etdik. Erməni mülki əhalisi Şuşadan çıxır, təkər dolu “Kamaz”-lar ora daxil olurdu. Dəhlizin sağından isə torpaq yolla ekskavator səngər qaza-qaza gedirdi. Yolboyu ancaq səngərlər idi və bu səngərlərin içində pulemyotçularla qumbaraatanlar yerləşdirilmişdi.

Düşmənin ağılına da gəlməzdi ki, biz sıldırımlardan çıxaraq gələ bilərik, ona görə ancaq yolu tuturdular.

Bir müddətdən sonra Laçın dəhlizində sol döngəyə hərəkət edəndə bizi gördülər. Düşmən bizə artilleriya ilə yaylım atəsi açmağa başladı. Məcbur olub sıldırımla qalxırdıq, bu zaman onlar sıldırımı vurmağa başladılar. Amma Allah bizi qorudu: yaralılarımız olsa da, dayanmadıq, sıldırımdan üzü Şuşaya doğru qalxdıq.

Şuşaya az qalmış iki təpə var idi: biri alçaq idi, digəri nisbətən hündür. Haradasa noyabrın 4-də orada atışma oldu, birinci təpəni götürdüük, ikinci təpənin üstü erməni ilə dolu idi. Sonradan onların çoxu Şuşanın mərkəzinə hərəkət etdiyi üçün orada cəmi 4 erməni qaldı, onlar qumbaraatanlardan atırdılar. Daxili Qoşunların snayperi onları zərərsizləşdirəndən sonra 4 taqımla hücum edib təpəni aldıq. Sonra bir taqım orada yerləşdi, qalanlarımız vaxt itirmədən Şuşanın içərinə istiqamətləndik.

Noyabrın 6-da biz Şuşaya girəndə əvvəlki bölmələrimiz orada erməniləri qırmışdılar. Yolların ətrafi onların cəsədləri ilə dolu idi, amma sağ qalan ermənilər də vardi. Biz Bülbülün evinə qədər getdik, ondan sonra



qala var idi, döyüşçülərimiz orada mövqe tutmaq istəyəndə tankla oranı vurdular. Əsgər yoldaşlarım daşların altında qalıb yaralansalar da, qətiyyətlə təxliyə olunmaq istəmədilər və döyüşü davam etdirildilər.

Mən özüm də Xocavəndin Böyük Tağlar kəndində yaralanmışdım, lakin bir an da döyüşü dayandırmaq fikri ağlımdan kecməmişdi. Hətta yaralı halda həmin kəndə bayraqımızı da özüm sancmışdım.

Qürur mənbəyimiz Şuşanı azad etdikdən sonra istiqamətimiz Şuşakənd, oradan da Xankəndi idi. Amma ermənilər aqibətlərinin çox pis olacağını, tamamilə məhv olacaqlarını bildikləri üçün kapitulyasiya aktına imza atdlilar.

Beləliklə, bizim taqımızın da hünerli döyüş yolu keçərək, düz sona qədər cəsarətlə çarpışdı, vuruşdu və qazanılan böyük Qələbədə onun payı oldu.

Hələ döyüşə girməmişdən əvvəl təlimdə taqım komandiri bizə ad qoymuşdu – “Ölümsüzlər dəstəsi”nin “Amansızlar taqımı”. O bizə demişdi ki, bu taqım döyüşdə öz sözünü deyəcək və doğrudan da, elə oldu.

Erməni vandalları əmimi şəhid etdilər

Zəfər elan olunandan sonra 5 həftə Şuşada qaldıq, sonra Cəlilabada qayıtdıq. Bir aydan sonra Şuşaya ikihəftəlik mühafizəyə getdik. Aprelin 1-də isə ehtiyata buraxıldım.

Amma evə gələndə atamın, anamın saçının ağardığını gördüm, ermənilərin daha bir vəhşiliyinin üzücü xəbərini eşitdim: əmim Fəxrəddin Yaqubov müharibə bitəndən sonra – 22 noyabrda vandal düşmən tərəfindən vəhşicəsinə öldürülmüşdü.

Əmim Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüslər vaxtı ölen və yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını döyük meydanından çıxaran Təcili Tibbi Yardım avtomobilinin sürücüsü olub. O, noyabrın 22-də Laçın rayonu ərazisində azaraq Ermənistən ordusunun olduğu əraziyə daxil olub və ermənilər tərəfindən əsir götürülərək öldürülüb. Nəsi isə noyabrın 30-da Azərbaycan tərəfinə təhvil verilib. Hərbi xidmətdə olduğum üçün ailəm əmimin ölümünü məndən xeyli müddət gizlətmışdı.

Hələ də düşmənə qarşı ürəyimdə olan nifrət hissi soyumayıb. Hətta hər an Ali Baş Komandanın əmrini gözləyirəm ki, tarix boyu ermənilərin qəsb etdikləri torpaqlarımızı da azad etmək üçün döyükətli atılım...

Qarabağ zəfərini bizə Ali Baş Komandan qazandırıdı

Müharibənin qələbə ilə başa çatması təkcə döyüşçülərin rəşadətinə görə deyil, müdrik rəhbərin, qətiyyətli sərkərdənin bacarığı sayəsində mümkün olur. Qarabağ zəfərini də bizə Ali Baş Komandan İlham Əliyevin yüksək komandanlıq qabiliyyəti, səriştəsi qazandırdı.

Hələ Vətən müharibəsinə qədərki müddətdə Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunun inkişafına böyük töhfə verdi: istənilən döyük tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir, yüksək döyük ruhlu şəxsi heyətə malik güclü Azərbaycan Ordusu qurdu. Mənəvi-psixoloji durumu, maddi-texniki təminatı, fiziki hazırlığı yüksək səviyyədə olan Azərbaycan Ordusunun şəxsi heyəti hər an Ali Baş Komandanın əmri ilə Vətən torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır idi.

Cənab İlham Əliyev tərəfindən orduya göstərilən bu yüksək diqqət və qayğıının təzahürü idi ki, qəhrəman döyüşçülərimiz cəmi 44 gün ər-



zində düşməni torpaqlarımızdan qovub çıxardılar. O cümlədən döyüş üçün yüksək səviyyədə yetişdirilən Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri də hərb meydanında öz sözlərini dedilər. Düşmən bizdən çox qorxurdu, xüsusi təyinatlılarımızı görəndə bilirdilər ki, artıq ölümdən başqa çarələri yoxdur.

Bu gün bir döyüşçü kimi fəxarətliyəm ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi təyinatlılara, ümumilikdə Azərbaycan Ordusuna göstərdiyi yüksək etimadı doğrultmuşuq və burada mənim də zərrə qədər payım olub.

Həm də o baxımdan özümü qürurlu hiss edirəm ki, Ali Baş Komandan əsgər olaraq məni “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq götürüb.

Yeganə hüznüm isə ciyin-ciyinə vuruşduğum bir çox döyüşçü yoldaşlarının şəhidliyidir. Hesab edirəm ki, bu gün mən sağ-salamat evimə, ata-anamın yanına dönmüşəmsə, bu məhz həmin şəhadətə ucalan qardaşlarının qəhrəmanlıqları, sinələrini düşmən gülləsinə sıpər etmələri sayəsində olub. Onların hər birinin ruhu qarşısında baş əyirəm.



ZƏKİYEV RÖYAL ZƏKİ OĞLU kapitan

1990-ci il avqustun 8-də Quba rayonunun Alpan kəndində anadan olub. Bakı şəhərindəki Tahir Firuzoğlu adına 252 nömrəli orta məktəbi bitirib.

2007–2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2011–2019-cu illərdə Tərtər, Daşkəsən, Ağdam rayonları istiqamətlərində döyük tapşırığını yerinə yetirən hərbi hissələrdə taqim komandırı, bölük komandırı, tabor komandırının birinci müavini, qərargah rəisi vəzifələrində çalışıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dinləyicisi kimi dissertasiya işi üzərində çalışır.

Aprel döyüslərinin və Vətən müharibəsinin iştirakçısıdır.

“İgidliyə görə”, “Cəbrayıllın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

İLHAM ƏLİYEVİN ZƏFƏR TƏNTƏNƏSİ

...Yavaş-yavaş özümə gəlirdim, amma sanki hələ də yuxuda idim. Ətrafımda bərk səs-küy vardi. Amma dərhal anladım ki, bu, döyüş sədaları deyil. Gülüş, sevinc qışqırıqlarını aydın eşidirdim.

Gözümü açanda hospitalda olduğumu bildim. Həkimlər, tibb bacıları mənə Qələbə müjdəsi, gözaydındılığı verirdilər, hamısı sevinc göz yaşları içərisində idi.

Televizorun yüksək səsi diqqətimi çəkdi: Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edirdi. Müharibə Azərbaycanın Qələbəsi ilə başa çatmışdı.

Təsirləndim, kövrəldim, qürur hissi keçirdim, şəhid döyüş yoldaşlarımı xatırladım, onlarla birlikdə döyüş yolumuz kino lenti kimi gözümün önündən keçdi.

Şəhid dayımın qisasını almalı idim

Bəli, Vətən müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz dövlətciliyimizin müasir tarixinin ən şərəfli səhifəsini yazdı. Xalqımız bu qalibiyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işgal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi.

Vətən müharibəsinin iştirakçısı olduğuma görə özümü xoşbəxt insan sayıram. Həm də ən böyük arzum olan hərbçi peşəsinə yiyləndikdən sonra öz missiyamızı Qələbə ilə yerinə yetirdiyimə görə müzəffər Ordunun qalib zabitli kimi ömrüm boyu qürur hissi keçirəcəyəm.

Hərbçi olmaq isə lap uşaqlıq illərimdən arzum olub. Çünkü uşaq yaşlılarından və orta məktəbdə oxuduğum illərdən ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri gördükcə, bütün həmyaşidlərim kimi, məndə də düşmənə qarşı dərin nifrət hissi baş qaldırmışdım. Ona görə tez böyüyüb düşmənlə döyüsmək ən böyük arzularından biri idi. Həm də dayım Eldar Əmisultan oğlu Novruzov Birinci Qarabağ müharibəsində Ağdərə döyüşlərində şəhid olmuşdu və onun qisasını almaq kimi bir hiss də həmişə mənə hakim kəsilmişdi.

Elə bu məqsədlə də yola çıxdım və 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. 2011-ci ildə məktəbi motoatıcı ixtisası üzrə bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 1 il motoatıcı taqım komandiri kimi kurs keçdim. Müxtəlif



illərdə ayrı-ayrı hərbi hissələrdə təqim komandiri, böyük komandiri, tabor komandirinin birinci müavini, qərargah rəisi vəzifələrində çalışmışam.

Həyata keçən arzularım – ilk qələbəm

Mənim hərbçi kimi fəaliyyətə başladığım dövr ordumuzda sürətli dəyişikliklərin baş verdiyi illər idi. Hələ hərbi məktəbin kursantı olduğum dövrdə – 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-ci ildönümünə həsr olunmuş paradda yeni hərbi texnikaları görəndə hərbçi peşəsini seçdiyim üçün qürur hissi keçirmişdim.

Zabit kimi fəaliyyətə başladığım illərdə isə ordumuz gözümüzün önündə sürətlə döyüş qabiliyyətini artırırırdı. Ali Baş Komandan İlham Əliyevin həm ordumuzun döyüş imkanlarının artırılmasına, həm də şəxsi heyətin rifahının yüksəldilməsinə göstərdiyi böyük diqqəti sevinc və rəğbətlə qarşılıyırıqdıq.

Silahlanmaya qəbul edilən hərbi texnikalardan istifadə qaydalarının mənimsənilməsi üçün hərbi təlimlərin sayı artırıldı ki, bu da ümumilikdə döyüş vərdişlərimizin yüksəldilməsinə təsir etdi. Ümumiyyətlə, dəyişikliklər, döyüş qabiliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər hər birimizdə artıq belə bir təəssürat formalasdırıldı ki, torpaqlarımızın işgaldən azad ediləcəyi gün uzaqda deyil. Artıq bilirdik ki, hər an müharibəyə və Qələbəyə hazır olmalıyıq.

2016-ci ilin Aprel döyüsləri xalqımızı tarixi zəfərə aparan yolun başlangıcı oldu...

Həmin vaxt mən Tərtər rayonunun Seysulan kəndi istiqamətində “N” sayılı hərbi hissənin böyük komandiri idim. Artıq neçə gün idi ki, aparılan müşahidələrə və kəşfiyyat məlumatlarına əsasən, düşmən tərəfdə hərəkətlilik, əraziyə hərbi texnikaların cəlb olunması qeydə alınırıdı. Ona görə biz müdafiəni təmin etməli və tapşırıq olduğu təqdirdə, əks-hücum əməliyyatı həyata keçirməli idik. Həmin vaxt sonradan Azərbaycanın Milli Qəhrəmanı olacaq general Polad Həşimov ön xətt mövqelərini yoxla-mağşa gəlmışdı.

Ön mövqeləri korpus komandirinin müavini – qərargah rəisi kimi nəzərdən keçirən, bütün postları yoxlayan Polad Həşimov əlini ciynimə qoyaraq dedi: “Zəkiyev, bu istiqamətdən düşmən hücuma keçəcəyi təq-dirdə, onların qarşısını alıb, əks-hücum tapşırıqlarını icra edə bilərsən?” Dədim, bəli, cənab polkovnik. Mən komandır kimi ərazini yaxşı tanıyırdım, hansı istiqamətlərdə düşmənin mövqelərində boşluqların olduğunu bilirdim və düşmən hücuma keçəcəyi təqdirdə, hansı istiqamətlərdən əks-hücum əməliyyatlarına başlayacağımızı polkovnik Polad Həşimova bildirdim.

Artıq biz əmin idik ki, Ermənistən ordusu hücuma hazırlaşır. Yuxarı komandanlıq tərəfindən əmr gəldi ki, düşmən hücum edərsə, qarşısı alınmalıdır və əks-həmlə ilə geri oturdulmalıdır. Aprelin 2-də səhərə yaxın düşmən mövqelərimizi artilleriya atəşinə tutaraq hücuma keçməyə baş-ladı. Lakin elə ilk həmləsində güclü müqavimətə rast gələrək geri oturdu. Həmin vaxt bizim hərbi hissənin döyüşdürüyü ərazidə uğurlu əks-hücum planı həyata keçirildi.

Tapşırığa əsasən, mənim bölüüm hücuma keçməməli, müdafiəni tə-min etməli idi. Bölmələrimiz sağ və sol cinahlardan sürətli hücuma keçib düşmən qüvvələrini tələyə salmalı idilər. Əməliyyat uğurlu alındı və ermənilər arxaya qaçmağa başladılar. Dördgünlük döyüşlərin nəticəsində düşmənin müdafiəsini yardım və əks-hücumla məlum əraziləri işgaldən azad etdik.

Aprel döyüşləri mühüm sınaq idi. Bu döyüşlər göstərdi ki, cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz düşmənə qalib gəl-məyə qadirdir. Bu Qələbə bizim döyüş ruhumuzu artırdı, mənəvi-psixoloji vəziyyətimizi daha da yüksəltdi və öz gücümüzə əmin oldug.

2019-cu ildə “N” sayılı hərbi hissəyə tabor komandirinin birinci müa-vini – qərargah rəisi vəzifəsinə təyin olundum. Hərbi təlimlərin birində Polad Həşimovla qarşılaşdım. Mənə təlim və qərargah işləriylə bağlı su-allar verdi. Cavablarım onu qane etdiyi üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilimi davam etdirməyi məqsədəyən saydı. Kor-



pus komandanlığı təşəbbüsə müsbət yanaşdı və 2019-cu ilin payızında imtahan verərək Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil almağa başladım.

Artıq xidmət keçdiyim hərbi hissələrdə motoatıcı komandır kimi praktiki hərbi biliklərim formalaşmışdı, həm də döyüslərdə iştirak etmişdim. Hərbi Akademiyadakı təhsil isə nəzəri biliklərimin daha da təkmilləşməsinə böyük töhfə verdi.

O gün yetişdi

2020-ci ilin Tovuz döyüsləri zamanı mən Hərbi Akademiyada təhsil alırdım. Şəxsən tanıldığım general Polad Həşimovun şəhid olması mənə çox pis təsir etdi. Dərhal yuxarı komandanlığa müraciət edərək döyüslərdə iştirak etmək istədiyimi bildirdim, amma buna hələlik ehtiyac olmadığını dedilər.

2020-ci il sentyabrın 27-də hamı kimi mən də mətbuatdan Azərbaycan Ordusunun Ermənistən hərbi təxribatlarına cavab olaraq əks-hükum əməliyyatına başladığını öyrəndim. Artıq o gün yetişmişdi və mütləq döyüslərin önündə olmalı idim. Bazar günü olduğundan Hərbi Akademiyanın rəhbərliyinə müraciət edə bilmədim. Sentyabrın 27-də Hərbi Akademiyada təhsil alan zabit dostlarımla birlikdə könüllü şəkildə müraciət edərək döyüslərdə iştirak etmək istədiyimizi bildirdik. Oktyabrın 2-də əmrimiz verildi və mən Kəlbəcər rayonu istiqamətində döyüşən “N” sayılı Əlahiddə Əməliyyat Taborunun (“Həmlə” taboru) komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində döyüslərə atıldım.

Mən komandirin birinci müavini – qərargah rəisi təyin olunmazdan əvvəl bu hərbi hissə döyüslərdə iştirak etmiş, Kəlbəcər istiqamətində strateji yüksəklikləri düşməndən azad etmişdi. Mən təyin olunduqdan sonra hərbi hissənin Cəbrayıllı istiqamətinə göndərilməsi barədə əmr verildi. Həmin vaxt bizə tapşırıq gəldi ki, hərbi hissəyə 73 əsgər cəlb edilməlidir. Bu məqsədlə Gəncə şəhərindəki toplantı məntəqəsinə gedəndə gördük ki, yüzlərlə gənc döyüşə getmək üçün hazırlanır. Biz çətin vəziyyətə düşmüştük, çünkü toplantı məntəqəsindəki gənclərin hamısı döyüşə getməyə can atırlılar və tələblərini israrla bildirirlər. Bu mənada, gənclərin say çoxluğuna baxmayaraq, məhdud sayıda yeni əsgərlərin hərbi hissəyə cəlb olunması şərti böyük problem yaratса da, bu, çox qürurdoğuran mənzərə idi. Əmin oldum ki, xalqımız bu müharibədən hökmən qələbə ilə çıxacaq.

Bir neçə gün hazırlıqdan sonra hərbi hissə oktyabr ayının 10-dan Cəbrayıllı rayonundan döyüslərə qatıldı. Buna qədər rayonun xeyli hissəsi



ordumuz tərəfindən işğaldan azad edilmişdi. İlk olaraq, 3 qrupla döyüşə girdik, tapşırığımız düşmənin qarşısında olan motoatıcı, artilleriya və minaatan bölmələrinin məhv edilməsi idi. Bu döyüsdə ermənilərin iki pilot-suz uçuş aparatı bizim hücuma mane olurdu. Həmin pilotsuz uçuş aparatlardan biri bizi daim izləyir və koordinatlarını düşmənə ötürdü, digəri isə gedib-gəlirdi. Bu yolla düşmən bizim yerimizi müəyyən etdiyi üçün hücumumuz ləngiyirdi, çünki tez-tez atəş altına düşürdük. Həmin vaxt məhz hərbçilərimizin peşəkarlığı sayəsində uçuş aparatları məhv edildi və bundan erməni silahlı birləşmələrinin döyüş planları pozuldu. Hiss etdik ki, aralarına çaxnaşma düşüb. Dərhal hücum edərək ermənilərin motoatıcı bölməsini məhv etdik, ardınca düşmənin 3 minaataandan ibarət taqımını da sıradan çıxardıq. Erməni zabitlər və əsgərlər silahlarını da atıb qaçırdılar və onların xeyli qismini məhv etdik.

Bu döyüsdə mən ilk dəfə düşmənin zabit və əsgərlərinin həm də öz həyatlarını şərəfsizcəsinə xilas etmək istədiklərini gördüm. Yəni mühərbi döyüşü şərəfi olmalıdır, amma biz gördük ki, erməni əsgər yaralı yoldaşını döyüş meydanında qoyub qaçıր ki, bu da onların döyüş və mənəvəi ruhlarının aşağı olduğunu göstəricisidir. Bununla həm də sübut edirdilər ki, Qarabağ torpaqları onların deyil. Ona görə, adətən, döyüşlər 20-30 dəqiqə çəkirdi, elə ilk həmlədə düşmən qaçmağa üz tuturdu. Yalnız Füzulinin Yuxarı Veysəlli kəndini alıb Xocavəndə daxil olduqdan sonra yüksəkliklərin biri uğrunda döyüş zamanı müqavimətə rast gəldik. Burada baş verən döyüsdə Azərbaycan Ordusunun gücü, hərbçilərimizin peşəkarlığı sayəsində onların müqavimətini qırdıq.

Ümumiyyətlə, elə bir gün olmadı ki, biz irəli getməyək. Hər gün əldə etdiyimiz qələbə bizə yeni güc verirdi. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri bizi yeni qələbələrə sövq edirdi. Bu müraciətlərdə azad etdiyimiz kəndlərin adını eşitmək olduqca xoş idi və torpaqlarımızın işğaldan qurtulması ilə qürur duyurduq.

Cənab İlham Əliyevin hər bir müraciəti, hər bir qələbə xəbəri bizdə ruh yüksəkliyi yaradırdı. Həm də bilirdik ki, hər kəs, bütün xalqımız bizdən yalnız və yalnız qələbə gözləyir. Bilirdik ki, Ali Baş Komandanın “irəli!” əmrini layiqincə icra etməliyik və azad etdiyimiz ərazilərimiz barədə yuxarı komandanlıq tərəfindən Ali Baş Komandana məruzə olunur. Ona görə üzərimizdə qat-qat şərəfli məsuliyyət vardi. Hər gün hansı döyüş əməliyyatlarının yerinə yetirilməsi barədə qərar qəbul ediləndə çalışırdıq ki, bütün tapşırıqları maksimum dərəcədə və nəzərdə tutulan vaxtdan da tez icra edək. Bütün istiqamətlərdə dəmir yumruq olub düşmənin başını əzirdik.

QARABAĞ
AZƏRBAYCANDIR!

8
NOYABR
ZƏFƏR
GÜNÜ



Noyabrin 8-də cəbhənin digər istiqamətindən xoş xəbər aldıq: Azərbaycan Ordusu Qarabağın mirvarisi Şuşanı azad etmişdi. Bu qələbə bizim gücümüzə güc qatdı. Artıq əmin idik ki, tam qələbəyə ləp az qalıb. Həmin gün bizim növbəti tapşırığımız böyük strateji əhəmiyyətə malik yüksəkliyin azad olunması idi. Qərara gəldik ki, axşam saatlarında hücum edək. Noyabrin 8-də axşam bu əməliyyati da uğurla başa çatdıraraq yüksəkliyi azad etdik. Düşmən bura ilə yanaşı, bir neçə digər yüksəklikdə də güclü müdafiə mövqeləri yaratmışdı. Çünkü bilirdilər ki, bu yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən azad olunması həm də Xocavənd rayon mərkəzinin təmizlənməsi deməkdir.

Ermənilər bizim döyüş xəttinin sağ cinahından hücum edəcəyimizi gözləyirdilər. Bu döyüsdə Xüsusi Təyinatlı Qüvvələrin polkovniki Etibar Məhərrəmov, polkovnik-leytenant Namiq Babayev və mən qərara gəldik ki, düşmənin gözləmədiyi yerdən hücum edərək yüksəklikləri azad edək. Xəritə üzərində planlaşdırmadan sonra biz düşmənin təxmin belə edə bilməyəcəyi hücum əməliyyatı qurduq və döyüş tapşırığını ən yüksək səviyyədə icra etdik. Səhərə qədər ermənilər həmlə edərək yüksəklikləri geri qaytarmaq istəsələr də, hər dəfə onları itkiyə məruz qoyaraq geri otuzdurduq.

Bu yüksəkliklərdən Xocavənd rayonunun mərkəzi ilə bizi, təxminən, 500 metrlik məsafə ayıırıldı. Bayrağımızın Xocavəndə sancılmasına üçün cəmi bir addım qalmışdı. Səhər açıldından sonra da düşmən artilleriya atəşindən sonra tank və BMP-lərlə hücuma keçdi. 3 erməni tankından ikisi bizim düz üstümüze gəldi. Bu zaman biz onlardan birinə qumbara-atanla atəş açdıq. Mərmi dəyməsə də, tank istiqamətini dəyişməyə məcbur oldu. Digər tank isə üstümüze gəlməkdə davam etdi. Həmin vaxt yaxınlıqdakı dayaz səngərdə mövqe tutdum. Tank 25 metrlik məsafədə artıq ciddi bir təhlükə yaratmadı. Çünkü bu məsafə tankın atəsi altına düşmürdü. Fikirləşdim ki, tank yaxınlaşanda onu ələ keçirə bilərik. Elə oldu ki, tank düz üstümüze gəldi və bu zaman onun bir zənciri səngərin mən olan hissəsindən keçdi. Həmin vaxt yanında olan xüsusi təyinatlılarının giziri qəhrəmancasına şəhid oldu. Mənim isə bud, çanaq və ayaq nahiylərim ciddi zədələndi, ağır yaralandım.

Anı olaraq huşumu itirdim, gözümü açanda gördüm ki, erməni tankının ekipajından bir nəfər lükdən çıxmamaq istəyir. Üstümdə olan tapança ilə atəş açaraq onu öldürdüm və yuvarlanaraq özümü yaxınlıqdakı dərəyə atdım. Dərədən gördüm ki, erməni tankı bölmələrimiz tərəfindən açılan atəşlə sıradan çıxarıldı. Artıq burada döyüsdə yaralanmış hərbi hissəmizin zabiti, leytenant Zəmiq Məsimov, əsgər Kənan Nağıyev və Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin giziri Bəhruz Məmmədov mənim yanımda

idilər. Sürünərək, bir-birimizə söykənərək bölmələrimizə tərəf hərəkət etməyə başladıq. Bu zaman ordumuzun pilotsuz uçuş aparatı hücum edərək digər erməni tankını da məhv etdi.

Bundan sonra döyüş ərazisindən təxliyə edildim. Həmin vaxt döyüşə gələn xüsusi təyinatlı bölüyü döyüşçüləri bizə ilk tibbi yardım göstərdilər. Bu zaman düşmənin artilleriya atəşinə məruz qaldıq və yenidən yaralandım. Əvvəlcə məni Ağcabədi hospitalına, sonra Füzuli rayon xəstəxanasına gətirdilər. Yaralarım ağır olduğuna görə daha sonra Bakıya – Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına göndərdilər.

Ağrıdan komaya düşmüşdüm, özümə gəldikdən sonra gördüm ki, reanimasiyadayam. Televizordan gələn uca səsdən bildim ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir. Artıq Qələbə qazanmışdıq.

Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında həkimlərin yüksək qayğısı ilə əhatə olunmuşdum. Həm də bilirdik ki, bizim müalicəmiz Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarətindədir. Bu yüksək diqqət və qayğı döyüşdə alındığımız yaralarımızın ağrılarını bizə unutdurdu.

2021-ci ilin aprel ayında xəstəxanadan çıxdım. Yenidən ordumuzun sıralarında hərbi xidmətimi davam etdirirəm. Həm də qürurluyam, başım dik, alnim açıqdır. Çünkü qalib Ordunun qalib zabitiyəm.

Bu şərəfi bizə yaşıdan müzəffər sərkərdəmiz, qüdrətli Ali Baş Komandanımız İlham Əliyevə Silahlı Qüvvələrin bütün şəxsi heyəti borcludur, minnətdardır.

MÜNDƏRİCAT

Ön söz.....	4
Abdullazadə Azər Rizvan oğlu.....	6
Ağayev Qəzənfər Mahmud oğlu.....	18
Aslanov Rəşad Əmirdəy oğlu	32
Baxşəliyev Rəşad Füzuli oğlu	44
Camallı Şahin Faiq oğlu.....	60
Əliyev Taleh Zaman oğlu.....	72
Əliyev Vüdadi Rizvan oğlu.....	84
Fərhadov Cavid Mövlud oğlu	94
Həziyev Şəmşir Bəxtiyar oğlu	106
Hudulov Ramazan İzzət oğlu.....	116
Hüseynli Nizami Ələmdar oğlu	126
Hüseynov Elmar Etibar oğlu	136
Kərimov Əli Valeh oğlu.....	146
Kərimov Kənan Elton oğlu.....	156
Qasımov Fuad Kamal oğlu	166
Quliyev Hikmət Teymurşah oğlu	176
Məlikov Famil Alim oğlu	184
Məmmədov Elvin Qadir oğlu.....	196
Məmmədov Rəşad Arif oğlu	208
Mənsimov Tehran Cavid oğlu.....	220
Mirzəyev Anar Mehman oğlu	246
Rəhimov Zaur Şirinbəy oğlu	256
Rüstəmov Elşad Faiq oğlu.....	268
Salahov Elnur Elbrus oğlu.....	278
Seyfəddinli Namiq Natiq oğlu	286
Yaqubov Vüsal Elşən oğlu.....	300
Zəkiyev Röyal Zəki oğlu	312



www.eastwest.az
www.fb.com/eastwest.az
info@eastwest.az

Buraxılışa məsul: Rafiq Kazımov

Dizayner: Ayaz Abdulzadə

Redaktor: Aida Quliyeva

Korrektor: İradə Musalı

Texniki redaktor: Sevinc Yusifova

Baş redaktor: Nərgiz Cabbarlı

Texniki direktor: Allahverdi Kərimov

Nəşriyyat direktoru: Sevil İsmayılova

Çapa imzalanmışdır: 13.12.2021. Format: 70×100 $\frac{1}{16}$. Ofset çapı.
Fiziki çap vərəqə 20,25. Sifariş 21271. Tiraj 1000



“Şərq-Qərb” ASC-nin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17.

Tel.: (+99412) 374 83 43

(+99412) 374 73 84